



# Üzərkən yol tapanda

*Azərbaycan  
ədəbi tənqidi  
Elçin yaradıcılığı  
haqqında*

III5  
ü-53

# ÜRƏKLƏRƏ YOL TAPANDA

Azərbaycan ədəbi tənqidi  
Elçin yaradıcılığı haqqında

231/363



«TƏHSİL» NƏŞRİYYATI  
BAKİ-2003

M.F. Axundov adına  
Azərbaycan Məmə  
Kitabxanası

Tərtib edəni və ön sözün müəllifi  
*psixologiya elmləri namizədi*  
**Vaqif Hüseynov**

Redaktoru  
**Dilsuz**


- Ü56 Ürəklərə yol tapanda. Azərbaycan ədəbi tənqidçi Elçin yaradıcılığı haqqında. Bakı, «Təhsil», 2003, 248 səh.

4603020000  
Ü ————— 2003  
053



84.2 Az

© «Təhsil», 2003



## AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİ VƏ ELÇİN YARADICILIĞI

«Çoxcəhətli yaradıcılığa malik sənətkarlar—  
dan söz düşəndə dərhal Elçini xaturlayırsan. Elçin—müasir Azərbaycan nosrinin ən görkəmli nümayəndələrindən biri. Elçin—son on ildə pyesleri böyük mühəffəziyyətlə müxtəlif sehnələrdə tamaşa yoxulan dramaturq. Elçin—daima maraqla qarşılanan professional tənqidçi. Elçin—«Dədə Qorqud»dan, aşiq poeziyasından tutmuş, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Sabirin, Nəriman Nərimanovun, Ömer Faiqin, Cəfər Cabbarlinin, Hüseyin Cavidin yaradıcılığınan klassik Azərbaycan ədəbiyyatını tədqiq edən ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, professor. Elçin — ssenarist, tərcüməçi, tərtibçi, redaktor... Nəhayət, Elçin — dövlət xadimi...»

(«525-ci qəzet», 6 mart 2003)

Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri kimi, xalq yazıçısı Elçinin yaradıcılığı lap gənc yaşılarından etibarən, daima ədəbi tənqidin diqqət mərkəzində olmuşdur.

Bu kitabda ədəbi tənqidin Elçin yaradıcılığına həsr edilmiş nümunələrinin bir qismi toplanmışdır.

Kitabi tərtib edərkən bir sırə çətinliklərlə rastlaşdıq. Belə ki, Elçinin yaradıcılığı haqqında təxminən iki yüzdən çox məqalə yazılmışdır və bu məqalələr ədəbin həm nəşrini, həm dramaturgiyasını, o cümlədən, kinodramaturgiyasını, həm ədəbi-tənqidyi yaradıcılığını, həm də həyat və fəaliyətini əhatə edir.

Eyni zamanda, Elçin haqqında yazılmış məqalələrin müəllifləri yalnız Azərbaycanlı qələm sahibləri deyil.

*Elçinin əsərləri rus dilində dəfələrlə və böyük tirajlarla Moskvada nəşr edilmişdir. Misal üçün, 1979-cu ildə «Molodas gvardiya» nəşriyyatında nəşr edilmiş «Arxadan vurulan zərbə» povesti-nin tiraji 200000 nüsxə, 1981-ci ildə çapdan çıxmış «Смоковница» adlı povest və hekayələr kitabının tiraji isə 235000 nüsxə olmuşdur. Yaxud, yenə də Moskvada 1986-ci ildə nəşr edilmiş «Стеклянная роза» adlı hekayələr kitabının tiraji 150000 nüsxə idi.*

*Yazıcıının Moskvada nəşr edilən başqa kitablarının da tirajları yüksək olmuşdur. Bu cür nəşrlərdən başqa, Elçinin povest və hekayələri «Дружба народов», «Юность», «Смена» və s. kimi nüfuzlu və kütləvi jurnallarda, məqalələri isə «Литературная газета», «Вопросы литературы», «Литературное обозрение», «Teamp» və s. kimi jurnallarda dərc edilmişdir.*

*Ümumiyyətlə, Elçin həm bədii, həm də tənqidçi yaradıcılığı ilə yalnız Azərbaycanın yox, keçmiş SSRİ-nin ədəbi prosesində ən fəal iştirak edən yazıçılarından biri idi. Elçinin hekayə və məqalələri «Дружба народов», «Смена» (iki dəfə), «Неделя» (iki dəfə), «Литературная газета» kimi mötəbər mətbuat orqanlarının «İlin ən yaxşı əsəri» mükafatlarını almışdır.*

*Eyni zamanda, Elçinin əsərləri keçmiş sovet respublikalarında çap olunmuş, ingilis, fransız, alman, macar, fars, ərəb, slovak, bolqar, çin, ispan və s. dillərə tərcümə edilmişdir.*

*Türkiyədə Elçinin hər üç romani—«Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü», eləcə də hekayə və povestləri dəfələrlə ayrıca kitab halında nəşr edilmişdir. «Mən sənin dayınam», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir» komedyiaları da qardaş ölkənin Dövlət Teatrlarında tamaşaşa qoyulmuşdur. Türk ədəbi tənqidçi, teatrşünaslığı bu əsərlərə yüksək qiymət vermişdir.*

*Bütün bunlara görə də Elçin yaradıcılığından yazan müəlliflər arasında bir çox rus, türk və başqa xarici tənqidçilər, yazıçılar da vardır.*

*Bu mənada Elçin, haqqında ən çox yazılın yazıçılardan biridir.*

*Əlbəttə, bu dərəcədə zəngin material içindən məhdud sayıda nümunələr seçib oxuculara təqdim etmək mürəkkəb bir prosesdir.*

*Biz yalnız Azərbaycan ədiblərinin Elçin haqqında məqalələrindən nümunələri bu kitaba daxil etmişik.*

*Başqa bir cəhət də ondan ibarətdir ki, ayrı-ayrı müəlliflər, misal üçün, Mirzə İbrahimov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Şamil Qurbanov, Aydin Məmmədov, Kamil Vəli Nərimanoğlu (Vəliyev), Vilayət Quliyev, Cahangir Məmmədov, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli və bir çox digər yazıçı və tənqidçilər Elçin yaradıcılığı haqqında bir yox, bir neçə, bəzi hallarda hətta yeddi-səkkiz məqalə yazımışdır. Biz çalışıdıq ki, həmin məqalələr arasından ən xarakterik hesab etdiyimiz bir məqaləni bu kitaba daxil edək.*

*İstisna olaraq, Yaşar Qarayevin aralarında iyirmi beş ildən artıq bir zaman intervali olan iki məqaləsini oxuculara təqdim etməyi lazımlı bildik. Bu məqalələrdən birincisi (1974) gənc yazıçı Elçinin nəşrinə, o birisi isə (1996) artıq böyük yazıçı kimi Azərbaycandan çox-çox uzaqlarda şöhrət tapmış xalq yazıçısı Elçinin dramaturgiyasına həsr olunmuşdur.*

*Kitabın həcmi imkan vermədiyi üçün, bir çox görkəmli qələm sahiblərinin, istedadlı tənqidçilərin Elçin yaradıcılığından bəhs edən məqalələrini, təəssüf ki, bu kitaba daxil edə bilmədiq.*

*1997-ci ildə Elçinin 206 səhifəlik «Bibliografiya»sı nəşr edilmişdir (müəllifi B.A.Ələsgərov) və orada ayrı-ayrı bölmələr üzrə yazıçının əsərləri, həyat və fəaliyyəti barədə yazılmış məqalələrin siyahısı verilmişdir. Lakin qeyd etmək lazımdır ki, həmin böyük bibliografiya da Elçin haqqında yazılışların hamisini tam şəkildə ehtiva etmir.*

*1999-cu ildə Elçinin yaradıcılığı haqqında Vaqif və Cavanşir Yusiflilərin «Bu nə sehrdir belə» («Elm» nəşriyyatı) adlı elmi monografiyası nəşr olunmuşdur. Bu kitab professional elmi tədqiqat əsəri olsa da, oxunaqlı bir təhkiyə ilə yazıldığı üçün, geniş oxucu kütləsi üçün də maraqlı bir nəşrdir.*

*Güman edirik ki, ədəbi tənqid və ədəbiyyatşunaslığımızın, ümumiyyətlə, Azərbaycan içimai fikrinin Hamid Arası, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Mir Cəlal kimi klassiklərinin, digər görkəmli qələm sahiblərinin Elçin yaradıcılığına münasibətini*

*ardicil şəkildə izləmək baxımından bu kitab yalnız filoloq tələbələr, mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçündə faydalı olacaqdır.*

*Biz bu kitabı tərtib edərkən məqalələrin xronoloji ardıcılığını əsas götürmüşük.*

*Tərtibçi*

# *MƏQALƏLƏR*

# YAZGILIQ

## «TƏNQİD VƏ NƏSR» HAQQINDA

Elçinin tədqiq etdiyi ədəbi həyat Azərbaycan ədəbiyyatında məraqlı, həm də mürəkkəb bir dövr olmuşdur. Bu zaman, xüsusilə bədii nəşrimizdə «Abşeron», «Qara daşlar», «Şamo» (davamı), «Gələcək gün», «Dostluq qalası», «Söyüdü arx», «Körpüsalanlar», «Gülşən», «Uzaq sahillərde» və s. kimi görkəmləi romanlar, əlcəə de bir sıra povest və hekayələr yaranmışdır. Əsərlərin ayrı-ayrı bədii qüsurlarına baxmayaraq, ədəbiyyatımızın heç bir dövründə müasir tema və xalq həyatı bu qədər çox ətraflı işıqlandırılmamışdır.

Həmin dövr Azərbaycan ədəbi tənqidini bədii nəşrin inkişafı ilə ayaqlaşa bilməmiş, hətta bəzən zəif və sönüklərin meydana çıxmamasına imkan və şərait yaratmışdır. Ayri-ayri başabola «tənqidçilər» zəif əsərləri tərifləmək, yaxşı əsərləri gözdən salmaq cəhdini ilə yazıçıları çağdırılmış, ədəbiyyatımıza ziyən vurmuşlar. Onlar bədii ədəbiyyata və bu bədii ədəbiyyatı yaradınlara qara boyalar yaxmaqla məşğul olmuşlar. Bəzi tənqidçilərin elmi-nəzəri səviyyəsi, ümumi dünyagörüşünün məhdudluğunu, quru sosiologiyaya qapılması imkan vermirdi ki, həmin müəlliflər günün tələblərinə cavab verəcək sanballı məqalə və tədqiqatlarla əbəbi tənqidini zənginləşdirsinlər.

Minden artıq jurnal, qəzet məqaləsini, bir sıra kitab, dörslik yazıları tədqiq və təhlil etmiş, mühabibədən sonrakı dövr-Azərbaycan nəşrində yaranmış bütün əsərləri oxuyub öyrənmiş, indiyə qədər tədqiqatdan kənarda qalan mühüm bir sahəni diqqətlə izləmiş, tutarlı hökmələr vermiş Elçin nəticədə maraqlı tədqiqat əsəri meydana çıxarmışdır.

Elçinin əsərlərində həmin dövrdəki bir sıra vacib məsələlər öz elmi həllini tapmışdır: milli ənənə ilə ədəbi ənənənin bir-birilə qarışdırılması, müsbət qəhrəmanların və ümumiyyətlə, xarakterlərin bədii əsərlərde müqəvvə şəklində meydana çıxmasi, müasirliyin sirf aktuallıq kimi, aktuallığın isə iqtisadi-teserrüfat yeniliyi kimi qəbul edilməsi, ədəbi tənqidin tipiklik məsələsinə yanlış münasibet bəsləməsi və sairə, məhz bu cür vacib məsələlərdir.

Bu da mənim xoşuma gəlir ki, Elçin bədii əsərlərin təhlilini surətlər aləminin təhlili kimi göstərir. Ayndır ki, bədii əsərin təhlilində çılpaq, sirf ictimai məzmun ilə kifayətlənmək olmaz. Burada

sənətkarlıq məsələlərinin təhlili öz ləyaqətli yerini tutmalıdır. Təessüf ki, bəzi vulqar sosioloji məqalələrdə kolxoz sədrinin hesabat məruzəsi ilə bədii əsərin təhlili bir-birindən seçilir. Elçin bu cür «təhlilləri» sərf-nəzər etmiş, onların boş mahiyyyətini açmış, eyni zamanda bu «təhlillərin» bədii yaradıcılıq taktikasına vurduğu ziyanı da cəsaretlə göstərmişdir.

Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri düşdükçə kəskin polemikalara girişmesi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsaslarla yanaşması əsərinin sanbalını xeyli artırılmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir.

Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir.

Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşunas-mütəxəssis kimi yetişmişdir.

Qeyd etməliyəm ki, Elçin bu əsəri müəyyən olunmuş vaxtda aspiranturada oxuduğu müddətdə yazış başa çatdırı bilməşdir. O, mövzusu ilə əlaqədar Moskva və Leningrad şəhərlərində elmi məzuniyyətdə olub, beş məqalə yazış çap etdirib. Bu məqalələr onun mövzusunu əhatə etməklə bərabər, Elçinin geniş imkanlarını açıb göstərir. Təsadüfi deyil ki, onun bədii ədəbiyyatın bir sıra digər məsələlərinə aid məqalələri də professional səviyyəsi ilə diqqəti cəlb edir.

Ümumiyyətlə, deməliyəm ki, Elçinin əsəri müəllifin tədqiqat bancığını, elmi işdəki məharətini göstərməklə, həmin dövrün tənqid ələminə ayıq bir nəzər baxımından qiymətli və əhəmiyyətlidir. Güman edirəm ki, cavan alının bu əsəri elmi şuramızda ləyaqətli qiymətinə alacaq və çap olunarsa, oxucularımıza, ədəbiyyat maraqlılarına əhəmiyyətli bir vəsait olacaq.

1969

(Elçin. Tənqid və nəşr.  
Bakı, «Günəş», 1999, səh.211-213)

Mehdi Məmmədov

## QİYMƏTLİ TƏDQİQAT ƏSƏRİ

Gənc yazıçı və tənqidçi Elçin «Azerbaycan bədii nəşri ədəbi tənqidə (1945-1965)» mövzusunda böyük elmi iş yazmışdır. Əsərdə Azərbaycan bədii nəşrinin 1945-1965-ci illərdəki yaradıcılıq prosesi və həmin dövrə nəşr əsərlərinin ədəbi tənqid tərafından qiymətləndirilməsi, istiqamətləndirilməsi tədqiq olunur. Tədqiqatın əsas obyekti tənqidin vəziyyəti, keyfiyyəti və tənqidçilərin fəaliyyətidir.

Müəllif, əsərin ilk sohifələrindən fəal və işgüzar mövqə tutur. O, tənqid əsərlərin icmalını, yaxud tarixçəsini yaxır, onları müasir sənətin aktual problemləri baxımından qiymətləndirir, təsdiq, yaxud tənqid edir. Başqa sözə o, tənqidin tənqid ilə məşğul olur və beləliklə də bu əsərdə tənqid özünün obyektinə çevirilir.

Tədqiqatının məqsədi təqdirəlayıcıdır. Çünkü ədəbiyyatşunaslığın inkişafına, tənqid fikrimizin itilənməsinə, saflaşmasına, daha yüksək elmi səviyyəye qalxmasına xidmət edir.

Elçin ciddi və dolğun məzmunlu elmi əsər yazmışdır. O, ədəbiyyatşunaslığını bu gün də məşğul edən, ayrı-ayrı hallarda sənətşünnashıq və estetika elmləri ilə sərhədlənən problemləri iki aspektdə - həm bədii nəşrin təcrübəsində, həm də onun tənqidində diqqət və ehtiyatla araşdırır, müqayisələr aparır, bədii əsərləri və tənqid fikirləri, müxtəlif müəlliflərin röylərini tutuşdurur, nəticə çıxarıır, yüksək səviyyəli elmi xülasələr alda edir.

Müəllifin öyrəndiyi iyirmi illik dövr nəşrimizin inkişaf etdiyi, nəşr sahəsindəki tənqidin ayaq tutduğu, formalasdığı bir mərhələdir. Elçin bu dövrün ən mühüm ədəbi hadisələrini - bir neçə nəslə mənsub olan tənqidçilərin məqalələrini, kitablarını, müşavirələrin, dövri mətbuat materiallarının, görünür ki, hamısını öyrənmişdir. Öyrəndiyi çoxlu materialı sistemləşdirmiş, özünün elmi məqsədinə və planına görə onlardan səmərəli surətdə istifadə edə bilmişdir.

Elmi məqsəd, tədqiqat metodologiyası və yazı planı arasındaki rəbitəni biz bu işin əsas ləyaqətlərindən hesab edirik. Əsər üç koordinələr problemi və onlarla əlaqəli bir çox məsələləri işıqlandıran üç fəsildən ibarətdir: xarakter, müasirlik və sənətkarlıq problemləri müvafiq fəsillərdə diqqət mərkəzində durur, bədii nəşrin praktikası ilə sıx əlaqədə tədqiq olunur.

Birinci problemi araştırarken, müəllif, xarakterin öz mühiti ilə, xüsusiələ əmək, istehsalat prosesi ilə münasibetini, müsbət qəhrəman haqqındaki müxtəlif fikirleri, nehayət, vaxtı ilə çoxlu mübahisələr doğuran tipiklik anlayışını nəzərdən keçirərək yanlış söyledişi mülahizələri cosarotla tənqidə qalxır.

Tənqid kəsori, polemik ehtirası bu işin ən leyaqotlı cəhətlərindən biri hesab olunmalıdır.

Elçin səxəni həqiqətdən, elmi-nəzəri mülahizəni doqmatizmən, ehhəmçi və subyektiv fikirlərdən seçməyi bacarıır. Belə hallarda o, cəsarətə tənqid edir, amma ehtiram və təvazökarlıq cizığından da kənara çıxmır.

Öyrəndiyi materiallara şüurlu və tənqidli münasibət nəticəsində müəllif, haqlı olaraq belə bir xülasə əldə edir ki, bədii nəşr, xüsusiələ bu janrda xarakter probleminə formal münasibət, ədəbi faktların, xarakterlərin quru, sosial təhlili ədəbiyyatımıza ziyan vurmuşdur. Xarakterin daxili aləmini açmaq, onun real varlığını, həyat fəlsəfəsini açmaq işinə əgər yadırğamışıqsa, müəllifin fikrincə, bu taqsırın bir ucu da tənqidin boynuna düşür.

Elçin bədii liyin keşiyində möhkəm dayanır, ideya keyfiyyətini bədii keyfiyyətdən ayırmır, onların vəhdətinə həm yaradıcılıqdır, həm də nəzəri fikirdə mühüm meyar hesab edir ki, bu da onun elmi işinin qiyməti cəhətlərindəndir.

Biz, müəllifin belə bir fikri ilə şərək oluruz ki, ədəbiyyatımızın təleyi, müqəddərəti üçün yazıçılarla birləşdə tənqidçilər də böyük məsuliyyət daşıyır. Bədii yaradıcılıq ayrı-ayrı hallarda səhv cıgvılara düşürse, burada tənqidin günahı az olmur, bəzən isə təcrübə və nəzəriyyədə dolasılıqlı bilavasitə tənqid özü bailsidir. «Konfliktzlilik nəzəriyyəsi» təsdiq pafosunun birtərəfli anlayışı, əmək və istehsalat prosesini labüb olaraq əsərlərə daxil etmək cəhdini və s. tənqidin zoifliyi sayosindo mümkün olmuşdur.

Tənqidçinin məsuliyyəti və borcu, habelə tənqidçi hüququ və istedadı haqqındaki fikirler, xüsusiələ ikinci fəsildə, müasirlik bəhsini zamanı daha aşkar söylənir. Konkret nəşr əsərlərinin və tənqidin məqalələrin təhlili əsasında Elçin bir daha inandırır ki, tənqidçi dərin həyat biliyinə, fəlsəfi təfəkküre malik olmalıdır. O, müasirlik problemini bu fəsildə əsash və əlahiddə surətdə işləmək məqsədini izləməsə də, müasirlik anlayışı, onun düzgün terifi və inikası haqqında fay-

dali fikirlər söyləyir, estetik kateqoriya kimi müasirliyin də bədii-emosional keyfiyyət daşıdığını dəno-dəno xatırladır.

Əsərin üçüncü fəsilə, Azərbaycan nəşrində sonətkarlıq məsələlərinə həsr olunmuş hissəsi də dolğun, maraqlı və yüksək elmi-nəzəri soviyyədə yazılmışdır. Elçin haqlı qeyd edir ki, dil, üslub, janr, arxitektonika, kompozisiya, süjet və s. kimi sonətkarlıq məsələləri Azərbaycan ədəbi tənqidini az maraqlandırır, bədii nəşrin poetikası çox az öyrənilir. Bunlar, həqiqəton, yaradıcılıq işində ideyallıq kateqoriyası ilə yanaşı duran amil və meyardır. Tənqid həmin məsələlərə bigano qalırsa, bu, bəzən umutmağın, bəzən da bacarmamağın nəticəsidir. Müəllifin sözleri ilə desək, yazıçının sonətkarlığı təhlil etmək üçün tənqidçi bədii əsərlərin, ədəbiyyatşünaslıq elminin və ümumiyyətə, ictimai fikrin bugünkü inkişaf soviyyəsindən təhlilini vermək bacarığına yiyələnməlidir. Ancaq bunu bacaran tənqidçi bədii əsərin tərkib elementlərini öyrənmək yolu ilə sintezdən analizo, analizdən isə asanlıqla sintezo keçir, onu bədii vahid kimi qiymətləndirməkdə çətinlik çekmər.

Əsər obyektiv elmi mövqedən, həm də cəsarətlə, horarotla, goniclik odu ilə yazılmışdır. Bunun özü də tərifolayıqdır. Amma Elçinin polemika ehtirasına qapıldığı, bəzən əsassız mübahisə açdığı və oks getdiyi hallar da olur ki, biz bunu həmin iş üçün əsas, bolko də yeganə irad tuturuq. Misal üçün, müəllifin Mehdi Hüseyinlə, Q. Mərəqləşvili ilə, Məmməd Cəfərli apardığı mübahisə, bize oboşdır.

Bütünlükə isə əsər dəllilli-isbatdır, elmi əsərlərə istinad edir. O, mənviqlo, amlaqlı dil və gözəl ifadə ilə, yüksək nozəri soviyyədə yazılmışdır. Burada iyirmi ilin tədqiqatından əldə edilən xülasələr və ümumişdirmələr yalnız bu dövr üçün və amcaq nəşr sahəsi üçün deyil, ümumiyyətə maraqlıdır, həm də başqa janrlara aid ola bilər.

Elçin «Azərbaycan bədii nəşri ədəbi tənqidde» əsərinin bir yerində çox haqlı olaraq yazar ki, tənqidçi royi, onun bədii əsərə münasibətindəki subyektiv və obyektiv cəhətlərə baxmayaraq, fordi çörçivəni qırıb ictimai roy soviyyəsinə qalxmalıdır. Məhz bu baxımından onun öz əsəri təqdir olayıqdır, çünki həmin tələb bu əsərdə gözlənilmişdir.

1970

(«Ədəbiyyat və incəsənat»,  
28 mart 1970)

## «GÜMÜŞÜ, NARINCI...»

Bu kitab Elçinin birinci kitabı deyildir, onun «Min gecoden biri», «SOS» və «Açıq pəncəre» kitabları da vardır. Elçinin hekayə və povestləri yalnız mövzuca deyil, formu və üslubca da müxtəlidir. Yazıçının yazı terzi, üslubu hələ tam monası ilə sabitləşməmişdir, yaradıcılıq axtarışları davam edir, palitrasındaki rongler və bu ronglərin tonasının doyişir, sınaqdan çıxır. Buna baxmayaqaraq, Elçinin üslubunda indidən fərqləndirici cəhətlər özünü göstərir, onu biz yazısından, xəttindən tanımağa başlayırıq, özünəməxsus keyfiyyətlərini ayırdı dir.

Bu özünəməxsusluq yazıçının həyatı müşahide, hadisələrə baxma, onları görmə, duyma xüsusiyyəti ilə əlaqədardır. Məlumdur ki, hadisələrin sonetkara bağışladığı intiba, təsir, daha doğrusu, her bir sonetkarın hadisələrden oxz etdiyi, qavradığı məna və onun ifadesi başqa-başa olur. Sənətkar fərdiyyəti hor əsərə öz damğasını basır. Yazıçının fərdi istedadından asılı olaraq bu damğa bəzən çox qabarıq, təkrarolunmaz, orijinal keyfiyyətləri ile meydana çıxır. Belə olanda bədii ifadə yazıçının yaradıcı fərdiyyətini tam bir şəkilde eks etdirir. Elçinin hekayə və povestlərini oxuyanda qəlemindəki özünəməxsusluğun bədii cizgili, əlamətləri derhal nəzərə çarpır.

Yazıçıların xaricə seyahətdən sonra dərc etdirdikləri yol xatirələrində seyahətdən alınan təssüratı oxucu ilə bölmək həvesi hiss olunur. Bu, təbii bir haldır. Lakin yazıçı fərdiyyəti burada da iştirak edir. Elçin seyahətdən aldığı təssüratı, gördüklerini, eşitdiklərini, düşüncələrini özünəməxsus bir torzda, ayrı-ayrı təsirli lövhələrde eks etdirir. Bu intibalar qıсадır, adıdır, amma monalıdır, çünki hadisələrən alınan təssürat yazıçının şüurundan və qəlbindən səzülüb gelir. Onun rəngini, ruhunu özündə eks etdirir. Balıqqı İvanın qarmonu, üç min bolqarm atıldığı sildirdim qaya, Nazim Hikmetin sekkizeildiliyi, hərbi düşərgə yerində salınmış bağ... «Dünayda «Amur» üzürdü» yol qeydlərində xəsisliklə təsvir edilmiş kiçik lövhələr beledir.

Bu xüsusiyyət Elçinin hekayələrinə də aiddir. Elə bil ki, o öz obyekтивini hadisələr üzərində gözdürir, obyekтив ancaq yazıçının görme dairəsinə daxil olan kadrları eks etdirir. Hadisələr çox adıdır, burada fəvqələdə və ya diqqəti xüsusi cəlb edəcək bir şey yoxdur. Aspirantların müharibə haqqındaki düşüncələri, kəndli balası Allahverdinin

yuxuları, qatar söhbətləri, Ağagülün Bakı küçələrində xuliqanlışı, vaxtından əvvəlki məhəbbət, C.Səlimovun ailə ixtilaftı və sair. Elçinin «Genclik» noşriyyatında (1973) çıxan kitabının mezzmununu bu adı əhvalatlar təşkil edir. Lakin adı mösiət ohvalatlarını Elçin adlıldən çıxarıb xüsusişdirməyi, hətta qəribəşdirməyi bacarır. Buna da yazıçı öz xüsusi görmə, duyma, təhlil və qiymətləndirmə möhareti ilə nail olur.

Bundan başqa, Elçinin laboratoriyasında yerində istifadə oluna bilən bir çox vasitələr də vardır. Hazırkı keçmiş, ayıqlıqla yuxunu, həqiqətlə xeyalt, real hadisələrlə nağılı, əfsanəni yanaşı təsvir etmək, daxili dialoqlardan, öz-özü ilə söhbətdən, dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliqə, işırtımə üsulundan istifadə etmək onun təsvirlərinin emosional qüvvəsini artırır, fikrimizi də bir qədər hərəkətə gotır.

Pikasso ilə Laturun tablolarının reallaşdırılması maraqlıdır. Belə psixoloji hal tamaşaçıların ifrat hossaslığından, təsəvvür zənginliyindən irəli gəlsə də, monasız deyildir. Mona yalnız hossas insanların qeyri-adı psixoloji gərginlik zirvəsinə çatmasında və bütün şorılıkları yaddan çıxaraq rəsm tablolarını reallaşdırmasında deyil, bolko hadisənin və ya bədii əsərin içtimai mahiyyətini derindən duyub dork etməkdir. Yaziçi Pikassonun tablosundakı ideyən «çılpaqlaşdırır», bizi onun möğzində dalmağa, ona qəribə bir nöqtədən baxmağa məcbur edir. Nüfuzedici bir nözərlə uzaqlara və dərinliklərə dalmaq, göze görünən və ya görünməyən ara pardorlari qaldırıb əsl mahiyyəti, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir keyfiyyətdir.

Xuliqan və cani Ağagül intiqam möqsədi ilə balaca Şəhinin atasını öldürmək istəyir, amma güllələr domiro döyirmiş kimi qayıdır yere düşür («Zireh» hekayəsi). Bu yuxudur, güllələrinin hədofə tosir etmədiyini görən Ağagül tapançاسını atıb dəli kimi qışqara-qışqara qaçır... Bu da yuxudur. Yuxudan ayılanda Şəhinin atası eşidir ki, gecə ona güllə atan Ağagül, doğrudan da dəli olub, onu tutublar, «bulvarda barmağını uzadıb, guya ki, tapançadır, camaata bir-bir güllə atırmış, bom! bom!» Burada yuxu ilə həqiqət bir-birinə elə qarışmışdır ki, neyin həqiqət, neyin yuxu olduğunu ayırdı etmək çətinloşır.

Mühəndis C.Səlimovun arvadı küsüb balaca qızı ilə bərabər ev-dən getmişdir («Qırmızı ayı balası» hekayəsi). Üç ay on doqquz gündür ki, C.Səlimov xıffat çıxır, qızının qırmızı ayı balasını görəndə dəli kimi olur, ayrılhə dəzə bilmir, baş götürüb şəhərdən qaçmaq qararına gəlir. Amma vağzalda nağıla oxşayan qəribə bir iş olur. Qırmızı

zi ayı balası onu tapıp geri qaytarır və məcbur edir ki, arvadına zəng vursun, o da zəng vurur... Bu yuxular və güclü xəyallar adamların əhvali-ruhiyyəsi ilə bağlıdır, qəhrəmanların canı Ağagülə və ya qırızı ayı balası oyuncağı ilə bağlı təsəvvürləri psixoloji sarsıntılarla səbəb olaraq ele mürekkeb bir əhvali-ruhiyyə yaradır ki, yuxu ilə xəyal bir-birine qarışır. Ağagülün gülələrinin insana dəyişib yere düşməsinə və ya oyuncağın adam kimi hərəkət etməsinə qəhrəmanlar özləri də inanırlar, bu əhvalatları heç kəsə danışmırlar, çünki heç kəs onlara inanmayacaqdır. Eyni zamanda, onlar bu əhvalatların həqiqət olması fikrindən də döñə bilmirlər. Çünkü bu yuxular və xeyallar onların şüurunda dərin kök salmış, həqiqətə çevrilmişdir.

Elçinin bu hekayəleri maraqla oxunur, oxucunu düşündürür, hətta nikbin nöticələri ile sevindirir də. Bununla belə, oxucu onu da hiss edir ki, yazıçı ifrat həssas qəhrəmanlarla həddindən artıq məşğul olur.

Elçinin hekayəleri tam mənəsi ilə psixoloji xarakterdə olmasa da, ruhi aləmə meyl edir, qəhrəmanların çoxu hissiyatla yaşayır. «Gümüşü, narinci, mexməri», «On il sonra» və «Beş qəpiklikli motosikl» hekayələrində qəhrəmanlar daha çox düşüncələr, ümidi, arzular aləminde yaşayırlar. Sərt həqiqətdən uzaqlaşmaq istəyən qəhrəmanlar yuxu və xəyal aləminə çekiirlər. Atasının hər gün səhər – «Ə, Allahverdi, gün günortanı keçdi, dursana», – deyə onu at suvarmağa, inəyi naxira qoşmağa, odun doğramağa göndərməşindən təngə gələn Allahverdi yeni bir aləmə həvəslənir: «Kinoya çəkiləcək» Sədəf onu xəyal aləminə, yuxular, rənglər aləminə çekir. Bəs Sənubərə aşiq olan yeddinci sinif şagirdi neçə, o nədən təngə gəlmışdır? O da zabiteli coğrafiya müəllimi İzrail Solomonoviçdən qaçıb vaxtından əvvəlk məhəbbətin xəyal aləminə düşmüdü. Onun özündən bir neçə yaş böyük olan Sənubərlə görüşməsi, temiz və xoş dəqiqlik keçirməsi yuxuya bənzəyir. Sənətşunaslıq namizədi Sabir Məlikov Kislovodskda Bakıya getmiş arvadını gözleyirse də, əslində Bakıda avtobus fəlakətində həlak olmuş Firəngizin xəyali ile yaşayır... Çox maraqlıdır ki, bu adamlar xoyal aləmindən ayrılb həqiqətə qayidanda heç də mütəəssir olmurlar, taleleri ilə tez barışırlar, yəni daldıqları şirin xəyal aləminin müvəqqəti olduğunu, tez-gec real aləmə, həqiqət aləminə qayitmalı olduqlarını özleri də əvvəlcəden hiss edirlər.

Elçinin bu qəhrəmanları «kiçik adamlardır», onların arzuları, xeyalları da kiçikdir, intimdir. Buna baxmayaraq, yazıçı bu təmiz və sadə adamlara oxucuda maraq oyada bilir.

Həcmə böyük hekayələrində Elçin daha çox təngidi, ittihamədi-ci mövqedən həyatı və insanları təsvir edir. Onu bəzi gənclərimizdə təsadüf olunan xoşagolməz əxlaqi keyfiyyətlərə, ictimai məsələlərə laqeydilik, xudbinlik, lovşılıq və tüfcənlilik əhvali-ruhiyyəsi düşündürür. Yazıçı gözəl insanlar arasında yaşayan belə adamlara qızəbələnir. Elçininin əsas qəhrəmanları vətənpərvərlik, insanpərvərlik ruhunda yetişən, əməksevən adamlardır, yazıçı həyadə müsbət hadisələri daha həssaslıqla görür, duyur və təsvir edir, clə buna görə də Rövşən kimi pozğun gənclər, belə gənclərə qol-qanad verən ata-analar («SOS» povesti) təngid hədəfinsə çevirilir.

«Gümüşü, narinci» kitabındaki hekayələr, əsasən, təsdiqəcidi ruhda yazılmışdır. Belə hekayələrdən biri «Gürcüstan teleqram»dır. Hekayə mənə dolğunluğu, ictimai məzmunu, humanizmi ilə forqlənir. İki gənc aspirantın Moskvada 9 May axşamı səhbətlərində Böyük Vətən müharibəsinin daim gənc qalan qəhrəmanlarına, Reyxstaqa qələbə bayrağını sancan Kantaryalara dərin hörmət və qədrşünaslıq səslənir. Üzügüler və səhbəcıl qəhrəmanın zarafatları mühabibə xatirələrinin ağırlığını azaldır, acılarını dağıdırırsa da, məsələnin ciddiliyini poza bilmir. Qələbə bayramının sevinci bizi qomlı keçmiş unutmağça çağırır.

Elçin öz qəhrəmanlarının bir-iki günlük həyatını səmimiyyətlə, şirin bir dillə təsvir edir; xoş və hərarətli duyğular, fikirlər, xeyallar, arzular gəlib nəzərimizdən keçir. Elçinin sadə və rövan töhkiyisində cəzbedici bir qüvvə vardır.

Onun hekayələri sanki yaridan başlayır və gözlənilməz bir şəkildə qurtarır. Çexov deyirdi ki, hekayəni yazandan sonra onun əvvəlini və axırını pozməq lazımdır. Axırını deyo bilmərəm, amma adama elə gəlir ki, Elçin hekayəni yazandan sonra onun əvvəlini pozur, haradansa, ikinci və ya üçüncü cümlədən başlayır. Hekayənin sonuna gəldikdə isə, Elçin hadisənin cərəyanından məntiqi noticə çıxarmaq istəmir. Sona doğru hekayə yolunu doyışır və qəribə bir istiqamət alır.

Elçinin özünməxsus finalları vardır. Oxucu gözlöyir ki, Sənubərin anası Ağahüseynə ərə gedəcək, amma Sənubərin özü gedir; Sədəfin yağış üzündən kinoya çəkilməməsi Allahverdinin həyatında gözlənilməz bir qayğı yaradır; məhəlli qorxuya salan Ağagül də gözlənilmədən doli olur... Hadisələrin belə cərəyanı təbii olmaqla bərabər, həm də gözlənilməzdır. Bu gözlənilməzlək Elçinin hekayələrinin bir xüsusiyyətini təşkil edir.

Elçin öz qəhrəmanlarının əhvali-ruhiyyəsinə, psixoloji aləminə nüfuz etməyi, oxucuları onların macərasına, sərgüzəştinə, kədər və sevincinə şərik etməyi bacarı. Əlbəttə, bu adamlar dar məisət çərçivəsindən kənarə çıxsayırlar, «Gürcüstana teleqram»da olduğu kimi, öz qayğılarını bəşər qayğısı ilə, Vətən qayğısı ilə bağlaya bilsəyidilər, onların həyatı daha mozmunlu və mənali olardı.

1973

(«Ədəbiyyat və incəsənat»,  
13 oktyabr 1973)

## DUYĞULARIN RƏNGİ

Müsair poeziyada dərhal müşahidə etdiyimiz narahat və intensiv axtarışları nəsrde ilk baxışda elə bil hiss etmirik. Bəlkə elə buna görə nəsrin nəzəriyyəsi də qaynar mübahisələrdən kəndə qalmışdır? Lakin bu yalnız zahirən belədir: nəsrde axtarışlar çox vaxt zahiri formadan kəndə, vəznde, qafiyədə, texniki sistemdə əyani islahatlardan azad və məhz buna görə də nisbətən sadə, sakit, «mübarizələrsiz» baş verə bilir. Novatorluq mübahisələrində nəsrən şərə nisbətən az danışılmasına səbəb nəsr əsərlərinin bu mövzuya şerdən az material verməsi deyil, bəlkə odur ki, nəsrə bir ədəbi növ vahidi kimi məxsus olan epik təmkin, görünür, nəsrə aid axtarışlarda, mübahisələrdə də özünü göstərir.

Son illərin Azərbaycan nəsrində nisbətən cavan nəslin təmsil etdiyi temayıllərdən, axtarışlardan ibarət yeniliyi, novatorluğu bir proses kimi izləmək üçün həmin nəslin istedadlı nümayəndəsi Elçinin əsərləri maraqlı material verir.

«Bu dünyada qatarlar gedər» adlı bu məcmuə Elçinin Azərbaycan dilində oxuculara təqdim etdiyi beşinci kitabıdır. Burada toplanan əsərlər, hər şeydən əvvəl, öz əslub fərdiliyi ilə diqqəti cəlb edir. Aydın və lakonik dil, özünəməxsus, qeyri-şablon poetik sintaksis hissi və psixologiyası, mənəvi keyfiyyətləri predmetdə, detalda əyani-leşdirən epitet və obrazlar sistemi bu əslub üçün səciyyəvidir.

Elçin rəmzdən, bədii-fəlsəfi şərtlilikdən, kəskin məcəzdən cəsərət istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyanılışdırın mizanları və cizgilər axtarır, onları görümlü, duyumlu, baxımlı obrazlara çevirən epitetlər tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada bəzən nağıl və hekayə, əfsanə və həqiqət bir-biri ilə barışa və qaynayıb-qarışa bilir.

Tənqidçi Məmməd Arif Elçinin yaradıcılığından bəhs edərək yazar: «Hazırkıla keçmiş, ayıqlıqla yuxuluğu, həqiqətə xəyalı, real hadisələrlə nağılı, əfsanəni yanaşı təsvir etmək, daxili dialoqlardan, özü ilə söhbətdən, dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliğə, şışirtmə üsulundan istifadə etmək onun təsvirlərinin emosional qüvvəsini artırır. Fikrimizi də bir qədər hərəkətə gətirir... Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən

və ya görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıcıya xas olan bir keyfiyyətdir.

Həmin keyfiyyət bu üsluba məxsus bir sıra əsas komponentlərdə öz ifadəsini tapır: predmetə konkret fəlsəfi münasibətdə, assosiativ düşüncələrdə, bədii dilin ritmində, ifadələrdəki sərtlilik və əvvəlikdə.

Bu əsərlərdə Elçin məhz mənəvi zenginlik və ucalıq mövqeyin-dən psixoloji yekrənglik və birtərəfliliyi tənqid edir, adı adamların həyatında müşahidə etdiyi qeyri-adiliyin gözəlliyi, şəriyyəti haqqında hekayələr söyleyir, «gözəllik uzaqda deyil, həyatımızda, məşətimiz-dədir», prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədir, xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir. «Bu dünyada qatarlar gedər», «Baladadaşın ilk məhəbbəti», «Qış nağılı», «Günlərin bir günündə» məhz belə hekayələrdəndir. Bu hekayələrdə o, «adi həqiqətlərə» poeziya işığında baxaraq onlarda yeni çalar görə bilir. Adiliyi də qeyri-adilik şəklində tanımağa kömək edən «görəmə bucağını» tapmağa Elçin meharətlə nail olur. «Bəzən bizi elə gelir ki, günlərimiz həddən artıq adı keçir, günlərimiz bir-birinin eynidir, dünən ilə bu gün arasında fərq yoxdur; əslində isə bu, gümanın özüdür günlərimizi eynileşdirən». Müəllif bəzən həyata, ömrün və yaşamağın mənasına yekrənglik götürən bu «gümanın» pərdəsini qaldırmağa və bu pərdə arxasındaki işıqla görünən əlvanlığın rənglərini-qırmızı, çəhrayı, yaşı, narincı sevinclərin bolluğuunu təsvir etməyə çalışır. O da öz Səmayəsi ilə birləikdə Fatmanın hələ nüfuz edə bilmədiyi bir ucalığa və dərinliyə nəzər salır, «pəncərədən o tə-rəfdəki gümüşü günlərin» işığını duyar, onu bir gözəllik kimi açır və oxucunu da bu mənəvi sərvətə şərifik edir. Bu «gümüşü günlərdən» xəbərsizlər mənəni kasib və yoxsullardır. Günlərin bu «gümüşü sevincləri» məhz adı, zəhmətkəs və namuslu adamların həyatının zinətidir. Məhz «gümüşü sevinclərdən» xəbərsizliyi yazıçı her cür məş-sənliğin, mənəvi müflisliyin səbəbi və zəminini kimi əsaslandırır.

Elçin hər cür yekrəngliyə qarşıdır. Onun ədəbi palitrasında sərti rənglərin bolluğu buradan irəli gelir. Burada hətta hər əhvalı-ruhiyyənin öz rəngi var. Bu üslubda arzu da, həsrət də «işiqli və sevincli ola bilir», «qarlı gəzinti həsrəti» kimi, «Dezdemona, Ofelya, Gütəkin həsrəti» kimi çeşidləşə bilir; mahni «üssüyür», «boş küçələr addım həsrəti çəkir»... Həmcinin palçıqlı-peynirli Əbiliyə bəzəkli qızları «çəhrayı rəngdə» görünürələr. Qatarla uzaqdan, nağılli-sehirlə bir aləmdən gələn uşaqları o, qırmızı, yaşı, narincı rənglər içərisində

görür, lakin yaxşı tanıldığı bəzəksiz, yetim Səftəri o, bu «rəngarəng uşaqların» hamisindən üstün tutur. Beləliklə, rənglər yenə də məhz əxlaqi keyfiyyətləri estetik cəhətdən «təsnif etməyə», ümumiləşdirməyə kömək edən vasitələrə çevirilir.

«Qatar» qeyri-sabit, qeyri-yekrəng, dinamik bir obraz kimi Elçinin diqqətini tez-tez cəlb edir. Çünkü o, uzaq məsafələri, gələcəklər keçmişləri, xatirələrlə indini birləşdirə bilir. Elçin ömrün da anlarını hərəkət edən qatarın yolundakı məqamlar kimi təsvir edir, belə ki, «illər də qatarlar kimidir: gəlir-gedir, gəlir-gedir, görünməz olur». Lakin bu «ömür qatarının» can atlığı son mənzil əxlağı bir məqsəd kimi bu hekayələrdə həmişə göz qabağındadır: Əbili öz məhəbbətini havası və suyu ilə böyüdüyü yerlərə tapşırıb gedir, «nə qatarlar, nə də illər» onun ürəyini dağlar arasındakı çıxınlı-dumanlı kənddən qoparıb apara bilmir. Murada nəzakət dərsi verən Baladadaşın qüruruna müəllif də, oxucu da şərık olur. «Dezdemona həsrətində» ikən qəddar və fəndigir tükünün geyimini bürünməli olan Səmayə öz duyularının «işiğini» itirmir, əksinə, daxili aləminin məhz Dezdemonaya layiq poeziyası bu təzadda daha qabarıq görünür. Həssاشlıq, insana məhəbbət və humanizm motivi qoca Kərim dayının düşüncəlerinin təsvirində də öz davamını tapır və şairanə «Qış nağılı»nın əsas mənasını ifadə edir. Elçinin qəhrəmanları hətta rəsmindəkəi obrazların iztirab və kədərini biganə qalmırlar və bu kədər müqabilində öz həyatları onlara daha qayğısız görünə bilmir.

Elçin, qəhrəmanlarının hayatı və taleyi üzərində müşahidələrini davam etdirməyi sevir: dünyadakı çəhrayı oğlanlar və qızlar bu hekayələrin səhifələrində böyükərək, boy-aşa çataraq ədilələrə, zül-yalara və gülyalara çevrilə bilirlər («Poçt töbəsində xəyal» dramatik povesti). Adılık, yekrənglik və ona etiraz mövzusu burada da davam etdirilir. Lakin «adiliyin» bir mövzu kimi şəhri üsulu burada artıq tamamilə başqa bir şəkilde özünü göstərir. Əgər əvvəlki hekayələrdə müəllif qeyri-adiliyi «adiliyin» daxilində tapmaq və açıb göstərmək yolu ilə gedirse, onların hər ikisini bir keyfiyyət kimi eyni yerdə görürsə, yekrəngliklə işıq bolluğu, işıq əlvanlığı arasında sərhədlər burada, artıq, mahiyətə zahir arasında deyildir, bəlkə məhz əsl yekrəngliklə işığın və əlvanlığın bu yekrənglikdən kənarda başlayan «ərazisi» arasındadır. «Gümüşü işıq», «gümüşü rəng» bu əraziləri bir-birindən ayırrı. Səmayələrdən, kərim dayılardan fərqli olaraq ədilələrin həyatında məhz «gümüşü rəng» çatışır! Onları maraqlandıran artıq sevinclərin rəngi, duyuların «gümüşüsü» və «narincisi» yox... «krin-

## «GÜMÜŞÜ, NARINCI...»

Gənc yazıçı Elçin «Min gecədən biri», «Açıq pəncərə», «SOS» kitabları ilə oxucuların hüsn-rəğbətini qazanmışdır. Budur, onun son hekayələr kitabı qarşımızdır. «Gənclik» nəşriyyatı tərəfindən buraxılmış «Gümüşü, narinci...» adlı bu kitabda toplanmış əsərləri Elçinin bir yazıçı kimi özünəməxsus dəst-xottinin, yaradıcılıq axtarışlarında tədricen püxtələşdiyini və gələcəkdə yaxşı əsərlər yaradacağı söyləməyə daha çox imkan verir.

«Gürcüstan teleqram» hekayəsini Elçin Moskvada oxuyarkən duydugu, gördüyü, müşahidə etdiyi və yaxşı öyrəndiyi bir mövzuda yazmışdır. Həcmə o qədər da böyük olmayan bu əsərdə müəllif yaddaşalan, maraqlı insan xarakterləri, bədii hadisə və lövhələr yaratmışdır. Hekayə təbii və həyatı məhəbbətin təsvirinə həsr olunmuşdur. Onun sevə-sevə qələmə aldığı göygöz qız bu dünyaya golən gündən ata üzü görməmişdir. O, anasının qoynunda ikən atası cəbhəyə getmiş və Vətən yolunda həlak olmuşdur. Lakin bu qız qayğış insanların arasında böyümüş və təbiyə olunmuşdur. Elçinin təsvirində bu genç qəhrəman, ataları cəbhədə namuslu həlak olmuş minlərlə müasir gəncin ümumiləşmiş obrazı kimi verilmişdir. Gənc yazıçının bədii qənaeti budur ki, Vətən yolunda həlak olmuş atalar heç vaxt unudulmur. Övladlar öz atalarının üzünü görməsələr də daim onları yad edir və xatirələrini öz üzərkərində əbədi heykəl kimi gəzdirlərlər.

Elçinin hekayələrində hadisələrə, təsvir obyektinə aydın münasibət yaxşı bir bədii keyfiyyət kimi özünü göstərir. Mən onun hekayələrində müəllifin mütləci mədəniyyətini görür və yüksək qiymətləndirirəm. Bunu ona görə ayrıca qeyd etmək istəyirəm ki, müasir oxucunun tələb və zövqünү yalnız öz istedadına arxalanmaq, öz qimnə sığınib qalmaq, səthi və atüstü müşahidələrilə kifayətlənənlərə elə Elçinin öz müasirleri içərisində də az rast gəlmirik. Belə bir həqiqəti bir daha tekrar etmək istəyirəm ki, müasir nəşrin nailiyyətlərini öyrənmədən, rus və dünya ədəbiyyatı xəzinəsindən xəbərsiz yazıcı-yaradın yazarlığını indiki oxucu asanlıqla seçir və kənara atır.

Elçinin qəhrəmanları müasir və intellektual adamlardır. Onlar incəsənəti sevir, ondan baş çıxarırlar. Bu qəhrəmanlar həyatın estetik gözəlliklərini dərk etməyə və qiymətləndirməyə layiq adamlardır. Bu,

plin paltoların» müxtəlif çeşididir – «qırmızısı», «balotnisı», «mişinni rəngi» və sairədir.

Bu maraqlı, orijinal, düşündürən pyes-povestdə müəllif ümumiyyətdirmənin, bədii şərtliyin imkan və üsullarından yaradıcı bir surətdə istifadə edir. Xüsusən, Ədilənin daxili aləminin əyani şəkildə canlandırmışın yaxşı forması təpilir: xeyal və düşüncə məqamlarında qara fraklı gənc onun başı üzərində skripka çalmağa başlayır. Sonrakı hadisələr məhz bu skripkanın (Ədilənin daxilindəki musiqisinin) sədaları altında, onun səslerindən yaranan xəyali bir dünya (Ədilənin hissələr və düşüncələr dünyasında) baş verir. Ümumiyyətə, daxili nitq bir bədii üsul kimi Elçinin bütün hekayələrində iştirak edir, burada isə daha da inkişaf etdirilərək müştəqim, əyani müikalime forması alır. Belə bir forma psixoloji «özünü ifadənin», lirik «mən»in, viedanını icra etdiyi etirafın təbiiiliyini şərtləndirir. Ənənəvi monoloq forması, yaxud da başqasına söylenən etiraf-təhkiyə əsəri indiki şərtliyin təmin etdiyi belə bir təbiiiliyə nail olmayı, yəqin ki, çətinləşdirərdi.

Bütün mənəvi kasıblığı ilə birlikdə ədilələr, şübhəsiz, Yoldaş təklərdən yüksəkdə durur və məhz onların mühitindəki yeknəsəqlik-dən darixırlar. Simvolik kişi sureti qızın mənəvi aləminə cəsurluq, müdriylik və mərdlik timsali kimi daxıl olur və həyatın mənasını süsləndirən «gümüşü işığın» ünvanını Ədiləyə nişan yerir: «... Siz həyatdan ve insanlardan xəbərsizsiniz... Siz bu həyata daxıl olmağa cəsər etmirsiniz, çünki əslinde siz facieli tənhalıqda deyilsiniz, siz adice olaraq tənhalıq idilliyyasına qapılımısınız».

Bu qızlar məhz xəyalən qurduları aləmdə təkdirler. Arzusuz və işıqsızlıq onların mənəvi yoxsulluğudür. Həyatı ona yekrəng göstərən mənəvi məhdudluğunu dərk edən Ədilə öz cılız mikromühiti ilə virdalaşmağa özündə cəsəret tapır: «mən daha bu cür yaşaya bilmərəm!» Bu, artıq onun ilk qələbəsidir, böyük, intəhasız və geniş dünyaya, «gümüşü işıqlı» bir dünyaya doğru qəti addimlaşdır. Əsərin ümumi, nikbin və işıqlı əhvali-ruhiyyəsi də məhz buradan doğur.

Həyatda və daxili aləmdə «gümüşü işıq» sorağında bədii axtarışlar davam edir. Mənəvi gözəllik axtarışları yollarında Elçin öz qəhrəmanları ilə birlikdə addimlayır. «Dünyada hərəkət edən qatarlar» bu hekayələrdə bizi məhz həmin estetik ideala doğru aparır.

1974

(Elçin. Bu dünyada qatarlar gedər.  
Bakı, «Azərnəşr», 1974, səh. 5-10)

yazığının «Qatar. Pikasso. Latur. 1968» adlı hekayəsində öz bədii ifadəsinə yaxşı tapmışdır. Burada insanların mənəvi ələmimdəki narahatlıqlar, həyəcanlar, iztirablar sənət əsərləri ilə bədii vəhdətdə yaradılır.

Elçinin bu səpkidə yazdığı hekayələr müasir oxucunu arxasında aparır, ona istiqamət verir, həyat ve sonət haqqında bilikləri zənginləşdirməyə və dərinləşdirməyə kömək edir.

Elçinin hekayələrinin əsas qəhrəmanları gənclərdir. O, gənclərdən necə yazmağı yaxşı bilir, yaxşı bacarı. Mən burada müasir gənclərin məhəbbətindən, gənc ailələrin təşkilindən bəhs olunan «On ildən sonra» və «Qırmızı ayı balası» hekayələrini ayrıca qeyd etmek istədim. Gəmi temiri zavodunun mühəndisi C.Səlimov nədənsə yenice qurduğu ailəsinə dağlıtmışdır. O, arvadı Şəfiqədən, bir balaca qızı Leyla dan ayrı yaşıyır. Yenice ailə qurmuş, sevgiye, məhəbbətə əyləncə kimi baxan bəzi gəncləri tərbiye etmek, onları doğru yola çağırmaq, təbii olaraq, yazıçılarının diqqət mərkəzində duran məsələlərdəndir. Elçin bu mövzunun bədii həllini orijinal bir tərzdə vermişdir. Balaca Leyla 4 yaşında ikən babası Mədəd kişi ona oyuncuq, qırmızı ayı balası almışdır. Bu oyuncuq hekayədə bədii bir vasite rolunu oynamış, mühəndis C.Səlimovu tənhalığın üzücü, dehşətli və əzəli təsirindən, ailəsizlikdən qurtarmış və onu öz gənc ailəsinə qovuşdurmuşdur.

Elçinin hekayələrinde inca bir yumor vardır. Gənc yazıçı cəmiyyətinin üstünlüklerini, adamlarımızda özünü göstərən yeni və müsəbət əxlaqi keyfiyyətləri təsdiq etməyi bacardığı kimi, irəliləməyimizə mane olan, keçmişdən miras qalan köhnəlik qalıqlarını, tüfəyli həyat tərzinin puç aqibətini de amansızcasına qamçılaşmış və yaxşı duyulmuş bədii detal və tapıntılarla əsəsləndirmişdir. «Zireh»da, «İki Çal-papağın və bir Qara Kepkanın nağılı» hekayələrində bu bədii keyfiyyət, xüsusişə seçilir və diqqəti cəlb edir. Elçin öz hekayələrində bədii kamilliye fikir verən bir nasirdir.

Elçin həmişə müasir həyatın gur axarında fəaliyyət göstərməyi sevir, yeniliyi, inkişafı daha tez və iti nəzərlə görüb qiymətləndirəməyi bacarır. Gənc yazıçı «Gümüşü, narıncı...» kitabı ilə öz oxucusunu bədii cəhətdən inandırır ki, o, böyük yaradıcılığın astanasına möhkəm inamla, yaxşı nəzəri hazırlıq və bədii axtarışlarla qədəm qoymuş, özünü en yaxşı əsərləri yaratmağa hazırlanmışdır.

1974

(«Azərbaycan gəncləri», 20 iyun 1974)

## QATARLAR... SƏRNİŞİNLER...

Bu dünyada qatarlar gedər. Bu qatarların vaqon və kupelərində zahirən bir-birindən o qədər də seçilməyən, daxilən, mənən müxtəlif ömür taleyi, həyat tarixçəsi olan insanlar müxtəlif mənzillərə tələsirlər, heç yerə tələsməyənlər də var bunların içində. «Tozlu-palçıqlı» mikrodünyası ilə bər-bəzəkli, «qırmızı, çəhrayı qızlara» qədər olan dünya arasındaki uzun, bəlkə də əlçatmaz məsafəni inadkar və çılğın arzuları ilə qısaltmağa nail olan əbililər, məhəbbətin adını eştirməmiş dadını hiss edən uğursuz baladadaşlar, səksən illik ömrün qarlıçovğunlu yollarında inamla, namusla addimlayan Kərim kិşilər kimi maraqlı insanlar gedər bu qatarlarda. Həyatın zahiri yekrəngliyindən usanın, lakin özləri də bilmədən bu yekrəngliyə əməli şərait yaranan qayıblılar, tənhalı, uğursuzluq qarlı qış bayazlığının gətirdiyi ən adı gündəlik həyat sevincleri ilə öz dünyasından sixışdırıb qovmağa çalışan səməyələr, bu tənhalı, yəni başqaları tərəfindən tam anlaşıla bilməyin mümkün olacağının müşküllüyünü inkaredilməz bir həyat faktı kimi qəbul edən və bunun son anda əslində yalnız zahirən bələ göründüyüni etiraf etməyə məcbur olan Kişi və Məleykə xanımlar və nəhayət, bu həyat faktını birdəfəlik qəbul etməyə məcbur olub onunla barişa bilməyən ədilələr gedər bu qatarlarda. Bu qatarlarda zahirən o qədər də görülmü, seçimli olmayan, əslində bu derin mənəviyyatlı sərininlərin uğursuluğu və tənhalı üçün bilavasitə zomin, şərait yaranan yoldaş tekər, muradlar, körbələyi muxtarlar, hacı kazım ağalar, qoçu həsənqulular kimi hadisə və «reaksiyalar» gedisində dəyişməz qalan katalizatorlar da vardır. Qatarlar uzun, vaqonlar geniş, kupeler yumşaq, işqli, insanlar müxtəlif...

«Bu dünyada qatarlar gedər» Elçinin beşinci kitabıdır. Bize, məzmun və ideyanın bədii həllindəki bir sıra cəsarətli təşəbbüsər, forma və quruluş xüsusiyyətləri, məcəz, epitet, metafora... sistemi baxımdan məhz bu son kitab müəllifin yeni və əhəmiyyətli addımı sayılmalıdır. İnsanın yalnız daxili ələmənin qapılması, tənhalı, daha doğrusu, onun çox vaxt öz-özünü tənhalasdırması, ətraf mühitdən təcrid etməsi kimi bəzən ani, bəzən də həyat vərdişinə çevrilən həllar, bundan uzaqlaşa bilmək üçün müxtəlif yollar aramaq bu kitabda əsərlərdə Elçini en çox düşündürən ictimai-bədii problemdir. Lakin

müəllif insan ömrü üçün o qədər də təhlükəsiz olmayan bu həyat və cəmiyyət faktının düzgün bədii izahını verməklə öz işini bitmiş hesab etseydi, həmin əsərlərin nəinki dolğun ideya xüsusiyyətlərindən, xüsusi emosional təsirindən bəhs açmağa ehtiyac hiss edilməzdi, bu, həm də onun yazılı məvqeyinin müəyyənləşdirilməsini də çətinləşdirirdi. Elçin konkret və yaddaqalan hadisələr, detal və ştrixlərə bədii konsepsiyanı davam etdirərək özünəməxsus bir əslubda oxucuya belə bir düzgün qənaət aşilaya bilir ki, əslində insani, hər şeydən əvvəl, arzusuzluq, gündəlik yaşantısındaki qeyri-müəyyənlik başqlarından təcrid edir, onu tənhalasdırır. Ümumiyyətlə, insana yad olmayan hər cür ugursuzluq, bədbin əhvalı-ruhiyyə doğuran müəyyən anaların ən ümde səbəbi fəaliyyətsizlikdi və bütün bunlardan xilas olmağın yeganə yolu onu əhətə edən insanlara, mühitə biganə qalmamaq, ən başlıcası isə məşgül olduğu konkret peşəyə, sənətə bağlanmağı bacarmaq, onu sevməkdir. İstər-istəməz, E. Heminqueyin məşhur qənaəti yada düşür. Böyük yazıçı əsərlərində döñə-döñə zəhməti, fəaliyyəti bütün ugursuzluqlardan, pis əhvalı-ruhiyyədən yeganə düzgün çıxış yolu kimi qiymətləndirir. Səməyə obrazının hayat amalı bu fikirin ən yaxşı bədii ifafəsi sayılı bilər. Qayibli («Dəyişmə»), Kişi («Qatar yol gedirdi») obrazları isə həyatı özleri də bilmədən yekrəngləşdirən, istər-istəməz tənhalalaşan və son anda bunu bütün aydınlığı ilə dərk edən və oxucuda da eyni fikri təlqin etməyə nail olan səciyyəvi bədii personajlardır.

Ədəbi-bədii yaradıcılıqda şərtlik daha çox dram və nəsr əsərlərinin «xarakterinə» uyğun gəlirsə, assosiativlik əsasən poeziyaya aid xüsusi bir keyfiyyət kimi qiymətləndirilir. Lakin son zamanlar peşəkar inkişafi daha çox bizim əsrimizə aid olan assosiativliyə dünya sənətinin bütün janrı, növ və formalarında kütləvi şəkildə müraciət edilir. Müxtalif assosiasiylardan sistem halında, həm də, əsasən yərində istifadə edən Elçinin bir sıra hekayələrində («Bu dünyada qatarlar gedər», «Dəyişmə», «Günlərin bir günündə») hər bir konkret vəziyyətin, hadisə və personajın öz xüsusi rəngi, çaları mövcuddur.

Sənətin tükənməzliyinin, onun «ömrünün» sonsuzluğunun əsl səbəpleri, hər şeydən əvvəl, yeni və mütəmadi bədii axtarışlarla, onun novatorluq xüsusiyyətləri ilə bağlı şəkildə izah edilir. Bu mürəkkəb ədəbi prosesdə axtarışdan doğan müəyyən ugursuzluqlar da adəton, təbii görünür. Elçinin «Bu dünyada qatarlar gedər» kitabında da öz həllini tam şəkildə tapa bilməyən epizod və momentlərə rast gəlmək

mümkündür. Məsələn, deyə bilərik ki, «Baladadaşın ilk məhəbbəti» həkayəsində mövzunun bədii həlli baxımından yarımcıqliq hiss edilir, yaxud «Poçt şöbəsində xəyal» dramatik povestindəki corabtoxuyan qadının səhnədəki yeri və danışığının əsərdə cərəyan edən hadisələrlə assosiativ şəkildə bağlılığını daha da artırmaq oları, yaxud yenə həmin dramatik povestdə Gülzarla Züleyxanın etirafındakı mənzum ifade üsuluna o qədər də ehtiyac hiss edilmir. Məsələ burasındadır ki, bu cür iradlar, hər şeydən əvvəl, yazıcıının mövcud yaradıcılıq mərhələsindəki konkret imkanlarına və fərdi əslubi qənaətlərinə müraciət kimi səslənərdi. Axtarış yolları sırlı və mürəkkəb olur. Bu yollarda biz Elçinin daha əhəmiyyətli müvəffəqiyətlər qazanacağına əminik.

1975

(«Bakı», 4 avqust 1975)

**ÜRƏKLƏRƏ YOL TAPANDA**

Elçinin son əsərlərində ifadə olunan təmizlik, fədakarlıq və qayğıkeşlik xalqa, vətənə sədaqət, ailəyə, dosta məhəbbət, insana qayğı müəllifin idealıdır. Cəsaretlə, özüne heyfi gəlmədən sovet qanunlarının, sovet adamlarının əmin-amanlığı keşiyində duran müstəntiq Gündüz, milis rəisi Mahmud Qəmərli («Ox kimi bıçaq»), işdə, vəzifədə can yandıran sadə, təvazökar milis nəfəri Səfər («Bir görüşün tarixçəsi»), Bakı neftçilərinin yeni nəslinin nümayəndələrindən olan qoca-man neftçi Kərim kişi («Qış nağılı»), şəhərin bir çox evlərini bəzəyən, ömrünün ahıllaşmış çağında belə sevdiyi sonətindən ayrılmayan böyük və şöhrətli bir ailənin başçısı dülger Əliabbas kişi («Talvar») bu gözəl ideala sadıq olan, qurub-yaradan və yaratıqlarını göz bəbəyi kimi qoruyan vətəndaşlardır.

Lakin belə xeyirxah, namuslu vətəndaşların qəniminə və yeni həyatın düşmənlərinə çevrilən qurd Cəbrayıllar («Ox kimi bıçaq»), heç bir sonətin sahibi olmayıb, qoçuluq, əliçiyilik, oğrululqa baş gırleyən, insan başı ilə toyuq başına fərq qoymayan əzrail Ağagül kimi gündə birini bıçaqlayan qatil çalağanlar («Zirch»), bütün gözəl əxlaqi keyfiyyətlərdən məhrum, işdə, vəzifədə saxtakar, ailəyə, dosta, yoldaşa xain mirzoppalar da yox deyildir («Bir görüşün tarixçəsi»). Bunnar qaranlıqda namərdəsinə «Ox kimi bıçaq» oynadanlardır. Müəllif bu qatilləri, çalağanları, saxtakarları tanıtmağı da, onlara nifret oyatmağı da vacib bilir və bununla da oxucuların ürəyindən xəbər verir.

Yazıcı gözəl mənəvi keyfiyyətləri yalnız Gündüz, Mahmud, usta Əliabbas kimi öz ictimai və əmək fəaliyyəti lə fərqlənən yaşlılarında, atalarда, babalarda deyil, bu gözəlliyyin rüşeymlərini həm de Əbili, Allahverdi, Baladadaş, 16 yaşı məktəblı kimi yeniyetmələrdə, onların ilk gənclik yaşına məxsus romantik xəyallarında, arzularında, yaşıdlarına münasibətlərində də müşahidə edir («Bu dünyadan qatarlar gedər», «Baladadaşın ilk məhəbbəti», «Gümüşü, narıncı...», «On il-dən sonra» hekayələri).

Bu yeniyetmələr hələlik fəvqəladə bir qəhrəmanlıq göstərməmişlər, lakin onların təmiz əxlaqi, insanlara məhəbbətlə çırpinan saf ürəkləri, böyük həyat arzuları gələcəkdə ictimai-faydalı vətəndaş olacaqlarını vəd edir. Müəllif buna əmindir. Onlar özləri də gələcək-

lərinə əmindirlər; xəyal və arzularında heç bir qaranlıq nöqtə görünmür, həmişə gümüşü, narıncı, çəhrayı, əlvən işıqlar görünür, çünkü onlar istedadlarının inkişafına geniş şərait yaradan bir cəmiyyətin övladıdır. Onları bu gün-sabah ali məktəblərə, hərbi akademiyalara aparacaq qatarlar hazırlırdı...

Ümumiyyətə, Elçin ömrün əsaqlıq və yetkinlik dövrünü fərdi xarakter və temperamentin bünövrəsini təşkil edən bir dövr kimi göstərməyi, xüsusi nəzərə çatdırmağı sevir. Əgər qəhrəman ahl, qocadırsa yığcam poetik ricətlər, detallarla onun ötan günlərinə, gəncliyinə, gəncdirse yeniyetmə dövrünü, yeniyetmədirse əsaqlıq illərinə qayıdır, şəxsiyyətin, xarakterin formallaşmasına ömrü boyu xüsusi təsir göstərən mühiti gözdən keçirir. Mehəz bu poetik ricətlərin, yığcam detalların nəticəsidir ki, Elçinin obrazları canlı, ətli-qanlı çıxır və hər tipin, fərdi həyatı bütövlükdə oxucunun nəzərində canlana bilir.

Obraz, tip yaratmaqdə bu üsul (ricətlər, xatırlər, xəyallar) təhkiminən təbiiliyini gücləndirir, inandırıcılığını artırır. Oxucu hiss edir ki, bunsuz povest və həkayələrin qəhrəmanları inandırıcı ola bilməzdi. Əgər müəllif indiki halda ancaq nəvə-nəticələrinin qeydində qalan baba kimi təqdim etdiyi Mahmud Qəmərlinin vaxtile, 20-30 il əvvəl at belinda Koroğlu cəsərəti ilə vətən xainlərinə qarşı mübarizə apardığını xatırlamasayı, qoçanın «ox kimi bıçaq»la qəflətən, qış gecosının qaranlığında öldürülməsi də çox ucuz qətl kimi görünə bilərdi, cınayətin izinə düşən Gündüzün fədakarlığı da təsirsiz olardı. Əgər bir məhəllədə yaşayan 30 yaşı Məmmədağanın və Mirzoppanın əsaqlıqda onları əhatə edən xüsusi mühit, ailə tərbiyəsi və s. yada salımasayı, onlardan birincinin xeyirxah, zəhmətsevən, ikincinin saxtakar, bədxah, davakar, tənbəl olmasının səbəbləri aydın olmazdı. Milis nəfəri Səfərin dağlar qoynunda ərsəyə yetdiyi, əsaqlıq və yeniyetməlik dövründə elin sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi nəcib sifətlərindən təsirləndiyi oxucu üçün gizli qalsayıdı, onun düzlüyü, təmizliyi sevən vətəndaş kimi formallaşmasının sırrı də aydın olmazdı...

Hekayələrdə ailə həyatı səhnələri də xüsusi yer tutur. Müəllif bir-birinə zidd ailələri müşahidə edir: ürəkaçan, köklü, qollu-budaqlı, oğullu-qızlı, nəvəli-nəticəli ailələr; Vətən üçün ləyaqətli nəsil tərbiyə edən, döyüşlərə və əmək cəbhəsinə qəhrəmanlar göndərən və onların səadəti üçün şirin canını belə əsirgəməyən alnıaçıq ataların mehriban, səmimi ailəsi (buruq ustası Kərim kişinin, dülger usta Əliabbasın ailəsi) kimi. Bunun əksinə, qanqaraldan, sədaqətdən, səmimi-

miyyətdən uzaq olan ailələr, məsuliyyətsiz ərlərin və qırdı-qadı xanımların hem özlərini, hem də özgələrini narahat edən, əsəb xəstəlikləri yuvasına bənzər qeyri-sabit ailələr (mühəndis Səlimovun «ai-lesi» kimi — «Qırmızı ayı balası»).

Ailənin dağılması, bir növ qəfil zəlzələdir; həyat qüvvəsinin, yasaşmaq eşqinin, gözəl ümidişlərin, hissələrin, fikirlərin, arzuların dağılmasıdır, günahsız körpələri başsız, atalıkkən atasız, analıkkən anasız qoyan zəlzələ...

Ailədə tərəflərin əxlaq, dünyayabaxış cəhətindən kəskin fərq-lənməsi, xarakterlərin düz gelməmesi isə tüstüsü çıxmayan yanğındır. Bele ailələrin dağılması möqsədəyə uyğun olsa da, bu dağıntıının özü də, xüsusən atasız uşaq böyütülməli olan qadın üçün yarası gec sağalan dərddir, gözəlliyyi soldurun, hissələri külə döndərən yanğın, dözləməsi çətin olan, qulaqbatriçi tənhalıqdır... həmişə özünü yalquiz hiss edən Səmaya kimi («Günlərin bir gündündə»).

Ailənin dağılması və ya ailədə narazılıq, qanqaralıq ürkəkləri şüşə kimi parçalayır. Bunu oyunaq ayı balası ilə tək qalan Səlimov da bəs düşür: «Biz hamımız şüşədənök-deyir, çoxumuz bunu bilmirik, amma biz şüşədənök, bəzimiz sinib cililik-cilik olurraq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri xırda şüşə qırıntılarını hiss etmirik».

«Qatar. Picasso. Latur. 1968.» hekayəsində ailə münasibətlərinin başqa bir kədərli sırrı açılır: ailədə, ər-arvad rəftarında qarşılıqlı etimadın, etibarın yoxluğu üzüntülü bir tənhalıq yaradır. Sənətşünasların beynəlxalq müşaviresində məruzə etmək üçün Moskvaya yola düşən bir qadın və bir kişi—iki gənc ziyah, yol yoldaşı etiraf edirlər ki, onlar neçə illər evli olduqlarına baxmayaraq, bir dəfə olsun öz ürək sirlərini həyat yoldaşlarına bildirməmişlər, bir-birlərinə «yalan quraşdırıb danışmışlar». Məhz buna görə də qatardakı bu bir neçə saatlıq səmimi söhbhətə qədər onlara elə gəlməsidir ki, «hənsi mənada isə hamı bir-birinə yaddır». «İnsanı başa düşəcək yeganə adam—o özüdür».

Hər iki ziyanı öz-özüne düşünərdi: «nə üçün bize elə gəlir ki, ən yaxın müraciətimiz, ən yaxın doğma adamımız özümüzük?». Qatarda gənc kişi ilə gənc qadının, bir neçə saatlıq yol yoldaşlarının ürəklərini süfrə kimi açıb ortaşa qoyması bu suallara da cavab vermiş olur. Səbəb onların ailəsindəki inamsızlıq vahiməsi imiş... Bəli, evdə yadlıq, ömür yoldaşına inamsızlıq, kənardan başqları ilə qarşılıqli etibar, ürəkaçıqlığı—qəribə təzaddır!..

«Beş qəpiklik motosikl» hekayəsində müəllif həyatın, ömrün mənası haqqında müstəqil fikrə malik olmayan, ordan-burdan eşitdiyini qırıq-qırıq rəylerdən fəlsəfə quraşdırmaqla orijinal görünməyə çalışan bir yarımcıq ziyanı ilə oxucusunu tanış edir. Dünyadan xəbərsiz, öz meşşən qimina girib, yaşamağı birtəhər baş girləmək hesab eden bu «elm namizədi» Məlikovun təzə fəlsəfəsinin məzmunu ondan ibarətdir ki, «insan ömrü müvəqqətidir, bu gün var olan sabah yox olacaqdır». Buna görə də guya ömrə, həyata bağlanmaq, böyük əməller uğrunda çalışıb-çarşılaşmaq özünü aldıtməq imiş... Əqidəsizlik, ümidsizlik, etəlat, «fikirsizlik idilliyyası» da bir fəlsəfə imiş... Məlikovun bir qayığı var: doktorluq dissertasiyası müdafiə edib maaşını artırmaq... Bəli, belələrə də var!

Elçində bədii idrak duyusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminə, cini səviyyədə dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri olan obrazları (neftçi, dülər, kolxozçu, mühəndis, sürücü, həkim, prokuror, müştəntiq, milis nəfəri, bələdçi, gözətçi, aktyor, sənətşünas, kinomexanik...) nəinki mənəvi-əxlaqi keyfiyyətləri, arzuları, əməlleri, həm də peşələrinə və yaşalarına görə də qocası qoca, cavanı cavan, uşaqları kimi inandırıcıdır, realdır.

Yazıcı varlığı, hadisə və insan səciyyəsini canlandırmaqla bir-birini tamamlayan bədii təsvir vasitələrindən istifadə edir. Göz önungədə aşkar olan reallığın təsvirilər yanaşı, obyektlər üçün pərdəli, ancaq subyekti özü üçün aşkar olan daxili aləmi də—əgər bu aləm gözəldirirsə gözəlliyyini, ziddiyyətlidirsə ziddiyyətlərini də —daxili nitq, surətin öz-özünü mühakiməsi, xəyal, xatirə, yuxu və s. vasitəsile əyanlaşdırımdıkdə ustalıq göstərir. Yazıcıının hekayələrində yüz yaşlı tut ağacı da, her hansı bir sənətkar tərefindən nə zamansa yaradılmış bir şəkil də, qayalarda əmələ gələn təbii «atəşgahları» da, qışın qarlı-çövgünə, gecənin qaranlığı, günün işığı, əlvən röng'ləri də, dənizin dalğaları, kəndlərdən, obalardan sürətlə ölüb keçən qatarlar da insan həyatının mənasından danışır, insanın mənəvi aləminin izahına kömək edir.

Elçin haqqında yazılan məqalələrdə, Azərbaycan və rus dilində nəşr olunan kitablarındakı müqəddimələrdə onun sənətinin bu xüsusiyyəti yüksək qiymətləndirilmişdir: «Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir

## MƏNƏVİ SAFLIĞA ÇAĞIRIŞ

İnsan şəxsiyyəti, onun mənəvi-əxlaqi keyfiyyətləri tarix boyu adı zəhmət adamlarından tutmuş alımlərə, filosoflara, yazıçı və sənətkarlara, pedaqoq və dövlət xadimlərinə qədər hamını düşündürmüşdür. Əməksevər, əlinin zəhmətinə yaşayan, başqlarına qarşı xeyirxah və nəcib olan, öz əməllərində və mühakimələrində adətli, həqiqətpərəst insanlar xalqların həm folklorunda, həm də yazılı ədəbiyyatı və sənətində az tərənnüm olunmamışdır.

Humanist yazıçılar və alımlar belə sadə, eyni zamanda böyük və müdrik bir həqiqəti ifadə etmişlər ki, insan şəxsiyyəti nə qədər yaxşı təribiyə olunsa, nə qədər uca, təmiz fikirlərə yaşayış fəaliyyət göstərsə, bir o qədər hamı üçün xeyirli olar. Keçmişin mütərəqqi ədəbi və mədəni irsində insan şəxsiyyətini alçaldan, cürüdən sıfətlər, o cümlədən, xüsusi mülkiyyət hərisliyi, xəstə cəqizmə həmişə pislənməsi, bu sıfətlərə malik adamların puç mənəvi aləmi, yaxın-uzaq, bütün insanlara necə əziyyət verdiyi, faciələr törətdiyi parlaq boyalarla göstərilmiş, lənət damğası ilə damğalanmışdır. Bu mübarizə indi də davam edir, indi də sənət və ədəbiyyatın canlı mövzularından biridir. Çünkü mənəvi naqışlık, xüsusiyyəticilik adamı alçaldır, çox zaman tüfəyli hayat yoluna salır. Bu azar pis azardır. Bu azara tutulan adam istər-istəməz fəaliyyəti və hərəketləri ilə özünü cəmiyyətə, kollektivə qarşı qoymuş olur. Unudur ki, cəmiyyətsiz, başqa insanlarla birgə, həmroy çalışmadan seadətə qovuşmaq olmaz. Belələri elə dargöz, elə məhdud fikrili olur ki, sadə və böyük bir həqiqəti bilmərrə yadından çıxarı: yer üzündə elə bir adam olmayıb, yoxdur və olmayacaq ki, o cəmiyyətsiz dolana bilsin, həyatı, güzaranı, ruhi, mənəvi aləmi başqa insanlarla arasıkəsilməz təmasda olmasın! Deməli, hər fərdin xoşbəxt güzərəni, xoş əhvalı-ruhiyyəsi, səmərəli fəaliyyəti mütləq həm özünün mənəvi saflığı ilə, həm də başqa insanlarla, onların nə cür insan və vətəndaş olması ilə bağlıdır. Cəmiyyətin üzvü olmaq heç kəsin şəxsi iradəsindən asılı deyil, necə ki ata və ananı heç kəs özü seçmir. Bu-na görə də hər bir adam öz fəaliyyət və hərəketlərində yalnız şəxsi istək və ehtiyaclarını deyil, başqlarını da nəzəre almağa borcludur. Nəzərə almadan, yaxud bilərkəndə başqlarına nahaq əziyyət verən, zərər götürən hərəketlər etmək heç vaxt fərdin özünə zorərsiz, əziyyətsiz tamam olmur. Ən böyük zərər və ən pis nəticə isə başqlarının, hər gün əlaqəda olduğu insanların etibarını itirmək, onların nifrətini qazanmaqdır.

1976

(Məmməd Cəfər. Həmişə bizimlə.  
Bakı, «Yazıcı», səh. 239-244)

keyfiyyətdir» (M.Arif). «Elçin «gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir» – prinsipi ilə hərəkət edərək adı adamların daxilən gizlədir xəlvətdə saxladığı mənəvi keyfiyyətləri hamımız üçün estetik sərvətə çevirir» (Q.Yaşar).

O, klassik və müasir Azərbaycan həkayəciliyindən öyrənən, təsirlənən yazıçılarımızdır. Özü də möhkəm tellərlə Azərbaycan həkayəciliyi ənənələrinə bağlıdır. Bununla yanaşı, klassik və müasir rus həkayə ustalarından da təsirləndiyi bədii priyomlarının əlvənlığından aydın görünür. Onun həkayələrində «psixoloji dərinliyi, qəlb, ruh incəliyini, müləyim yumorla örtülmüş təsirli lirizmi, hadisələrin təfərruatlı izahına deyil, daha çox mənəvi aləmin açılmasına fikir verildiyinin» qiymətləndirən tənqidçi L.Aninski Azərbaycan yazıçısının Çexov, Bunin kimi rus klassiklərindən də çox şey öyrəndiyini və Zosşenekdan, Bulqakovdan da təsirləndiyini söyləyir.

Söz yox ki, belə fərqli müləhizələr, müqayisələr Elçinin söz sənətinə tam yiyeşləndiyini təsdiq etməklə, bu yüksək qiyməti goləcəkdə də daha böyük əzmlə doğrultmaq vəzifəsini də qarşıya qoymuş olur.

Elçin «Toyuğun diri qalması», «Dolça» povestlərində və «dramatik povest» adlandırdığı «Poçt şöbəsində xəyal» əsərində bir sırə belə adamların surətini yaratmışdır. Yox, elə güman etməyin ki, insana məxsus ləyaqəti, nəcib hissəleri itirmiş, çirkab içerisinde üzən mənfi adamlar, həyatın naqis cəhətləri bu əsərlərdə əsas yer tutur. Həç də elə deyil. Elçinin bu yeni əsərləri da işqli, nikbin hissələrə, həyat eşqi və insana hərəkəti, lirik məhəbbətə aşalanmışdır, müsbət insanların da gözəl, cəzibədar surətləri ilə oxucu ürəyinə dərin təsir göstərir.

Elçinin bədii idrakı və üslubu üçün səciyyəvi olmağa başlayan bir cəhət bu əsərlərdə də aydın nezərə çarpır: o, insani daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin zönginliyinə fikir verir. Ancaq ağ və qara ilə məhdudlaşdırır. Buna görə də surətləri canlı insanları xatırladır. İnandırıcıdır.

«Toyuğun diri qalması» povestində Zübeydə, Ağagül və Nisə nə qədər hayatı surətlərdir! Yaziçı onların düşüncə və hissiyatını, həyəcan və iztirablarını düşüdükləri vəziyyəti uyğun real boyalarla canlandırır. Təmiz, pak ürək çırpmış ilə ilk məhəbbətin ilk bəususunu dadan Ağagül və Nisəni kim sevməz?! Kim onların sevincinə, səadət duyğularına şərık olmaz?! Bu məhəbbət, bə səadət bir də ona görə bizi düşündürür və diqqətimizi cəlb edir ki, ona sevinməyen, ondan bödnamlıq üçün istifadə etmək istəyen sözbaz Zübeydə var, o Zübeydə ki hər səhər «çiçi süpürgə dolu həşir zənbili götürüb» bazara satmağa qaçır. Milişioner Səfəri görən kimi xəlvətcə əkilməye, gözdən yayılmağa çalışır. Zübeydə bir də ona görə bu iki gəncin pak məhəbbətini sayıələrlə ləkələmək istəyir ki, Ağagülin anası da kənddə onu sevməyən, ondan genəzən qadınlardanıdır və Zübeydə belə xırda bir fürsəti əldən buraxmaq istəmir. Ancaq o zaman yumşalar, güzəştə gedir ki, Ağagülin «qırmızı çil toyuğu» qoltuğuna vurub pay getirdiyini görür. «Müstə malə xüsusi həvəsi olan Zübeydə» bununla da kifayətlənmir, axşam qaranlığında, qapısındaki «kiyivüzəllilik elektrik lampasının işığında» Ağagülin ağaclarını, göy-göyrətisini suladır. Nəhayət, Nisə ilə Ağagülin vəzələ bağlına öpüşdükəri yerdə üstlərinə çıxdığını camaat arasına yaymayıağına söz verib gənc aşiqı yola salır və bundan sonra...

Bundan sonra doğrudan da «dünyanın ən qəribə», biz deyərdik ki, ən ecəzkar hadisəsi baş verir: «Qırmızı çil toyuğu» kəsmək istəyən Zübeydənin əli golmir, öz otagına çekkilir, oturur, uzanır, düşünür... Onun daxilində çıxdan yatmış, çıxdan yuxuya getmiş, bəlkə də hamının ölmüş bildiyi başqa bir Zübeydə oyanır, baş qaldırıb onu keçdiyi həyat

yollarında təzədən gəzdirir, necə çirkli, necə iyrənc, necə üfunətli bataqlıqlarda ömrün ən əziz günlərini, təbiətin bəxş etdiyi misilsiz sərvətləri - istedədi, gəncliyi, gözəlliyi puç etdiyini ona göstərir... Zübeydə iztrab dolu peşmanlıq dünyasında əcapalayır və biz onun iztirablarına şərık oluruq, ona ürəyimiz yanır, eyni zamanda onu... seviriz. Xəyalən kömək əlimizi ona uzadırıq: Qalx, Zübeydə, buxağın sallansa da, zərif gərdənin çıxdan ennənmiş olsa da sən dirisən, fealsan, işləməyo, düşünməyo qadırsın, insanlar üçün faydalı ola bilərsən. Qalx!

Bu motivlər «Poçt şöbəsində xəyal»da daha geniş, daha dolğun ifadəsinə tapmışdır. Burada əsərin əsas qəhrəmanı Ədilə ilə oxucu o zaman tanış olur ki, o artıq keçdiyi həyat yolunun peşmanlıq dövrünü yaşayır, fikir-xəyal içindədir. Onun həyat yolu elə-bələ keçməmişdir, yalnız Ədilənin ömrünün bir neçə ilini faydasız, mənasız, bayağı işrot məclisləri, avaraqlıq, zahiri modapərəstlik əyləncələri çəkib aparmamışdır, yalnız acı xatirelər, boş yerə məhv olmuş həyat qüvvəsi və qabiliyyət üçün iztirablı təessüf duyuguları qoyub getməmişdir. Bir də ona Ədilə xanımı sözbaşı «mamoçka» deyə müraciət edən çox mündəricəsiz, çox bayğı bir varlıq-əri Xəlili qoyub getmişdir.

Lakin Ədilə xanım Zübeydedən daha müasir, daha fəal, əməli işə, həyatını yenidən qurmağə daha qabil insandır. O, poçt şöbəsində işləyir, insanlarla ünsiyyətdədir, onlara yaxınlıq etməkdən mənəvi ləzzət alır. O, adamları seçə bilir. Bürokrat, gözdən pərdə asan «yüخارıların adamı» qarşısında şəxsi ləyaqətini aşağı salmağa hazır olan və buna görə də Ədilə xanımın daxilon ikrah etdiyi poçt müdürü «yoldaş təkvin» necə adam olduğunu o çox yaxşı dərk edir və onun şöhrət, mənəsəb ehtirasına güləməyi bacarıır. O, bir zaman «şəhər məclislər», «gurultulu kompaniyalar», «əyləncəli, aşiqanə macaralar» yoldaşı olmuş rəfiqələrini yersiz, mənasız, bədbin sözlər üçün yerində oturda bilir. O, çırpmır, mənəvi çirkabların bütün qalıqlarından təmizlənmək istəyir, insana layiq həqiqi gözəl həyatla yaşamaq üçün yollar axtarır. Bu cəhətdən onun müəyyən dərəcədə ideali olan, arzularını təcəssüm etdirdən «kişi» ilə görüş və səhbətləri səciyyəvi olmaqla berabər yazıcıının uğurlu tapıntıdır, bədii priyom kimi maraqlıdır.

Mehz bu görüşlər zamanı Ədilənin ürəyi tam qüvvətlə döyüñür. Fikirləri qanadlanır: çünkü o, həqiqi kişi saidığı, düzlük, mərdlik, cəsaret gördüyü əsl insanla, əsl «kişi» ilə səhbət edir, düşündüklərini çəkinmədən ona açıq-açıqına deyə bilir. Belə səhbətlərin birində o öz köhne rəfiqələrindən soyumasının, onları bədbəxt adamlar saymasının səbəblərini izah edərək deyir: «Arzuları yox... xəyalları yox...

ona görə dünyanın en bədbəxt insanları ki, öz bədbəxtliklərini görürər və bunu qanunauyğun hesab edirlər, bununla başımağa çağrırlar...»

Ədilə xanım hələ ara-sıra tövəddüd keçirər də, şübhələri bəzən ürəyini yesə də, bədbəxtliklə barışmaq istəmir, yəni onu bədbəxt etmiş adamlardan, cəmiyyətdən, cəmiyyətin sağlanması yaradıcı qüvvələrindən uzaq salmış yalnız hayatı yoluñun hər cür tör-töküntüsündən, o cümlədən arvadına hey «mamočka» deyən üzü bəzək, içi təzək Xəliləndən birdəfəlik və əbədilik yarılmaq, uzaqlaşmaq ehtirası ilə yaşıyır. Bu ehtiras daima qanında dolanır. Ədilə xanım elə belə də edir və biz inanırıq ki, o yəni qanadlarla həyatın parlaq işfiyələrinə uşacaqdır.

Yazılışı və həyatı materiali etibarilə müəyyən yeni çalarlara malik olan «Dolça» povestində Elçin açıq-ağıçına meşşanlıq bataqlığına yuvarlanmış antipodları tecəssüm etdiroñ kolxoz bazarının müdürü Bəşiri, onun bəzəkli-düzəkli arvadı Əminə xanımı, itə təzə qoyun ətindən kabab və toyuq qızartması yedirən, harin böyüyən qızı Ofelyani, atasının pulları ilə ali məktəbə girəcəyinə arxayın olan o «məmə»liksiz, sönük oğlu Adili, arada dəllallıq edən, evində çörək yediyi, dost deyib sağlığına bədə qaldırıldığı adamın arvadı ilə əxlaqsız münasibətə olan qırmızı «Jiquli» sahibi Kələntər müəllimi səhnəyə çıxarıı. Onların tamamılık ziddindən olan bir ailə povestdə osas təsvir obyektidir, otuz iki il namusla sürücü işləyən Ağababa, onun zəhmətkeş, pak və təmiz həyat yoldaşı Ağabaci, onların ədebi, təriyəli, çalışqan və nəcib üç oğuldan, altı qızdan ibarət gözəl ailisi Bəşirin tüfəyli həyat keçirirən meşşan ailəsinə qarşı qoyulur.

Elçinin yazı əslubu, bədii təsvirləri, dili və obrazları canlıdır, şirindir, cəzibədardır. Onun əsərlərini oxunaqlı edən keyfiyyətlərdən başlıcası, qələmə aldığı hadisələri ictimai, əxlaqi, estetik cəhətdən mənalandırmasıdır. Onun qəhrəmanları tez-tez həyatın mənası barədə, insanların yaxşı və pis əməlləri barədə, necə yaşamaq, necə kamilleşmək barədə düşünür, öz həyatlarını və əməllərini bu baxımdan təhlil etməyo, nəticə çıxarmağa çalışırlar. Bu dərin ictimai mündəricənin bədii həlli üçün də Elçin yeni yollar, yeni priyomlar, yeni ifadə vasitələri axtarır və bu axtarışın uğurlu tapıntıları az deyil.

Böyük ümidiyor oyadan budur ki, Elçin narahat və hərarətli bir ürkəkle daim axtarır. Həyatı müşahidələrini dörinləşdirir və genişləndirir. Sənətin sırlarına inadla yiyələnənməyə cəhd edir, qələminin realist boyaları getdikcə artır, parlayır...

1978

(*Elçin. Povestlər.  
Bakı, «Gənclik», 1979, səh. 5-7*)

Təhsin Mütəllimov

## MƏNƏVİ GÖZƏLLİYİN VƏSFİ

Ötən günlerin yaxşısı da, pisi də xatirəyə çevrildikdə əzizləşir. O vaxtlara aid nə isə əziz, həsrətli anlar yada düşür və ötən günlerin nagiyyəli dünyasına aparır... xüsusilə bədii əsərlərdəki obrazların taleyi ilə oxucunun ömüri yolu arasında uyğun, oxşar cəhətlər, məqamlar olanda məhz bəzə xatirə xəyallara bədii həzz verir, güclü estetik təsir doğurur. Belə əsərlər ötən anları yada salır, keçən günlərin əziz xatirələrinə qovuşdurur, qəlbini hansı bir güşəsində, nə vaxtsa iz salmış gizli xatirələri çözələyir, kövrəldir, həyəcanlandırır...

İstədadlı və orijinal bir yazıçı kimi tanınmış Elçinin «Bir görüşün tarixçəsi» kitabı da bu cəhətdən maraqla, zövqə oxunur. Özü də Elçin çox vaxt insan ömrünün əziz, on təzadlı və həyəcanlı çağlarını qələmə alır. İnsanın xoşbəxtlik sorağındakı ilk çırpıntılarını – on qaynar, narahat və forəhli günləri olan gənclik illərini... həm də onun bədii qəhrəmanları həyatın mürəkkəb möchüllüqlərinə cəsarətlə baş vuran uca, ülvü hiss və arzularla yaşıyan insanlar kimi çox cazibeşər görünür, diqqəti cəlb edir. Ümumən onun əsərlərində gəncliyin coşgun həyatı istəkləri, qurub-yaratmaq, sevib-sevilmək arzuları çox güclü inikasını tapmışdır. Kitabın «Ürəklərə yol tapmaq bacarığı» adlı ön sözündə akademik Məmməd Cəfor yazır:

«...Elçin ömrün uşaqlıq və yeniyetmə dövrünü fördi xarakter və temperamentin bünövrsəsini təşkil edən bir dövr kimi göstərməyi, xüsusilə nəzəro qatdırmağı sevir. Əgor qəhrəman ahl, qocadırsa yiğ-cam poetik ricotlər, detallarla qocanın öton günlərinə, gəncdirse yeniyetmə dövrünü, yeniyetmədirse uşaqlıq illərinə qayıdır, şəxsiyyətin, xarakterin formallaşmasına ömrü boyu xüsusi təsir göstərən mühiti gözdən keçirir».

Elçinin povest və hekayelerində bir şirin söhbətlilik, həyatlılıq və cəzibə vardır. Eto bil ki, o öz əsərləri üçün ovvəlcədən nə kompozisiya bicimi tapmış, nə də süjetin istiqamətini, qəhrəmanların bədii funksiyasını, mövqeyini konkret müəyyənləşdirmişdir. Onun qəsdi diqqətini cəlb edən bir-iki adamın maraqlı, orijinal taleyini, həyat tarixçəsini nağıl etmək, həyatın, insan ömrünün bozi əsrarəngiz gözəlliyyinə, özü də lap adı sayıb, lərgino varmadığımız cəzibələrinə oxucu diqqətini, marağını yönəltməkdir.

Elçinin süjetlerinde yüksək dinamika, hadisələrin qəfil dönüşü, hay-küylü əhvalatçılıq nəzərə çarpmır. Çox zaman o, əvvəlcə əsas qəhremanın təbiətində səhbət açır, onun tərcüməyi-halına, taleyinə aid səciyyəvi təfərrütətlər danişır və tədricən söz-sözü gotirir, xatirə şəkilli epizodlar, yeni adamlarla tanışlıq bir-birini əvəz edir. Əlvan mozaikaları xaturlanın bütün bu təfərrütətlər və səhbətlər son nəticədə və ümumilikdə bir, ya da iki surətin çox orijinal, bəzən də qəribə xarakterinin, həyat tarixçəsinin zəngin və müfəssələsə təsvirini yaratmış olur.

Bu maraqlı insanların xarakteri, tale yolu isə oxucuları uca və ülviməqsədlərə, arzulara çağırır, dərin həyatı düşüncələrə aparır. Həmin üsul Elçinin əsərlərdə çox orijinal kompozisiya forması kimi diqqəti cəlb edir. Müxtəlif əsərlərdə bu üsulun müxtəlif formalarına rast gəlmək mümkündür. Həm də Elçin hər surətin taleyi və xarakteri üçün səciyyəvi, tipik anları tapa bilir və konkret zamandakı dərin və zərif psixoloji vəziyyətlərin, əhvali-ruhiyyələrin dəqiq təhlilini verməyi bacarır.

«Bir görüşün tarixçəsi»ndəki kiçik pnevmatik tir furqonu ilə kəndləri gəzən Məmmədağanın bir yay axşamında lap tesadüfən Məsməxanımla rastlaşması, onların tədricən isinişməsi, ürkək səhbətləri, öz uşaqlıqlarının möhnətləri günlərində danişdiqları xatirələr və nəhayət, sevən ürəklərin tilsimli ilə bir-biri üçün həyatda yeganə ümidi və səadət ulduzuna çevriləməsi, «On ildən sonra»dakı iki məktəbinin ilk məhəbbətin əsrarəngiz aləmində qısa xoşbəxtliyi, uşaqlığın qəribə, yozumsuz dünyasının sıltaq macəraları, «Baladadaşın ilk məhəbbəti»ndəki asfalt yolun könənrində tut ağacının altında kölgə-lənən qəribə təbiəti Baladadaşın qonşu bağa yaylaşa gəlmış nərmə-nazik Sevilə hayıl-mayıl olması, zərif bir ürkək sevməsi və özünə-məxsus əcaib, kobud hərəkətlərə onun məhəbbəti ilə vurnuxması, nəhayət, kükşün peşmanlılığı məhz belə təbii və hayatı görünür.

Bu adları çəkilənlər Elçinin nisbətən son əsərlərindədir. Onlara «Ox kimi bicaq» povestini, habelə «Qış nağılı», «Bu dünyada qatarlar gedər» və «Talvar» kimi hekayələri də əlavə etdikdə, Elçinin son 6-7 ildə çox səmərəli işləməsi daha aydın nəzərə çarpir. Mövzuca müxtəlif olan bu əsərlər eyni ideya və məqsəd birləşdirir: mənəvi gözəlliyin, daxili saflığın və dayanıtin tərənnümü! Məhz belə əsərlərin yanında 70-ci ildən əvvəl yazılmış hekayələr nisbətən zəif görünür.

İlk mərhələnin (əgər belə demək mümkünsə) məhsulu olan bu əsərlər bir kitabda yanaşı verildiyi üçün həmin fərq, sərf peşəkarlıq

baxımından daha aşkar görünür. «Qatar. Pikasso. Latur. 1968», «Qırınlı ayı balası» və qismən də «Zireh» hekayələrində Elçinin mövzu və ideyanın orijinal bəddi həlli üçün apardığı axtarışları həm maraqlı, həm də mübahisəlidir. Bu əsərlərdə yazılı insanların psixoloji təlatü-münü, dərin həyəcanlarını, hiss və düşüncələrini xeyli şərti yollarla ifadə edir. Bu şərtlik son nəticədə müəllif qayosunu qabarlıq çatdırısa da hadisə və xarakterler bəddi məntiqə o qədər də inandırıcı görünür, onların təsir və təlqin güclü nisbətən zəif olur.

Məmmədağa, Mirzoppa, Məsməxanı, Kitabulla, Bikəbacı, Baladadaş, Ağanəcəf, Əliabbas, Ağamuxtar... Bakı zonası üçün daha səciyyəvi olub, bir az da köhnəlmış görünən, arxaik sosşənən bu adlar Elçinin povest və hekayələrindəki bir sira surətlərə aiddir. Əslində bu surətlərin təbiətində də heç bir ultra-müsəsirlik, modabazlıq görünür. Onların ek-səriyyəti məhz daxili saflığı, insani gözəllikləri ilə rəğbət doğurur. Özü də onlar lap adı, bəzisi bir az tənbəl, bəzisi bir az dəcəl adamlardır. Lakin Elçin ele bu məmmədağa və məsməxanımların, baladadaş və ağanəcəflərin taleyi əsasında, özü də fealiyyətlərindən çox, məhz xarakterləri ilə bugünkü üçün mühüm, aktual məsələlərin, ideyalarnın bəddi ifadəsinə nail olur. Çünkü onu əsas etibarı ilə insanın şəxsiyyətcə gözəl və güclü, saf və sağlam olması problemləri düşündürür, narahat edir.

Əlbəttə, Elçinin əsərlərində lap müasir adlara da rast gəlmək olur. Lakin onlar daha müasir görünən surətlərə aid edilmişdir. Bütün hallarda isə Elçini məhz insan talclorının geniş şəhri maraqlandırır. Müxtəlif istiqamətli insan talepleri...

Elçinin nasılık manerasında fördi əslubi əlamətlər, dəst-xətt orijinallığı aydın nəzərə çarpir. Onun təhkivəsi canlı danışq intonasiyasına çox yaxındır. Sadolik, aydınlıq xalq təfəkküründən gələn obrarlılıq və idiomalılıq orada güclüdür. Mövzuların və süjetlərin adiliyi və təbiliyi, surətlərin sadə və adı xarakteri bəddi dildəki, təhkivədəki danışq intonasiyasına məxsus adılıkla birləşdirilmiş nəşr əslubuna bir bütövlük gətirir, onu daha orijinal edir. Bu adılık əslində on böyük həyatı gözəllik olan təbiliyin açarına çevirir və onun əsərlərindəki realizmə xüsusi təlqin güclü verir. Əslində Elçinin təhkivəsi C.Məmmədquluzadə ənənələrinə çox yaxındır. Xüsusən C.Məmmədquluzadənin əhvalat danişmaq və surəti səciyyələndirmək əslubunun Elçində güclü təsiri duyulur. Lakin bu təsir onun əsərlərindəki bəddi dilin orijinallığını azaltır, əksinə, milli koloritini, təbiliyi bir az da qüvvətləndirir.

## VİCDANI TƏMİZLİYƏ ÇAĞIRIŞ

İnsan ömrü kiçik və böyük hadisələrdən, görüşlərdən keçib for-malaşır. Realist sənət zamanın salnaməsini, şəxsiyyətin xarakterinin, dünyabaxışının tarixçəsini, ömrün xronologiyasını izləməklə deyil, onun məcrasını dəyişən hadisələri bəddi tədqiqlə yaradır. Sənətdə müvəffəqiyyəti təmin edən amillərdən biri hadisələr həlqəsində məzmunca ən xarakterini (kütləvi oları yox, məhz xarakter oları), bəddi tedqiq baxımından on əlverişlisini seçmək bacarığıdır. Elçin «Bir görünüşün tarixçəsi» povestində buna nail olmuşdur.

Həqiqi bəddi əsərin mərkəzində müyyən əxlaqi ideal durur. Yaziçi qayəsinin içtimai əhəmiyyəti, bəddi ifadə formasının mükəmməlliyi əsərin uzunmürlüyünü təmin edir. «Bir görünüşün tarixçəsi»ndə Elçin, sənəti həmişə məşğul edən «necə yaşamalı?» sualına müasir-lərimizin mənəvi aləmlərini işqlandırmaqla cavab vermişdir. Müəllifi düşündürən başlıca problem aşağıdakılardır: insan bu qədər qüdrətli, təbiət əzəmətli və gözəl olduğu halda nədir bəzilərini bədbəxt edən?! Yaziçının bəddi axtarışlarına istiqamət verən bu fikir ilk səhifədən, povestdən alınmış epigrafdan başlanaraq güclenir, mürəkkəbliyi ilə canlandırılmış hadisələri və fəndləri müəllif mövqeyində qiymətləndirməyə kömək edir.

Evdar qadın Balacaxanı dəyir: «—Adəmin gərək naxışı gətir! Bir də görürsən ki, bir-birindən bixəber iki nəfər—bir qız, bir oğlan çölbəyanda bir-birindən ötrü gəliblər bu dünyaya...». Povestin süjeti bu «məcütə» üzərində qurulmuşdur. Balacaxanının dedikləri doğru çıxır: «Həmin qəribə gecə»yə qədər bir-birilərinin varlığından bixəber iki gənc—Məmmədağa və Məsməxanın sahildə təsadüfən görüşür və başa düşürər ki, ele bu dünyaya bir-birilərindən ötrü gəliblər.

Elçin sıratı vətəndaşların şəxsi həyatını canlandırır. Məmmədağa seyyar furqon-tırın sürücüsü, Məsməxanın meyvo-tərəvəz köşkündə satıcıdır. Onların mənəviyyatının zənginliyini və gözəlliyini, hisslerinin təmizliyini qabarılıq vasitələrlə açan yazıçı öz qəhrəmanlarını sevdirməyə nail olmuşdur. Müəllif surətləri, onların talelərini, onlarla əlaqədar təfərruatları illorla hafizəsində yaşatmış, həyəcanlanmışdır. Ele buna görə də Məmmədağa və Məsməxanının hisslerinin təmizliyinə, mırzoppaların isə nadanlıq və yazılığına oxucunu inandıra bilmışdır.

Elçinin təsvirlərindəki müfəssəllik, əlvanlıq, təhkiyəsindəki sərbəstlik, töbilik, hər şeydən əvvəl, onun zəngin və dəqiq həyat müşahidəsinə əsaslanır. Lakin təəssüf ki, bu müşahidə zənginliyi bəzən onu az əhəmiyyətli təfərruatların nağılinə, surətlərin müəyyən bir zamandakı əhvali-ruhiyyəsinin heç də zəruri olmayan geniş şərhinə sövg edir. Bəzən də Elçin cəzibədar təhkiyəsinə, səhbət şirinliyinə alude olur, əsas mətləbdən xeyli yayır. Bu isə əhvalatların inkişaf sü-rətini nisbətən azaldır, müəllif təhkiyəni ağırlaşdırır. Suretlərin öz düşüncələrində (xeyallarında) və dialoqlarında da belə hallara təsadüf olunur. «Zireh», «Qırmızı aylı balası», «Beş qəpiklik motosikl», «Gümüşü, narinci, məxməri»... və s. hekayələri misal göstərmək olar.

«Bir görünüşün tarixçəsi» kitabı Elçinin oxucuların qarşısında hesabatı kimi çox uğurludur, sevindiricidir. Bu kitab səbut edir ki, Elçin öz-nəməxsus mövzular alemi, surətlər dünyası və orijinal əslublu olan yazıçı kimi sənətin əzablı və fərehli yollarında inamlı və sürətlə addimlamaqdadır.

1978

(Bakı, 27 yanvar 1978)

Məmmədağa damlarına qır salınmış birmərtəbəli evlərdən ibarət Bakı küçələrində birində böyümüşdür. Atası mühariibədən qayıtmış, anası Səkine onu və bacısı Solmazı boy-a-başa çatdırmaq üçün min əziyyətə qatlaşmışdır. Taksi sürücülüyünü bəyənməyib işdən çıxan, alüminium örtülü furqonu gəlin kimi bezəyərək, illərdən bəri səyyar tirlə Abşeron kəndlərini gezən Məmmədağa bütün varlığı ilə öz işinə bağlı, gözü-gönlü tox, düzüyü sevən bir adamdır. Məmmədağa Məsməxanımdan əvvəl Mirzoppa ilə rastlaşır. Sərxoş Mirzoppa beşlikləri arakesmənin taxtısı üstə ataraq, gülə isteyir... Bir məhəllənin yetirəkəsəmənin taxtısı üstə ataraq, gülə isteyir... Bir məhəllənin yetirəkəsəməni ilk baxışında eyni qanunlara, adətləre tabe olunmuş iki uşaq əslə mələri, ilk baxışında eyni qanunlara, adətləre tabe olunmuş iki uşaq əslə bir-birlərinə bənzəməyən, eks mövqelərde durmuş şəxsiyyətlər kimi üz-üzə gelirlər... Acgöz, dalaşqan, oxumağa, sənət öyronməyə laqeyd, lovgə Mirzoppa uşaqlıqdan həmişə özündən balacalarla oturub-durardı ki, onlara «başçılıq» edə bilsin. Məmmədağa isə derslərinə can yandıran, evdə anasına kömək edən, təmizkar, doğruluğu sevən bir uşaqdır. Lakin günlerin birində Məmmədağa qəribə bir əhvalatın şahidi olur. Öyrenir ki, Mirzoppa qara çörək və quru balıq verib aldığı şəkərburhan özü yemir, əmisi oğlu, xəstə Duduya yedirir, damlarından kinoya baxan uşaqlardan yiğidiği abbasılara da onun üçün konfet alır... Lakin Mirzoppa qorxur ki: «Birdən ürəyinin bu açıqlığını məhəllənin başqa uşaqları da biler...». Ona elə gəlir ki, başqalarının «hörmətinizi qazanmaq», gözlərini qorxutmaq üçün zəlum və qəddar olmaq, özünü sentimentalliy়ə biganə göstərmək gərəkmis...

Mirzoppaya belə gəlir ki, pulun varsa, istədiyini edə bilərsən. Məmmədağa isə əmindir ki: «Hər adam gərək ömrünü kişi kimi vur-sun başa bu dünyada»...

Bu iki surətin taleyini canlandıran müəllif təsdiq edir ki, bizim cəmiyyətdə hər bir vətəndaşın inkişafı, özüne layiq mövqe tutması üçün hər cür obyektiv imkan vardır. Nəticədə, şəxsiyyətin taleyi fərdin özünün vətəndaşlıq məsuliyyətinə, şəxsi leyaqətinə münasibətilə müəyyənləşir. Qanunla, cəmiyyətin başqa üzvlərinin mənafeyi ilə hesablaşmadan, başqalarından üstün olduğunu nümayiş etdirmək istəyən mirzoppalar, nəhayət, şərəfsizlik bataqlığına düşür və öz bədbəxtliyinə görə başqalarını təqsirkar bilirlər. Heç vaxt «xoşbəxt olmaq, bu dünyaya, bu vətənə layiq bir ömür keçirmək üçün mən nə etmişəm?» - sualını özlərinə vermirlər, bundan qorxurlar.

Elçin mirzoppaların əxlaqi qənaətlərinin dözlüməzliyini qabartmış, belələrinə qarşı çıxmışın ictimai bir zərurət olduğunu təsbit edə

bilməşdir. İnandırmışdır ki, onlar Məsməxanımları bədbəxt edir, Ağagülləri pozurlar...

Güldəstə yegana qızına xoşbəxtlik arzulamış, lakin fədakar ana ola bilməmişdir. Məsməxanımlı da bunu hiss etmişdir. Bütün gənc qızlar kimi, böyük arzularla yaşayan Məsməxanımlı gündəlik işlərini vərdişlə yerin yetirəsə də, real aləmdən çox, özünün yaratdığı xəyalı dünyada yaşayır, «öz şahzadəsinə» gözləyir... Lakin ümidi ləri puça çıxır. Bir sıra amillər birləşərək, onun şəxsi seadotını əlindən alır. Məsməxanımlı ağıllı qızdır, başa düşür ki, adamın iki dünyasının olması yaxşı deyildir. Bu heç də həmişə «müqəddəs narazılıqdən» doğmır. O, «bir dünya»da yaşamaq istərdi. Lakin evləndən iki ay sonra ərindən gördüyü hərəkətlər, eşitdiyi sözlər, zərif bədənini qaraldan təpik və yumruqları onu yena də «xəyal aləminə» sığınmağın vəradı etmişdir. Lakin Məsməxanımlı ailə bağlarını asanlıqla qıran, ya da «öz kefindən» qalmayanlardan deyildir. O, həmişə vicdanla yaşamağa can atmış, əxlaqi qadağanları gözlemiştir. Ona görə də «həmin qəribə gecə»də Zuğulba sahilində görüşəndə onlara elə gəlir ki, bir-birlərini çıxdan tanımışdır. İlk görüşdə keçilmiş illərə nəzər salaraq, həyat yolunu yeni baxışla qiymətləndirən gənclər səhərin açılması ilə ayrırlırlar. Mümkündür ki, bir daha görüşməyəcəklər, məhəllənin yazılmamış qanunları ürkələrinin səsinə qulaq asmağı qadağan edəcəkdir... adətlər-ənənələr müxtəlif olur. Xoşbəxtliyə xidmət edərək, həyatı gözəlləşdirən ənənələri, adətləri yaşada-yasada yeni məzmunla zənginləşdirmək gərək olduğu halda, şəxsiyyətin qanuni isteklərinə, qanuni azadlığına maneqilik törədən «yazılmamış qanunları» gözlemek cinayətdir. Lakin belə qanunlara meydən oxumaq da bəzən xüsusi cəsarət tələb edir. Məmmədağa bu keyfiyyət malikdirmi?! Həmin suala qəti cavab vermək çətindir. O, namuslu, təmiz adamdır, özünün inandığı mənəvi prinsiplərdən geri çıxılmaz. Lakin başqasının, məsələn, Məsməxanımlı insanı ləyəqətinə qorumaq üçün döyüşə gedərmi?! Ancaq müəllif inandırmışdır ki, açılan səhərdən sonra ne Məmmədağa, ne de Məsməxanımlı daha indiyə qədər barışdıqları həyat tərzi ilə razılaşmayıacaqlar, özlərinə də, ətrafdakılara da yeni gözəl baxacaqlar. Bu, «həmin qəribə gecə» Zuğulba sahilində xoşbəxtlik, əmin-amanlıq keşikçişi hüma quşunun kölgəsini öz üstündə hiss etmiş Məsməxanımlı, xüsusile addır.

Ancaq o da mümkündür ki, günlərin birində Məmmədağa onu tapaşaq və daha bu dəfə Məsməxanımlı «Bakıya getməsi» təklifini zarafata salmayıacaqdır. Povestin sonunda belə işqli bir ümid doğur. Məmmə-

## DƏNİZ SAFLIĞI SEVİR

Elçinin qələmə aldığı görüş nadir hadisədir. Lakin sənətdə varlığı realist inikas prinsipi müəllifin diqqətini cəlb etmiş hadisənin, tipin tərcüməyi-halının kütləviyyili ilə yox, hadisənin, xarakterin açılmasının məntiqi inkişafı ilə səciyyələnir. «Bir görünüşün tarixçəsi» realist-psixoloji nəşrin mükəmməl nümunələrindən biridir. Povestdə surətlər real şəraitdə hərəkət edirlər və onların qərarları psixoloji nöqtəyi-nəzərdən təbii və inandırıcıdır.

Elçin bir-iki çizgi, bir-iki mənalı ifadə ilə yaddaqlanan surətlər yaratmaq ustalığına get-gedə daha artıq yiyələnir. Otuz il əvvəl Laçın dağlarından ayrılmış, həmisi də o yerlərin xəyalı ilə yaşayan milisyoner Səfərin: «-Adım Səfərdi, amma ömrümüzdə birçə dəfə səfərim olub, o da o dağlardan», -sözlərində nəhayətsiz bir həsrət ifadə olunmuşdur. Povestdə Səfərə cəmi bir səhifə ya həsr oluna ya da olunmayı, amma bu bir səhifədə onun həyatı və qayğıları, vəzifə leyaqətini və mənliyini yüksək tutan qanun keşikçisinin, cyni zamanda, ağıllı bir aşsaqqalın aləmi əks olunmuşdur.

Alxas bəyin bircə cümləsi, ya da Ağagülün yeganə sözü («Ataçağı!») onların dünyabaxışı haqda çox şey deyir.

Elçin 60-70-ci illerde Azərbaycan nəşrində baş verən müasirləşmə prosesinin dərinleşməsində, yenilik axtarışlarının vüsətində müəyyən xidməti olan nasirdir. Bəzi yazıçıların ilk əsərləri diqqəti daha çox cəlb edib, həm oxucular arasında, həm də ədəbi tənqidde müxtəlif fikirlər doğurur. Başqları isə sənət aləminə sanki nəzərə çarpmadan gelirlər: əməksevərlik, söz əzabına dözüm fitri istedadı cilalandıran qüdrətli usta əli kimi, onları əsərdən-əsərə, ildən-ilə püxtələşdirib, sənət zirvəsinə aparır, öz cişənlərə salır. İkincilərden olan Elçinin son əsərlərinin, o cümlədən, rus dilində (tərcüməçi Henrix Mítinin yaradıcı əməyini yüksək qiymətləndirmək lazımdır) «Bir görünüşün tarixçəsi» povestinin «Yunost» jurnalının redaksiya heyeti tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdimli ədəbiyyatımızın diqqətəlayiq nailiyyətlərindən birinin təsdiqi kimi də əhəmiyyətlidir.

1978

(«Ədəbiyyat və incəsənat»,  
25 mart 1978)

«Dolça» povestində hər həyətə, hər evə xas ola biləcək adı bir həyat həqiqəti və ictimai təzadlardan törəyən insan fərqləri orijinal, bədii həlini tapmışdır.

«Dolça» povestində bu gün çoxlarını düşündürən antipodlar məsələsi real həyat lövhələri fonunda fərdi keyfiyyətlərə kənar obyektlərin-dənizin, tenha cüllütün, Alabaşın, Sarıbaşın və s. qarşılaşmasından yaranan təessüratlar fonunda verilir. Əsərdəki mühit təbii və əlvandır. Lakin bu vahid mühit ayrı-ayrı obrazlarda müxtəlif əks-sədalar verir. Hərə öz ətrafına öz həyatının bacasından baxır, onu öz dünyagörüşünün ölçüsü ilə qiymətləndirir.

Ağababa və onunla qonşuluq edənlərin hər biri haradasa, psixologiyasının hansı çalarında fərdidirlər, hətta bu ferdilik onların itlərinə də, evlərinin divarlarına çəkdirdikləri rəsmlərə də sirayet edib. Lakin bununla belə, həmin fərqlər öz həyat tərzinin, dünya görüşlerinin, həyata, insanlara, ailə, qeyrət, namus, böyük-kicik kimi insan keyfiyyətlərinə yanaşma nöqtəyi-nəzərində kəsişirlər və bu kəsişmə də onların birgə yaşayışının əsasını təşkil edir. Özünəməxsus birləşmiş qaydaları olan bu mühitdə Ağababa ətrafindakılardan seçilir. Onun başqalarının söz-söhbətinə səbəb olacaq bir şakəri yoxdur, günləri əməkdə və ailədə keçir, insanlara hörmət çərçivəsində rəftar edir, xalq arasında deyildiyi kimi «ağır adamdır».

Milisioner Səfər deyir ki, «it sahibinin xasiyyəti necadırsə, itin də xasiyyəti ele eləcə də olur» və bu baxımdan Dolça öz hərəkəti, davranışı ilə adı bir həyat iti kimi deyil, Ağababanın insanlıq meyarlarının əks-sədası kimi səciyyələnir. Ağababa öz ailəsinin ətrafında möhkəm hasardır, kənardakılarla hörmət və qarşılıqlı ehtiram çərçivəsində yaşayır, bu hasardan içərini isə hər cür yad təsirdən qoruyur.

Ağababanın dünya, dəniz, adamlar, ölüm haqqında düşüncələri vardır, bu düşüncələrdən tərəyen nigaranlılığı, narahatçılığı vardır. Eyni dəniz Dolça da qayalarla, donızla, başqa itlərlə ünsiyyətdən yaranan hissə təbəddülatlarla yaşayırdı və bu cəhətdən o tək idi.

Ağababa özünün və ailəsinin orbitində, Dolça isə Ağababanın orbitində fırlanırdı. Onların mikromühiti hələlik heç bir başqa mikro-

mühitelə təzad təşkil etmirdi. Bəşir və onun ailəsinin həmin mühito-daxil edilməsi ilə Ağababanın fərdi həyatı ziddiyətlər tərzisindən qoyulur. Əgər bayaq bu həyat başqalarından seçilməklə kifayətlənidir-sə, indi artıq Ağababa-Bəşir təzadi adı fərqli kimi qiymətləndirilmir, daha dərin, daha sanballı ictimai məzmun qazanır. Bazarkom Bəşir, onun ailəsi və həmin ailə ilə əlaqədar olan adamlar Ağababanın mühitinə yad hava, yad nəfəs kimi daxil olur və bir azdan Ağababanın həyətinə Gümüş Malikin kababxanasından getirilmiş manqaldan qal-xan kabab iyin qarışaraq bütün kəndin səməsına qarışır.

Ağababa-Bəşir mikromühitlərinin daxili çarpışması Dolçanın sar-sintilərində tecəssüm olunaraq xüsusi bədii effekt yaradır. Bir tərəfdən Ağababanın kiçik itibüründən aldığı həyat tərzinin, digər tərəfdən də kabab iyi ilə itiləşən instinktiv nəfsin faciyanə çarpışması Dolçan öz məhvərindən oynadır, onda dərin ruhi metomorfoza yaradır. Dolçanın öz doğma həyetindən, öyrəşdiyi adamlardan, onların yaşayış tərzindən qopması birdən-bira baş vermir. Hər iki mühit Dolça uğrunda ölüm-dirim mübarizəsi aparır. Bir Dolçada iki dünya əlbəyaxa olur. Bir Dolça bu iki dünya arasında vurnuxur, qırılır, əzab çəkir. Bu daxili çəkişmələrdə Dolça sanki insanlaşır, nə isə qoribə bir şeyin-şüurunu, instinctinmi, nəyinsə gücü ilə həm Ağababa çörəyinin qarşısında günahkarlığının, həm də kabab tikələrindən imtina etməkdə get-gedə gücləndiyini anlamağa başlayır.

İki mühitin, iki həyat tərzinin, şüurla nəfsin çarpışmasından tərə-nən əks-sədanın və nəfsin qələbəsini Dolçanın üzərinə keçirməkle, yazılıcının sanki insanlara rəhmi golur, onları qorumağa çalışır və eyni zamanda da iti nəfsin qurbanı olmağı ancaq itlərə reva görür. Amma bununla belə, Dolçanın məglubiyəti, eyni zamanda Ağababanın da məglubiyəti idi. Dolça bunu hiss edirdi və Ağababadan qaçırdı. Digər tərəfdən isə Dolçanın yeni həyatı böyük faciənin də başlangıcı idi. Dolça bunu da başa düşürdü, saf həyatı ilə vidalaşıb nəfsin arxasında süründü, aysız, ulduzuz Abşeron gecələrinin birində sonuncu dəfə olaraq «Ala-başı yadına saldı, sarıbaşı yadına saldı, elə bil ki, o sakit, o müləyim, tə-miz yay gününü yadına saldı, onunla qaç-tut oynayan cüllütü yadına saldı, o sakit, o müləyim, təmiz yay günündə açılan dörd gülənni yadına saldı». Dolça hiss etdi ki, nə vaxtsa dəniz sahilində qayalarda besinci, altinci gülən də atılacaq və bu gülənin qurbanı da məhz o olacaq. Şübhə yoxdur ki, Bəşirin də aqibəti belə olacaqdır, çünkü Dolça Bəşirin xayıyyətlərini bölüşdürürdü, Bəşir də Dolçanın aqibətini bölüşdurməli idi.

Lakin bütün bunlar gələcəkdə olacaqdı, hələlik isə Ağababanın öz ailəsi ətrafında ucaltdığı hasarda gizli yol əmələ gəlməşdi və bu yolla Bəşirin mühitindəki yad nəfəs, yad hava ora dolmağa başlayırdı. Şübhə yoxdur ki, bu gizli yol çox təhlükəli idi və həmin yolu necə olursa-olsun bağlamaq lazımdır. Bu nöqtədə biz bir növ qırılmış sapın düyünlənməsini hiss edirik, yazıçı sanki öz yolunda dayanıb bir-iki addım geri çökilir və istiqamətini başqa səmtə salır. Bundan başqa, həmin nöqtədə Ağababanın uzun müddət öz mühitinə qapanmasından irəli gələn adiliyi, fəal münasibət möqamındaki bəsitiyi də nəzerə çarpar. Əsərin geniş psixoloji dramatizmle gedən axını zəiflə-yib məsələnin aqlı-məntiqi həlli ilə əvvəz olunur.

Əminə xanımla Kələntər müəllimin əlaqəsi Ağababanın bütün dözümünü, heysiyyətini yerindən oynadır. O, hər şeyə, həttə Dolçanın dilənciliyinə də dözərdi, lakin Ağababanın mikromühitində namus ən qüvvətli dəyərlərdən biri idi və bu dəyəri alçaldan ən adı amillər onun ömür məramnaməsi ilə daban-dabana zidd idi. Ağababa Kələntər müəllimi öldürüdə də bilərdi, lakin öldürmür, çünkü bu yaramazın hətta cismanı məhv belə qayəni cılızlaşdırır, ictimai müəmmannın həllini qeyri-real edərdi. Əsərin qayəsi antipodluğun özünü real həyat keyfiyyətlərlə çılpaqlaşdırmaq, onun mahiyyətini öz mühiti çərçivəsində qənaətboxş insan ömrü keçirən adamların yaşayış tərzi fonunda açmaq və ətrafımızda baş verən, çox vaxt bizim diqqətimizi cəlb etməyən fərdi cybəcərliklər haqqında düşünməyə sövg etməkdir. Bəşirgil çıxıb getsələr də, onların mirası Dolçanın qəmli gözlərində qalıb, dənizin qara rəngində qalıb, Gümüş Malikin kababxanasından çıxan tüstünün rəngində qalıb. Hələlik Ağababanın yaramazlarla qarşılaşmadan itirdiyi tekce Dolçadır. O, evin kiraya haqqını belə Gümüş Malikin kababxanasında sərf edir, bir növ Bəşiri özükimilərə qaytarır və bu ictimai müəmmannın həllini denizlə müqayisədə tapır; fikirləşir ki, «bu dəniz, min-min ağababalı görüb, min-min dərdin-sərin şahidi olub bu dəniz. Və adamların bütün dərdi-səri, bütün çatışmayan işləri bu dənizin böyüklüğünün, bu dənizin qocalığının müqabilində elə o balaca küçük kimi güləməli bir şeydi». Burada dəniz nəhənglik, saflıq simvolu kimi götürülür. Şübhəsiz ki, beş-on yaramazın mövcudluğu ümumi ahəngin, ictimai saflığın müqabilində doğrudan da heç bir şeydir. Dəniz sakit də olur, səsli də, lakin həmişə də dəniz olaraq qalır. Nə qədər ki, kabab iyi yox idi, dənizin rəngi də, onun ləpələri də Ağababanın daxili təlatümlərini, ailə dərd-sərini ox-

## ELÇİNİN BƏDİİ DİLİ VƏ ÜSLUBU HAQQINDA

Yazıcıçı (şair) dövrün bədii-estetik inkişaf meylini görür və həmin səviyyəyə qalxa bilirsə, ədəbi prosesi qavrayır və onun axarına düşürsə, eyni zamanda, bu məcyl və prosesin istiqamətləndirici işığını öz fərdi yaradıcılıq linzasında sindirməyi və toplamağı bacarırsa, o, sənətkarılır. Bu, ümumi ilə fərdini bağlamaq qabiliyyətidir ki, həqiqətən, yalnız sənətkarlıqla qazanılır. Elçin bu adı qazanmaq xoşbəxtliyinə catib.

Elçin 60-ci illərdə ədəbiyyatımıza gələn gəncliyin istedadlı nümayəndələrindəndir. İlk həkayələrində onun nəfəsində təzəlik duylurdu. Bu ədəbi-bədii təzəlikdə hekayədən-hekayəyə aşkar artım görüñürdü. Həmin artım onun mövzu dairəsini, süjet seçimini, kompozisiya quruculuğunu, ədəbi-bədii yaradıcılıq kateqoriyasının bütün parametrləri ilə yanaşı, dilini – dil üslubunu əhatə edirdi. Bu təzəlik və bu artımla onun yazıçı şəxsiyyəti («mənnü») dərhal oxucuların diqqətini çoxır, rəğbətlə qarşılırlar, zövqləri oxşayır və ürəyə yattr. Bu təzəliyin müəyyən qismi bilavasitə dövrün öz payıdır – oniliyin adı ilə bağlıdır; bədii-üslubi sintaksisin fiqurlarında, təkrar qəliblərində, şerit elementlərinin müdaxiləsində, xəlqiliyin sadə nitqlə (prostoreçiye) ədəbi nitqin sintezində ibarət xüsusi təzahüründə dövr akSENTİ aşkar seçilir. Ancaq başqa nitq faktları kimi, Elçin bunları da öz fərdi üslubi davranışı ilə, məhz özünün cəd biləcəyi hərəkətlə gerçəkləşdirir.

Onun dili sadə, gündəlik obrazlılığı ilə, lügöt tərkibi və tələffüzü ilə müasir xalq dilidir – bugünkü canlı danışığımızdır, bədiiliklə naxışlanmış hazırlı ədəbi dilimizdir. Əlbott, onun sintaksi ilan boğazından çıxmış cümlələrlə ədalənmər, ütlü, kraxmallı söz birləşmələri və ideal söz sırasının sərgisi deyil, ancaq hazırcavab, ifadəli, emosional bədii faktdır. Oxunaqlığı bunu təsdiqləyir. Axi bədii əsərin dilinin sərrast qrammatik quruluşla yanaşı və ondan başqa həm də sərr kələfinin ucu yaradıcılıq üslubunun xislotin gizlənən, yazıçı qələm çalarkən ilham anında doğulan şirinliyi – bədii dadi olmalıdır. Yazıcının dili qrammatik normadan kənara çıxırsa (təbii ki, onun buna ixtiyari yoxdur), bu qüsurdur, ancaq bədii dad yoxdursa, o oxunmur (bu, dəhşətdir).

«...Xəzənə qaya isə indi insanların belə bir əməli müqabilində əzəmətlə dayanmışdır, özü də lap canlı idi. Xəzənə qaya cansız sildirim qaya deyildi, nəfəs alırdı, qulaq asırdı, görürdü və susurdu.

şayırı. Lakin kabab tüstüsü Ağababanın həyatının tarazlığını pozur. Bayaq dünyası, dənizi, qayalıqları könültöxlüyü ilə seyr edən Dolçanın indiki baxışlarında oxuduğu kodər Ağababanın ürəyini sixirdi, «kişini darixdırırdı, ürəyinə bir nigarəncilik salırdı; bu qara gözlər, qara rənglərdən, qara adamlardan, qara məktublardan, qara göydən, qara dənizdən xəber verirdi». Dənizin də rənginin dəyişməsi onun adəniz nəhəngliyi müqabilində heç nədir və onun bu nəhəngliyini ancaq Ağababa kimi adamları duya bilerler. Dəniz geniş qəlbililərə açıqdır və məhz buna görə də əsər boyu nə Bəşir, nə Əminə, nə onların övladları, nə də ki onlara gəlib-gedənlər birçə dəfə də olsun dənizdən tərəfə baxırlar.

Sakit axan çay sahilərini yavaş-yavaş, hiss olunmadan oya-oya öz səthini genişləndirdiyi kimi, Elçin də öz əsərlərində obrazlarının daxili aləminin on qəribə istək və duyğularını hissə-hissə, pay-pay üzə çıxarıır. Yazıcıının əsərlərində məsafləcə uzaq və mahiyyətə müxtəlif situasiyalar və bu situasiyaların bədii təcəssümü olan detal və təfərruatlar daxilən, yazıcıının xüsusi ustalıqla qurduğu qeyri-adi məntiqlə bağlanır, vahid lövhə yaradılır. Bədii fon, peyzaj, adı möiştə detalları da bu qeyri-adi məntiqi hərəkət yönü ilə uzaşır. Bu mənədə «Dolça» povesti Elçinin üslub və quruluş cəhətdən başqa əsərləri ilə kəsişsə də, ictimai qayosi, psixoloji yönü və emosional təsir dairəsi etibarilə daha dərin, daha kamildir və demək olar ki, bugünkü ədəbiyyatımızı düşündürən sualların bəzilərinə cavab vermək üçün tutarlı nümunədir.

1979

(«Azərbaycan gəncləri»,  
27 fevral 1979)

Hərgah dünyada bax bu Xəznə qaya vardırsa, bax o Daşaltı çayı-nın qılıltısı beləcə eşidilirdi, bax o ovuc-ovuc işqları beləcə yanırda-sa, İsgəndər Abışov niyə öz həyatından narazı idi və niyə günlərinin yeknəsəqliyindən danışındı?» («Şuşaya duman gelib»). Bu, müəllif dildidir, bədiliyi göz qabağındadır, lirik təəssüratdır, hətta bütöv kon-tekstdə – əvvəli və sonrası ilə birlükde buradakindan da emosionaldır. Eyni zamanda, sintaktik vahidlər sərrastlığı, qrammatik dəqiqliyi ilə nümunəvidir. Ədatların işlənməsində, söz sırasının müəyyənleşmə-sində publisist niqt səliqəsi var. Ancaq ədəbi-dramatik normativlikle emosional yapışq həmişə belə üst-üstə düşmür. Bunlar da müəllif dilindən deyilən cümlələrdir: «İndi də bu ehvalat barədə fikirləşəndə bəzən tərəddüb bürüy məni» («Zireh»); «Üfüqün şəfəqləri get-gedə solurdu tamam» («Şuşaya duman gelib»). Özü də xatırlatdığımız «ütüsüz» cümlələrdəndir – birincisində tamamlıq, ikincisində zərflik qrammatik orbitindən çıxmışdır. Ancaq bu «azmisi» cümle üzvləri nə ilə bəraət qazanır? Əvvələn, sırasından çıxan üzv məna orbitində qalır; ikincisi, bu özü də normadır – müəllif onu canlı danışq dili nor-masından mənimseməmişdir. Müəllif dili üçün bu not 60–80-ci illərin nəşr aksentindən gəlir. Bu meyl müəllif dilinin da obraz damışıq kimi canlı təbiilik axarına salmaq məqsədini izleyir; dövrümüzdə bədii-ədəbi nitqi xəlqiləşdirmək təzahürlərindən biridir. Və deyək ki, konkret olaraq müvafiq cümlələri rəsmi soyuqluqdan qurtarib bədiilik cildinə salan yeganə əlamət məhz həmin düşünülmüş inversiyadır. Göründüyü kimi, nitq fərdiliyi, müəllif və obraz dilinin ayrılması, adət etdiyimiz kimi, heç də ədəbi, dramatik dəqiqlik və canlı danışq sərbəstliyinin əlahiddə tətbiqində üzə çıxmır. Təbii ki, bunun sə-bəbələrindən biri də müasir bədii əsərlərdəki personajların proobraz-ları olan bugünkü oxuların ucdantutma savadlı olmalarıdır. Yəni bu gün savadlılıq və savadsızlıq Mirzə Cəlil, Ə.Haqverdiyev dövründəki kimi qabarlıq ayırıcı (diferensial) əlamət deyil.

Bədii nitqin fərdiləşməsində Elçin məhəlli-regional faktora xüsusi meyl göstərir. Bu faktorda həm təbiət, həm də insan nəzərdə tutulur. Və maraqlı da budur ki, Elçində təbiət koloriti ilə insanların təbiəti və deməli, nitqi əlaqəlidir, bütöv fon təşkil edir. Abşeronun bir təsvirinə baxaq: «Həmin qəribə yay gecəsi təzəcə başlayırdı və bir azdan alüminium örtüklü furqonun arxasında bir parça buludu qıpqrırmızı qızardan günəş tamam batacaqqı, qurbağalar quruldamağa başlayacaqqı, circi-ramaların səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarı-

sındakı pansionatın, sanatoriyanın həyətində yanın işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi. Bakıya gedib-golən elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra bu səs də kəsiləcəkdi... İndi bir tərəfdən də Ay denizdə üfüqü qıpqrırmızı qızartmışdı və dəni-zin mavi-qırmızı suyu üfüqdən sahilən par-par parıldayırdı» («Bir görüşün tarixçəsi»). İlk baxısdan burada sanki iki lövhə montaj olun-musdur: bir tərəfdə qurbagli, circirəmali kənd axşamı, o biri tərəfdə sanatoriyalı, elektrik qatarlı Zuğulba axşamı. Axi, Zuğulba əslində bir az şəhərdir, bir az kənd. Onu daha çox səciyyələndirən ikinci mənzə-rədir. Ancaq yazıçı öz təsvirinin lirik notlarını qabartmaq üçün oxucu-sunu mənzərəyə məhz birinci lövhədən daxil edir. Yazıçı şəhərdə kənd görə bilir; şəhərin səs-küyünün, texnikasının eşidilməz etdiyi circirəma nəğməsi və asfaltların sixşirdirdi zeytunların kölgəsini ön plana çək-məkla oxucunun əsərlərinə mülayimlik getirir. Sonra Abşeron tabieti-nin tipik cizgiləri ara-sıra məlum lövhəyə hörülür: «Həmin gün axşama kimi külək əsirdi və külək bir saatdan bir doyisirdi, gah xəzri ağappaq köpüklenmiş dalğaları qayalara çırıplırdı, gah da Gilavar əsirdi, amma axşamçağı birdən-birə külək dayandı və ağaçanad yenə yamanca baş qaldırdı»; «Qumun bu istiliyi, doğrudan da, ontiqə istili id, yayın bürkünsüdə elə bil adamın bütün bədəninə bir sərinlik götürirdi». Əs-lində bu cizgilər bədii olduğu qədər də dəqiqdır – başqa xalqın oxucu-sunun, ya Azərbaycanın başqa zonalarının nümayəndələrinin bu təs-virlərle aldığı təsəvvür Abşeron haqqında coğrafiya məlumatına uyğundur. Bu koloritli Abşeron mənzərələrinin içində birdən eşidirik: «Bu qarabağlıları görürsüz, ağız, vəzəri yemirlər, deyirlər ki, adam belə göyərti yeməz...», «Ağzəz, sən də söz danışdun də, zər qədrini zərgər bilər» və s. Bu, Azərbaycan dilinin Abşeron danışq tərzidir. Yazıçı Abşeron havası ilə abşeronlu damışığının tələffüz dalğalarını hə-məhəng verir. Bu harmoniya içərisində folklor nümunəsinin Abşeron variantı da təbii səslənir: «Mən anamın ilkiyəm, Ağzı qara tülüyəm, Xəzri get, Gilavar gəl». Başqa dil göstəriciləri də bu nitq mənzərəsini monolitləşdirir – Abşeron toponimiyası özünəməxsus antroponiyası ilə tamamlanır: Mirzoppa, Baladadaş, Balacaxanım, Əliabbas, Məsmə-xanım, Məmmədağ və s. (Abşeronda adam adlarında mürəkkəb isim bolluğu xatırlayaq. Abşeron mövzulu əsərlərdə yazıçı bu prinsipi ardıcıl izləyir). Təbiətlə insan beləcə vəhdətdə götürülür; təbiətin xasiyyəti ilə – iqlimlə insan xarakterinin gerçəkliyi olan nitqi beləcə bir-birinə bağlanır. Bu, bədii dildə nitq fərdililiyinin geniş panoramlı ifade-

sidir. Bədii lövhənin bir-birinə uyar cizgiliyi içərisində başqa rəng – dalğa dərhal seçilir: «Axşamın xeyir, qağı» – bu, otuz ildir Laçın dağlarından ayrılmış milisioner Səfərin səsidi. Bu səs – rəng harmonik lövhənin naxışını pozmur, eksinə, xəzif təzad mövqeyi yaradaraq, müqabilindəkini qabarıqlaşdırır.

Eyni əslubi torz, eyni üsulla çalınan ilmeler «Şuşaya duman gəlib» povestində başqa orijinal mənzərə yaradır. Povestin ilk cümlesi ilə oxucu Şuşa koloritiniñ daxil olur: «Doppa Dadaş əlindəki kamani sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə, kamançanın bu ab-havanın tozlulığınından, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayıldı...» və s. Şuşadan danişan povestin ilk sözünün ayama (Doppa) olması dərhal Ə.Haqverdiyevin «Uca dağ başında» hekayəsini yada salır və yada düşür ki, şuşalılar ayama ilə danışmaçı sevirlər (üçüncü abzasda isə «Massovik» Sadiq gəlir; daha sonra «Vitamin oğlan» və s.). Bu humor Şuşanın mösiət koloritinin bir detalıdır. Yumor ab-havasının ardınca povestə Şuşanın musiqi, gözəllik və təbiət ab-havası daxil olur. Maraqlıdır ki, yazıçı Şuşanı bədii mühitdən daha çox vətənin gerçek bir parçası kimi verir. Şuşanın təpələrini, çökəklərini, ətraf kəndlərini öz adı ilə verir: Cıdır düzü, Xan sarayı, Qala hasarı, Qayabaşı, Daşaltı çayı (və kəndi), Xəzənə qaya, Qızıl qaya, Molla Nəsrəddin yolu, Xələfi kolxozu, Ağdam...

Her şey öz adı ilə qələmə almında bədiliilik azalmır, bu «oçerkçılık» nəye lazımdır? Əvvələn, bu nöqtə-məntəqələrin hər biri təbiətin öz ilə yaranmış bir abidədir – onların bədiliyi öz içindədir, elə adında emosiya daşlaşır. Heç bir bəzəksiz bu yerlər insana gözəl duyğular təlqin edir. Təsadüfi deyil ki, obrazlarından – Şuşanın qonaqlarından birinin qeyri-müəyyən hissini yazıçı belə verir: «Marusya Nikifirovna bu yeni hissələrin mənasını həle yaxşı başa düşmürdü, amma bu hissələr Şuşanın ab-havası ilə bir-birinə çox uyuşurdı». Təbiətin bədiliyi ilə insan emosiyaları arasındaki ahəngi yazıçı uğurla tapır və təbiətin (müvafiq halda Şuşanın) obrazını eyanlışdırır. Hər yerin, ikinci ona görə adı olduğu kimi çəkilir ki, yazıçı oxucusunu öz bədii həqiqitəne inandırsın – oxucu inansın ki, onun indicə oxuduğu göydəndürmə hadisə deyil, bütün bunlar onun sağında, solunda baş verir, o özü da bədii lövhələrin iştirakçısıdır və iştirakçısı ola bilər. Vaxtilə realist ədəbiyyatımızda Misir, Bağdad, Xütən, Kənan və s. ümumşərq toponimika obrazlarından Qarabağ, Qazax, Kürkirağı, Ağcabədi və s. kimi milli topo-

nim-obrazlarına keçid realizmin əlamətlərindən biri olmuşdur – gerçəklilikə inandırıcılığa xidmət etmişdir.

Realizm bugünkü mərhələsində sənədliliyə meyl şəklində özünü göstərir və ya sənədliliklə özünü yeniləşdirir, dolğunlaşdırır. Bu gün tarixi mövzulara müraciətin artması da məhz həmin meyllə bağlıdır. M.Ibrahimovun «Pərvanə», «Közərən ocaqlar», İ.Sıxlının «Dəli Kür», İ.Hüseynovun «Mehşər» romanları, Ə.Cəfərzadənin silsilə əsərləri, F.Kerimzadənin «Xudaforin körpüsü», Ə.Nicatın «Qızılbaşlar» povestləri, Ə.Qasimov və N.Babayevin sənədlili nəşri, Q.Xəlilovun «Yaşamaq istayıram», «Atam və man» sənədlili povestləri bu meylin nəticəsidir və müasir ədəbiyyatımızda onun xüsusi əhəmiyyət kəsb etdiyini bir daha təsdiq edir.

Beləliklə, Elçin «ab-havası», «kol-kosları», mikrotoponimləri və ətraf mühiti ilə tipik Şuşa koloritini yaradır. Həmin koloriti nitq detalları ilə dərinləşdirir: «Bu saat... ala, qadan alım, ala... Boy... Nədi, a kişi qırığı, nə mismirığını sallamışan? Cəmi-aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otaga, çıxmırsan eşiye?» Belə nitq aktları devikib qalmaq, saqlaşmaq, başına yağılı qapaz salmaq, qəmədiyyədi, lağıyyat olma, sevgi məktubu, həyət-baca... kimi koloritli ifadələrlə «yer» obrazını relyefləşdirir. Əslində sərlövhə yaddan çıxır, oxucu povestin sərlövhəsi və finalı arasındaki bədii təəssüratın ritmi ilə yaşıyr - təbiətin saflığı və aydınlığı suratların mənəviyyatının daxilini göstərən cihaz, açan meyar işini görür. Və birdən sərlövhə finala köçür - Şuşaya, doğrudan da, duman gəlir; Şuşanın insanları, Natəvan yetirən seri, Üzeyir bəsləyən musiqisi, gül-ciçəyi, günüşi ilə yanaşı, heç demə, dumanı da gözəl imiş - lirik düşüncəni öz romantik bozluğu ilə daha da dərinləşdirir, bəzi eyiblərə pərdə çəkir, insanı bir çox qəbahətlərdən yayındır. Elçin canlı insan portretləri ilə yanaşı beləcə «yer» obrazının da qayğısına qalır, onun cizgilərinin detallaşdırır; beləcə Azərbaycan torpağının parça-parça tablolarını yaradır – insanları, iqlimi, flora və faunası ilə. Bunları bütün yaradıcılığında bütövləşdirib böyük Azərbaycan obrazına çevirir.

Elçinin bədii dilində «yer» koloritiniə bağlı cəhətlərdən biri sıvə danışıği şəklində meydana çıxır. Bu, təbii ki, ancaq obrazların nitqinə aid hadisədir və müəllif dili ona, ümumən, laqeyd qalır. Onun dilində ən çox və ən tipik sıvə nümunələri Abşeron danışığı ilə bağlıdır. Bədii nitq faktı kimi «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça», «Baladadaşın ilk məhəbbəti» əsərlərində bu əslubi tətbiqin

xüsusi feallığını görürük. Özünün mənsub olduğu Qarabağ şivələrinin yox, mehz Abşeron şivələrinin bədii nitq mühitində cəlb, əlbəttə, yazının əslubi məqsədində irəli gəlir – düzdür, bundan bəzən obrazın məhəlli mənsubiyətinin nişanı kimi istifadə olunur («Bir görüşün tarixçəsi»ndə Xanım qarının danışışı), ancaq yazıçı ən çox yumordan ötrü bu işə əl atır; görünür, anadangəlmə şivəsi təbii nitq-ünsiyyət faktına çevrildiyi, vərdiş halına düşdüyü üçün yazıçının diqqətini çekmir.

Maraqlıdır ki, nümunəvi ədəbi-bədii dili ilə səciyyələnən Elçin, eyni zamanda obrazların nitq xasiyyətnaməsində şivəçiliyə güclü əyişlənən yazıçılarımızdır. Mənəcə, bu meqamda normativ əndəzəni aşmağın səbəbi yalmız yazıçının fərdi əslubundan gəlmir – başlıca şərtləndirici impuls 60–80-ci illər ədəbi dilimizdə gedən spesifik xəlqiləşmə prosesidir. Bu proses ədəbi dilin bütün əslublarında gedir; təbii ki, fərdi nitqlərlə daha çox bağılı olan bədii əslubda özünü daha çox göstərməlidir. Ümumi proseslə bağlılıq onda görünür ki, şivəçilik bir yazıçıda, üç yazıçıda deyil, orta və cavan nəsilde, hətta yaşlı nəslin də bəzi nümayəndələrində kütlevi şəkildədir, bu, ədəbi-bədii dildə bir hərəkət kimi nəzəre çarpır. Ümumi, kütlevi xarakter daşıduğundan adam ona irad tutmağa çətinlik çeker. Ancaq yəqindir ki, bu şivəçilik meyli bir kompaniya kimi öz işini görüb, yaxın gələcəkdə aradan qalxacaqdır. Çünkü bu, məqsəd deyil, vəsitədir – ədəbi-bədii nitqi standartlılaşdırmaq üçün indi gedən xüsusi xəlqiləşmə «tedbirlərindən» bitirdir.

Elçində nitqin fərdiliyi bir də hamida olan kimi – mənəviyyatın göstəricisi, daxili aləmin açarı kimi üzə çıxır. Əsərlərinə yayılmış çəşidi nümunələrdən biri – «Poçt şöbəsində xəyal» dramatik povesinin başlangıcından ilk kəlmələşmə:

«Diktor – ... Ədilə – Malades. Diktor – ... Ədilə – Lap paltara şalbandır ki... Alo. Kişi səsi – ... Ədilə – Privet. Kişi səsi – ... Ədilə – Bala-bala. Kişi səsi – ... Ədilə – Mersi. Kişi səsi – ... Ədilə – gözlərim aydın. Kişi səsi – ... Ədilə – Qulağının dalını görəndə. Kişi səsi – ... Ədilə – İstəyirom: idi k çortu».

Səhnəyə gələndən Ədilənin ağzından ancaq bu sözlər çıxır; bu sözlərin onun haqqında verdiyi xasiyyətnamədə daha yazıçının təsviri müdaxiləsinə ehtiyac yoxdur. Obrazın hər kəlməsi ona bələdlik üçün anket suallarına cavab kimi söslənir.

Bədii nitqdə tarixiliyin ödənilməsi də dil fərdiliyinin təzahürlərindənadir. «Mahmud və Məryəm»də Sofinin Ziyad xana məktubunda klassik nəşr dilinin, yüksək əsluba məxsus təmtəraqlı, titullar və

təntənəli atributlarla səciyyələnən nitqin müasir oxucuya uğurla çatdırılmasının şahidi oluruq – həm saray damışığının, klassik epistolyar əslubun əlamətləşdirici tarixiliyi qalır, həm də ünsiyyət anlaşması pozulmur. Ümumiyyətə, tarixi məzmunlu bir romanın, lirk, şer texnikali dilinde nitqin tarixiliyinə və müasirliyinə, bədii ümumiləşdirilməsinə və fərdiliyinə yazıçı ustalıqla nail olur – lirk nitq şəraitində bu, çox mürəkkəb, zəhmət və istedad teləb edən işdir.

Elçinin dilində səciyyələndirici əlamətlərdən biri şəriyyətdir. Şəriyyət dedikdə bədii nitqin oxunaqlığını nəzərdə tutmur (əlbəttə, bu da var). Onu nəzərdə tuturq ki, oxuduqca nəşrə məxsus epik təsvirin əvəzində (daha doğrusu, onunla yanaşı və ondan çox) adamı emosiya qarşılıyır. Oxucu hadisənin ardınca gedə-gedə də müstəqil bədii dətal kimi ifadələri qavrayır, qavradıqca ifadələr emosiyaya köçürürlər, beləliklə, sanki düşdüyü bədii mühitdə, nəşrin əhvalatlarını izlədikcə, hadisələrin axarı boyunca səni bir musiqi müşayiət edir, əsərin süjeti ilə yanaşı səni bir melodiya da çəkir. Bu, poeziyadakı fikri özünə bürüyüb oxucunun hissinə, şüuruna yetirən ahəngdarlığa oxşayır.

«Biz hamımız, nə desək, edərik, ən ağla gəlməyən işlərə qadir və bu ağla gəlməyən işlərin dərdinə tab da götürə bilərik, yəqin elə buna görə də bunları edirik... Hər şey baş verənəcəndir – trolleybusda bir qadının ayaqlarını basdalamaq da, bir adamı öldürmək də; baş verdikdən sonra hər şey qurtarır, sinir, cılık-cılık olur hər şey. Biz hamımız şüşədənək, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz şüşədənək, amma biz şüşədənək, bəzimiz simb cılık-cılık olanda da çoxumuz bunu hiss etmir, ancaq simb cılık-cılık olur, sinib cılık-cılık olandan sonra sonra bəzən təzədən yapışrıq – bütöv olur, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri, xırda şüşə qırıntılarını hiss etmirik» («Qırmızı ayı balası»).

Əlbəttə, burada kontekstin özü poetik təəssüratdan ibarətdir; insan davranışları haqqda ümumiləşdirici fikir var, fakta fəlsəfi müdaxilə həsiyətinin (ricetin) məzmununa çevirilir; bu məzmunun özü emosional dərinlik yaradır – dərinliğin özü lirkadır, səmanın tünd göylüyüne, məşənin yaşıq qaranlığına baxırsan, bu görünməzlik, nəhayətsizlik öz dərinliyi ilə sənin hisslerini qaplayır, lirk-poetik ovqat yaradır. Nəşrin yaratdığı bu təəssürat psixologizmdir. İfadə tərzi ən əvvəl bu fəlsəfi ümumiləşdirməni bədii nəşr kontekstində çevirir. Hətta zahiri, bir qədər də mürtəce baxışla artıq görünən «trolleybusda bir qadının ayaqlarını basdalamaq da, bir adamı öldürmək də» ifadələri artıqdır –

ümumi, fəlsəfi mühakimənin ciddiliyi ilə bir müstəviyə düşmür. Ancaq bu «kartıq» element elmi-publisist əslublu təsvire ilk «nəşr» müda-xilesidir. Qalan bədii ifadə faktları şer emosiyası doğurur: müxtəlif tipli tekrarlar – bu tekrarlar bir mənzərəni müxtəlif yön və fokuslardan göstərməyə bənzəyir; cümlələr arasında məntiqi rabitə – predmet üçün nəzərdə tutulan «çilik-çilik olur hər şey» ifadəsinin ardınca göz-lənilmədən bu əlamət insana aid edilir – «biz hamımız şüşədenik»; ən xırda detallar – «yapışqan, ləkələr, xırda şüşə qırıntıları» və s. Beləliklə, ahənglə psixologizm birləşib şer emosionallığı töredir. Həm də şer emosionallığı deyəndə tekə lirik ovqat nezərdə tutmuruq – şer dili təəssürati yumoristik kontekstlərdə də yaranır:

«Baladadaş əlləri ilə başının üstüne əyilmiş dolabı tutub addım atmaq istədi, amma ağırlıq altında dizləri titrodi, gözləri qaraldı və o, birçə anın içində fikrindən keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa, nə əsgərliyə gedə biləcək, nə də Əhmədəga kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxardı ki, yandı on sekiz yaşlı bir qız var və bu qızın adı Sevildi və Sevil yaman güləndi».

Bu yumoristik səhnədə həmin təəssürati yaranan təsvirdəki tabloçuluq, ifadələrdəki tekrarlar, qəribə cümlələri bağlayan silsilə «və»ler, misralardaki taktların pauza və rabitə təsəvvürlerini canlan-dıran sintaktik kəsiklərdir.

Elçinin nəşr üçün tipik dil vintlərindən biri müstaqil ciddi və obrazlı lirik-fərdi və yumoristik ifadələrin bir-birinə hörülülməsidir. Bele calaqlar xüsusi, isti emosional dil effekti yaradır. Nəticədə lirik nitq mühitində humor və yumoristik süjet şəraitində lirik təsvir yazıçıının nəşr dilində müəyyən üslubi figur kimi formallaşır.

Lirik-ciddi mühitdə yumorlu yazıçı iki yolla alır: 1) Lirik-ciddi kontekstdə yumoristik mikrokontekst verilir və bununla mövcud mühitə gülüş daxil olur – «Şuşaya duman gəlib» povestində Hüsaməddin Alov-lunun rusca şer oxuması bu qəbildəndir; 2) Lirik-ciddi nitq mühitində replika-atmaca şəklində ayrı-ayrı yumoristik ifadə-detallar işlənir. Belə: «İskəndər Abışov dedi: – Bu, vitamin «A»dır. Onu yemək lazımdır.

Güləndəm nənə yenə də bir İskəndər Abışovun çatılmış qasılara, bir də Bişmiş vitamin «A»-ya baxdı və İskəndər Abışovun belə bir vitamin təəssübkeşliyi elə bil arvada təsir etdi, pomidoru qabağına çəkib yeməyə başladı».

Yumoristik şəraitdə lirik-ciddi ünsürlər də iki şökildə işlənir: 1) Yumoristik kontekstdə tam ciddi planda lirik mikrokontekst gelir. Məsələn, «Baladadaşın ilk məhəbbəti» hekayesindən bir lirik təəssürət: «Baladadaş işe gözlərini dolabdan çəkib yeno Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımcə saat bundan əvvəl heç tanımıdı ki bu on sekiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənidən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən və sevən ikinci adam tapmaq çətin idi». Komik mətləbin lirik boyalarla müşayiət olunmasının ədəbiyyatımızda gözəl nümunələri və dolğun ənənəsi var. M.Ə.Sabirin «Barışanlara dair» satirasının başlangıcına diqqət yetirək:

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,  
Ahü nəzərin var.

Vey sərv, nə xoş canalıcı qəmzələrin var,  
Həm şivələrin var.

...Başdanayaq şəhd kimi safsan, ey şux,  
Şəffafsan, ey şux.

Axıra qədər belə getsəydi, bu, gözəl bir lirik-aşıqanə şer olardı. Birdən bu sərf lirik obrazlarının ardınca satirik nitq başlanır:

...Hətta qocalardan da neçə bəxtəvərin var,  
Yaxşı xəbərin var...

Bir ev nə münasib sənə, hər evdə yerin var,  
Hər yerdə erin var...

Sabirdən sonra gelən satirik boyalar əvvəlki lirik ifadələri də öz rənginə çəkir və bütövlükde tünd komik lövhə alınr – lirik obrazlar satirikliyi daha da gücləndirir, çünki Sabirin tipi satirikdir. Elçində isə lirik mikrokontekst xəzif, ürəkaçan, şən, məlahətli bir təbəssüm doğurur. 2) Yumoristik nitqin axarında lirik və ya ciddi ifadə-qəlpələr görünürlər. Belə: «...sonra gözlərini qiyib günüşə baxdı, sonra da tut ağacının yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalət onu basdırışından yenə də yerindən tərəpnəmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən əsnədi və qollarını da geniş açıb yaxşıca gornəşdi».

Bu üsulların hər dördündə gülüş hasil olur. Ancaq üçüncüsündə gülüş ürəkdə qalır, üzə çıxmır və ya güclə çıxır; burada komik şərait lirik

düşüncə ilə məhəbbətin əlçatmazlığı arasındaki təzaddan alınır. Di gəl ki, oxucuda bu an gülümkdən çox müteəssirlək hissi, təessüf acısı baş qaldırır, çünki Baladadaş satirik obraz deyil, mənfi insan deyil, sadəcə avamdır, ətraf mühitdən geri qalır, sadələvhədür, müasir Novruzəlidir; xeyirxahdır, şəxsiyyətini gözləyəndir, hətta hazırlıq abzadır, buna görə də yazılıçının rəgbəti onu himayə edir, onu acı gülüşə məruz qalmaqdan qoruyur – onun hərəkətləri, deyildiyi kimi, şirin gülüşle müşayiət olunur. Baladadaş məhz belə təmizüreklə olduğuna görə gotirdiyimiz lirik düşüncəsinə oxucu ürkədən gülməyə utanır, hələ ona yazıçı gelir.

Lirik-ciddi və humoristik məqamların bir-biri ilə belə bağlanmasından lirik yumor deyilən fakt alırm. Bu hallarda cümlələr son dərəcə cilali, hətta təmtəraqlı olur. Beləliklə, humoristik məqamların, komik imkanların ciddi-təmtəraqlı təsviri də nöticədə təbəssüm təbətine qulluq göstərir.

Elçinin bəddi nitqində bir tərəfi scriyyətə bağlı olan abzas çoxmənali və feal bir üslubi fiqurdur. Cümplenin abzas səviyyəsinə qədər böyüməsi və ya abzasın cümlə bərabərliyi mühüm üslubi semantik yüksəlyir. Cümlə-abzas bəzən o qədər böyüb ki, kənardan baxanda adamı tövüsəmə vahiməsi basır, sanki bu cümlə adamin nəfəsini kosməli, onu fiziki-tələffüz enerjisi sərfinə görə yormalıdır (bu cümlə-abzas həcminə görə klassik nəşrimizin – XV–XVI əsrlər nəşri – cümlə tutumuna oxşayır). Ancaq oxunduqca mənzərə dəyişir, oxu prosesi gərginlik yaratır, əksinə, cümlə-abzasın içindeki çoxlu sintaktik və sintaqmatik kesiklər, bələmlər oxunuşa rəvanlıq getirir, elastik sürət yaranır. Bu halda Elçinin cümlə-abzası üslubi-funksional imkanına görə şerdəki bəndi (kupleti) xatırladır (antik ritorikada bu, period adlanır ki, belə təyinat da həmin vahidin bilavasite tənəffüsle, deyilişin fiziki enerjisi ilə bağlılığını bir daha deləlatdır); içəridəki nisbi cümlələr (mürəkkəb cümlənin tərəfləri), həmcins cümlələr və həmcins üzvlər, sintaqmların (tələffüz, tənəffüsle bağlı söz qrupu, bir nəfəs müddətinə deyilən səs-söz işarə tutumu) grammatik vahidlərə uyğunluğu şer bəndindəki misra hüququna girir və ahəngdar oxunur; nöticədə belə iri cümlə-abzaslar müxtəsər cümlələrdən ritmik səslənir. Bu, məsəlenin oxunuş-ahəng tərəfidir. Əslində abzasın həcmi onun üslubi-semantik təyinatı ilə şərtlənir; abzaslar Elçində nisbi müstəqil kontekstlərdir; abzas onda özünü qabağıq şəkildə təqdim edən nisbi motivdir – hor abzas bir motivi xülasə edir. Yazıçı bu prinsipə çox ardıcıl, istisnasız əməl edir. Buna görə də onda elə abzas var ki, 32, 34 sətirdən ibarətdir, mə-

səlen, bax: «*Mahmud və Məryəm*», «*Azərbaycan*» j., № 8, s. 59-60, 60-61 (hələ «Azərbaycan» jurnalının işarələrini kitab səhifəsi ilə ölçək, bu sətirlər 50-yə yaxın olur. Görürsünüz, az qala kiçik bir hekayədir, bir mənsur şəhərdir); elələr də var ki, cümlə-abzas 2-3 sözdən tutulur, heç bir sətrə də, yarımla sətrə də çatır. Cümplenin abzas tutumuna dolmasının üslubi mənasını və ritm tərəfini görmek üçün orta həcmli bir abzas-cümleyə diqqət yetirək: «Həmin gün Ağabaci da, Nuhbala da, Nailə, Füruzə, Kamile də, Dilşad, Büyükxanım da bildi ki, bu toyuqlar əslində Dolçaya görə kəsilib və buna görə də günorta toyuqların sümüklərini bir az üzdən yedilər, qığırdaqlar sümüklərin üstündə qaldı, boğazları fəqərə-fəqərə, qabırğa sümüklərini bir-bir təmizləmədiilər və bütün bu ləzzətli sümüklərin hamısı Ağabaci xüsusi bir həvəsə dəmir nimçəyə yığıb Dolçaya apardı, nimçəni Dolçanın qabağna qoydu və bu dəm dünyanın ən gözənlənilməz hadisəsi baş verdi: Dolça sevinə-sevinə toyuqların qığırdaqlı sümüklərinin üstündə atılmışdı, bir müddət gözlərinin təəccübədən matı-qutu qurmuş Ağabacının gözlərinin içində zillədi, sonra könlüsüz-könlüsüz ayağa qalxdı, nimçəni iyəldi və nimçədəki bud sümüklərindən birini götürüb yuxarısını dişlədi» («Dolçə»).

Bu monumental cümlənin ardına birdən çox sisqa, təvəzükər bir abzas gəlir: «Ağabaci bu işə məttəl qaldı».

Göründüyü kimi, birinci monumental cümlədə bütöv bir mikrosüjet nəql olunur, aydın bir psixoloji tössürat var, bitkin müəyyənlik əksini tapıb – buna görə cümlə abzas olur, ikinci yiğcam abzas da onun qarşılığıdır, onun müqabilidir, sualıdır – niyə belədir? – yəni bəddi məntiqinə görə özündən əvvəlkinin çəkisindədir – buna görə abzas cümlə olub.

Cümlə iri abzas həcminə qalxdığı kimi, bəzən bir neçə abzasa da bölüno biler. Abzas özünün ekspressiyasını, hissələ, bəddi impulslarla idarə olunmasını, onun cümləyə tabesizliyini göstərən bir maraqlı nümunə – cümlə bir neçə abzasa bölünür:

«Mahmud üzüqyulu yərə sərildi.

Və Mahmud yaş gözlori ilə özünü camaatin arasında gördü və gördü ki, kimse ortada dayanıb ağlaya-ağlaya nəsə danışır və ... (da-ha üç sətir).

Sonra bu görüm çökilib getdi.

Camaatin qaldığı o qayalıq ahənrüba kimi Mahmudu özünə çökdirdi.

Yox, ayaqda taqət yox idi və...  
və bu axır idi...

və bu zaman elə bir hadisə oldu ki...» – bundan sonra 24 sətirlik bir abzas gelir. Abzasın həcmi və quruluşu psixoloji və informativ şəraitlə tənzim olunur; buna nə deyəsən ki, 17-ci səhifədə (*«Mahmud və Məryəm»*, *«Azərbaycan»*, 1982, № 7) dörd, 19-cuda altı, 18-cidə isə on beş abzas var – axı məhz bu səhifədə üstündə Ziyad xanın baş sindirdiği «tapmacanın» cavabı tapılır, bağlı əndişa dünyasının qifili açılır – bu gərgin həyəcan anında daha beynin uzun-uzadı mühakimə yürüdə bilmir, düşüncələr kəsik-kəsik, qırıq-qırıq olur, nəfəs daralır, təngiyir və birdən səhifənin sonunda yazıçı həmin faktı diliñə getirir: «...bu gözlərdən strafə elə bir saflıq yağırdı ki, Ziyad xanın nəfəsi tincixdi». Burada isə fikir silsiləsinin mentiqi tələbinə görə abzaslar sanki misralaşır:

«Onlar beləcə üzbəüz dayanmışdır. Onlar bilmirdilər ki, nə et-sinlər. Sonra onlar yanaşı addimlamağa başladılar. Məryəm Mahmudun yanında addimlayırdı...».

Göründüyü kimi, Elçin cümləni və abzası vərdiş olunmuş qrammatik təlim standartından çıxarıb (əlbəttə, cümlənin qrammatik məzmununu, ünsiyyət-anlaşıma xüsusiyyətini, fikir-höküm faktı olmasını təhrif etmədən) bəddi-üslubi məqsədinə gör böyük və ya kiçildir, calayır və ya parçalayır – cümlə-lövhələr söz-abzası, sətir-abzası çevrilir və s.

Əslində bəddi nitq üzərində bu seylə, bu incəliklə iş şer dili üzərindəki iş enerjisinin analogiyasıdır. Elçinin bəddi nəşri üçün bu dil səciyyəvidir. Ancaq orada ənənəvi nəşr dili də var; düzdür, epizodikdir,ancaq var. Məsələn, bu parça yuxarıda verilən nümunələrdən fərqli, sözlərin düzülüyü, intonasiyası, cümlə həcmi və bütövlükde sintaksisi ilə ənənəvi nəşrimizin dilidir; «O, hələlik cismən mənimlə olsa da, mənən uzaqlaşır tamam. Bizim güzoranımız onu məndən ayırrı, müsyö. Ancaq xahiş edirəm, məni düzgün başa düşəniz və Te-reza barədə pis fikirde olmayısanız. O bezi, başa düşürsünüzümüz, artıq hər şeyə bigana olub, onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü özündən ayrılır, özü özüne xəyanət edir, özü bilmədən edir, müsyö...» (*«Qatar. Picasso. Latur. 1968»*).

Düzdür, bu, fərdiləşdirmə faktı kimi bir obrazın danışq aktından-dır, ancaq az-az hallarda belə nümunələre yazıçının müəllif dilində də rast gəlinir. Belə ikili üslubi çalar (əlbəttə, yənə 60–70-ci illərin məhsulu olan dil üslubu aparıcı olmaqla) hekayələri ilə müqayisədə iri həcmli əsərlərinde nisbətən tez-tez görünür. Povestlərindəki bu üslubi sinkretizm şübhəsiz, epikliklə bağlıdır, geniş planlı, müxtəlif məzmunlu lövhələrin əhatə olunmasından irəli gəlir. Dövr koloritinə əlavə olunan ənənəvi tembr mövzuya görə tündləşə və ya avaziya bilir.

Xüsusilə mükalimənin artdığı məqamlarda bu ikilik aydınca seçilir – yazıçı realistcəsinə ferdiləşdirmə faktı ilə üz-üzə durur və insafla davranır: öz nitqini, mövqeyindən sui-istifadə ilə, tiplərinə qəbul etdirmir.

«Toyuğun diri qalması» povestində hər iki çalar texminən atqlaşı vəziyyətdədir; «Dolça»da tembr paralelliyi var, ancaq axıra doğru ənənəvi çalar artır, finalda isə yeganəleşir; «Şuşaya duman galib» əsərində isə 60–70-ci illərin koloritini eks etdirən dil üslubu daha güclüdür. Povestlərində iki tembrin iştirakından gözənləndir ki, Elçinin daha həcmli əsərlərində epik lövhələrin bolluğu ilə ənənəvi nəşr dili xüsusiyyətləri güclənəcək, hətta, məsələn, roman yazsa, orada bu xüsusiyyət çalar mövqeyindən çıxb əsas fona çevriləcək, yeganə rəng-fakt olacaqdır. Ancaq gözənlənilən kimi olmadı – *«Mahmud və Məryəm»* romanı lirik, Elçinin hekayələri üçün səciyyəvi olan seriyyətli dillə yazılıdı (şərliyi elə əsərin adından – Mahmudla Məryəmin alliterasiya üstündə durmasından başlıdı). Niyə belə oldu? Buna Əslİ-Kərəm motivi səbəb olduğunu? Axi bu motiv romanın geniş hadisələr panoramında ancaq bir mənzerədir. Demək çətindir. Ancaq fakt budur ki, romanını hekayələrindəki şer texnikalı dillə yazmağa yazıçının nəfəsi çatdı. Deməli, filan janr bu cür dillə yazılı biler, epik lövhələr ancaq belə nitqə verile biler – deyə resept vermək olmaz; bu dil üslubu yaradıcılıq prosesində, yazıçının mövzunu daxili emosiyasında *«həzm»* edərkən *«məxənək»* müəyyənələşir. Beləliklə, *«Mahmud və Məryəm»* romanı təsdiqlədi ki, 60–70-ci illərdəki nəşrinin dil Elçinin dil üslubu kimi sabitləşib. Və bu əsər onun yaradıcılığının bir mərhəlesiini ümumiləşdirdi.

Bəddi dilin müasirliyi, şübhəsiz ki, birinci növbədə müasir zövqə cavab vermesində, süjetlərin bəddi informasiyasının müasir əqli-zehni səviyyə ilə ayaqlaşmasında özünü göstərir. Buraya bugünkü elmi-texniki tərəqqi ilə bağlı təşbəhlər, hazırlıq intellektə uyğun obraxlılıq da düşür: iradənin maqnit sahəsi ilə müqayisəsi – «...hamar yerdə demir parçasının qabağına cürbəcür maneələr düzürsən... yuxarı başda maqnit tuturlar, demir parçası maqnitə tərəf gedəndə maneələr ilişib qalır, amma bir dəfə belə... dörd dəfə belə, beşinci dəfə demir parçası elə bil gözü varmış kimi... gedib maqnitə yapışır» (folklor dəsi suyun daşı oyması əfsanəsi ilə müqayisə edin); gündəlik hadisələrin *«Şahzadə və dilənci»* detalları ilə, Vaterloodaa Bluxerin köməyə gəlməsi ilə, H.Cavid köləmləri ilə müqayisədə, eynən *«atalar demişkən»* məqamında *«Mirzə Cəlil demişkən»* ifadəsinin işlənməsi, xüsusilə *«Mahmud və Məryəm»*də bol bol tarixi hadisə və şəxsiyyətlərin uğurla süjet və obrazlılığı qoşulması və s. Bir zaman (*1909*) Mirzə Cəlil Azərbaycan oxucusuna böyük rus

satiriki Qoqol sənəti ilə bağlı obrazlı söz demək üçün felyetonun əvvəlində görkəmli sənətkarın şəxsiyyəti bərədə aydınlaşdırıcı məlumat verirdi: «...Qoqol bir məşhur rus yazıçısının adıdır... bu yazıçı yüz il bundan irəli anadan olub... məzhəkəcilikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb...». Ancaq bu gün Elçin heç bir izahat vermədən, oxucusunun başa düşəcəyinə şübhə etmədən İbn Sina, Sədi, Kəmaləddin Bəhzad, Əlişir Nəvai və s. kimi Şərq adları ile yanaşı, Ərəstu, Eynişteyn, Pikasso, Ç.Çaplin və s. kimi Avropa adları öz bədii əsərlərinə daxil edir. Çünkü əsər ucadtutma savadlılar mühiti üçün yazılır; müasir oxucular müasir soviyyəli insanlardır. Burada xalq dilində çoxdan tanınan köşək gözlər, qotur kölgə, astagəl adam, gözgöreti, bayram yumurtası kimi pörtmək, bir atımlıq barıt, yumorlu müasir danışq təşbəhi aerodrom kepka, yazıçının şəxsi yaradıcılıq dərzgahının qəlibindən keçmiş zehni qamaşdırıran, qan torlomak, nəbzi gicgahlarında vurmaq, ağızından yeganə dişini ağartmaq, torpaq ətri verən nəfəs, kabab tüstüli dünya, kimsesizliyin iyi, tum gözlər, baxışdan boynu yanmaq kimi xüsusi effektlə ifadələr də, şampan tixacının partlayış səsini, ətir, pudra iyini verməyib, sadə, dama-dama məktəblə dəftərlərinə oxşayan xatirələr tipli bənzətmələr də müasir səslərin; bir adamın şəxsi təcrübəsi ilə bağlanan bu bənzətme hamiya təbii görünür və təbii göründüyü üçün də zövqü oxüşəyir: «Günlərin bir gündündə Əbili başa düşdü ki, həmin nağılli-səhərli uzaq aləmin uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sadə Cəbrayılın oğlu Rəhim kimi ərköyüն var, Salatin arادın nəvəsi kimi, yetim Səfər kimi iş bacaranı var» – belə təşbəhələrə yazuçı, bir tərəfdən, bədii həqiqəti oxucusu üçün eyanlıqdır, onu ətrafına baxmağa öyredir, digər tərəfdən, «Mahmud və Məryəm» kimi tarixi mövzularını müasir düşüncə ilə qiymətləndirməyə hazırlayır.

Oxucu duyur ki, mənətiqi vurğu üçün yazıçı bu cümlələri belə qurur: «... nə qədər hirsənse də, nə qədər pərt olsa da, nə qədər acıqlansa da, Sənubərdən incimirdi, çünkü Sənubərdən inciyə bilmirdi, çünkü bilirdi ki, Sənubər onu çox isteyir...». Oxucu bilir ki, belə rabitəsiz əlaqə yumorunu üzündür və gülür də. «Bir görünüş tarixçəsi» povestinin finalında iki şəhifədəki fikirlər-Məmmədağa, Xanım qarının cavaklığını fikirləşir, bir-dən Fazilin maqnit sahəsi yadına düşür, bu anda Xanım qarı düşünür ki, bu maşın avtobusdan rahat gedir, milisioner Səfər de fikirləşir ki, dünyada Abşeron pomidoruna çatan pomidor olmaz və s. – qəribə rabitədir. Belə «qəribə» rabitələr bir abzasda, bir cümlədə yerləşəndə təbəssüm də sixlaşır. Oxucu bunu da başa düşür ki, bu cür artıq-artıq hər şeyi öz adı ilə demək (buna dilçilikdə pleonazm deyirlər) məhz 70-80-ci illər nəsri-

nin ümumi dil aksentidir və bu halda məhz bugünkü nəslin zövqü nəzərə alımb; «ayaqları ayaqlarına dolaş-dolaş», «gülün-gülü, çıçayıñ-çıçayıñ çağırması» və s. –başqa nəslin nümayəndələri səlislik üçün belə işlətməyi üstün tutardılar: «ayaqları bir-birinə dolaş-dolaş», «gül-çıçayıñ bir-birini çağırması», yaxud belə təkrarlı cümlələrdən beyinə keçən təsir təkrar «artiqlığı» deyil, təkrarın ahəngdarlığıdır, Beyinə yazıcıının hansı emosiya mərkəzini isə dalbadal qıçıqlandırmaqdır: «Allah mənə Mahmud sevinci verdi və allah mənə Mahmud sevinci boyda bir Mahmud dərdi də verdi», yaxud bir lirik-emosional, fəlsəfi-ibrətamız, komik-yumoristik sohne-səraittən doğulan «köhrəba sarısı düzənlik», «uzun saq-qalının nazik ucunu sol əlinin şəhadət barmaqına dolaya-dolaya» və s. qəlib-ifadələri döñ-döñ təkrar etmək yolu ilə onları törədən lirik, fəlsəfi, komik şəraittərin ilkin emosiyasını döñ-döñ oxucunun yadına salır və yeni – təkrar kontekstinin effektinə əlavə edir; yaxud bir obrazın xasiyyətindən, hərəkətindən bir əlaməti onun daimi təyininə çevirir, damğa kimi adına yapışdırır, ona ad kimi qondarır və adı çəkildikcə həmin damğası ilə işlənir, hörmətə layiqdirse, hörməti, nifrətə layiqdirse, nifrətə yada salır, məsələn, belə: Anasının əmcəyini kəsən İbrahim.

Oxucu razi qalır ki, tarixi mövzulu əsərlərində, məsələn, «Mahmud və Məryəm»də müəllif tarixi sözləri israf etmir, o sözlərə bələdiyi ilə təşəxxüs satırı, məhz mətləbin tələbi ilə işlədir – mətləbli tariximizlər də anlaşmaya mane olmur; əyan-əşrəf, hakimi-mütlöq, naib və kələntərlər, təngə (gümüş pul), sirri-xuda, mənsəb (vəzifə), həcərəl-əsvəd, dargə, dürr-i-yetim və s. Oxucunun zövqünü bu da oxşayır ki, Elçin atalar sözü və məsəllərin məqamında bayatılara və aşiq şərəlinə müraciət edir, belə müdrikliyin də xüsusi emosional effekti olurmuş: «... Mahmud bu dönyanın əsl üzünü görüb dözməyə hazır dəyildi, amma nə etmək olardı, su gələr, axar gedər, qayalar yixar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər».

Elçinin narahat axtarışlarının bəhrəsi təkcə mövzu və janr tapıntılarında yox, həm də bu əsərlərin bədii dilinin milli gözəlliyyində, xəlqi şirinliyində, nəfəsinə hamidan seçən orijinal fərdililiyində görünür. Bu dil təkcə onun öz yaradıcılığı üçün deyil, müasir Azərbaycan nəşr – dilinin norma müəyyənliyində iş görmüş örnəklərdəndir. Hələ Elçinin elmi əsərlərinin, ədəbi-təqnid məqalələrinin dili elmi-filoloji əslubumuzun bu gününü etibarla tömsil edir. Bu, ayrıca mövzudur.

1980

(Tofiq Hacıyev, «Şərimiz, nəsimiz, ədəbi dilimiz», Bakı, «Yazıcı», 1990, səh. 244-259)

## ƏXLAQI KAMİLLİYİN KEŞİYİNDƏ

Seçdiyi mühitin milli və mənəvi koloriti, olvanlığı, xarakterlərin gerçəkliliyi, hadisələr dramatizminin insanların fərdi dünyasının çoxcəhətliyindən, davranışların gözənlənilməzliyindən doğması, iri və xirdalılığın dan, mövqə və həyat platformasından, dünyagörüşünün zənginliyi və primitivliyindən asılı olmayaq, bütün obrazlara humanist münasibət, poetik çoxplanlılıq və rəngarənglik, xüsusi ironik qatla cılalanıb mövzunun real məziyyətlərindən doğan detal və təfərrüatlarla dolğunlaşmış dil spesifikasiyi və özünəməxsusluğunu Elçinin bir yazıçı kimi qabarıq keyfiyyətlərindəndir.

Xalq yazıçısı Mirzə İbrahimov yazar: «Böyük ümidiyor oyanan budur ki, Elçin narahat və hərəkəti bir ürəklə daim axtarır. Həyati müşahidələrini dərinləşdirir və genişləndirir».

Elçinin «Gənclik» nəşriyyatı tərəfindən çap edilmiş «Povestlər» kitabına daxil olan əsərlərində yaşadığımız illərin sosioloji təzadalarından, yeni yaşayış tərzindən irəli gələn fərdi keyfiyyətlərdən, en başlıcası isə mənəvi kamilleşmə və saflaşma yollarının müxtəlifliyindən doğan problemlərin müəyyən mənəada sosioloji və psixoloji anatomiyası verilmiş, böyük ictimai proseslərlə «adi adamın» adı qayğıları arasındaki mürəkkəb tənasübərin kökünü və gələcək perspektivlərini müəyyənləşdirən bədii təhlil yolu təpilmişdir.

«Toyuğun diri qalması» povestinin əhatə etdiyi hadisələr Elçinin ən kamil əsərləri üçün («Baladadaşın ilk məhəbbəti», «Bir görünüş tarixçəsi» və s.) səciyyəvi olan, daha doğrusu, müasir Azərbaycan nəşrində Elçinin yeni prizma altında, yeni rakursdan baxıb təzədən və tamamile orijinal şəkildə «kəşf etdiyi» mühitdə-Abşeron kəndlərinin birində baş verir.

Elçinin «kəndi» eyni istiqaməti başqa əsərlərdəki kənddən fərqlidir. Hər şeydən əvvəl, bu kənd Bakının beş addimlılığındadır, oradan gündə bir neçə dəfə şəhərə gedib qayıtmak mümkündür. Bu isə bir tərəfdən şəhərlə kənd arasındakı sosial və psixoloji fərqləri daha qabarıq şəkildə görməyə imkan yaratır, digər tərəfdən da şəhərdən kəndə hopan yeni xasiyyətlərlə yerli adamların mənəvi platformasının təzadından doğan əks-sədaları da «eşitməyə» kömək edir.

«Dünya beş gündür» deyib hiss və ehtirasın bütün tələblərini ödəy-ödəyə ömrür keçirən, gözəl cavanlığını, milisioner Səfər demişkən, «çicindəki heç kəsə lazım olmayan qazanda yandıran», vaxtıla Tiflisdə, Soçi, Kislovodsk kimi kurort şəhərlərində bəlkə də birinci gözlə sayılan, indi isə Abdulla kışının bekarçılıqdan düzəltdiyi süpürgələri (gündə cəmi 3 dənə zor-güclə!) bazarda satmaqdən başqa bir şeyə yaramayan Zübeydənin daxili aləmini açmaq üçün Nisə ilə Ağagülün öpüşməsi yazıçı tərəfindən bir növ tutarlı bəhanə kimi götürülür. Bu xətt ümumiyyətlə, Elçinin poetik manerasından doğan cəhətdir. Əgər biz yazıçının ayrı-ayrı əsərlərini (xüsusilə, son dövrə məxsus) götürüb diqqətlə nəzərdən keçirsək, tipoloji cəhətdən ümumi olan bir poetik yönün, axarın şahidi olarıq. «Baladadaşın ilk məhəbbəti», «Qatar. Picasso. Latur» və başqa hekayələrində də, «Bir görünüş tarixçəsi», «Poçt şöbəsində xeyal», «Dolça», «Şuşaya duman gəlib» povestlərində də ayrı-ayrılıqla öz müstəqil orbiti, istinad nöqtəsi, həyat platforması olan mənəvi mühitlər götürülür. Məkan və zamanın hansı bir nöqtəsindəsə, həyatın gerçək proseslərindən doğan, xaricən təsadüfi görünən də, qeyri-müəyyən bir zəruriliyin nəticəsi kimi yaranan görünüş, qarşılaşmanın nəticəsində həmin mühitlər yaxınlaşır, daha doğrusu, bir mühit o birisinə müdaxilə edərək sonuncunun qəribə, bizim üçün gözənləməz olan cəhətlərini üzə çıxaran qələbəyə çevirilir. Əgər «Baladadaşın ilk məhəbbəti» hekayəsindəki təsadüfi qız olmasayı, «Bir görünüş tarixçəsi» povestindəki Məsməxanım aylı bir gecədə Məmmədəğa ilə rastlaşmasayı, Baladadaşın da, Məmmədəgənnin da, Məsməxanımın da mənəvi aləmləri ətrafdakılar üçün, elə onların özləri üçün də əbədilik bağlı qalacaqdı. Məhz bu mənəda da, Ağagülün Nisə ilə öpüşməsi və gece vaxtı Zübeydəyə toyuq «rüşvət» getirməsi mühitin koloritindən doğan bir zərurilik kimi ortaya çıxsa da, əsas etibarilə Zübeydənin qapalı dünyasındaki gözənləməz qəribəlikləri aşkar etmek, potensial cəhətləri aktuallaşdırmaq üçün bir növ qəlebə rolunu oynayır. Onun da ömrü varmış, xoşbəxtliyi, saf qismətləri varmış, lakin bu ömrün də, qismətlərin də qədri bilinməmiş və hər şeydə də günahkar onun özü olmuşdur. Toyuğun diri qalması faktı da bu nöqtədə simvolikləşir və bu mənəsiz özü finalında Zübeydənin də tamamilə məhv olmayıb, haradasa, qəlbini hansı bir guşəsindəsə özünün insan siqlətinə, insan təbiətinə qayıtmasına işarə kimi söslənir.

«Dolça» povestindəki hadisələr də eyni mühitdə baş verir, Ağababa böyük bir ailənin başçısıdır. Bu ailədə her şey düzülük, səmimiyyət, namus, qeyrət və kişilik kimi mənəvi keyfiyyətlər üzərində qurulmuşdur. Nəfs toxluğu, öz süfrəsinin olanına «berəkət» demek böyükdən-kiçiye hamının, hətta həyət iti Dolcanın da xasiyyətinə hopmuşdur. Ağababa mühitinin öz qanunları var, hər kəsin öz dünyası, öz qayğıları olsa da, milli, mənəvi-əxlaqi keyfiyyətlərinin hansı qatışında bu adamlar eyniyyət təşkil edirlər və bu eyniyyət də onlarin qonşuluğunu, birliyinin, birləşməyəcəyimən əsasını təşkil edir.

Elçinin nəsrinən bir vacib cəhətinə de qeyd edək. Hər hansı bir xətti axıra kimi davam etdirəməmişdən əvvəl, yazılıcının xəttin başladığı, daha doğrusu, doğduğu mühitin koloritini yaradır. Bu, məkana və zamanaya uyğun golən insanlardan, onların mənəvi konturlarından və aralarındaki qəribə, yarı ironik, yarı ürəkağrıcı münasibətlərindən ibarətdir. Elçinin xüsusi poetik məharətə yaratdığı bu mühit «adi adamın» qəribə istek və arzuları ilə bağlanır. Məsələn, «Şuşaya duman gəlib» povestindəki Hüsaməddin Alovlu, onun Marusyaya olan eşqi, Doppa Dadaşın kamança çalması, sanatoriyanın işçisi İsgəndər Abışovun qəribəlikləri xüsusi humor və lirizmle zəngin olan Şuşa mühitinin müəyyən bir baxış bucağı altında çəkilmiş proyeksiyasını yaradır. Cavanşir-Mədinə xətti ilə bu mühitin real təbiətindən doğur və onun ayrılmaz, zəruri hissəsi kimi dolğunlaşır.

Elçinin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların reallığı, dinamikliyidir. Hər obrazın konkret həyat mövqeyindən, sosial mənsubiyətindən, mənəvi və psixoloji axarından asılı olaraq rəngarəng poetik vasitələr seçilir, detal və təfərruatlar mühitə, obrazın siqlətinə uyğunlaşdırılır, daha doğrusu, hər poetik ştrix situasiyasının özündə törəyir. Elçinin öz obrazlarının mənəvi kamilləşməsini, durulaşmasını və ya deformasiyasını, öz siqlətini, cəmiyyətin normaları ilə tarazlaşmasından irəli gələn «dağılmanı» poetik təhlil obyektinə çevirərkən, istinad nöqtəsi kimi seçdiyi mühitin adət və ənənələrini, dar çərvicili «qanunlarını», personajların oturuş-duruşunu, hətta geyimini belə nəzərdən qaçırmır. Məhz buna görə də, obrazla mühit arasında möhkəm bağlılıq, təbii vəhdət yaranır. Ağababanın övladlarının öz valideynlərindən aldığı mənəvi qida ilə bazarkom Bəşirin övladlarının öz mühitlərindən aldıqları əxlaqi göstəriciləri-harınlığın, biganəliyin, puçluğun qarşılıqlı ziddiyyəti sanki mühitlər mübarizəsinin təbii davamı kimi qabarıqlaşır və oxucu hiss edir ki,

hər mühit öz məslekini, əqidəsini yetişdirir və bu əqidələr çarşışmasında üstünlük yənə də mənəvi saflığa, həyata ali, insani baxışa verilir. Məhz buna görə də mənəvi saflığın, əxlaqi kamilliyin əbadiliyini göstərmək üçün müəllif həmişə öz obrazını dənizlə, günəşlə üzləşdirir, əsl insanlığı dənizin, günəşin əbadiliyi, saflığı kimi qiymətləndirir.

Elçinin «Povestlər» kitabı məhz bu əxlaqi kamilliyin və saflığın keşiyində duran vətəndaş yazıcının yaradıcılıq uğuru kimi qiymətləndirilməlidir.

1980

(«Azərbaycan gəncləri»,  
17 iyul 1980)

## İSTEDAD VƏ İDEAL

Elçinin əsərlərini mən həmişə maraqla izləyirəm və müxtəlif mətbuat sahifələrində oxuyuram, ekranда baxıram. Bu günlərdə «Povestlər» kitabındaki\* «Toyuğun diri qalması», «Dolça», «Şuşaya duşman gəlib» və «Poçt şöbəsində xəyal» əsərlərini diqqətlə oxudum, aldiğim intibalar məni yazının bəzi yaradıcılıq xüsusiyyətləri barədə fikir söyləməyə sövq elədi.

Bu povestlər mahiyyət, münasibət və məram etibarılı bir-birini, hətta süjet xətti cəhətdən də, hardasa tamamlayır, təkmilləşdirir. Bunları birlikdə povestlərdən ibarət roman da hesab etmək mümkündür. İlk növbədə mən, sözün ənənəvi mənasında, zamanın düşüncələrinin, qabaqcıl meyllorinin, fikir və qayəsinin daşıyıcısı olan mərkəzi-aparıcı obrazları görməyə meyl elədim. Bunlar hansılardır?! Öz məhəbbətini, sevgilisinin ismətini mühafizəkarlardan, böhtançı və riyakar tör-töküntülərdən, onların konkret nümayəndəsi Zübeydən qorumaq üçün imkanında olan bütün fiziki-mənəvi zəhməti tablaşan Ağagülmü, onun sevgilisimi, zübeydələrin, ümumi hamanda saçlaşan, dumanlı, buxarlı düşüncə alməməde vurnuxan sözbazların mühitində şamtək zoif-zoif işiq saçan Nisomi?! («Toyuğun diri qalması»). Əksəri qızlardan ibarət olan ailəsini halal, insani, dözümlü zəhmətləri ilə boy-aşa çatdırmağa çalışan, öz şəxsi nümunələri ilə övladlarına gözəl, ləyaqətli hissələr, keyfiyyətlər tərbiyə etməyi bacaran, daxili zənginliyi, ürək genişliyini, qeyrəti heç bir məqamda ucuz tutmayan, mənəliyi, ləyaqəti ucuzlaşdırmayan, ailə yükünün ağırlaşmaqdə olduğu zamanda bir-birinə daha dərin məhəbbət və hörmət bəsləyən Ağababa və onun mehribanı, qayğıkeş, sədaqətli arvadı, yənə də Zübeydənin həm mənəvi, həm də fiziki zülmə düber elədiyi Ağabacımı?! («Dolça»).

Bəlkə bizim axtardığımız ədəbi qəhrəman Cavanşirdir? Həyatın isti-soyuqlığunda hələ istonilən qədər isinib-soyumamış, bir az tac-rübsüz, hissələrin toruna asanlıqla düşən və öz çıxış yolunu artıran, nəhayət, tapan Cavanşir? Mədinə xanımın-müasir şivələrin, incə, mahir ustasının-əlindən qurtara bilmək, əlbəttə, Cavanşırı ucaldır. Onun yolu aydınlaşır, goləcəyi aydınlaşır. Saf, zərif, həm də hərəketini birbaşa bürüzo verməyə çalışmayan, isməti, izzət-nəfsini qoruyan

Dürdanənin mehz həyali, lakin yarasıqlı məhəbbətinin köməyi ilə Cavanşır öz sabahının işıqlarına üzünü tutur.

Bəlkə «Poçt şöbəsində xəyal» povestinin mənənə, fikrən zəngin, müasir düşüncəli, hər kəsin əməlini, niyyətini istənilən səviyyə ilə aşkarla çıxaran, hər kesin xilqətini təhlildən keçirərkən səhvə yol vermədən açıq danışan xəyalı Kişi öz dəqiq baxışları və mötəbər kişiliyi ilə bizim istədiyimiz qəhrəmandır? Bəs nənəlik qayğılarından ömrü boyu bircə an da kənarlaşmayan, corab toxuya-toxuya balalarını güzəştə getmədən nənə vidiçanın süzgəcindən keçirən həqiqətin remzi ifaçısı olan Nənə necə? Müsbətliyi, gözəlliyi bu və ya digər amillərlə aşkarlaşan, yaradıcı, fəal insanları?! Müsbət meyl və əməlləri ürəyində, ciyinlərində daşıyan surətləri daha çox sadalamağa əsərlərde əsaslar, nümunələr vardır. Lakin, mənənə, bu əsərlərdə bir çox qüvvələr qədər, zahirən də, daxilən də dolğun olan əsl müsbət qəhrəman – arxasını istədədə söykəyen idealdır. Ideal istədadın məsəkənənədir. Aydın, işqli, sağlam ideal istədadın təkcə köməkçisi deyil, təkanverici müzəffər qüvvəsidir. Elçini yazıçı-yaradıcı kimi söhrətləndirən, ilk növbədə, həmin bu hünərlə, yanlıqlı, işqli idealdır. O ideal ki, istədadın əlindən tutub, onu cəsarətlə, nüfuz etməyin ağırlığından yorulmadan birbaşa insanların qəlbinin dərinliyinə aparır, sadəliyin olduqca çotin aylan mürəkkəbliyini araşdırmağa, aşkarlaşdırmağa yönəldir. O ideal ki, ağları qaralamaq, dumanlandırmak, qaraların üzərindən yarışxulu ötmək fikrində deyildir. Həmin ideal ki, vətəninin, xalqının, dövrünün öz yetişdirməsidir. Ideal meyləcə, meyar və niyyətə aydın qayəli və xeyirxah olanda bədniiyyətlərin, pisliklərin, nəqışlıkların, yaraşıqsızlıqların üstündən açarkən daha çox xeyirxah olur, kəsməlini kəsəndə, təşrif olunmalını bıçaqdan keçirəndə neinki əli titrəmir, eksinə, qüvvəsi biro-beş artır, iradasi əlavə qüvvə kəsb edir. Çünkü özünün vətəndaşlığı, vətənpərvərlik mövqeyinin dürüstlüyünə əmin-axayıın olan, «Bəşir müəllim» seviyyəsinə qalxan bazar müdürü Bəşiri, onun on aži «tərbiyəlilər», ali məktəb müəllimləri mühitində öz riyakarlığını, ləyaqətsizliyini pərdələməklə alt mərtəbədə, bir bağ həyetində yaşayınları vecinə almadan açıq-əşkar oxlaqsızlıqla məşğul olan arvadını yazıçıının sərrast bədii atəsi məhvə məhkum edir. Vaxtilə havadarı olan qaynı Ələkbər də qarnı yoğunlaşandan sonra bir çöp hesab etməyən kababxana müdürü Gümüş Malik «özünü elep bir hörmət qazanmışdır ki, indi qaynı Ələkbər Gümüş Malikanın yanında ürək eləyib papilos çəkmirdi ki, kişidən ayıbdı». Elçin bu təhər «hörmət sahiblərini», onların daxilini özlərinin ədaləti və münasibətləri ilə əsl yaradıcı ustalıqla açıb-əşkar-

\* Elçin. «Povestlər». «Yazıçı», 1979

laşdırır; elələrini yandırıb-yaxan oxucu qəzəbinə mübtəla edir. Bu qəzəb zübeydələrin («Toyuğun diri qalması»), bəşirlərin, yenə də zübeydələrin, gümüş maliklərin və onlara bənzər «mülliimlərin», «alimlərin» («Dolça»), yoldaş Tək və ona bənzər idarə müdirlərinin, babaların, züleyxaların, gülzərlərin, xəllillərin («Poçt şöbəsində xəyal») üz örtüyünü qaldırır.

Elçinin əsərlərində qollu-budaqlı hadisələr, əhvalatlar, kompozisiya, sujet və konflikt mürəkkəbliyi axtarmaq əbosdur. Lakin əsərlərdə cərəyan edən həmin sadə hadisələrin çoxcəhətli, insan qəlbinin həqiqətə müvafiq geniş təhlili vardır. Birbaşa demiş olsaq, həm müsbətlərin müsbətliliklerinin, həm də mənfilərin mənfililiklerinin psixologiyası vardır. Hər bir xasiyyətin törəmə səbəblərini aşkar etmək, yəni hər bir obrazın cəmiyyət üçün hansı dərəcədə yararlı, yararsız olduğunu onun mənəviyyatında, düşüncəsində, dünyagörüşündə aramaq-açmaq Elçini bir yazıçı kimi daha çox səciyyələndirir.

Ümumən gözəlliyin, yaxşılığın, yamanlığın, belə demək mümkünsə, haləsinin harada açılıb, harada bağlanmayı hələ heç kəs tərefindən dəqiq müəyyən edilməmişdir. Ona görə də daxili qayənin, əxaqın çin-çin, köynək-köynək açılması, laybalay qaldırmağı yazıçının yazıçılıq, dərk etmək, içərinə görə bilmək bacarığından, müşahidə fəhmindən asılıdır. Hər bir mətbəb yaxşı ilə yamani əksərin nəzərinə düzgün qiyas eleyəndə, herəni öz xilqetinə görə təhlildən keçirəndə zahiro çıxır, həmin bu mənəvi qatları araşdırmaqdə dərinlərə nüfuz eləmək cohdı Elçinin obraz yaratmaq, materialı bədii estetik bəhərə çevirib oxucunun zehniyinə, düşüncəsinə yeritmək sahəsində uğurlarının mühüm cəhətlərindəndir. Elçin üçün nədən və haradan yazmağın vəzifəsindən, mövqeyindən asılı olmayaraq, kimdən yazmağın forqı azdır. O, cəmiyyətin üzvü, əzəsi olan hər hansı kəsi, hər hansı iş-peşə sahibinin xilqətinə, xarakter və psixolojisinə görə əlek-vələk eləyir, əslindən çox zaman nəticə çıxarmayı, bədii yekunu oxucunun öhdəsinə buraxır. Daxili mühit və qaranlıqlar yaxşı işıqlandığına görə, oxucu nəticə çıxarmaqdə müəmməmə qarşısında qalmır. Elçin demək isteyir ki, insanlığı vəzifə, mövqə müəyyən eləmir, hər hansı mövqə-vəzifə insanlıqla şöhrət tapa bilir, hər hansı kürsü, peşə, alilar sayısındə şöhrət qazanır, əksine, nadan-nanəcib əlinde öz mahiyyəti ni alçaldıb gözdən sala bilir. Kürsüsü ilə özünü öz ələmində möhkəm-mötəbər sayan, iradəcə zeif-düşkün Baba kimilərini ixtiyarının gücünə gündə on sıfətə salan, özü isə vəzifəsini saxlamaq, ya da ar-

tırmaq niyyəti və hərisliyi ilə özündən yuxarıların quluna çevrilən, daxilən rəzil, on yox, əlli sıfətə düşən miskin Yoldaş Tək kimisinin səciyyəsində yazıçı həmin müləhizələrin bədii xəritəsini çizmişdir.

Öz mühitinin, ona yaradılan imkanların, heyatın əsl meyl və fəsəfəsinin, insani insan kimi ləyaqətləndirən amillərin yanından bigane ötərək, gənclikin qüvvəli-qüdrətli çağlarını «kef-damaq» adlandırdıqları boşluqlar içərisində başa vurandan sonra «vay» deyənlər Elçinin sərrast bədii atəşinə məruz qalır, nəhayət, onların əsas qismi özünü dərk edib, dünyadan təzədən yapışmağa cəhd göstərirler. Deyirler ki, sonrakı peşmançılıq fayda vermez. Yəni gecən-gec peşman olmağın xeyri yoxdur. Əvvələ, insan ömrü ölçülü-biçili deyildir, biri beş, o biri yüz əlli il yaşaya bilir. Bir mahal cəsarət və qəhrəmanlığı da, rəzəlati də insan bircə saatda, bircə gündə eləməyə qadirdir. Hər an ömürdən gedir. İnsan naqış yoldan harada, lap ömrünün son günlərində də çəkinsə, qənimətdir. Bir də kiminsə son peşmançılığı özündən sonrakılara daha yaxşı ibret dərsi ola bilir. Bu mənada Elçinin povestlərində qoyulan bədii fiki güclü və təsirlidir. Özünün itmiş-artıq sayanların türki-dünyalıq düşüncələrinin oxucuda əks-təsir tərətdiyini də yazıçının yaradıcılıq uğuru saymaq lazımdır.

Elçinin görzüna deyən bir addım torpağı, dəniz sahilini, barlı-bəhərli kiçik sahəni vətən bilir, onu məhəbbətlə, qürur hissi ilə təsvir və tərənnüm edir. «Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənətməkən idi, elə bir cənətməkən ki, bu dəm bu qayalıdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamasdırırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi». Namuslu-qeyrətli, fədakar, yaradan adamlara da yazıçının münasibəti belədir. Hər yaxşı-yararlı şəxs onun xalqının əziz övladıdır, onda vətəndaşlıq qürüru doğurur.

Yazlığını yazıçı kimi tanıtdıran, onun düşüncələrinə qol-qanad vərən, hərarət, əhyat verən dildir. Bədii əsərin dilində gözəllik sözü yeriñə düşməyində, əlvənlığında, məna yükünün siqlətində, dərinliyində və genişliyindədir. Sözün, ifadənin uyarlığında, məqamına yaraşmağındadır. Sözün qulağı, gözü yormamışındadır, sözün könlü bulandırılmışındadır. Dilin qatılı qeyri-semimilikdir, qəsdən yersiz-lüzumsuz kələ-kötür eləməkdir, obrazın soviyyəsinə, psixolojisinə zidd gəden sadələşdirmə, yaxud güclə qatılardırmaq, dumanlaşdırmaq, «intellectuallaşdırmaq» bədii təfəkkürə soyuqluq, sünilik getirir. Dil təcavüzü qəti rədd edir. Dil «uzun» olur, «gödək», «şirin», «acı» olur.

Dil «yağı», «quru», «təravətli» olur. Dil var dolaşır. Söz «qırmızı», «solğun» olur. Sözün «duzlusu» var, «duzsuzu» var. Söz «mənalı-mənasız», «yerli-yersiz». Söz «uyarlı-uyarsız», «tutarlı-tutarsız» olur. Söz var biçaq kimi kəsir. Söz «ikibəşli» olur, söz «haçalaşır», söz «bütöv» olur və s. Hər bir sözün çaları, rəngi, rayihəsi lügətdə daşıdığı mənənadə azı on qat çoxdur.

Elçin bədii dilin saya gəlməyən imkanlarını, hər sözü, ifadəni yaxşı duydugundan, necə deyərlər, dilə lazımcıca hörmət və qayğı bəslədiyindən dil onun yaradıcı fikirlərini rövnəqləndirir, canlandırır, yaraşıqlı-yapışqlı eləyir. Elçin yeri geldikcə danışığın rəvayət, hekayət formasından, onların əmələ gətirdiyi obrazlılıqdan bacarıqla istifadə edir.

«... o on yeddi yaşlı qız özü də bu günəşin bir parçasıydı, bu denizin bir parçasıydı və illər keçdikcə, sora da o qızə bax, eləcə, günəşsiz sevinə bilmirdi, şadlanı bilmirdi, yaşaya bilmirdi, kasıbcılıqdan isə günəş boylanmırıdı. Mühəribə illərinin çörəksizliyində günəş doğmardu...»

Şiğalli-tumarlı dil sevənlərdən biri etiraz eləyir ki, bir cümlədə «bilmirdi» üyə dəfə tekrar olunur. Lakin oxuduğumuz mətnə nağıl çaları verən bu «bilmirdi»lər fikri, duygunu təsirlə və unudulmaz edir, ona görə ki, onlar yerli-yerində, hissə qüvvət vermək üçün işlənmişdir.

Nağıllarımızın, rəvayətlərimizin, dastanlarımızın-ümumi xalq sənəti dilinin xəzinəsi, klassik və münasib bədii ədəbiyyat və onun dil xəzinəsi Elçinin üzünə açıq olduğundan o, söz axtarışından, sözü söze calamaqda, mənalandırmaqda elə bir çətinliyə düşmür. Dil ona həm köməkçi, həm məsləhətçi, münasib, yaxşı həmdəm olur. Elçin xalq bədii dilini təhrif etmədən, süniləşdirmədən, kimin dilinəsə bənzətmədən müasirləşdirir. Dilin, ifadənin səmimiyyətini saxlamaqla fikrinin səmimiyyətinə oxucunu inandırmağa nail olur.

Elçin artıq püxtələşmiş, məhsuldar yazıçıdır, çox-çox yerlərdə yaxşı tanınmış yazıçıdır. Ondan çoxlu ummağa, çoxlu tələb etməyə haqqımız, əsasımız vardır.

Elçinin əsərləri göstərir ki, o, incə, həssas, yarpağı yarpaqdan, duygunu duyğudan seçən müşahidəyə və bütün mətləbləri dərindən hiss etmək qabiliyyətinə malikdir. Sərrast atmağın meyari «sərçəni gözündən vurmaqdır». Sərrast görmək, yəni «sərçəni gözündən vurmaq», istedadın doğma, qüvvətli qardaşdır. Yaziçı güləssi uzaqlara süzəndə də daha böyük məramlara gedib çatır və daha çox fayda

verir. Elçinin mövzu meydanını, obyektlər silsiləsini genişləndirmək imkanı çoxdur və o daha mühüm problemlər qaldıra bilər. Onun müşahidələri üfüqdən-üfüqə adlaşıqca daha qiymətli bəhrələr verə bilər. Son dövlərdə yazdığı kinosenarilər göstərir ki, genişliyə çıxmış faydasını Elçinin özü görməkdə və bu çətin yola inamla qədəm qoymağdadır. Xalqımızın böyük nəliliyyətlərindən ruhlanıb monumental müsbət obrazlar, monumental əsərlər yaratmaq sahəsində də Elçinin müvəffəqiyyət qazanacağına əsla şübhə elemirik.

1980

(«Ədəbiyyat və incəsənət»,  
26 dekabr 1980)

## «YAXIN, UZAQ TÜRKİYƏ»

Elçinin «Azərbaycan» jurnalında çıxmış «Yaxın, uzaq Türkiyə» adlı öncəkler silsiləsi respublikamızın ədəbi həyatında sevindirici hadisələrə dəndir.

Elçin istedadlı yazıçılarımızdan biridir. Onun hekayə ve povestləri, müasir ədəbiyyatımızın mühüm problemlərinə həsr olunmuş tədqiqat məqalələri ədəbi tənqidin, geniş oxucu kütlələrinin diqqətini cəlb etmişdir. «Yaxın, uzaq Türkiyə» əsəri isə bizi Elçin istedadının yeni bir keyfiyyəti ilə tanış edir.

Bu öncəkde bedii publisistika ilə elmi publisistika özünün çox maraqlı bir vəhdətinə tapmışdır. «Yaxın, uzaq Türkiyə» əsərində müəllif gördüklerini yalnız təsvir etməklə kifayətlənmir, görüb anladıqlarını oxuculara təhlil və şərhlərlə maraqlı bir şəkildə çatdırır. Elçin Türkiyə Yaziçılar Sindikatının deveniliş SSRİ Yazıçıları İttifaqı nümayəndə heyətinin başçısı kimi Türkiyəyə getmişdir. O, Türkiyə səfərinin məqsədini öz yazarısında belə aydınlaşdırır: «Məqsəd: Yazıçılar İttifaqı ilə Türkiyə Yaziçılar sindikasi arasında qarşılıqlı əlaqəni daha da möhkəmətlətmək, qarşılıqlı surətdə iş təcrübəsi ilə tanışlıq, müasir türk yazıçılarını, mədəniyyət xadimlərini və bizi düşündürən ədəbi, siyasi, ictimai problemlər ətrafında fikir mübadiləsi, görüşlər və əlbəttə ki, hər birimizin bir yazıçı kimi fərdi marağımızdır».

Elçinin bir yazıçı kimi fərdi marağı onun səfərinin ictimai məqsədi ilə həmahəng olmuşdur və nöticədə meydana ciddi və düşündürən bir əsər çıxmışdır.

Məlumdur ki, Türkiyə qədim və zəngin mədəniyyətə, yaxın Şərqiye bir çox ölkələrə nümunə olan ədəbiyyatın malik ölkədir. Elçin müasir türk ədəbiyyatından danışarkən, məhz bu qədim və zəngin ənənələrdən çıxış edir. Tanış olduğu yazıçıların yaradıcılığından, iştirak etdiyi ədəbi məclislərdən yazarkən, müasir Türkiyə ədəbi prosesini qiyəmtəndirirən o, estetik kateqoriya kimi müasirliyi ənənələrdən ayırmır, əksinə bu baxımdan iradlarını söyləyir, çatışmazlıqları gösterir, Yaşar Kamal, Əziz Nesin, Orxan Kamal, Oktay Akbal, Bəkir Yıldız kimi müasir türk yazıçılarının əsərlərini öz böyük səfəflərinin yaradıcılığı ilə vəhdətdə təhlil edir.

Xüsusən Nazim Hikmətə əlaqədar yazılış səhifələrdə səmimiyyət və dəqiqlik nəzərə çarpır. Elçin yazar: «Bugünkü Azərbaycanda

Nazim Hikmət elə bil ki, Cəfər Cabbarlı ilə birlikdə, Səməd Vurğun ilə birlikdə, Mikayıl Müşfiqlə birlikdə Azərbaycan sənətkarıdır. Doğrudan da belədir. Nazim Hikmət Azərbaycanla çox bağlı idi. Onun «Günəşi içənlərin türküüsü» adlı ilk kitabı hələ 1928-ci ildə Bakıda nəşr olunmuşdur. Nazim Hikmətin Azərbaycan yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əsfəndiyev, Mikayıl Rəfəfi ilə dostluğunu adı şəxsi dostluq deyildi, əqidə dostluğu, əməl dostluğu idi. Nazim Hikmət vətəndaş şair idi və onun bu xüsusiyyətlərini Elçin öz əsərində yadda qalan strixlərə yaxşı göstərə bilmişdir.

Elçin müasir Türkiyə ədəbiyyatından və ədəbi prosesindən bəhs edərkən belə bir fikir əsas götürür ki, ədəbiyyat dövrün mühüm siyasi-ictimai problemlərindən kənardır qalmamalı, həmişə öz xalqının ictimai marağı keşiyində dayanımalıdır, bilavasitə həyataşdan bəhrələməlidir. O, qabaqcıl dünya ədəbiyyatından faydalanaqla birlikdə milli ədəbi ənənələrinə arxalanmalıdır.

Qeyd etməliyəm ki, mən hələ 1957-ci və 1966-ci illərdə Türkiyədə olarkən, eləcə də sonralar Bolqarıstanın səfərimdə, Bakıdakı görüşlərimdə, türk alim və yazıçıları ilə müasir Türkiyədə klassik irsə laqeyd və yanlış münasibəti dəfələrlə tənqid edib, bundan narazı qaldığımı bildirmişdim. Hətta Əbdülhəq Hamid Tarxan kimi böyük bir sənətkar haqqında ciddi monoqrafiya yazar Gündüz Akiçin'in haqsız mülahizələri barədə yazdığım məktuba Türk Dil Qurumunun başkanı mərhum Agah Sirri Ləvənd belə cavab vermişdi: «Nə yapalıム, bizim ölkəmiz demokratik bir ölkə, hər kəs «istediyini» yaza bilər».

Klassik irsə yanlış münasibəti ilk görüşlərdən hiss etməsi Elçinin bu ədəbiyyataya bələd olduğunu bir daha təsdiq edir.

Bu da yaxşı xüsusiyyətdir ki, Elçin əsərində yalnız ədəbiyyat məsələləri haqqındaki səhəbtərlər kifayətlənmir. O, ümumiyyətlə müasir Türkiyə mədəniyyəti məsələlərini də araşdırır. Lazım gəldikdə arxitekturaya müraciət edir, lazım gəldikdə teatrın danışır. Xüsusən türk kinematorqafiyası ilə əlaqədar maraqlı məlumat verir. Onun türk kino xadimi Yılmaz Güneyin yaradıcılığına və mübarizəsinə həsr etdiyi səhifələr xüsusi mənə daşıyır.

Türkiyə siyasi-ictimai nöqtəyi-nəzərdən çox mürəkkəb bir ölkədir. Elçin həmin mürekkebliyi öz həssas yazıçı müşahidələri əsasında görə bilmış və göstərmişdir.

## TƏNQİD VƏ JANRLARIN TALEYİ

Ədəbi tənqid bədii ədəbiyyatın üzvi hissəsidir; o, yaradılıqlı prosesinin öz ehtiyac və tələblərindən yaranır. Əgər ədəbi proses həyatın həqiqəti, sənətkar, bədii əsər, oxucu, tənqid kimi müxtəlif sahələri olan bir külldürsə, bu sahələrin qarşılıqlı təsiri nəticəsində meydana gəlirsə, tənqid özlüyündə hər sahə ilə sıx bağlı olur, bu sahələrin hər biri əlaqəsi onun müəyyən spesifik cəhətini, istiqamətini təşkil edir. Başqa sözlə desək, tənqidin, tənqidçinin müvəffəqiyyəti ədəbi prosesin daxili sahələri ilə nə qədər möhkəm əlaqədər olmasından, onu dərk edə, izleyə və duya bilməsindən, onu qiymətləndirmək üçün haası elmi-nəzəri səviyyədə durmasından çox asildir. Oxuculara təqdim olunan «Tənqid və ədəbiyyatımızın problemləri» kitabının müəllifinin müvəffəqiyyətini, biz, hər şəyden əvvəl, onun ədəbi prosesi müasir baxışla, diqqətə izləməsində, ədəbi həyatda tənqidin mövqeyini düzgün qiymətləndirməsində, ona həm də tənqidçi gözü ilə baxa bilməsində görürük. Elçin ədəbi prosesi tənqidciz təsəvvür etmir, onun üçün tənqid ədəbiyyatın səviyyəsini təyin edən ən etibarlı bir məyar, həm yazıcıını, oxucunu istiqamətləndirən ideya-estetik vasitə, həm də ədəbi həyatın həmişə ehtiyac duyduğu, onun müvəzinətini saxlayan məskurə silahıdır. Odur ki, Elçinin ədəbi tənqid, «Böyük ədəbiyyat uğrunda» mübarizəyə çağrışı həqiqi obyektiv tənqid, yüksək elmi-nəzəri səviyyəli tənqid, ədəbiyyatının ideyalılığı və bədiiliyinə xidmət edən təsirli, fəal tənqid, cəsərtli tənqid uğrunda mübarizəyə çağrışı kimi səslənir.

Elçin müasir Azerbaycan nəşrinin görkəmli nümayəndələrindən biridir. Bədii yaradılıqlı sahəsində onun nailiyyətləri göz qabağındadır. Xalq yazıçısı Mirzə İbrahimov deyəndə ki, «O, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin zənginliyinə fikir verir, ancaq ağ və qara ilə məhdudlaşdır, buna görə də surətlər canlı insanları xatırladır, inandırıcıdır»\* – bu, şəksiz nəsirin yaradılıqlı uğurlarını, bədii əsərlərinin özünəməxsusluğunu, «yeni nəşrin» müvəffəqiyyətlərlə beraber addimladığını nəzərdə tutur.

Elçin tənqidini fəaliyyətə də yazıçı kimi başlamışdır. Lakin tənqidini əsərləri öz canlılığı, kəsəri, aktuallığı ilə həmişə ümumi maraq oylayı-

\* Elçin. Povestler (M.İbrahimovun «Mənəvi saflığa çağrışı» adlı önsözündən) Bakı, 1979, səh. 5-6.

Məlumdur ki, yaxın keçmişə qədər Türkiyədə sağ və sol ekstremistlərin tövədikləri qanlı cinayətlər, terrorçuluq böyük milli bələya çevrilmişdi. Faşistlik edən terrorçuların ağır yaraladıqları İstanbul universitetinin tələbəsi Əli Akyüzə müəllifin görüşünü təsvir edən səhifələr oxucuya çox söz deyir.

Müsəir dövrən ən naqis və xəstə hissələr üzərində alver etmək, həyatın ən intim cəhətlərini son dərəcə vulqarlaşdıraraq gelir mənbəyinə çevirmək kapitalist ölkələrində geniş yayılmış eybəcər bir xüsusiyyətdir. Çılpaq bədənlərin, fiziki və mənəvi rəzalet dolu açıq-saçıqlığın, pornoqrafiyanın hücumuna məruz qalmış kino ekranları, teatr səhnələri, bulvar qəzet və jurnalları kapitalist ölkələrində uşaqlan böyüyədək bir çoxlarının şüurunu, dünyagörüşünü zəhərləyən vasitəyə əvvəlmişdir. Oxucunu razı salan cəhət burasıdır ki, müəllif yalnız eybəcər faktları göstərmir, gördüklərinin təsviri ile kifayətlenmir, belə bir cırkıbəi törədən sabablar baredə özü də düşünür, oxucunu da düşündürür.

«Yaxın, uzaq Türkiyə» əsərində yeri düşdükəcə müəllif Sovet İttifaqı ilə Türkiyə arasındaki siyasi və ədəbi əlaqələr tarixinə müraciət edir və maraqlı məlumat, yeni faktlar göstərir. Fəsillərdən biri Azərbaycan ilə Türkiye arasındaki ədəbi və mədəni əlaqələrə həsr olunmuşdur. «Xəzər» aylıq ədəbi jurnalının təsviri müasir Azərbaycan ədəbiyyatına, incasənətinə, eləcə də elmi nailiyyətlərinə Türkiyədə böyük maraqlı olduğunu göstəren səhifələrdir. Azərbaycan elm və mədəniyyət xadimlərinin, o cümlədən görkəmli bəstəkar və dirijorımız Niyazinin müasir türk incasənətinin inkişafında rolundan bəhs edən parçalar yeni faktlarla və məsələlərin qoyuluşu etibarilə diqqəti cəlb edir.

Elçin bu yeni əsərində özünü işgūzər bir tədqiqatçı kimi göstərir. Türkiyədəki kitabxanalardan, arxivlərdən əldə etdiyi məlumatlar, dövri mətbuatı hərəkəfli nəzərdən keçirməsi nəticə etibarilə onun ocerkəlerinin elmi və faktik sanbalını daha da artırır.

Elçin əsərini ölkələr və xalqlar arasında dostluq və sülh arzuları ilə bitirir. «Yaxın, uzaq Türkiyə» əsəri bu baxımdan əhəmiyyətli yaradıcılıq nailiyyətidir.

1981

(«Kommunist» qəzeti,  
13 mart 1981)

müşdür. Bu kitaba daxil olan məqalələr, eləcə də «Tənqid və nəşr» monoqrafiyası bir daha təsdiq edir ki, onların müəllifi ədəbi həyatın öz chtiyaclarından doğan vacib məsələlər bərədə fikir deməyə qadirdir. Təsadüfi deyil ki, bu məqalələrin eksoriyyəti respublika mətbuatından əlavə, mərkəzi mətbuatda da rus dilində nəşr olunmuş, «Müasir tənqidimiz. Vəziyyət və vəzifələr» məqaləsi isə 1973-cü ildə «Drujbə narodov» jurnalının ilin en yaxşı tənqididə əseri mükafatını almışdır.

Kitab bütünlükde Elçinin tənqidçilik fəaliyyəti barədə tam təsvür oyada bilir. Ədəbiyyatımızın bir çox problemləri ilə yanaşı, burada tədqiqata xüsusi chtiycə duyulan iki mühüm problemdən bəhs olunur ki, bu da tənqid və janrlar, tənqidin ədəbi prosesdə mövqeyi məsələləridir. Kitabın ilk məqaləsi isə Azərbaycan ədəbi tənqidinin vəziyyətinə həsr olunmuşdur. Müəllif həmin məqalədə tənqidin mühüm problemlərindən danışır, onun ideya-estetik istiqamətini izleyir, uzun müddət davam edib gələn əsas nöqsanlarını üzə çıxarır. «Müasir tənqid necə olmalıdır?» sualına kitabda belə cavab verilir: «Emosionallıqla analitikiyin vəhdəti-ədəbi tənqidimizin əsl yolu bundadır». Tənqid necə olmalıdır? sualının cavabında ifadə olunan məntiq «Tənqidçi necə olmalıdır?» sualını da izah edir.

Elçin 70-ci illərin tənqidində paradoxal bir vəziyyət görür. Onun fikrincə «ümuminin» inkişafı ilə «seçmənin» inkişafı arasında ziddiyət, uyğunsuzluq vardır. Əlbəttə, ədəbi həyatda ümumilər ilə seçmə arasında həmişə fərq olur, belə fərqli olması isə təbii və qanuna uyğundur. «Fərq» istedad deməkdir, istedad isə indiki kontekstdə nəzəri biliyəyi yiyələnə bilmək, müəyyən ideya mövqeyində dayanmaq qabiliyyəti, cətirəs, mübahisəyə həvəs, vətəndaşlıq hissini malik olmaq, milli ədəbiyyatın heysiyyətini qorumağı bacarmaq deməkdir. Bunlar yoxdursa, istedad da yoxdur, yəni ümumi ilə seçmə arasında fərq də yoxdur. Elçini bir tənqidçi kimi narahat edən nöqsanlar isə həqiqətən vardır, bunları o, zəngin faktik material əsasında, təhlil yolu ilə üzə çıxara bilir.

Kitabda müəllifi xüsusi məşğul eden məsələlərdən biri də ayrı-ayrı janrların müasir şərin, dramaturgiyanın, nəşrin inkişaf perspektivləri və onların yaradıcılıq taleyində tənqidin mövqeyi məsəlesi idir. Məsələn, «Poeziyamızın bəzi yaradıcılıq problemləri» məqaləsində Azərbaycan şərinin yeni mərhələdəki vəziyyəti etrafı təhlil olunur, bu günün ədəbi həyatı üçün kara gələn çoxlu mülahizələr söylənir. Onlardan birini biz müəllifin «şer axını» haqqındaki fikirlərində görürük. Elçini «şair xalqın» poeziyasının hazırlı vəziyyəti narahat edir. O, şerdə sənətkarlığın aşağı düşdüyüünü, ədəbi tənqidin şer təsərrüfatı

ilə lazımlıca məşğul olmadığını, poeziya haqqında yazılın yaxşı məqalələrin kəmiyyətcə azlılığını, ümumi keyfiyyətin zəifliyini ədəbi faktlara təsdiq edir.

Əlbəttə, hamı şer yaza bilər, buna hər kəsin haqqı vardır, ancaq yazılılanların hamısı «əxfarı-ümumiyyəyə sənət nümunələri kimi təqdim ediləndə», məsələ dəyişir. Müəllifi də məsəlonun məhz bu tərefi narahat edir, şere olan maraq və tələbdən sui-istifadə edib «həvəskarlarla» «professionalları» bir-birinə qarışdırın mətbuat qəzəbələ tənqid edilir və biz də bu qəzəbi müəlliflə bölgündürməli oluruz. Çünkü onun dedikləri bizi inandırır. Həqiqətən, müasir Azərbaycan oxucusu «şer seli» içərisində itib batır.

«Həvəskar şairlərin» meydan almasının bir səbəbini də müəllif professional şərin özündəki nöqsanları, öz zəiflikləri ilə izah edir ki, bununla da razılışmaq lazımdır. Çünkü müasir şerimizin nöqsanları məqalədə deyildiyi kimi «həvəskarlarla asan yollar göstərir», «şer axını üçün elverişli şərait yaradır».

Kitabda müasirlik kateqoriyasının şərhino xüsusi diqqət verilmişdir. Elçin en mühüm təhlil məqamlarında bu məsələyə öz münasibətini bildirmədən keçinə bilmir. O, müasirliyi aktuallıqla cynılışdırmaçı, hər iki estetik kateqoriyadan sənətkarlıq hesabına sui-istifadə etməyi müasir ədəbiyyatın ən yaralı yeri sayır və bədii ədəbiyyatın sənətkarlıq məsələlərini, tədqiqini həmişə onlara vəhdətdə aparır. Bu məqsədle müəllif, müasirliyin əsas ideya-estetik mündəricəsini açır, inandırır ki, həqiqətən, müasirliyi, zamanın böyük məsələlərinin daxili-ictimai, fəlsəfi, əxlaqi keyfiyyətlərini açmadan onların həqiqi real, dərin təsvirinə nail olmaq mümkün deyil; əgər müasirlik bugünkü fəlsəfi-əxlaqi yüksəklik səviyyəsində dayanmağı tələb edirsə, sənətkar müasirliyi həmin fəlsəfi-əxlaqi yüksəkliyə daha ucadan baxmayı bacarmaq istedədi deməkdir. Belə meyarla bədii ədəbiyyata yanaşan Elçin doğru nəticələrə gəlir, ədəbi inkişafın yolundakı mənələri aydın və tərəddüdsüz göstərə bilir.

Elçin müasir ədəbiyyatımızda metləbsiz, səthi hekayələrin yaranmasının da əsas səbəblərindən birini tənqiddə, onun fəaliyyətsizliyində, biganəliyində, kəsərsizliyində görür. O, ədəbi prosesin hər hansı sahəsinin inkişafını tənqidəsiz təsəvvür etmir: «Burada biz, yənə də istər-istəməz mühüm bir nöqtəyə gəlib çıxırıq: hekayə və tənqid. Doğrudan da, bu bir kəsişmə nöqtəsidir ki, müasir ədəbiyyatın hansı janrından danışırsansa-danış, hərgələ mövcud bədii-estetik vəziyyət və

## NƏSRİN ŞERİYYƏTİ

Hörmətli oxucunun elindəki bu kitabın, bütün yaxşı kitablar kimi, başlıca məziyyəti həyat həqiqətlərindən danışması, özü də iibrətamız ruhu, səmimiyəti, şirinliyi ilə seçilən bir dildə danışmasıdır. Onun digər mühüm məziyyəti şeriyyetidir. Bəli, şeriyət. Amma kitabdakı əsərlər nəşr və dram janrlarında yazılışı üçün nəzərə almaq lazımdır ki, bu, həmin əsərlərdə öks etdirilən həyatın şeriyəti olmaqdan daha artıq müəllifin varlığı münasitəbindəki şeriyətdir. Onun nəsrinin şeriyətidir.

Çiçəyə onun etrinə və gözəlliyinə görə qiymət verildiyi kimi, ədəbi əsərə də çoxları ondakı şeriyətin dərəcəsinə görə qiymət verirlər. Təkcə mənzum janrı yox, nəsrin də, dramaturgiyanın da, publisistikanın da hərəsinin öz şeriyəti olduğunu və onun qiymətləndirildiyini biz tez-tez oxuyur və eisdikir.

Haqqında danışılan kitabda da şer və şair haqqında toxminən ceyni müləhizə yürüdlür: müəllifin qəhrəmanlarından biri «lap şair kimi fikirleşib» koşf eləyir ki, «şair olmaq üçün mütləq şer yazmaq vacib deyil. Əslində elə adamların hamısı, haradasa, haçansa şair olur».

Bu matləbi açmazdan əvvəl demək vacibdir ki, personajının böyük əksəriyyəti səda peşə sahiblərindən-tərəvəz satan, hamam müdürü, sürücü, dülger, çayçı, dellək, qaravulçu-olan, süjeti çox vaxt bir xətt üzrə inkişaf edən bu hekaya və povestlərin forma və məzmun ünsürlərində-təhkiyə tərzində, xarakterlərin açılmasında, dialoqlar sistemində ilk baxışdan bir sadəlik nəzərə çarpar. Lakin bu, adı sadəlik deyildir; bu bize klassik realist nəşrdən tanış olan sadəlikdir; bunnarda mühüm həyatı məzmun, fəlsəfi məna, oxucunun ürəyini elə alan fikir və hissələr mövcuddur.

Məlumdur ki, həyatda könlük oxşayan, işıqlı hadisələrlə, xoşaglimli, sevimli adamlarla yanaşı menfi hadisələrin, gözükögəli şəxslərin, ümumi şəkildə desək, eybacılıklı gözəlliyin qonşuluğda yaşaması, yaxud çulğuşması nadir hal deyildir. Lakin varlığı estetik münasibətin səciyyəsində asılı olaraq bu ziddiyəti hər yazıçı bir cür qarayır, bir cür təsvir edib mənalandırır. Bu, yazıçı fərdiyyətini şərtləndirən obyektiv tarixi və ədəbi amillərlə sənətkarın şəxsiyyəti, dünyagörüşü, estetik amalı, bədii zövqü, üslub özgünlüyü ilə əlaqədar bir

vəzifələri müəyyənləşdirmək istəyirsənə, bu nöqtəyə gəlib çıxməq, görürə, labüddür: tənqid və hekayə, tənqid və şer, tənqid və dramaturgiya» (Mən bura əlavə edərdim ki, tənqid və tənqid – K.T.).

Elçinin «Tənqid və nəşr» monoqrafiyası günün estetik tələbləri mövqeyindən yazılmış konseptual bir əsərdir. Burada müasir nəşr ayrı-ayrı problemlər əsasında təhlil olunur, tənqid və onun vəziyyəti bu aspektde nəzərdən keçirilir; müəllif tənqidin qarşısında duran vəzifələrlə ədəbi mühit arasındaki əlaqələri araşdırır, hər məsələyə öz münasibətini açıq şəkilde bildirməkdən çəkinmir.

Nasir Elçinlə tənqidçi Elçin burada da birləşir, mühakimə və müşahidələr ayrı-ayrı ədəbi problemlərin əsasında şəhə olunaraq etibarlı estetik zəmin qazanır, cələbir zəmin ki, xarakter, forma və məzmun, yazıçı mövqeyi, aktuallıq və müasirlik bədii dil problemlərinin düzgün elmi tədqiqini təmin edir. Əsərdə vaxtılıq ədəbiyyatımızda müəyyən hüquq qazanan, «hər cəhdən ideal təsvir olunan», «müqəvvaya bənzər» müsbət surətlərin revac tapmasına kömək göstərən mülahizələr tənqid edilir, müəllif özünün müsbət qəhrəman haqqında mövqeyini bildirir. Onun fikrincə bədii əsərin qəhrəmanı bir insan kimi hərtərəfli təsvir olunmalıdır. İnsanları sünü şəkilde ideallaşdırmaq onların real, həyati təsvirinə mane olur. Elçinə görə hər hansı bədii əsərdə müsbət qəhrəmanı müsbət ideal əvəz etdi bilər.

Kitaba daxil edilmiş məqalələr, eləcə də «Tənqid və nəşr» monoqrafiyası müxtəlif illərin məhsuludur və vaxtaşın çap olunmuş bu tənqidli əsərlər həm də onun müəllifinin keçdiyi inkişaf yolunu, bu inkişafın sürətini, daxili keçidlərini nümayiş etdirildiyi kimi, fikrimizcə, bədii təsərrüfatımızın son illərdəki inkişafını da yaxşı nəzərə çarpdır.

Elçinin öz yazı tərzi, orijinal əslubu, təhlil manerası vardır; elmi-nəzəri ricələri sevir, publisistikaya xüsusi meyl göstərir, hətta ayrı-ayrı sözlərdən belə sərbəst istifadə edir.

Təssərfilə deməliyik ki, tənqidin özünün özü ilə, yəni tənqidin tənqidla məşğul olması bizdə yaxşı vəziyyətdə deyil, bu barədə az yazıldığı kimi, az da kitab və məqalə nəşr olunur. Bu baxımdan güman edirik ki, Elçinin yeni kitabı oxucular tərəfindən maraqla qarşılamaqla yanaşı, ədəbi tənqidin özü üçün də gerəkli olacaqdır.

1981

(Elçin. Tənqid və ədəbiyyatımızın problemləri.  
Bakı, «Yazıcı», 1981, səh. 5-8)

məsələdir. Ona görə də çox təbii olaraq bir yazıçının diqqətini cəmiyyətədəki müsbət, işqli cəhətlər, digorinin diqqətini isə mənfilik daha artıq cəlb edir; hərə bunlardan birlən daha çox «iltifat» göstərir. Biz bütün ömrünü güllərin, çiçəklərin, eşqin, gözəlin və gözəlliyyətin tərənnümüne həst eden sənətkarlar tamidığımız kimi, bəşəriyyətə düşmən kəsilən canilərin, xalq, vətən, ağıl, ilham colladlarının ifşası yolunu seçən qələm əhlini də az tanımırıq. O da melum bir həqiqətdir ki, ədəbi əsərin dəyəri heç bir zaman onun yalnız mövzusuna, təsvir obyekti ilə, yaxud surətlərin peşəsi, mənəvi-exlaqi səviyyəsi, tohsili, cəmiyyətdə tutduğu mövqə ile müəyyənləşmir; əsl məsələ seçilən mövzunun, təsvir obyektinin hansı bədii qayəye xidmət etməsində, əsərin ideya-estetik pafosunda, onun oxucuya aşılılığı fikir və hissin nə dərəcədə müasir, faydalı, əhəmiyyətli, nə dərəcədə səmimi, inanlıdırıcı, təsirli olmasındadır. Əsərin pafosunu və deməli, ideya-estetik dəyərini isə yazıçı mövqeyi, yazıçının həyata baxışının, bədii konsepsiyasının mahiyyəti təyin edir. Müəllifin nə dərəcədə mütərəqqi, insani, nəcib məqsədlər izlədiyi, məqsədini nə dərəcədə çatdığını burada əsas meyardır.

Elçinin yazıçı diqqəti nəinki həyatdakı «eyibsiz» gözəlliye, xoş rəftərlər, ağıllı, nəcib, ürəkaçan adamlara maldır, o nəinki aşkar reğbət, məhəbbət, heyranlıq doğuranların yazıçısidir, əksinə, daha çox zahirən heç bir diqqətəlayiq məziyyəti ilə sczilməyənlərdə adı gözəl görülməyən, soyuq ürkəle duyulmayan müsbət hallar, sıfırlar, cizgilər olduğuna inanan, bunları həssaslıqla axtarıb tapmağa, görüb götürməyə çalışan və əksər hallarda niyyətinə çatan yazıçıdır. Odur ki, onun təsvir elədiyi aləmin adamları cansıxıcı ömür süren, zahirən adı görünüşlü, çəlimsiz, qayğılarını, həyəcanlarını, dordlərini üreklerində gizləndirən vüqarlı, təmiz, təvəzükkar adamlarıdır: sade kəndli balası, «şumaqədər ustası», «aerodrom kepkalı» Baladadaş, tərəvəz satan kəndli gelin Məsməxanım, səyyar tir müdürü Məmmədağa, qışın çovğunlu-şaxtalı günündə bağıda tek qoyub gəldiyi Bilgah «Mumur» üçün yemək aparanda soyuqlayıb ölen qoca neftçi Kərim kişi, gənc bəstəkar Qayıblı...

Bu əsərlərdə coğğun həyat keçirən, danışb-gülən, çalıb-çağıran, qurub-yaradan, fəal, işgüzar, döyüşkən adamlar tek-təkdir.

Vaxtilə Ə.Haqqverdiyev öz obivateli qəhrəmanlarını nəzərdə tutaraq ürək yanğısı ilə yazardı ki, mənim «marallarım» elə bilirlər dünya

ancaq yeyib-içməkdən, dükana gedib alver eləməkdən, evə qayıdib bozbaş yeməkdən, namaz qılıb yatmaqdən ibarətdir. Elçinin *tamamilə başqa bir dövrə, başqa tarixi-ictimai səraidi* yaşayın qəhrəmanlarının da bir çoxu məhz belə adamlardır. Onlarla tanışlıqdan alınan ilk və ən qüvvətli intiba bundan ibarətdir ki, bu adamların həyat dramı, qayğı və dərdləri, iztirab və çətinlikləri, ən əvvəl, sosial problemlərdən uzaq olmalarından, əsrin köklü hadisələrinə onların laqeydilik və biganəliyindən irəli gelir. Təəccübüllü deyil ki, bəzən büsbüütün obivateli çevrilən bu adamların fikirləri də, düşüncələri, arzuları, nigaralıqları da dar şəxsi məsiş çərvivəsindən kənara çıxmır.

«Payızın son günləri idi». Məktəbli «Əbilin ürəyinə yaz həsrəti çökürdü»; «... elə bil ki, iller boyu qürbət ellərdə (!) yaşayırdı». («Bu dünyada qatarlar gedər»). Cavan bəstəkar Qayıblı da müskülpəsəndir, «Vaxtsız yağış onu daha artıq bədbinləşdirir» (müəllif haşıyəsinə görə, «görünür, özünü tək və tonha sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, noyinkı ailəlilərin, oğul-usaqlıların həyatında»). Bütin hekayə boyu onun bəstəkarlığından heç bir əlamət görmək mümkün deyil. («Dəyişmə»).

Səməyənin böyük sənət eşqi onun üçün acı nisgilə çevrilir. Səh-nədə Şekspirin Hertruda və Dezdemonasını oynamaq kimi arzulara gəlmış qızı şərait tamam başqa bir üz göstərir: Şekspir dühəsinə qovuşmaq əvvəzine, Səməyə uşaq tamaşasında, - böyük istedadla olsa da - Tülü rolunu oynamalı olur. («Qiş nağlı»). Gəmi təmiri zavodunun mühəndisi, Səlimovun qəmli əhvali-ruhiyyəsinin səbəbi isə ailə dramıdır: o, arvadı Şəfiqə ilə sözleşmiş, Şəfiqə balaca Leylani götürüb atasığılə getmişdir. («Qırmızı ayı balası»).

Doqquz uşaq atası, cəmi 50 yaşı olan sürücü Ağababa «bir gün dünyaya gələnin, bir gün dünyadan köçməli» olduğu barədə fikirləşməyə başlayır, «... doqquz uşağın doqquzunu da gözünün qabağına gətirində və yadına salanda ki, haçansa bir-birindən aralı doqquz da gün olacaq gələcəkdə və o doqquz gün bu doqquz uşağı bir-bir aparaçaq qara torpağa, az qalır adının başına hava gəlsin. Hər şey qiymətdən düşür...» («Dolçə»). Əmirqulunun «günorta içdiyi iki stəkan şirin çaxırın dəmi yavaş-yavaş keçib gedəndə» həyat haqqında «bədbin fikirlərə dair». («Baladadaşın toy hamamı»). Qoca dülghər Əliabbas «özünü saxlaya bilməyib, ürəyində dünyının belə əbləh işləri barədə, yəni dünyamın etibarsızlığı barədə bir-iki yağılı söz dedi». («Talvar»). On dörd yaşılı məktəbli oğlan «heç kimin onu başa düşmədiyini, ha-

minin ona yad olduğunu fikirləşirdi, özünü faciəli tənhalıqda hesab edirdi». («On ildən sonra»).

Əsərleri oxuyur, düşünürsən: dünyada hərənin min bir arzusu, niyyəti olan kimi, qayğısı, dərdi, çoru, müşkülü də ola bilər. Heyat yolu, məşhur bir dahinin dediyi kimi, Neva prospekti deyil... Bu baxımdan ailə dramına düşmüş Məsməxanım və Səlimovu da, cavanlığıni kef-damaqla yelə vermiş Zübeydəni və «şirin çaxır» aludesi Əmīrqlunu da, onların əhvali-ruhiyyəsini də başa düşürük. Bəs Ağababa? Bəs Əliabbas kişi? Məktəbli cavan?...

Əlbəttə, demək artıqdır ki, ölüm və heyat mövzsusu sənətin əbədi mövzularından biri kimi həmişə məqbul, həmişə canlı mövzudur. Ona öz səlfərləri kimi, müasir yazıçı da istədiyi vaxt müraciət edə bilər. Burada səhəbt mövzunun həyatı, lazımlı, məqbul olmasından deyil, hansı idəya-bədii məqsadla işlənməsindən, onunla ifadə olunan əhvali-ruhiyyənin əsərdəki konkret həyat şəraitinə, həyat səhnəsinə nə dərəcədə uyğun, surət üçün nə dərəcədə tipik, qanuni təbii olmasından gedir. Səhəbt ondan gedir ki, haqqında danışılan əsərlerin bir çoxunda həmin məsələnin qoyuluşu və həlli mübahisə doğursa da, bir şey gün kimi aydınlaşdır: ölüm-həyat, «dünyanın bietibar»lığı, şəxsi yaşayışdakı yeknəsəqlik, tənhalıq haqqında müxtəlif səviyyəli, müxtəlif rəngli mühakimələrin, demək olar, hamısı müəllifin öz qohrəmanlarına bəslədiyi məhrəm, xeyirxah, səmimi duyğuların, onların müəyyən qisiminin taleyi üçün keçirdiyi əsaslı narahatlığın məhsuludur.

Diqqətəliyiq mətləb bir də budur ki, yazıçıya görə, həyatda arzusunu, həsrəti, amali bütünlükle çiçəklənən adam nə qədər az olur-olsun, acı və şirin həqiqətlər nə qədər yanaşı gedir-getsin, real varlığın daxili şəriyyəti heç vaxt yox olmur. Bax, bu qənaətlə Elçin acı həqiqətləri öz əsərlərinin əsas məzmunu eleməkdən qətiyyən çəkinmir. Onun bu tipli hekayə və povestlərindəki həyat səhnələrini daha canlı, daha mənalı, daha gözəl, suretləri daha ağıllı, daha fəal, daha xoşbəxt görmək arzusunda olduğunu, elə ona görə də mümkün qədər öz təsvir obyektiini «nasiranəlikdən» çıxarıb ucaltmağa, sevdirməyə, hətta acı həqiqətləri belə şirinləşdirməyə çalışdığını duymaq heç də çətin deyil. Hələ bu azdır. Elçinin təsvirində bu mikroələmin kol-kosdan, zəhərli tikanlardan, boğucu yellərdən, cybəcərliklərdən də xilas ola biləcəyi heç bir şübhə oyatmır. Əsərlərin məzmununda bu barədə ancaq tək-tək hallarda işarələrə rast gəlirsən, açıq və örtülü işarələrə; amma çox yaxşı ki, onlar vardır, çox yaxşı ki, yazıçı onları bize məhz

öz orijinal üslubuna xas olan sətiraltı qənaətlər halında çatdırır. Belə olmasayı, nə «Baladadaşın ilk məhbəbəti», nə «Toyuğun diri qalması», nə «Baladadaşın toy hamamı», nə də «Bir görüşün tarixçisi»ndə həqqin, işığın, gözelliyin neinkin mövcudluğu, hətta bir çox hallarda təntənəsi barədə ürkədən tikan çıxaran epizodlar və xallar olmadı. Belə olmasayı, Baladadaş əli pulla, «brilyant medalyon»la oynayan Murada, on altı-on yeddi yaşlı məsum Məsməxanım harınlamış «Qızıl Ağadadaş», həssas məktəbli Əbili «çəhrayı qızlar», «çəhrayı oğlanlar», sürücü Ağababa «Gümüş Malikə» qarşı qoyulmadı. Belə olmasayı, süjetin inkişafı ən ciddi məqama çatanda biz əsərdəki yazıçı qayesinin açılmasına xidmət edən mərkəzi motivlərdən biri kimi dəfələrlə bu surətin digərindən, bu aləmin digərlerindən «uzaq» və üstün olduğu barədə çox mənalı təzadla qarşılaşmadıq: «O (Baladadaş – Ə.M.), ürəyinin lap dərinliklərində hiss elədiyi kimi, beləcə hasarın üstündə oturub... tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı...» (Baladadaş və Sevil haqqında). Belə bir uzaqlıq məktəbli Əbili ilə onların kəndinin yaxınlığından keçən qatar-daki səhərlər oğlan və qızlar arasında da vardır. «...qızlar Əbilinin təhər-töhürünə gülürdülər, amma məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük səhərlər və bu səhərlərde yaşayan yaşıl, sarı, qırmızı, çəhrayı uşaqlar adice uzaqlıqda deyil, yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gönüñə açıb, bax, bu dağı görməsində, səhərlər ineyi naxira qatmasındadı, axşamlar qoyun-quzunu İldirimin sürüsündən ayırb evə getirməsindədi, səhər-axşam qatarların dalınca baxmasındadı və bu qatarlardakı fillərin, pələnglərin (sirk heyvanları nəzərdə tutulur – Ə.M.), bu qatarlardakı uşaqların gecələr onun yuxusuna girməsindədi...».

Bütün başqa hallarda olduğu kimi, bu məsələnin də aydınlaşdırılmasında Elçin konkret həyatı təfərruat üzərində qurulmuş bədii əyanılıyi uzun-uzadı təsvirdən, mühəssəl müəllif izahatından üstün tutur. Xarakterlərin açılmasında, dialoqlarda, müxtəlif münasibətlərlə verilən haşiyələrdə, portret təsvirində də eyni həyatlılıq, konkretlik prin-sipi gözlenilir, səciyyəvi təfərruatlar mühüm iş görür.

Əsərlərdən birində Elçin yazır: «Nə isə, mən hələ dərinə getmirəm, bizim zəmanənin nağılı gərək müxtəsər olsun». Yığcamlıq, müxtəsərlik, «sözün canı»nı demək yazıçının həm folklor ruhu «nağıl»ları, həm də başqa əsərləri üçün səciyyəvi xüsusiyyətdir.

«Uzaqlıq» məsələsinə gəldikdə, görün hekayədə o necə həll olunur? Qatar stansiyada dayandığı zaman əylənmək üçün yerə düşən «çəhrayı qız tabaşır parçası ilə hamar qayanın üstündə xətlər çəkdi, ora-bura baxıb elə bil nəsə axtdarı, tapmadı, çəhrayı paltosunun cibindən yasti bir şey çıxarıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yasti şeyi itəleyə-itəleyə xətlərin üstündən cırırama kimi hoppanmağa başladı». Az sonra Əbili toz-torpağa batmış bu yasti şeyin şokolad olduğunu gördükdə heyrotində yerində donub qalır. Çünkü yaşıdları kimi, Əbili də yalmız yay günləri rayon mərkəzindən lafet-mağazada onların kəndinə mal getiriləndə bu şokoladdan alıb ləzzətli yeyirdi. Əbili düşünür: necə olur ki, biz şokolad alanda ləzzətli yavaş-yavaş yeyirik ki, gec qurtarsın, «amma çəhrayı qız bu irilikdə şokoladı ayaqaltına alıb daş parçası kimi oynatmağa qiyırıd?».

Bələliklə, zahirən ötəri görünən təfərruatdan, haşiyədən, eyhamdan, söz gəlişi qeyddən elə bacarıqla istifadə olunur ki, keçmişdə «gizir vurmaq» adlanan bələ ifadə torzi yazında və danişqdə böyük məhərət sayılır. Çünkü çox vaxt bələ parçalar, işarələr Elçinin əsərlərində olduğu kimi, səhifələr dolusu tosvirdən daha qüvvətli təsir bağışlayır.

Elə güman edilməsin ki, yazıçı öz bədii qayəsini və yaratdığı surətlərin xarakterini oxucunun nəzərinə yalnız bu saydıǵımız təsvir üsulları və vasitələri ilə çatdırır. Onun yenə müxtəsər, 'yığcam şəkil' də ortaya çıxan psixoloji təhlilləri və buna xidmət etləyen daxili monoloqlar sistemi də burada həllədici iş görür.

«Dəyişmə» hekayəsində gənc bestakar Qayıblı hərdən klubə piano calmağa, «yaradıcılıqla məşşəl olmağa» gedir. Klubun gözətçisi siqaret çəkən olduğu halda, ömründə cibinde siqaret olmur. O, xətir eləyib içəri buraxdığı Qayıblıdan hər dəfə gələndə, bir də çıxıb gedəndə siqaret alıb çəkməyə adət eləyir. Bir gün o yenə siqaret istəyəndə Qayıblının ağlına golur ki, görünür, bu kişi məndən aldığı siqareti qənimət bilir, «yxaxud bu da bir növ rüşvət kimi, bir zaddir». Qanı qara halda cavab verir ki, siqaret yoxdur. Amma... oradaca bir «Avro-ra» çıxırab damağına qoyur, pillələri yuxarı çıxa-çıxa «özü də öz tərsiliyin təəccüb eləyir». O, evə gedəndə «gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzində yana-yana, az qala ağlamsına-ağlamısına» deyir: «buna bir bax, bunun da gücü mənə çatır»...

Kiçik, amma çox təsirli, ürək kövrəldən səhnədir. Bələ bir incə ruhi vəziyyəti ancaq dərin psixoloji təhlil qabiliyyəti olan yazıçı

təsvir edə bilər. Balaca bir epizod surətlərin həm münasibətləri, həm də onlardan hər birinin xarakterinin müəyyən cizgisi, zərrəsi haqqında canlı təsəvvür yaradır.

Bələ səciyyəvi təfərruat başqa əsərlərdə də boldur. «Bir görüşün tarixçəsi»ndə Səkinə xalanın aman-zaman bircə övladı Məmmədağanın üstündə əsdiyini, qonşudakı Molla Süleymanın «Maşallah! Yaxşı oğluñ var!» tərifinin sadəlövh qadımda fanatik təşviş doğurduğunu yaçıçı koloritli bir cizgi ilə verməyi daha məsləhət bilir: «Sekinə xala qorxurdu ki, Molla Süleymanın Məmmədağaya gözü dəyər, səhər mis qazanda ayrıca bozbəş asırdı, elə qazanla da göndörirdi Molla Süleymangilə...».

Məsmə xanım əyyəs əri Mirzoppanın törətdiyi dava-dalaşdan az sonra Zuğulba qayalıqları yanında Məmmədağaya ilə rastlaşış kobud-kobud danişmağa başlayır və acığını onun tırınə tökü: «Olmañ bu tirdən!...».

«Xoşuna gəlmir mənim tirim?»

Məmmədağanın bu cür açıq-aşkar özündən razi-razi gülümşəməyi qızı cin atına mindirdi:

« – Sənin tırın! Sənin niyə olur, hökumətin tirdir! Bəlkə atan bağışlayıb sənə?»

Söhbətin bu yerində kiçik bir müəllif haşiyəsi verilir: «Məmmədağə bu saat bu qarabəniz davakar qızdan lap ata söyüşünənən hər şey gözləyirdi, odur ki, tez ciddiləşib:

«Atam bağlışlamayıb, –dedi və bir daha ata söhbətinə qayıtmamaq üçün, elə bil ki ona xəbərdarlıq etdi... –Atam mühəribədə ölüb».

Qız bu xəbəri eşidəndə birdən-birə susur, ürəyində «bir ağrı sizilsizlə sizildəməağ» başlayır. Demə, onun da qəlbində ata həsrəti varmış: anası əvvəlcə ona deyir atan mühəribədə ölüb; sonra məlum olur ki, ayrılbalar... Amma bir anlığa varlığı sarmış sentimental hiss hələ Məsməxanımı dovteləblilikdən uzaqlaşdırır. O, ərinin indi milis idarəsində saxlanıldığını fikirləşəndə özünü «arsuzlıqda» taqsırlandırıb məəttəl qalır ki, «niyə bu yad oğlanın... suallarına cavab verir?». «Niyə çıxıb getmir öz xarabasına? Qızışib göldün bura, indi də görürsən ki, bu oğlanın heç bir taxsıri yoxdur və ondan heç nə də asılı deyil, taxsırıların hamısı sənin o başbatmış ərindədir, bəs niyə çıxıb getmirsən, nə gözləyirsən?...»

«Davakar qız»ın mənəviyyatındaki qəleyən və təkamülü həssaslıqla gizləyib, bədii təhlildən keçirən yazıçı ondakı *hiss və nifrətin*

*əvvəlcə öz-özünü məzəmmətə, sonra da tədrici isnişmə, ilq rəğbət, məhəbbət və intim münasibətə çevriləməsi prosesini göstərir. Oxucu öyrənir ki, neçə vaxtdan bəri iyrənc təbiətli Mirzoppa ilə həyat keçir-məyə (bu həyatın bəzi səhnələri əsərdə naturalist cizgilərlə verilir), onun əziyyət və təhqirlerinə dözməyə məcbur olan Məsməxanım «kimse sizin biriydi, güvənməyə adəmi yoxdur, öyünməyə bir işi»; günlər, həftələr, aylar keçdiyə o, ərinə yadlaşdır, axşamlar evdə «pəncəredən əncir ağacına baxa-baxa» dərдинi ağacla, dənizlə, göylə, ayla, ulduzlarla bələşmiş, «öz sehiri nağıl aleminə» dalmışdır. Ele bir nağıl ki, qəhrəmanı, ən nəhayət, bu hündürboylu, enlikürəkli, gøyög oğlan olur...*

Deməli, bugün qədər nəinki pozğun dükan müdürü Fazilovun, harınlaşmış «Qızıl Ağadadaş»ın, hətta anası Güldəstənin də gözündə adı bir tərəvəz satan, «bic bala» olan bu qızın varlığında ele «ülviyət və şəriyyət rüscəyi varmış ki, onun cücerib çox qanad açması üçün mehriban bir adamın nəvazişli səsi, nəfəsi lazımlı imiş.

Bir az əvvəl qeyd olunmuşdur ki, sadə adamların həyatına nüfuz eləyib, o sadəlik arxasındaki dərinliyi göstərmək ədəbiyyatda yaxşı bir ənənə, böyük bir məziyətdir. Elçin bu ənənəyə qəlbən bağlı olan yazıçılardandır. O, klassiklərdən varlığın kədər, qüssə, təəssüb, etiraz doğurun, soyuq, «nasiranə» tərəflərini belə xüsusi bir sənətkar həssaslığı və mərhməti ilə görüb-göstərməyi öyrənməkdədir. Bunu Elçinin mənfiliklərə, cybacər tiplərə, bayağılığın müxtəlif tezahürlərinə münasibətlərində nəzərə çarpan alicənablıq, geniş üreklik, onun işığın, xeyirin təntənəsinə inamdan doğulan nikbinliyi aşkar sübut edir. Həc təəccübüllü deyil ki, çox vaxt o, mənfilikləri müvəqqəti bəla kimi, nəgahani bədbəxtlik əlaməti kimi qiymətləndirir.

Həyatın acı həqiqətlərindən danışanda da şirin, səmimi, xeyirxah dillə danışmaq ancaq sinəsində şəfqətli sənətkar ürəyi gəzdirənlərə qismət olur ki, Elçin də onların cərgesindədir. Hərçənd nöqsanın mahiyətindən, eybəcərliyin dərəcəsindən, belənin ölçüsündən asılı olaraq ara-sıra onun səsində barışmazlıq, sərtlik, tikən da duyulur. Amma burada ilq gülüş, təəssüb, nəvazış daha güclüdür; mənfi faktlara və hallara qarşı ideya-psixoloji uyuşmazlıq heç bir zaman «öldü var, döndü yoxdur» qətiyyəti və kəsəri almir; əksinə, bir çox hallarda yazıçının hətta kinayə və tənqidində, istehza və ifşasında da həqiqətpərəstliklə, alicənablıqla yoğunluş səmimiyyət olur. Sənətdə həqiqətpərəstlik və təbiilik naminə o, şüurlu surətdə bütün boyalardan, kəs-

kin təzadlardan, paradoksdan, habclə publisist müdaxilədən, açıq ittihamdan da imtina eləyib, hadisələri qanuna uyğun axarda mötədil, əxlaqi-psixoloji iqilm şəraitində göstərməyi xoşlayır.

Təsvir və təhkiyədəki belə bir əda labüb olaraq bədii üslub və vasitələrə də təsir göstərməyə bilməz və həqiqətən göstərməmişdir. Ona görə də bəzi əsərlərdə sərtliliyə allegoriya və fantasmogoriyaya, bu və ya başqa predmetin metamorfozmasına – sənətdə məqbul sayılan bu təsvir üsullarına – müraciət edilməsi məhz həmin səbəbdən gözlənilməz görünür. Misal üçün, birinci şəxsin dilindən söylenən, həyatın tamam töbii idrak və inikası yolu ilə, bir az da satirik üslubda başlanan «Qatar. Picasso. Latur. 1968» hekayəsi nəcib bir bədii qayə ilə yaranmışdır. Aşkar hiss olunur ki, sənətdə təbiiliyi uca tutan hekayə müəllifi, eyni zamanda, orijinal təsvir üsullarını da «qanundan kənar» hesab eləmir.

Hekayənin əvvəlində müəllif dilindən deyilən «İnsanı başa düşəcək yeganə adam – o özüdür, hansı mənadasa hamı bir-birinə yaddır» müddəəsi sonluqda sujetin götürüldüğü məntiqi nəticə kimi, «Nə üçün bizə elə gəlir ki, ən yaxşı məsahibimiz, ən yaxın, doğma adamımız özümüzük?» suali ilə inkar edilir. Əsərin konsepsiyasındaki bu dəyişikliyə baş qəhrəmanın onunla bir kupa şəhər Moskvaya gedən Məleykə xanımı mənali səhəbəti səbəb olur. Oxucu görür ki, bir az əvvəl özünə yabancı adam bilib, ürəyində istehza ilə «tiq-tiq xanım, sıq-sıq xanım» adlandırdığı bu ağıllı, nəcib qadınla onun arasında nəinki yadlıq, uğurum var, bəlkə, əksinə, hər ikisi Picasso və Latur sənətinin tosürü ilə «daxili bir sarsıntı keçirən» adamlarıdır, hər ikisi insan taleyini, həyatın acılarını, Sebastyanların, Rasnyorların faciosunu əks etdirən rəsm əsərlərindən vəcdə gəlib, onlarda təsvir olunmuş bədbəxtlərə kömək əli uzatmışdır. Pikassonun «Kasiblərin süfrəsi» rəsmi hekayəni nağıl eləyənin arzusu ilə metamorfozaya uğrayıb xoş məzmun aldığı kimi, Məleykə xanım da Laturun «Müqəddəs Sebastian üçün ağlayan müşqəddəs İrina» tablosundakı oxu cəfaşə qəhrəmanın köksündən çıxarıb və həmisi öz çantasında gəzdirir ki, o bir daha Sebastyanın köksünə sancılmamasın...

Başqa bir əsərdə yenə buna yaxın bir metamorfoza baş verir: mühəndis Səlimovun qızının oyuncası («Qırmızı ayı balası») canlı ayı balasına çevrilib mühəndisi ailə bədbəxtliyindən qurtarır. Bizi elə gəlir ki, Elçinin qəlemlə-təbii, həyati təhkiyə planında işlənmək üçündür.

Təbiətə məftunluğunun, təbietdə və insan həyatında rənglərə həssas münasibətinin kitab müəllifinin yazılılıq fərdiyyəti üçün çox səciyyəvi olduğunu da qətiyyətlə iddia eləmək olar.

Təbiət eşqi, təbiəti həssas sənətkar duyğuları ilə duymaq, onun sirlərini idraka və izaha çalışmaq, cəmiyyət hadisələrini təbiətin sakit və coşğun anları ilə əlaqələndirmək Elçinin şəriyyət qaynaqlarından biridir.

«Abşeronda dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünkü gün möhkəmə şaxiyirdi, hamı da gizlənmış evində-əşiyində, ins-cins yox idi və bu tənhalıq da daha tekcə bu kəndin tənhalığı deyildi, elə bil günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi». («Baladadaşın ilk məhəbbəti»).

Abşeron torpağının qızmar yay gümündəkəi bu tənhalığı, bir qədər nisbi və şərti mahiyyətde olsa da, bizi istər-istəməz Qogenin sarı qammalı Polineziya peyzajlarını xatırladan bədii mənzərədir. Yağlı və çovğunlu gülndlərdəki «boş və kimsəsiz» Bakı küçələrini də Elçin eyni həssas təbiət duyğusu ilə təsvir etmişdir, habelə «Qış nağılı»ndakı qarlı-çovğunlu günləri...

«Bir görüşün tarixçəsi»ndə əhvalatın dramatik nöqtəsində yazıçının qələmi yenə təbiətin şəriyyətinə doğru yönəlir: «Bütün sahil bomboş idi... dənizin belə tənha görünməsi.. yay gecəsinə bir qüssə gətirirdi... Məmmədağa başa düşürdü ki, əslində həmin sillənin namərdiliyi idi bu gecəyə qüssə gətirən, bu dənizi beləcə tənha edən. O, sahil boyu qumluqdan sonra başlayan Zuğulba qayalarına baxdı və bu sal qayalar ay işığında ona həmisiyəkindən daha təmkinli göründü. Məmmədağa fikirləndi ki, bir vaxt gələcək həmin sillə (Mirzoppanın milisioner Səfərə silləsi. – Ə.M.) yaddan çıxacaq, cingiltisinin pis əks-sədası bu yerlərdən tamam çökilib gedəcək və bir vaxt gələcək ki, dünyada nə Məmmədağa olacaq, nə milisioner Səfər, nə də Mirzoppa, amma bu qayalar isə hər dəfə ay işığında beləcə qaralacaq. Məmmədağa başa düşürdü ki, bu fikirlər çox da dərin fikirlər deyil. Bütün bunlar məlum məsələdir: dünyaya Məmmədağalar gəlib, Məmmədağalar gedib, həmişə də belə olacaq; tekçə burası var ki, her adam gərək ömrünü kişi kimi vursun başa bu dünyada, yəni bir halda ki, dünyada bu cür sal qayalar var və onlar bu cür təmkinlidir, bu cür böyük dənizlər var, ay var, ulduz var, o həyat ki, sənə verilib, onu gərək düz yaşayasan, təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə sən özündən utandırsın..»

Bizi kiçik bir yazida belə bir uzun sitat getirməyə cüretləndirən yalnız müəllifin burdakı təbiət sevgisini, kompozisiya qurmaq və süjet

inkışaf etdirmək bacarığını əyanılışdırmaç cəhdidir. Məsələ ondadır ki, bu parçadakı həzin təbiət təsviri lirik nəşrə məxsus bir üslubda verilən mənəvi-əxlaqi mühakimə ilə birləşərək yenə də Elçin nəşrinə xas olan bir şəriyyət əmələ getirir ki, bu dəfə bu şəriyyət insan və onun taleyi haqqında fəlsəfi düşüncə ilə six temasə girmişdir.

Həmin povestin başqa bir parçası da haqqında danışılan matləbin aydınlaşdırılmasına kömək edir: «... Məsməxənim ona görə gilavarı xoşlayırdı ki, gilavar əsəndə dənizlə danışmaq olur, söhbət etmək olur, külək adəmin dediyi sözləri aparıb dənizə çatdırır».

«Bülbülün nəğməsi»ndə təbiətin şəriyyəti artıq lap qabarıq və parlaqdır: Sarı bülbül qızıl qəfəs içinde «dünyanın dərdindən, qəmin-dən xəbər verən» nəğmə, dağlar qoynundakı meşədə, «qoca palid ağacının ovuğundakı köhnə yuvasında» isə «dünyanın ən cəh-cəhli nəğməsini» oxuyur. İkinci nəğmə haqqında əsərdə deyilir ki, o («dünyanın yaxşı-yaxşı işlərindən xəbər verdi, bu nəğmə güldən, çıçəkdən danışdı...»).

«Bu dünyada qatarlar gedər» hekayəsində sakit kənd təbiətinə məxsus şəriyyət qəhrəmanın və onun kimi «az görmüş, çox oxumuş» kəndli gənclərin əhvalı-ruhiyyəsi ilə tam həmahəngdir. Hekayənin ekspozisiyasında belə bir yer var: «... uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər gün qatarların ardınca baxar». Bir az aşağıda: «Əbiligilin kəndi dəmir yoluñdan yarım kilometr aralıdakı dağın etəyində idi. Bu kənd il on iki ay (nə gözəl ifadədir bu-Ə.M.) dumانlı-çiskinli olardı...»

Hər kim dəmir yolu ilə səfərdə olubsa, buradakı qəribə şəriyyəti duymaya bilməz; o, xatırlamaya bilməz ki, qatar böyük, ya kiçik dayanacaqda nəfəsini dərib, yola düşəndə dayanacaqdakı yerli adamların görkəmindən (və çox güman ki, üroyində də) ayrılıqdan doğan nisgilmi, həsrətmi, nəsə həzin bir ifadə əmələ gəlir, habelə qatarda gedən sərnicişinlerin də bir çoxunda. Hər haldə, mən özüm dəfələrlə bu hissi keçirmişəm: qətiyyən tanımadiğım, bağından dərib dayanacağa satmağa gətirdiyi meyvəni alıb dadmadığım, bişirdiyi ətli ev çörəyini yemədiyim, satdığı toyuğa, yumurtaya müştəri olmadığım haldə belə... Bu adamlar qatar uzaqlaşarkən bir anlığa parad qəbul edirmişlər kimi yerlərdən donub qaldıqları zaman məni fikir aparıb: «Biz gedirik, onlar qalırlar...», «biz gur şəhərin qoynuna gedirik, onlar təbiətin sakit qoynunda qalırlar»...

Bir neçə kəlmə də rənglərin şeriyəti haqqında.

Sənətin-istor rəssamlıq, istərəsə ədəbiyyat, musiqi, teatr olsun-kainatda, təbiətdə olan rənglərə münasibət hər hansı konkret faktda müəyyən ideya-fəlsəfi və estetik mahiyyət daşıyır, varlığın üzvi xüsusiyyətlərdən biri olan rəng sənətdə, adətn, müəllif qayəsinə, dünyagörüşünü və əhvali-ruhiyyəsini, əsərin süjet və kompozisiya özgünlüyünü ifadə edən bir vasitə rolü oynayır. Şübhəsiz, təsviri sənətə nisbətən söz sənətinin rəng imkanları xeyli məhduddur. Odur ki, yazıçıların mövcud imkandan bacarıqla istifadə etməsi lazım gəlir. Oxuduğumuz bu kitabın müəllifi də bunu yaxşı bilir və həmin imkamlardan yaxşı istifadə eleyir. Tənqidçilərdən birinin yazdığı kimi, o hətta «duyğuların rəngini» göstərməyi bacaran yazıçıdır.

Rənglərin ifadə etdiyi mənalardan, onların insanda oyatdığı fikir və hisslerdən Elçin əsasən portret rəsmi, xarakter yaradılması məqsədilə istifadə eleyir. «Bir görünüşün tarixçəsi»ndə Məmmədağanın mehribanlıqla dolu «göy gözləri» «qarabuğdayı qız» olan Məsməxanının ona vurulmasında böyük iş görür.

«Bu dünyada qatarlar gedər» hekayəsində deyilir: «Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinirdi. Dündəyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da hərdən qatarlarda Əbililigin kendinin aşağısından ötüb keçordi». Qatarda gedən oğlan və qızların çəhrayı geyimləri ilə Əbilinin boz mühiti təzad halındadır.

Xəzərin Zuğulba sahilindəki sal qayalar ay işığında «qaraldıqları» zaman daha əzeməli, yenilməz, əbədi görünürər. Qayıblının pencəyinin ona gah sari, gah yaşıl görünməsi gənc bəstəkarın əhvali-ruhiyyəsindəki qəribə çevirmələri eks etdirir...»

Bütün bu misallar Elçinin klassik və müasir ədəbiyyatda mühüm fəlsəfi-estetik vəzifə daşıyan rənglər konsepsiyasını mənimsemək, onu yeri göldikcə əsərlərinin bədii məzmun və forma-ünsürlərində canlandırmaq meylini göstərməkdədir.

Təbiət, rəng, işıq, kölgə, ətir, qoxu kimi atributların ister realist, istərsə romantik ədəbiyyatda mühüm yaradıcılıq problemlərindən biri olması bu istiqamətdə axtarışlar aparan müasir Azərbaycan yazıçısının da doğru yolda olduğunu söyləməyə haqq verir.

Sənətdə uğur neçə-neçə çətinliklə başa gəlir ki, o çətinlik düyünlərinin də çoxunu yazıçı sözlə (orta əsrlər idealist fəlsəfə və poeziyasına görə hətta varlığın əzəli sözdür) açır.

Elçinin mühüm məziyyətlərindən biri məhz bədii sözə hakim olmaq səyləri və bu yolda uğurlar qazanmasıdır. O hər əsərini dilimizin derin laylarından seçilib götürülmüş leksik, semantik və üslubi yeniliklərlə qələmə almağa çalışır və burada təqdirəlayıq, müsbət nəticə çıxdır.

Akademik Məmməd Arif düz on il bundan əvvəl, 1973-cü ilə yazardı: «Elçinin üslubunda indidən forqləndirici cəhətlər özünü göstərir. Onu biz yazısından, xəttindən tanımağa başlayırıq, özünəməxsus keyfiyyətlərini ayırd edirik. Bu özünəməxsusluq yazıçının hayatı müşahidə, hadisələrə baxmaq, onları görmək, duymaq xüsusiyyəti ilə əlaqədardır. Məlumdur ki, hadisələrin sənətkara bağışladığı intiba, təsir, daha doğrusu, hər bir sənətkarın hadisələrdən əzx etdiyi, qarvadığı mənə və onun ifadəsi başqa-başqa olur. Sənətkar fərdiyəti hər əsərə öz damgasını basır. Yazıçının fərdi istedadından asılı olaraq bu damğa bəzən çox qabarıq, təkrarolunmaz, orijinal keyfiyyətləri ilə meydaña çıxır. Belə halda bədii ifadə yazıçının yaradıcı fərdiyətini tam bir şəkildə eks etdirir. Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki özünəməxsusluğun bədii cizgiləri, əlamətləri dərhal nəzərə çarpır».

Aradan keçən bu on il ustاد tənqidçimizin söylədiyi mülahizələri bir daha təsdiq etdi.

Orijinal istedad sahibi olan yazıçının bu yeni kitabı haqqında qənaət bundan ibarətdir ki, o, oxucuda qüvvəli maraqlı, xeyirli fikir, estetik təəssürat oyadacaqdır.

1983

(Elçin. Bülbülün nağılı.  
Bakı, «Yazıçı», 1983, səh. 5-14)

ELÇİNƏ MƏKTUB

Əziz Elçinimiz!  
Günaydin!

12,13 və 14 sentyabr 1983-cü il tarixli «Bakı» qəzetində basılmış «Qabrova görüşləri» oçerkini oxudum və açığını deyim ki, böyük həzz aldım, doymadım. Görünür, yazının qüdrəti onun yalnız iri həcmli əsərlərində deyil, yol qeydlerində, ən adı yazılarında belə, üzə çıxır. Qabrova mükafatı çələngdərini yazıçı Leonid Lençin tez-tez itib tapılan və sonda Çarlı Çaplinin oğlunun papağı kimi ispan turistləri tərəfindən doğma edilən ağ parusin kepkası ilə bağlı söhbatlər «Qabrova görüşləri»nə xüsusi bir estetik hüsн gətirir, süjet zəncirini çəkib aparır və yol qeydlərini bədii əsər səviyyəsinə qaldırır.

Fransada yaşıyan Güney Azərbaycan rəssamı Mustafa bəylə görüşlərinizin təsviri xüsusi təsirli və unudulmazdır: «Əlbəttə, Bakida da Mustafanın əsərlərinin sərgisini təşkil etmək olar (və təşkil etmək lazımdır!), amma məsələ takcə bu sərgidə deyil, ürəyin dərinliyində hərədən közəren o ağrı təkcə bir sərgi ilə özünə elac tapan deyil».

Aydındır ki, bu misralar (sətirlər yox, məhz misralar!) yıpranmış ifadə ilə desəm, böyük vətəndaş sənətkarın qələmindən çıxa bilər.

Çağırığınız bayatılar ocerke xüsusi bir gözəllik gətirir:

Əziziyəm, mərd çəkər  
Sənsiz könül dord çəkər.  
Vətənin qeyratını  
Namərd çəkməz, mərd çəkər.

Dəryada dəryalıqlar,  
Oynar suda balıqlar.  
Nə belə dostluq olsun,  
Nə belə ayrıılıqlar.

Sən, əziz Elçinimiz, Almaniyada və Fransada, ümumən Qərbi Avropada yaşıyan və yaradan azərbaycanlı sənətçilərin yadlarının milli fondunu zənginləşdirən istedadı haqqında nə qədər ürək ağrısı ilə danışırsan. Eynən Qüzzat, Qətran Təbrizi, Xaqani və Nizami kimi yad dilli doğma dahilər ilə bağlı dərddəri bizə bir daha xatırladırsan.

Sənin Parisdə yaşayıb yaradan Behram Əmioğlu, Nasir Diraxşani, Daryuş Xaqani, Əli Sərmədi kimi rəssamlar haqqında misralarını həyecansız oxumaq olmur.

Açığını deyim ki, mən nəsr oxumağa o qədər də mayıl deyiləm.

Ariflərin töhfəsidir əzel gündən bizə şer.

Çünki şer uzun sürən mətləbləri qısa deyir.

Ruhu yüksək oxular dinlədikcə, nəşolənir.

(S. Vurğun çevirisində Şota Rustaveli )

Bununla belə, Covanyoli, Antuan de Sent Ekzüperi, Cingiz Aytmat, Yuri Bondarev, Mövlud Süleymanlı, İsmayıllı Şıxlı, İsa Hüseyn Anadıl, Sabir Əhməd, Anar və Elçin qobilindən olan nasırları oxumaq həvəsindən özümü saxlaya bilmirəm.

Fürsetdən istifadə edib, deyim ki, «Azərbaycan» dərgisində basılmış «Mahmud və Məryem» romanınız çağdaş nəşrimizin qızıl fondu na daxil olan nadir əsərlərdəndir. Çaldıran düzündə insan kəllələrindən yapılmış qanlı minarənin, qarğı-quzğun tərəfindən didişdirilən bəbəklərin təsvirini hələ də unuda bilmərəm.

Sənin nəsr firçan çox dəhşətli, sərt, unudulmaz rəsmlər çəkir. Folklor sərvətlərindən, mühüm tarixi qaynaqlardan, şair-alim fantaziyasından, Qərb mədəniyyəti ilə Şərqi uygarlığını birləşdirmək cəhərsindən yaranmış bu roman-abidə ciddi elmi araşdırımıya möhtəacdır və bunu yalnız Elçinin özü təkin qüdrəti tonqidçi-tohlilçi bacarar.

Vaxtilə mənə bağışlaşdırığın «Təngid və ədəbiyyatımızın problemləri» («Yazıçı», 1981) kitabınız mizüstü kitablarım dandır. Bu cür cəsur elmi siqlətə, sanbala malik kitablar yalnız çağdaş bədii tərəqqi uğrunda duraqsız mübarizə aparan sənətçinin və alimin qələmindən çıxa bilər. Bu kitabı oxuduqca ürəyimdən keçən bircə fikir vardı:

— Elçinimiz necə sürətlə boy atdı. Doğunu və Batını mənim səyən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli nəzəriyyəciyə çevrildi.

Buradakı məqalələrin çoxu, xüsusi olaraq «Pocziyamızın bəzi yaradıcılıq problemləri» qobilindən olan əsərləriniz ince şerşunas qələmindən saçılıb.

Təxminən iki il öncə «Azərbaycan» jurnalında Türkiyəyə səfəriniz ilə bağlı əsəriniz bütöv bir xəzinədir, Azərbaycan – Türkiyə ədəbi-

<sup>1</sup> Elçinin 1980-ci ildə «Azərbaycan» jurnalının 6-cı nömrəsində dorc edilmiş «Yaxın, uzaq Türkiyə» adlı əsəri nəzərdə tutulur.

mədəni ilişkilərinin yeni və ləkəsiz aynasıdır. Bu əsər bütöv bir dissertasi hökmündədir və yenidən oxumağa, öyrənilmeyə layiqdir.

Mirzə Fətəli Səbuhı üstünə məruzənizi<sup>1</sup> bizim qüdrəti şairimiz Qabil ilə birlikdə oxuyub müzakirə etmişik. Qabilimizin Sizinlə fəxr etdiyini bildirməsi mənim üçün unudulmazdır.

Bu yaxnlarda «Azerbaycan» dərgisində basılmış hekayələrinizdən birini («Ayaqqabı»ni) oxumağa macəl tapdim. Yalnız ayığını sıxan ayaqqabından deyil, ümumən içtimai sixıntıdan qurtulmaq uğrunda mübariza aparan mətin bir gəncin parlaq surəti yaradılıb bu zəngin çoxqalereyalı hekayədə.

Senin oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünkü saçdığın inciləri yiğib yiğışdırmaq olmur. Hələ Afrika yazıçısı ve Bolqar tenqidçisi ilə görüşlərindən, dərtşmalarından doğan sənədlə povestləri, essləri<sup>2</sup> demirəm. Gözəl yaşayırsan! Qanadlı və cəsur yaşayırsan. Bircə saniyeni belə itirmədən böyük poeziya yaradıcısı kimi qələm çalır və can yandırırsan.

Alğıñın Bütünnitifaq Komsomol çələngi sənə halal olsun.

Bundan da şöhrətli çələng aldığı halda, adice oxucu təşəkkürünə layiq olmayanlar var.

Qorxma qiymətini ala bilməsən,  
Ömürunü məşəltək tulla zülmətə.  
Qorx haram şöhrətə basınqarışa,  
Tamarzi qalasan halal şöhrətə!

Yaxşı ki, sən, əziz Elçinimiz, belələrinə, haram şöhrət düşkünlərinə qarşı mübarizədə yetişsən, boy atırsan.

Bu yolda sənə daha cüretli, daha qüdrəti döyüş qanadları arzulan yan qardaşın.

Türkan, 4 oktyabr  
1983-cü il, axşam  
(«525-ci qəzet», 15 iyun 2002)

<sup>1</sup> Elçinin 1982-ci ildə M.F.Axundovun anadan olmasının 170 illiyi münasibətilə Respublika Sarayındakı yubiley gecəsində söylədiyi məruzə nəzərdə tutulur.

<sup>2</sup> O dövrə müxtəlif elmi-ədəbi beynəlxalq konfranslarda iştirak edən Elçinin çıxışları, ədəbi mübahisələri nəzərdə tutulur. Bunlar mətbuatda, xüsusən «Literatur-naya qazeta»da geniş işıqlandırıldı.

Abbas Hacıyev

## TƏZƏ RƏNGLƏR, TƏZƏ DUYĞULAR ALƏMİ

(Elçinin «Bülbülün nağılı» kitabını oxuyarkən)

Yaradıcılığı çoxchəhetli bədii tapıntı, orijinal rəng və boyalar üzərindən keçən Elçin, bir qayda olaraq, əsərlərinin məzmununu müasir həyatdan, gəncliyi dündürən, narahat edən, bizim günlər üçün səciyyəvi və tipik görünen problemlərdən alır. Çünkü Elçin müasir həyatla yaşayır, onun axar və istiqamətini dərinlənən duyur, zəhmət adamlarının arzusunu, duyğu və düşüncəsini ifadə edir, gah əxlaqi-mənəvi temizlikdən, fədakarlıq və qayğıkeşlikdən, gah da xalqa, ucsuz-bucaqsız Vətənimizə məhəbbətdən yazar. Həm də o, nədən yazırsa yaxşı, fərqi yoxdur, dövrün ideya-estetik tələbi səviyyəsində dayanır, çox hallarda fikir və düşüncəsini, psixologiyasını xırda, amma mənali lövhə və detallarda açır. Bəlkə də buna görədir ki, Elçin, epik əsərlərində surətlərin çoxunu sújet xətti boyu izləmir. Onların həyatından, fəaliyyətdən, davranış və münasibətlərdən bir neçə tutarı detal verməklə kifayətlənir. Belə detallar həyatı, canlı və təsirli olur, obrazın ömr yolu üçün səciyyəvi görünür. Murad, Sevil, Ağanəcəf («Baladadaşın ilk məhəbbəti»), Cavansir, Fazilo, Ayaz («Qış nağılı»), Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi («Gümüşü, narinci, məxməri»), Qəzənfər, Əmیرqulu, Gümüş Məlik, Ələkbər, Ağababa, Əzizəgə («Baladadaşın toy hamamı»), Səfər, Səkinə, Güldöstə, Kitabulla, Tamilla («Bir görüşün tarixçəsi»), Ziba, Mürşüd, İmaş, Cəbi («Ox kimi biçaq») yadda qalır, bizə fərdiləşən, psixologiyası, fikir və hiss aləmi açılan surət tesiri bağışlayır; xüsusən, Elçin gənclərin narahat və yaradıcı axtarışlarından, onların romantik xəyal, arzu və düşüncələrindən, məsiətindən, ailə həyatından yazanda şirin söyləmə üsulu seçilir, mənəhə yumor lirizmo qarışır, surətin mündoricəsini sotiraltı qonaqlar tamamlayır. Və buna görə də ilk günlər Əbili («Bu dünyadan qatarlar gedər»), «adamların sırrını», «adamların ürəklərini» bir-birinə aparan, bəzən kəndə «nağıl aləmindən... gölən» qatarlara heyranlıqla baxır. Özünü dərk edəndən, həmyaşlılarının əxlaqi-mənəvi aləminə enəndən sonra isə onun nəzərində şəhərdən gölən «rəngbərəng uşaqlar» adiləşir, onların fikirlərində, hiss və duyularında ucalıq, ülvilik və gözəllik tapa bilmir.

«Üreyini özü ile aparan» qatarlara zamanın süretli, dövrün fasıləsiz hərəkəti kimi baxır.

Elçin heyati, bədii obrazı dərindən düşünür. İnsanı özünəməxsusluğunu, daxili ziddiyətləri ilə təsvir edir. Təkcə hekayələrində yox, povestlərində de geniş tərcüməyi-hal materialı vermir, portret yaradanda təfərrüata varır. Rənglərlə, mükəlimalərlə, bədii mahiyyətdən doğan haşiyələrlə surətin mühiti, ömür yolu haqqında dolğun təsviyyət oyadır.

Elçin canlı, biçimli və köksəyatılmış obrazlar yaradır. Onun əsərlərində surətlər həyatın axarından çıxmır, öz daxili məntiqləri ilə hərəkət edir, cizgilerinin bolluğu ilə fərqlənlər. Eyni zamanda, yazıçı hekayələrində rəmz və şərtilikdən, öz-özü ilə səhbət və daxili dia-loqlardan tutarlı məcəz, əfsane və nağıl ünsürlərindən six-six istifadə edir. Bunlar da əsərlərə bədii moziyyət və hərəkat getirir, təsiri dilin şirinlik və oynaqlığını artırır.

İlk baxışda Çalpapaqlar adı, əslində isə («İki çal Papağın və bir Qara Kepkanın nağılı») müasir tələb və istəyi tamlamayan hərəkət edir, ömür-gün keçirirlər. Onlar bir-birini sevir və duyur, əlaqə və münasibətdə fəaliyyət göstərirlər.

Səmimilik və mehribanlıq, qayğı və istiqanlılıq Qara Kepkanı və onun arvadı Çadra xanımı təssüfləndirir, onların daxilində acı hiss və duyğular oyadır. Ərlə arvad çal Papaqlar arasına ixtیaf salı biləndən sonra rahatlanır, özlərində qürur və förhə hissi tapırlar.

«İki çal Papağın və bir Qara Kepkanın nağılı» hekayəsində surətlər fasıləsiz hərəkət edir, əlaqə və münasibətdə açılır, düşüdükləri səciyyəvi mühitdə hiss və duyğularını sərbəst ifadə edə bilirlər.

Mənəviyyata, hiss və duyğuya təsir etmek, oxucunu düşündürmək və fikrən hərəkətə götürmək üçün Elçin sözün və bədii təsvirin imkanlarından yaradıcı şəkildə istifadə edir. Bəzən hekayənin süjetinə məlum əfsanə, nağıl və rəvayətlərin motivini axıdır. Bunlar isə dövrün cari heqiqəti, həyatı bir mətbəti ilə vəhdetləşdirir və ideya, müəllif amali müasirliklə aşilanır. Teatr «Tülkü və Hacileylək balaları» pyesini tamaşaçı hazırlayırlar. Çətin bir rolun – Tülkü obrazının səhnə ifadəsi Səmayəyə tapşırılır. Səmayə rolun çətinlik və mürekkebliyini duyur, surəti fasıləsiz fikir və xəyalında gəzdirir. Tülküün qorxu və vahimə yaratmasını, ağacı kəsməyə hazırlamasını gözleri ön-ünə gətirəndə gərgin psixoloji əhvali-ruhiyyə keçirir, qızı Fatmanın sabahını düşünür, özünün başabəla sevgisinin doğurduğu acıları xatırlayır.

Səmayə təbiəti sevən, həyatın qucağında («Tülkü və Hacileylək balaları») böyük, taleyi yaradıcı fəaliyyətə bağlayan sənətkardır; arzu, fikir və düşüncə adamıdır. O, qızının sabahı ilə yaşayır; dövrün ziddiyətləri, Hacileylək balalarına göz dikən tülkü'ləri haqqında düşünür, ancaq şəxsi sevgisinin kədorunu, bədii obrazlardan aldığı ağır psixoloji təsəssüratları, mənəviyyatsız bir atanın övlada soyuq və eti-nasız münasibətini qızı ilə bölmür. Fatma Gülüşə dostlaşandan, ünsiyyət tapandan sonra rahatlanır.

Yazıcıının povestlərinin çoxunda, o cümlədən həm «Ox kimi bıçaqpda, həm də «Bir görünüşün tarixçəsi»ndə hadisə az, yığcam və konkretidir. Çünkü Elçini hadisə yox, hadisənin mahiyyəti, onun doğruduğu təsir maraqlandırır. Yazıcı «Ox kimi bıçaq» povestində Mahmud Qəmərlinskinin ölümünü təfsilat ilə vermir. Onu bacarıqla sarsıcı bədii vasitəyə çevirir. Bu mürekkeb psixoloji fonda mühüm işlər müstəntiqi, ədliyyə müşaviri Gündüz Kərimbəylini çətin şəraitə salır, onun fəaliyyətini müxtəlif səciyyəli adamların əhatəsində izləyir. Gündüz canlı, bütöv xasiyyətli müasirimizdir, davranış və münasibəti, söz-səhbəti yadda qalan surətdir. O, xalqın mütərəqqi ənənələrini, təşəbbüskarlığını, temizlik və saflığını, cəsarət və döyümlülüyünü, temkin və müdrikiyini özündə cəmləşdirir. Bir qədər narahat və ehitərəslə, səbirsiz və qaynar təbiətlə olsa da onun rayona gəlisi əməliyyat grupunun əhvali-ruhiyyəsinə dəyişir, ədliyyə işçilərinin cəsarət və daxili inanımı artırır.

Zahirən Gündüz Kərimbəyli adı bir idmançıdan fərqlənmir, tədbirlər ədliyyə işçisine oxşamır; sistemdə böyük təcrübə qazanan, «səbr kasası» daşınaq bilməyən, ciddi və vacib problemlərin həllində belə intuisiyaya bel bağlayan, hərtərəfli axtarışlar aparmayan İmşədan şübhələnən Dadaşlıya müqavimət göstərmir. Gündüz Kərimbəyli də artmaq, yüksəlmək, daxilən hərəkətə gəlmək, oxucunu ovsunlamaq tədrici psixoloji mürekkeb proses kimi baş verir. Povestin sonunda Gündüzün xarici və daxili narahatlığı artır, düşüncə və təssüratları dərinləşir, hiss və duyğularının temizliyi, iş əsərini təzəlik və orijinallığı aydınlığı ilə görürün.

Elçin həm Gündüzə Dadaşlıni, həm də Fəttahi əsər boyu izləyir, onları həyatın çox çətin hadisələri ilə qarşılaşdırır, xarakter və düşüncələrini zərif psixoloji təsvirlə açır.

Fəttah həssaslığla yaradılan, daxili mənəvi aləmi, düşüncəsi, hiss və duyğusu saf-çürük edilən surətdir, bədii tapıntıdır, «mühərbi

vaxtinin quldurudur». O illər boyu ucqar bir rayonda sığınacaq tapır, heç kimi özündən şübhələndirmir, təcrübəli bir adlıyyə işçisinin – Dadaşının belə hörmət və məhəbbətini qazanır. Həyatın hər üzünü – sadəlik və çatınlıyını, acı və şirinini görən, zahirən söz-söhbəti, oturuş-duruşu müdrik adamları xatırladan, sözə cinayətin oxlaq və mənviyyata, təbiətə zidd olduğunu söyləyən Fəttah məqamı gələndə heç kimə mərhəmət etmir, Böyük Vətən müharibəsi zamanı onlara körpəni atasız qoyanda, sonra isə Mahmud Qəmərlinski ilə Cəbini öldürəndə tükləri ürpəşmir, sadəcə Gündüzün «geçəyə başını kəsmədiyinə» təessüflərin.

Elçin mövzu seçəndə, həyatın bir «parçasını» təsvir edəndə, surətin daxili-mənəvi aləminə enəndə heç kimə bənzəmir, həmişə özünün üslubuna, şirin və axarlı yazı tərzinə sadıq qalır, geniş əhatəli təbiət təsvirləri vermir, əlavə haşıyələrə düşünmür, bir qayda olaraq məhiyyətə, psixologiyaya, hiss və düşüncə aləminə enir, surətin daxilində gizlətdiyi ziddiyyətləri, qeyri-adı keyfiyyətləri açır. Buna görə də oxucu bu istedadlı sonetkarın yaratdığı surətlərin taleyi, istək və arzuları, onların özlerinə məxsus hərəkət və fəaliyyətləri ilə maraqlanır.

«Bir görünün tarixçəsi» miniatür psixoloji təhkiyiə əsəridir. Burada fərdiləşdirmə və bədii mündəricə dolğundur, obrazlar müasirlərimizdir. Onlar, xüsusən Məmmədəga düşüncəlidir, qayğıkeş və narahatdır, ləyaqət və heysiyyəti, xalqa və Vətənə sevgini uca tutan insandır. O, qürur və cəsarəti, sadəlik və təvazökarlığı, əxlaqi-mənəvi təmizliyi, zəhmətseverliyi ilə fərqlənir; həyatın mənə və gözəlliyini işdə, zəhmətdə tapır, bir insan-vətəndaş kimi Məsməxanımı dərindən duyur, onu yenidən həyata qaytarmağa çalışır.

Ata üzü görməyən, qohumlarından yarımayan, anasının hərəkət və davranışını bəyənməyen Məsməxanım qeyri-adı şəraitdə yaşayır, anasının cansıxıcı mühitinə sığmır. Düzdür, «Bakı-Voronej» qatarında bələdçi işləyən Güldəstə qızını sevir, işdə bələ övlad düşüncələrindən ayrılmır. Lakin ömrü boyu tək yaşamağa adət etdiyindən qızına əlavə yük, artıq adam kimi baxır.

Elçin, indi istedadının tamam gur, tamam püxtələşmə dövrünü qədəm qoymuşdur. Ona görə də son povestlərdən biri, «Dolça», yaxud «Bir itin aqibəti haqqında povest» Elçinin heç bir əsərinə bənzəmir, boyaların sərtliyi, gülüş və ifşanın aşkarlıq və dörənlilik ilə fərqlənir. Müəllif burada nə qəzəb və nifrətini, nə də rəğbət və məhəbbətini gizlətmir. Ağababa, Ağabacı, Həsənulla, Xeyransa, Əmirqulu,

Nuhbala, Zübeydə və milisioner Səfərə tamam sərbəstlik verir, Əmir, Əminə, Kələntər, Ofelya və Adilin əməllerini, münasibət və hərəkətlərini, düşüncə və xasiyyətlərini çıpalığı, aydınlıq və özünəməxsusluğla göstərir.

Elçin «Dolça»da meşşanlılığı, müasirliyin, yeni əxlaq, davranış və münasibətin antipodlarını ifşa edir. Yaziçi bilo-bilo iki ailəni – Ağababanın ailəsi ilə Bəşirin ailəsini qarşılaşdırır. Ağababanın ailəsi sevgi, qarşılıqlı münasibət, dərin hörmət və qayğı üzərində qurulmuşdur. Burada zəhmət ailəni ucaldır, arzulara, qanadlı düşüncələrə aparır. Təsadüfi deyildir ki, Bəşirin, Əminə, Ofelya, Adil və Kələntərin əməlləri, münasibət və davranışları Ağababanın aile üzvlərində ikrah, kin və hiddət hissi doğurur. Bu adamları görməmək üçün Ağababa «evdən qaçı», Nuhbala gününü denizdə keçirir, qızlar vaxtı rəfiqələri ilə öldürür. Ağababa xəcalətlərin, canını dişinə tutub bir söz demir.

Bizo bələ gelir ki, «Dolça»da rəng sərtliyi, sözün müsbət mənasında boyaların qatılığı Bəşirin, Əminə, Kələntər və Ofelyanın əməllerindən doğur və Elçinin üslubunu tamamlayır.

«Bülbülün nağılı» yaxşı oxunur, Elçinin yaradıcılıq axtarışları, bədii nəşrinin orijinallığı haqqında dolğun təsəvvür oyadır.

1984

(«Azərbaycan gəncləri», 1 may 1984)

## HƏYAT NƏFƏSLİ NƏSR

Elçin nəsrilə ilk tanışlığının nə vaxt, harada və hansı şəraitdə baş verdiyini xatrlaya bilmirəm. Görünür, həqiqi sənətin sirri, sehri də bundadır ki, o, sənin fikir və hiss aləminə üzün-gözün öyrəşdiyi ele bündadır ki, o, sənin fikir və hiss aləminə üzün-gözün öyrəşdiyi əziz və doğma adamın kimi daxil olur: ərklə, hay-küysüz, filansız... əziz və doğma adamın kimi daxil olur: ərklə, hay-küysüz, filansız... Elçin nəsrə 60-ci illerdə ehtiraslı sənət mühəbisələrinin, yaradıcılıq axtarışlarının və əslublar yarışının olduqca qızığın və qaynar bir çağında gəlib.

Bədii nəsrə 60-ci illerdə ehtiraslı sənət mühəbisələrinin, yaradıcılıq axtarışlarının və əslublar yarışının olduqca qızığın və qaynar bir çağında gəlib.

Ədəbiyyatımızın varlığına və gələcək taleyinə yaradıcı gəncliyin cavabdehliyi baxımından o illər, həqiqətən, əlamətdar və yaddaqlan iller idi. Xüsusilə ona görə ki, dövrün yeni ictimai-milli problemlərini, özünməxsus mənəvi-əxlaqi qayğılarını əhatə edə bilməyən bədii fikir məhdudluğuna, bu məhdudluğun real təzahürü kimi özünü tükətmış ifadə və təcəssüm formalarına, bir sözlə, hər cür etalətə və ehkamçılığa qarşı vaxtı çatmış zəruri və güzeştsiz mübarizə yaradıcı gəncliyi ondan mətanət və fədakarlıq tələb edən çətin bir sənət sınığı ilə üz-üzə qoymuşdur. Dayanıb gözəlməyə, götür-qoy etməyə vaxt olduqca az idi. Bədii prosesi yeni, keçilməmiş, bəhərli axtarışlar yoluna çıxarmağın estetik vacibliyi və ictimai zəruriliyi hətta ilk qələm təcrübələri üçün təbii olan mümkün və möqbül yanılmalara belə haqq qazandırır, həqiqi istedaddan, sadəcə, yazmaq yox, varlığa bədii nüfuz və müdaxilənin yeni, perspektivli istiqamətlərini tapıb üzə çıxarmaq, yeni sənət üfüqləri aşkarlamaq əzmi tələb edirdi.

Bizim ədəbiyyatşunaslıq, elmi-nəzəri fikir o illərin sənət gerçəklilikinə, şübhəsiz, hələ çox qayıdacaq, onun dörsələri və iibrətləri üzərində hələ çox düşünüb daşınacaqdır. Amma bunlarsız da bir həqiqət artıq gün kimi ayındır ki, indi filoloji ədəbiyyatda arıdıraraq, təsnif edilərək 60-ci illər nəslə kimi xatırlanan həmin gənclik öhdəsinə götürdüyü vazifəni namusla, yüksək estetik ləyaqətlə yerinə yetirdi. Başlıcası, öz işinin doğruluğuna yalnız ədəbi mühiti inandırmaqla qalmadı, müasirlərimizin dərin və səmimi məhəbbəti axarında onu da nilməz sənət hadisəsi kimi təsdiq və sübut edə bildi.

Vaxtla o gənc ədəbi qvardiyانın fəal nümayəndələrindən olan Elçin indi, budur, həmin məhəbbətə qarşılıqlı cavab kimi özünün ikiçildiliyini oxucuya təqdim edir, onunla növbəti görüşə çıxır. Bu görüş növbəti görüş olsa da, mühüm, məsul həyəcanlandırıcı görüşdür. Çünki ikiçildiyo yazıçının 20 idən artıq yaradıcılıq yolunun seçmə örnəkləri toplanmışdır. Və bu örnəklər yazıçımı düşündürən mövzu və problemləri, onun təbliğ etdiyi məqsəd və qayələri əsas yönəldən

əhatə etməkələ özünün materialında bu nəsrin bədii-idrakı axarını, onun poetik təkamülünü hifz edir. Hifz edir və Elçin epizminin varlığını, gerçəkliliyini, mahiyyətini daha yaxından və daha dərindən müşahidə üçün oxucuya geniş sərbəstlik yaratmış olur. Mən inanıram ki, bu müşahidə yazıcının nöşri haqqda sağlam təəssürati daha da möhkəmləndirəcək, onun oxucu dairəsini daha da genişləndiroğoudur. Oxucu bir daha hiss edəcəkdir ki, Elçin müasirlerimizin ömrə yoluna, taleyi və qayğılarına tərcümənləq edən yazıçıdır, onu həyatımızın, mənəviyyatımızın böyük və zəruri məsələləri üzərində düşündürən, həyəcanlandırıvə fealiyyətə sövg edən sənətkardır.

Təsadüfi deyildir ki, ədəbi-elmi fikrimizin Elçin yaradıcılığını həmişə diqqətlə izleyən Məmməd Arif, Həmid Arası, Məmməd Cəfər, Mehdi Məmmədov və başqaları kimi tanınmış, mötəbər simaları da onun qələminə xas olan bu keyfiyyəti məqalələrində xüsusi qeyd etmiş, yazıçı mövqeyinin dəyərliliyini kimi qiymətləndirmişlər.

Maraqlıdır: Elçin ilk nəşr təcrübələrindən birini «SOS» adlandırmışdı. Həmin əsər ikicildiliyə daxil edilməsə də, onun adı yazıçıyı böyüdü. Həmin əsər yəhudi ideya-bədii dəyərini və təqibini təsdiq etməyən, ona nə qədər sənət təhsiləri bəxş edib: o, Ümumittifaq Lenin komsomolu mükafatı laureati olub, «Družba narodov», «Nedelya», «Smena», «Literaturnaya qazeta» kimi mötəbər jurnal və qəzetlərin ən yaxşı əsərlər üçün mükafatlarını alıb, yaradıcılığı özünün ideya-bədii dəyər və təlqinləri ilə uzaq-uzaq meridianlar adlaşıyıb, bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək, geniş oxucu kütlələrinin ürək və fikir sirdəsına çevrilib, müəllifini nə vaxtdır ki, yetkin bədii söz ustası kimi məşhurlaşdırıb. Görkəmlı yazıçıımızın yaradıcılığı istər problematikası, istər mövzuları, istərsə də forma və janr göstəriciləri etibarilə indi nə qədər zəngin, rəngarəng və çoxşahlidir.

Sənətkarın yaradıcılıq fitrətinə, ədəbi istedadına xas olan universallıq bu gün onu fəal tənqidçi, ədəbiyyatşunas və publisist kimi nasır Elçindən də az tanıtır.

Bəli, öten illər ərzində çox şey dəyişmişdir...

Lakin bu yaradıcılığa boy-a-boy nəzer salanda, onun təkmilini və artımını sənətkar şəxsiyyətinin ictimai, milli və estetik fikir vüsəti fo-

nunda izləyəndə bir həqiqətə də qəti inanırsan ki, Elçin əlinə qələm aldığı gündən tapındığı, inandığı və arxalandığı ideallara sədəqətində həmişə möhkəm, sabit və ardıcıldır. Milli heysiyət, sosial ədalət duyğusu, mənəvi paklığın təntənəsinə inam-Elçin nəşrinin bədii əxlaqı üçün həmişə dəyişməz, aparıcı keyfiyyət olaraq qalmaqdır. Bu nəşrin bədii siqləti və ciddiyyəti də elə bundadır.

Ciddi nəşr! Olsun ki, bu ifadə ədəbi anlayış kimi qeyri-dəqiqlir və istihal kimi özünü doğrultmasın. Lakin yazıçının gerçəkliliklə ünsiyyəti, onun həyat materialı ilə sənətkar rəftarı baxımından bu ifadə, zənniməcə, çox yerinə düşür: Elçin nəşri ciddi nəşdir-sözünün canı olan mətleblə nəşdir. «... Bu maskanı niyə taxıblar, nə gizlədlərlə və nədən, kimdən gizlədlərlə... Həyat idealları da, məqsədləri də var yəqin, lakin məsələ burasındadır ki, bu idealın və bu məqsədin xalqla, vətənle heç bir əlaqəsi yoxdur». İkicildiliyə salınmamış «Açıq pəncərə» povestinin qəhrəmanı hələ 22 il bundan qabaq Elçin problematikasının əsas guşə daşlarından birini belə nişan verir, yazıçını sonradan zaman-zaman düşündürəcək aparıcı mövzularından birinin ünvanını belə müəyyənəşdirirdi. Mən bunu deyərək görümlü fakt kimi yalnız «Mahmud və Məryəm», yaxud «Ağ dəvə» romanlarını, bu romanlarda həmin mövzunun birbaşa, əhatəli bədii-fəlsəfi mühakimə predmetinə əvrildiyini nəzərdə tutmuram. Ümumiyyətlə, həmin mövzuya yazıçının mövqə və əqidə səviyyəsində daim həssashığını nəzərdə tuturam. Milli-mənəvi ləyaqətləri bədii təbliğində onun bütün əsərlərində aşkar hiss olunan şüurlu və məqsədlə ardıcılılığı xatırlatmaq istəyirəm.

Bu ardıcılıq milli qürur və iftixar hissələrindən, mənsub olduğu xalqın bənzərsiz və təkrarsız mənəvi-əxlaqi zənginliklərinə dərin vətəndaş inamından doğan ardıcılıqdır. Elçin nəşri Elçin tənqididir, Elçin tədqiqatçılığı və Elçin publisistikası arasında, tam bir dünyagörüşü səviyyəsindən, əqidə və məslək bütövlüyünü təmin və bərpə edən də eələ bu amildir. Məsələn, milli simasını və ədasını itirənlərə, «maska» düşkünlərinə Elçin nəşri nə qədər amansızdırsa, ədəbi hərəkatda bədii xarakterin milli fərdililiyindən sərf-nəzər edən, azərbaycanlı tipini, yad nümunələrin timsalında, süni və zoraki müqayisələrlə «utandırmaq» və «ibrətləndirmək» istəyən təsəvvür və təşəbbüsllerə də Elçin tənqididir. Yenə də məhz milli-mənəvi dayaqlarımıza inam və məhəbbət baxımından, alim-tədqiqatçı Elçinin Üzeyir Hacıbəyovla «görüşü», 80-ci illərin

əvvəlindən başlayaraq onun ədebi, içtimai və mədəni fikrimizin bu nadir dəhasına həsr etdiyi silsile məqalelər və apardığı monoqrafik tədqiqat işi olduqca yerində və qanuni görünür.

Heç tesadüfi deyildir ki, əsrlərin sınağından çıxmış nocib adət-ənənələrimizi, sosial həmçönlük hissəsində aşılanmış qonşuluq münasibətlərimizi, içtimai davranışın etik ölçü və mizanlarını, «kişilik» təsəvvürlərini, abır-həya duyğusunu, birləşməyəşmişimiz qədim və sabit formaları kimi kənd mehəllə mühitini-milli müəyyənliyimizin bu mənəvi və maddi təsisatlarını Elçin nəsrində həmişə müəllif fikrinin diqqəti mərkəzində görürük. Bu nəsrin işindən, təleyindən asılı olma-yaraq Əliabbas («Talvar»), Kərim («Bir qış gündündə»), Xanım («Ağ dəvə») kimi müdrik və sort ağsaqqal və ağbircəkleri, Ağababa («Dolça»), Məmmədağa, Kitabulla («Bir görüşün tarixçəsi»), Qoca («Ağ dəvə») kimi kişiləri və «kişi oğlanları», Ağabaci («Dolça»), Məsməxanım («Bir görüşün tarixçəsi»), Dürdano («Şuşaya duman gəlib»), Niso («Toyluğun diri qalması»), Ədilə («Ağ dəvə») kimi həyali qadınları, isməti, fədakar və utancaq qız-gelinli, Baladadaş («Baladadaşın ilk məhabəti»), Cavanşir («Şuşaya duman gəlib»), Əbili («Bu dünyada qatarlar gedir»), Allahverdi («Gümüşü, narinci, məxməri») kimi möğrur və həssas yeniyetmələri, hər şeydən əvvəl, parlaq milli xarakterlər, azərbaycanlı tipajlar kimi yaddaşımıza həkk olur.

Elçinin əsərlərində milli izzət-nəfs, milli mənlik hissi yüksək psixoloji dəyər olmaqla bərabər, həm də qəhrəmanların içtimai mövqeyi ilə səsloşen, onları rəzalətin hər cür təzahürleri ilə açıq döyüşə sövq edən feal vətəndaşlıq duyğusudur.

Halal çörəyə alışmış Ağababa da, onun gözü-könlü tox 10 bas iləsi də həyətdə meydan sulayan kirayənişinlərin hər axşam təşkil etdiyəri «Vaxx iştirətinə», açıldıqları kabab dosgahindəki harınlığa hələ birtəhər döza bilordi. Lakin bu işət, bu harınlıq heyvanı nəfse çevriləib milli qadağalara və tabulara ol uzadanda, Ağababanın da əli baltaya uzanır: «...Əger bu gün rödd olub burdan getməsəz, baltaya doğrayıacam hamavuzu!

Əminə xanım yuxarıdan-aşağı Ağababaya baxıb, xırıq səsini kəsdi, çünki Əminə xanım başa düşdü ki, Ağababa doğrudan da dediyini eləyər, baltanı əlinə alıb Əminə xanının da, Bəşir müəllimin də, Kələntər müəllimin də başını kəsər». Çünki Ağababa və Ağababanın mensub olduğu xalqın «kişiləri elə adamlardı ki, hər şeyə dözordilər, amma namus məsələsində heç bir şeyə dözməzdilər» («Dolça»).

Göründüyü kimi, Elçin nəsrində millilik həmişə əxlaqılıkla, mənəviyyat amili ilə üzvi rəbitədə təzahür edir. Özünün çox yönlü ideya-bədii şərh və həllini kəskin əxlaqi münaqışoların, mənəvi qarşıdurmaların gedisiində və noticəsində tapır. Bu cohdən Elçin nəri tendensiyalı nəsrdir, cybocerliyə, fənliliqə, əxlaqi-mənəvi sofatətin hər cür təzahürünü insanı əyaqotların bütün bir arsenalı ilə atış ayan nəsrdir. «Hər adam gorok ömrünü kişi kimi vursun başa bu dünyada... O hayat ki, sənə verilib, onu gorok düz yaşayasan, təmiz yaşayasan və gorok cələ bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyində sən özündən utandırsın» («Bir görüşün tarixçəsi»). Yazıçının əsərlərində müəllif mövqeyini təmsil edən qohrəmanların həyat fəsəfəsi, ömür-gün məramı belədir. Və yaşayışın şüurlu şəkildə intixab olunmuş bu ciddi və sort yolu onların xarakterini və davranışına adətən bir təmkinlilik, ləngor və comərdlik bəxş edir. Onlar hətta ilk baxışda xasiyyətə fleqmativ təsir bağışlayırlar, onların fikir və hissələri tənhalığın, «başa düşülməzliyin» qüssə və pərişanlığı ilə aşlanmışdır. Lakin əsas mosolə budur ki, bu psixoloji ovqat insan heysiyyətini, insan qürurunu və insan şorfini tohqır edə bələcək nə varsa, hər şeyə qarşı həmin qohrəmanlardakı müqaviməti və dözləməzliyi əsla zəifletmir. Bəlkə də əksinə, yazıçının qolomo aldığı əxlaqi münaqışalar, mənəvi toqquşma və qarşıdurmalarla bu müqaviməti, bu dözləməzlik vətəndaş fəallığının özünməxsus ifadəsi kimi üzə çıxır; məşənliyə, qəddarlıq, sinizmə, harınlığa və kobud inzibati qüvvəyə qarşı içtimai mübarizənin səciyyəvi epizodları kimi dərk olunur.

Lakin, bununla belə, qeyd edim ki, Elçinin nəsrində şəri cəzalandırma heç də həmişə açıq və müstəqim şəkildə baş vermir. Bəlkə də əksinə, müəllif mübarizənin ağırlığını, gərginliyini və dramatizmini daxili aləmlər köçürməyi, onu həyat mövqelərinin tozadında, barişmazlığında əks etdirməyi daha çox xoşlaysırm. Və bu səbəbdən də, məsələn, «Dolça» povestinin qohrəmanı Ağababa Əmino xanımla Kələntər müəllim üzərinə qaldırıldığı baltanı endirməsə də, əsərdəki əxlaqi konfliktin finalında harınlığın, əxlaqsızlığın və xoşqeyratlıyın sonxətkar qolomı ilə şaqşalanmış vücudunu oxucu apaydıllığı ilə görüb hiss edə bilir. Eyni sözərək gümüş maliklər, qızıl ağadadaşlar, fazılollar, mirzoppalar, muxtarlar—Elçin nəsrində iti yazıçı qolomı ilə açılıb göstərilmiş bu tipler haqqında da demək olar.

Elçinin xarakter yaratmaq ustalığının bir mühüm cohdə də bundadır ki, o, qohrəmanlarının mənəvi portreti, onların kimliyi və neco-

liyi haqda bədii informasiyani ömür yollarının panoram təsvirləri ilə yox, ruhi durumun, psixoloji məqəmin dəqiq, sərrast xarakteristikası ilə təqdim edir. Yazıçının qəhrəmanlarına xas olan güclü düşüncəviliyin, emosional gərginliyin mühüm səbəblərindən biri de elə buradə ona məxsus bədii təsvir və ifadə üsulunu bu cəhətində axtarılmalıdır.

Düşüncələr, hissələr, emosiyalar və onların mürekkeb xəlitəsindən yox, ruhi durumun, psixoloji məqəmin dəqiq, sərrast xarakteristikası ilə təqdim edir. Yazıçının qəhrəmanlarına xas olan güclü düşüncəviliyin, emosional gərginliyin mühüm səbəblərindən biri de elə buradə ona məxsus bədii təsvir və ifadə üsulunu bu cəhətində axtarılmalıdır. Düşüncələr, hissələr, emosiyalar və onların mürekkeb xəlitəsindən yox, ruhi durumun, psixoloji məqəmin dəqiq, sərrast xarakteristikası ilə təqdim edir. Yazıçının qəhrəmanlarının elə bir mənəvi göstəricisidir ki, ona əsasen həmin qəhrəmanların təsvirdən kəndardır qalan ömür yolunu, yaşayış tərzini, kimliyini və necəliyini asanlıqla təqdim etmək olar. Söz ki, təsvir və ifadə üsulundan düşdü, elə buradəca deyim ki, epik nəqletmənin ciddi fabula-zaman ardıcılığı prinsipiən əsaslanan klassik tipinə Elçin nəşrində çox az-az hallarda rast gəlirik. Onun nəsni təhkiyəsi (bütöv bədii mətn nəzərədə tutulur) mürekkeb, çoxplanlı, sintetik təhkiyədir, daxili monoloqlar, psixoloji-assosiativ animlar, qaynar yaddaş-xatirələr üzərində qurulmuş məzail təhkiyədir. Əgər Elçin nəşrinin real məzmun planı ilə əsatiri obrazlar, aləqorik simvollar və fantasməqorik metaforalar asanlıqla uyuşa, «dil tapa» bilirlərsə, onun gərək mühitində özlərini sərbəst hiss edirlərsə, bu faktın özü də əslində müəllifin epik inikasın daha çotin və daha mürekkeb formaları ilə işlədiyindən xəbər verir. Bir də ki, məsələ heç də yalnız formada deyildir. Bədii gerçəklilikin təbiiliyində, reallığında və zəkkaya uyğunluğundadır.

«...Məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanı-min küçə qapısının ağızındaki skamyanyan üstündə çox yaraşıqlı bir talvar var idi». Sən demə, dünən dəfn edilmiş Əliabbas kişisinin «çəkicimişarı, rəndə-kəlbətinə gecə öz-özünə gəlib ustanın yarımqı qalmış işini qurtarblar. («Talvar»)

Müəllif özü də razılaşır: doğrudan da «görünməmiş hadisədi». Lakin xeyirkəhlığa, yaxşılığın yaşarlığına inamin ifadəsi kimi bu «görünməmiş hadise» nə qədər görümlü və mümkün olandır. Bədii həqiqətdəki inandırmanın gücü də elə bundadır. Və oxucu öz yolunu əgər Əliabbas kişigilin məhəlləsindən salsa, inanıram ki, həmin yaraşıqlı talvari cələ həmin o skamyanyan üstündəcə görə biler.

Ümumiyyətlə, Elçin nəşrinin qəhrəmanlarında absurdluğa, mütiliyə, bayağılığa və qabaklığa, bir sözlə, insanı «özündən utandırı biləcək» hər şeyə, istər gizli, istərsə də açıq, güclü bir nifret vardır. Bu mənada onun əsərlərində «ağappaq ləpələrin», dəniz təşnəliyinin, bu «dünyadan gedən» qatar səslerinin, «gümüşü, narinci, məxməri yuxu-

lar»ın, «şıdırğı yağış isteyinin» bədii sözün hansı qatından axıb gəldiyini, bu əsərlərdə əsatiri bünövrənin, kökün, aləqoriya və rəmzlərin hansı mətnaltı mənə daşıdığını, başlıcası, mühitin bozluğununu, yeknə-səqliyini, yazıçının qəhrəmanlarından birinin dililə desək, «qeyri-təbiiliyin... əzablarına» onlardakı dözlüməzliyin, həyatın prozaik gedişinə onların öz xəyal və arzularında verdikləri «düzəlişlərin» hansı bir estetik qayədən doğduğunu başa düşmək çotin deyildir. Burasında başa düşmək çotin deyildir ki, nə üçün bu qəhrəmanlar həm də bir az filosofdurlar: məsələn, tirdə işləyən Məmmədağanı, aktırısa Səmayəni, sürücü Ağababani, dülger Əliabbasi, neftçi Kərimi bu «gidi dünya», «İsgəndərə qalmayan», «bir yandan boşalıb, bir yandan dolan» dünya nə üçün bu qədər düşündürür və həyəcanlandırır. Nə üçün Elçinin Məmmədağası, Məsməxanımı, hətta onun kiçik yaşı Allah-verdiyi və Əbilisi belə həmişə «sehərli bir hadisə» üçün dəli ümidiylə intizar çəkirlər və bu ümidiylə bəzən «mümkün olmayı», «görünməmiş» belə mümkün və görümlü edə bilir. Məsələ burasındadır ki, həyatı daha kamil, daha bitkin və ideala uyğun görmək istəyi Elçin nəşrində bilavasitə müəllif mövqeyinin özündən güc alır, gerçəklilikə estetik münasibətin bilavasitə özündən irəli gəlir.

Təkco Elçin yaradıcılığının deyil, ümumiyyətdə müasir nəşrimizin gözəl nümunələrindən olan «Qatar. Picasso. Latur. 1968» hekayəsi bu istəyin parlaq orijinal bədii ifadəsi kimi olduqca düşündürücü və mənalıdır.

«İnsanı başa düşəcək yeganə adam-o özüdür»... «...bizim hissərimizdə, düşüncələrimizdə nə yaxınlıq ola bilər-heç nə— biz yadiq. Ümumiyyətlə, hansı mənadasa hamı bir-birinə yaddır və yadlığa öyrəsmək lazımdır»—bu, artıq tamam başqa xassəli «özündən utanmaqdır». Göründüyü kimi, özünüñqoruma, özünü müdafiə duyğusu qəhrəmanla mühit arasında tam bir sədd yaratmış, nöticə etibarila canlı ünsiyyətin kəsilməsinə götürüb çıxarmışdır. Xırda yalanlardan, təsəlli və aldanişlardan, şübhə və inamsızlıqdan bezmiş fərd bu sədd arxasında illerlə daldalana və fleqmativ mürgülərə ömrünü başa vura biler. Lakin müəllif bu səddi uçurur. Və beləliklə, illərlə cyni bir institutda işləsələr də, yalnız salamlaşmaqla kifayətlənən iki həmkarın cyni bir kuponə tosadüfi yol yoldaşlığı onları dönyanın en yaxın sirdəşinə çevirir. Elə buradacəhaşıyə çıxıb deyim ki, «yadların» bir-birinə ürok qızdırıb nəql elədikləri «ən qoribə» hadisələr kimi hekayənin bədii planında da «qoribə» hadisə baş verir, məzmun reallığı, epik görümlük

məqsədli və şüurlu şəkildə müəllif tərəfindən toranlaşdırılır, bədii ideyanın qəti inkişaf və aşkarlanması mərhələsi bütünlükle fantasma-qorik təsvirin öhdəsinə buraxılır. Pikassonun «Kasıbların süfrəsi» rəsmindəki kişi surəti berəbər hüquqlu obraz səviyyəsində süjetə daxil edilir. Laturun «Müqəddəs Sébastyan üçün ağlayan müqəddəs İren» tablosunda Sébastyanın köksüne sancılmış ox Məleykə xanının «həqiqətən müqəddəs Sébastyanın köksündə çıxardığı ox» kimi məzmunun real detalına çevirilir. Beləliklə, bədii şərtiliyin doğurduğu məzmun genişliyi müəllif fikrinin fəlsəfi genişliyi üçün yaxşı bir mühit yaratmış olur. Canlı ünsiyyətə real tələbatın fantastik obrazları - «Kasıbların süfrəsi»ndəki kişiye «verilmiş» pul və müqəddəs Sébastyanın «köksündə çıxarılmış» ox və habelə bunları qarşılıqlı etiraf hekayənin əvvəlində qəti bir qərar kimi səslənən «hansi mənadasa ham bir-birinə yaddır» fikrini sonradan bütünlükle şübhə altına alır: «Nə üçün bize elə gəlir ki, ən yaxın mürsəhibimiz, ən yaxın, doğma adamımız özümüzük?» Doğrudan da, nə üçün? Əgər «yadlığa öyrənmək», onunla barışmaq və ona alışmaq bir adətə çevriləsəydi, «Rubin» televizoru almaq üçün yiğilmiş pulla «kasıbların süfrəsinə» bir do-yumluq çörəyi bəs onda kim qoyardı? Müqəddəs sinələre sancılmış qatıl oxlarını çıxarmağın şəfqətini bəs onda kim yaşayardı?

Müəllif qayesini aydınlaşdırır və həmin qayen Elçin nəşrinin başqa bir qəhrəmanı olduqca dəqiq ifadə edir: «Demir parçası demir parçası, görürsən ki, o da öz maqnitinə yol tapır» («Bir görüşün tarixçəsi»).

«Qatar. Picasso. Latur. 1968» hekayəsinin kişi qəhrəmanı Picasso qəhrəmanları ilə görüşü barədə belə deyir: «Bunlar qanunauygın bir gerçəklilik idи, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürmüşdü». Mənə elə gəlir ki, bu fikri bədii ideyanın şərhindən və həllində yazıçının çox tez-tez müraciət etdiyi mühüm təsvir vasitələrindən biri haqda da demək olar: Elçin bədii şərtiliyə-mifik -əfsanəvi obrazlara alleqoriya və rəmzlərə fantasmaqorik təsvirlərə, qoy lap belə deyək, gerçəkliyin bədii dərkindən «dördüncü ölçüye» zəruri bir tələbat, daxili bir ehtiyac üzündən müraciət edir. Bu cəhətdən nasır Elçini hiss etməklə nəzəriyyəçi Elçini dinləmək, mənəcə, yerinə düşərdi: «İnsan zəkası elə bir səviyyəyə yüksəlmiş, elə mürəkkəb keyfiyyətlər əldə etmişdir ki, aşılamaq istədiyi fikri, yaratmaq istədiyi xarakteri, göstərmək istədiyi personajı artıq birbaşa, müştəqim surətdə təqdim etməklə nailiyyət qazanmaq çotındır, belə hallarda bəzən yardımçı bədii vasitə-şərtilik tələb olunur. Şərtilik müasir insanın

zəngin və zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqdə, yazıçı dünyabaxımını aydınlaşdırmaqdə müəllifin müttəfiqi, köməkçisi olan bədii vasitədir və yəqin buna görə də şərtilik son dərəcə əsaslandırılmış olmalıdır». («Tənqid və ədəbiyyatımızın problemləri». Bakı, Yazıçı, 1981, səh. 111)

Elçinin nəsində bədii şərtilik, bir qayda olaraq, məzmunun əsaslandırılmasına, onun dolğun, əhatəli qavranılmasına, müəllif qayesinin mükəmməl, görümlü dərkinə xidmət edir. Bu səbəbdən də o, hətta irihəcmli əsərlərində romanlarında da («Mahmud və Məryəm», «Ağ dəvə») şərtiliyə tez-tez üz tutur, onu nəinki təsvirin ayrı-ayrı analarına və mərhələlərinə, hətta bütövlükdə poetik sistemin özünə belə tətbiq etməkdən çəkinmir. Ona görə də, məsələn, oxucu «Ağ dəvə» romanında təsvirin real mənzərəsi ilə Ağ dəvə haqda rəvayətin fəsəfi həqiqəti arasındaki assosiativ əlaqəni asanlıqla bərpa edə bilir, məzmunun özündə hifz etdiyi ideya-bədii fikrin vüsətini çətinlik çəkmədən qavrayır.

Bu mənada Elçin nəsində bədii şərtilik təsvirin mühüm tərkib hissəsi olmaqla bərabər, oxucuda fikir genişliyi yaranan, onu həyatın mahiyyəti haqda düşünməyə, ümumiləşdirmələr aparmağa, lap elə müəllifin öz qəhrəmanları kimi-onun Məmmədəğası, Ağababası kimi «fəlsəfiləşməyə» sövg edən şərtilikdir. Yazıçının «Əslî və Kərəm» dastanının motivlərindən istifadə edərək yazdığı «Mahmud və Məryəm» romanında bu şərtiliyin bədii təyinlərinə, əlamət və göstəricilərinə, xüsusiylə six-six rast gölərik. Təbii ki, bunu dastanın məzmununa və ümumiyyətlə folklor poetikasına müəllifin aşkar sədəqəti, bir-başa istinadi kimi qəbul etmək düz olmazdı. Halbuki onun milli folklorumuzun yaşıarı ənənələrindən bir nasır kimi uğurla bəhrələndiyi də şəksiz həqiqətdir. Lakin bu həqiqət romanın bədii materialının da, onun məzmun planının da, bu planı reallaşdırınan təsvir və ifadə vasitələri arsenalının da bütünlükə Elçinin özünə məxsus olduğunu əsla şübhə doğurmur. Əksinə, mənsub olduğu xalqın bədii dühasi ilə yazıçı bağlılığının dərin genetik bağlılıq olduğunu sübut edir. Bu cəhətdən roman bizim milli nəşrdə, həqiqətən, eksperimental xarakter daşıyır və tipoloji baxımdan təsnifə gəlmir. Əsəri «romanlaşan dastan» kimi izah etmək, əsaslandırmaq da çotındır. (Müasir nəşrin folklor ənənələri və örnəkləri ilə six təması, bu istiqamətdə epik axtarışlar tənqidi də son zamanlar «dastanlaşan roman», «romanlaşan dastan» adı altında müəyyən təsnifat işinin aparılmasına əsas və haqq verir.) Hər

şeydən əvvəl ona görə ki, əserin konkret dövrlə, real ictimai hadisələr hüdudlandırılmış dəqiq tarixi mətni vardır. Və romanın ideyabədii xüsusiyyətləri və forma həlli də göstərir ki, dastan müəllifin onu düşündürən sosial, milli, mənəvi, problemlərin ifadəsi və şərhində ancaq bir çıxış nöqtəsi, bir faktura kimi lazımlı olmuşdur. Romanda Mahmud və Məryəm oxucunu vüsalısız eşqin naçar şahidləri olmaqdandan öncə, insan əməli ilə («Mahmudun ürəyində gündən-günə artan ümidişlik yalnız Məryəmlə bağlı deyildi, bu ümidişlik ümumiyyətlə insan əməli ilə bağlı idi...») yaradılmış, yapılmış azman və titan Şərin pəncəsindəki mesum qurbanlar kimi düşündürür və həyecanlaşdırır. Tesadüfi deyildir ki, heç Ziyad xan da, Qəmərbanu da öz mahmudularının «iri göy gözlü» balalarının xoşbəxt olacağına inanırlar. Çünkü onların tökdüyü qanlar, töretdiyi məkrərlər və ümumiyyətə, insanlığın içərisində gəzdirdiyi Şər bu saflıq, məsumluq mücəssəməsi haqla son qərarını elə indidin vermişdir. Dədo Keşşəf qızı Məryəmin goləcək taleyi dərin şəkk içindədir. Varlığı göylərin ilahi qüdsiyəti, Məsiha anasının bəkarəti ilə yoğrulmuş Məryəmə Şərin hakim olduğu Yerdə aman və nicat yoxdur.

Lakin bununla belə görməmək olmaz ki, Mahmudun da, Məryəmin də, o cümlədən, digər qohrəmanların da daxili aləmi, ömrü yolu və taleyi əsatir tülüna bürünse də, hətta onların bədii təqdimatında «Tövrət» dəst-xəttini yada salan təsvir çeşidlərinə rast gəlsək də, bu qohrəmanlar bütünlükle yer övladlarıdır. Onlar, bəlkə də, qəzavü-qədərə, alın yazısına inanırlar (tarixi-psixoloji gerçeklik baxımından, bu, heç təccübü olmazdı), lakin yazıcının qohrəmanlarına münasibəti, onların aqibətinə verdiyi mona və məzmun hər cür fatallıqlandan uzaq ciddi, müasir bir niyyətə xidmət edir. Ruhi bayğınlıq, ekstaz, sidq, vəhy, etiqad sarsıntıları—bütün bu psixoloji hallar müəllife, sadəcə olaraq, qoriba xarakterlər yaratmaq üçün yox, «yer işlərini» da-ha dərindən aşkarlamaq, zamanın gərdişindəki faciəviliyi əsaslı şəkil-də böyan etmək üçün lazım olmuşdur. Bu faciəviliyin mənəvi, sosial (məsələn, ictimai sefərlətin romanda təsvir edilən «Cəmmat» tipi), milli (Çaldıran düzündəki qırğının təsviri) təzahürleri Mahmudla Məryəmin pak, məsum və romantik aləmi ilə temas və müqayisədə, həqiqətən, müdhiş və sarsıcıdır.

Yazıcının epik müşahidə tərzinə xas olan inühüm bir cəhəti burada xatırlatmağa artıq, xüsusi ehtiyac vardır; Elçin fitrətən romantik yazılıcı deyildir. Lakin müasirlərimizi romantik planda müşahidəyə,

daxili aləmin romantikasını —gizli, qapalı və çox zaman anlaşılmaz olan bu mənəvi halı bədii izah və təhlilə meyl onda güclüdür. Bu işə yazılıçının qələminə ayrıca bir təravət və orjinallıq bəxş edir. Məsələn, onun nəşrindəki ince lirizmin, ekspressivliyin, istiqanlılığın oxucu tərəfindən dolğun və tam emosional dərki üçün özünəməxsus işıqlı psixoloji fon yaradır.

Ən başlıcası isə belə bir müşahidə, belə bir təhlil və izah müasir nəsimizə tamamilə yeni bir qohrəman tipinin — «Baladadaş tipinin» golişini temin etmişdir. Nəsimizdə (və təkcə nəsimizdə yox) heyrotamız bir yekdilliklə ancaq məsxərəyə qoyulan, qələmə yalnız yüngül gülüş obyekti kimi götərilən və xoşbəxtlikdən bədii söz sahiblərinin onunla əyləndiklərindən bùsbütün xəbərsiz olan bu abşeronlu oğlanı ilk dəfəydi ki, Elçin nəsri bazar piştəxtaları arxasından, dalan başlarındakı meyxana məclislərindən qoparıb, gəyərçin hinlərindən dərtib-saxta və saxta olduğu üçün də asan bədii təsvir şablonunu bütünlükə sindirib—mavi Xəzərin genişliyinə çıxarırdı, «qədəş» geyimini təsvir etməkdə xüsusi canfoşanlıq göstərənlərə sanki bir ibrot kimi Baladadaşın paltarlarını belə soyunduraraq onu «ağ köpüklü» dalgalar qoynuna atırdı. Yalan və süni təsvəvvürlə işləyən karikatura həvəskarlarından fərqli olaraq, Elçin birbaşa canlı naturanın özüne müraciət edir, onun çoxsahəli və çoxrəngli daxili aləmənin üz tuturdu. Və oxucu üçün bu daxili aləmdəki arzuların Xəzər maviliyi, duyğuların dalğası boyazlığı, dalğası kövrəkliyi nə qədər təzə, toravətli və zəif idi... Heyatda məhz özü olan Baladadaş (elcə də Məmmədəga, Ağagül...) nəhayət, nəsrədə də məhz özü kimi doğulurdu. Bütün azərbaycanlı gənclərə xas olan məğrurluq, ötkəmlik, bütövlük və ərənlik adası həssas, xeyirxah yazılıçı qələmə məhz onun xarakterində keyfiyyət kimi tasbit və müdafiə olunurdu.

Ümumiyyətlə, yazılıçının bədii təsvirlərində Abşeron peyzajı və Abşeron koloriti güclü, aydın və qabarlı hiss olunur.

Axşam toranlığında qərq olmuş kimsəsiz Xəzər sahilləri, bu sahil-lər boyunca səpələnmiş Abşeron kəndləri, qızmar günəşin günorta bürkündə mürgüləyen Bakı bağları, Buzovna qayalıqları, şəhərin köhnə məhəllərində vaxtaşırı tüstülənən qır tiyanları, Abşeronun çəlin-çarpaz yollarında şüttüyən avtobuslar, elektrik qatarları!—yox, bəlkə də Abşeronu bu obraz səviyyəsindən doğrudan, tamamlayan və bütövləşdirən səciyyəvi ləvhə və detallardır.

Elçin qəhrəmanlarındakı romantik aləmin fikri-hissi hüdudları isə təbii ki, geniş və sahilsizdir. Orada «gümüşü, narinci, məxmeri yuxuların» elvan rəngləri sıyrılır, onun qoynunda arzu və ümid yüksəkliklə «qatarların» uzaqlaşan təker səsləri eşidilir, səmasında bəxtiyarlıqın «Humay quşu» üzür. Bu aləmdə ömrün-günün iztirablarına dözüb-tabla-maq üçün bəzən «bir topa qırımızı buludum» doğurduğu riqqət də, bir qucaqlıq «ağ köpükli dalğanın» gətirdiyi təmizlik də, bir «ağappaq dumanın» yaratdığı asudəlik, əminlik də kifayət edir. Orada «xoşbəxt olmaq üçün elə böyük bir sey (hər halda brilyant Ağacəfərə, yoldaş Qardaşxanlıya lazımlı olan şey – N.C.) lazımlı deyil». Bu səbəbdən də, məsələn, Elçin qəleme aldığı hadisələrin «qəribə», «görünməmiş», «sehrlı» olduğunu tez-tez xatırlatsa da, oxucu, müəllif xəbərdarlığına baxmayaraq, həmin hadisələrin təbiliyinə, görümlülüyinə, gerəkliyinə əsla şübhə etmir. Yazıçının əsərlərində soyuq, praqmatik beyin kompüterlərin, şərəfi haqq-hesab kimi sayqaca çəkənərin, bazarkom Başir kimi ömrü boyu özünü «gizlətməklə» məşğul olanların mən-tiqinə qarşı «romantik mənTİq» həmişə feal və güclüdür. Çünkü o özündə həyatın gözəlliklərinə, dünyanın ancaq yaxşılara məxsus olduğunu aşkar bir inamı ifadə edir. Buna görə də ictimai və ya əxlaqi naqışlıq onun divanında və mühakiməsində daha rəzil, daha iyircən görünür. Məsələn, «Baladadaşın ilk məhəbbəti» hekayəsində müəlli-fin olduqca xəsis boyalarla təsvir etdiyi Murad ilk baxışda heç bir etiraz doğurmur, hətta ciddi və təmkinli adam təsiri bağışlayır. Lakin Baladadaşın romantik hissələrində, onun təmiz və duru varlığı ilə kiçik, ötəri bir təmas qarşımızda olduqca işbaz, soyuq-qanlı və abivatəl bir vücudun canlanması üçün büsbütün bəs edir. Fazılolar, Mirzoppalar mühitində Məsməxanım hamı ilə «didişən» elə həmin o «davakar» Məsməxanımdır. Lakin Məmmədağa ilə bu necib, mərd «kişi oğlan-la» qəribə tanışlıq Məsməxanının «çicini bayır eleyir» (çünki «nəsə bas vermişdi və o daha əvvəlki adam deyildi»). Məlum olur ki, gündüzləri tərəvəz köşkündə, gecələri Mirzoppanın təpikləri altda qəhr olan ömür sahibi əslində köməksiz, həyansız, illərlə öz xəyalına qışılıb «bəxt ulduzunun» nə vaxtsa doğaçığına dəli bir həsrətlə yaşayan həssas, zərif və faşir qız uşağımış, «bu faşir qız uşağı dənizlə danişir, küleyi dayandırır»mış. Mədinə xanım isə («Şuşaya duman gəlib») əksinə, öz yaşayışında, öz hərəkətlərində tam sərbəst qadındır. Onun taleyində ağır təpiklərin açıldığı yaralardan əsər-əlamət belə yoxdur. Lakin bu ərgən qadının yeniyetmə Cavanşirdən umduğu nəşə ilə, öte-

ri əyləncə həvəsi ilə Cavanşirin təbiətdən umduğu bir gur, «bir sıdırğı yağış isteyi» arasında nə qədər fərq vardır...

Ümumiyyətlə, dətələb praktikliklə zərif, parlaq romantikanın əxlaqi sıfırlar, mənəvi fenomenlər kimi qarşılaşmasına, toqquşmasına yaxıçıñın əsərlərində six-six rast gelir. Xarakter axtaşalarında müasirlerimizin ilk gənclik dövründə onun xüsusi hossashlığı, bu mənada, görünür, heç səbəbsiz deyildir. Həyatın sərtliyi və acılığı ilə sadəlik, təcrübəsiz, ömrün ilk tanışlığı-ilk təcrübələr, ilk heyrottər, ilk sarsıntılar, arzuları gerçəkləşdirmək üçün ilk təşəbbüsələr və ilk aldanişlar, ətrafla addim-addim genişlənən ünsiyyətin ürək titrədən əsəranglezılıyi, özünütəsdinq uğrunda, mənəvi ləyaqəti itirməmək uğrunda yenice başlanan mübarizənin ilk sınaq çağları-Elçin psixologizmində ayrıca bir qat təşkil edir, onun psixoloji şərh və tohllillərin dramatik gərginlik, lirik hərəkat getirir. Sözün daha geniş mənasında, yazıçının fərdi sənətkar üslubuna bir səmimiyyət, bir doğruuluq aşılayır. Məsələn, «Ağ dəvə» romanında təhkiyə kiçikyاشlı qəhrəmana etibar edilsə də, qədim Bakı məhəllələrinin birində baş verən hadisə və əhvalatlar balaca Ələkberin dilinində söylənə də, oxucu əsərin məzmununu və məzmunla ifadə olunan müəllif fikrini qavramaqda nəinki çotinlik çəkir, bəlkə də əksinə, uşaq səmimiyyəti bədii təsvirin inandırıcılığı (axı, uşaq sözün düzün deyir) üçün özünə məxsus təminata dönür.

Elçinin bədii təhkiyəsinə xas olan bəzi xüsusiyyətlər barədə yuxarıda müəyyən qədər söhbət getmişdir. Lakin unutmaq olmaz ki, bu təhkiyə özünün bütün orijinal və bənzərsiz xassələrlə möhkəm bir təmələ-yazıcıının bədii dilinə arxalanır. Elçinin bədii dili isə çevik dildir, plastik dildir. Gerçəkliyin bədii obrazını və təsvirini cyni zamanda müxtəlif yönlərdən «almağı və çəkməyi» bacardığı üçün yılmaşa, şışməyə ehtiyac hiss etməyən yiğcam, dayanıqlı və fəhmi dildir. Ondaki təbəqəlilik, polifonizm və çoxdeyimlilik də elə buradan irəli gelir.

Elçinin bir yazıçı kimi bədii nitq aparatı mürəkkəbdir. Lakin bu mürəkkəblik üslub aydınlığına xidmət edən, təhkiyənin estetik və emosional təsir gücünü arturan mürəkkəbliyidir.

Bu cəhətdən «Toyuğun diri qalması» povestində dəllal Zübəydənin özünün-özünün qurdugu divanın təsviri Elçin bədii dilinin epik imkanlarını bütün qüvvəti ilə üzə çıxaran səciyyəvi nümunədir. Təsvir mənəvi səfəlatın çeynəyb-tükətdiyi, üzüb əldən saldıgi bir qadının etirafı kimi düşünülmüşdür. Lakin bu etiraf, sadəcə olaraq günahların

qeydə alınması deyildir, taleyin özünəməxsus dil təsbətidir, uzun bir ömr yolunun kiçik bir dil mətnində sixılaraq təmərküzləşməsidir. Zübəydenin indi onda əzablı bir can yanğısı doğuran «romanı» həqiqəton uzun romandır. Lakin müəllifin tətbiq etdiyi orijinal təsvir vəsítələri (yaddaşın oyanışı, lap uzaqlarda qalmış uşaqlığın «dəniz» təmizliyi və bu təmizliyin sonradan «partlayan şampan tixacları», «əşiq saşıqları», beşgülük hayatın iki günlük nəşesi ilə çirkənlənməsi, zibiləlməsi, mühəribenin ududu Zakirin saralımsız sevgi məktubu, bu məktubun oxunuşu...) ona məxsus bədii diliñ psixoloji-semantik dərinliyi həmin «romanın» oxucu torəfindən sürekli, lakin dolğun oxunuşunu tamamilə təmin edə bilir.

Elçin bədii dilinin zənginliyi, əlbəttə ki, yazıçının həm də yüksək poetika mədəniyyetindən xəber verir, məsələn, epik forma axtarışlarında orijinallığını, bənzərsiz bədii təsvir və ifadə vasitələri tapmaq ustalığını nümayiş etdirir.

...Axtarış həvəsi, arayış-tapmaq inadı, daimi yüksəlik və yeniləşmə əzmi isə Elçin yaradıcılığının yalnız estetik cəhəti deyildir, həm də mühüm içtimai cəhətidir; müasirimiz qarşısında sənətkar məsuliyətinin, onu hayatın dialektikasına vaqif etmək, alışdırmaq soyının özünəməxsus ifadə və təcəssümüdür.

Elçin nəşri oxucu soraqlı, həyat nəfəslə nəşrdir.

1987

(*Elçin. Seçilmiş əsərləri iki cilddə,  
Birinci cild,  
Bakı, «Azərnəşr», 1987, səh. 5-16*)

Vilayət Quliyev

## VƏTƏNDƏŞLİQ VƏ İSTEDAD MEYARI İLƏ

Bəs il bundan əvvəl görkəmli nasirimiz Elçinin «Tənqid və ədəbiyyatımızın problemləri» adlı ilk ədəbi-tənqid məqalələr kitabı çap-dan çıxdı<sup>1</sup>. Həmin kitaba müəllifin müxtəlif illərdə yazdığı ədəbi-tənqid və elmi-nəzəri məqalələri ilə birlidə «Tənqid və nəşr» monografiyası da daxil edilmişdi. Aradan keçən beş il ərzində bir yazıçı kimi Elçinin həyatında, yaradıcılığında bir sıra diqqətəlayiq hadisələr baş verib. O, bədii teraveti, axtarış zənginliyi ilə seçilən «Mahmud və Məryəm», «Ağ dəvə» romanlarını, yeni povest və hekayələrini çap etdirib, respublikamızda, Moskvada, qardaş respublikalarda və xarici ölkələrdə kitabları çıxıb, ssenariləri əsasında filmlər çəkilib, çoxlu publisist məqalələri, maraqlı səfər qeydləri, ön söz yazdıığı, tertib, redaktö etdiyi kitablar nəşr olunub, yazıçı Ümumittifaq Lenin komsomolu mükafatı laureati və Əməkdar incəsənət xadimi adlarına layiq görüllər. Başqa sözlə desək, aradan keçən bu illər ərzində dəlgün, mənali, məhsuldar yazıçı-vətəndaş ömrü yaşanıb.

Bütün bunlar az deyil, lakin eyni zamanda görülən işlərin hamısı da deyil. Çünkü Elçinin bədii yaradıcılığında, ədəbi fəaliyyətində onun bir tonqidçi-ədəbiyyatşunas kimi gördüyü işlərin xüsusi yeri, xüsusi çəkisi vardır. Aradan keçən beş il ərzində Elçin yuxarıda sadaladığım faaliyyət sahələri ilə bir sıradə professional tənqidçi kimi özünəməxsus bir maraqlı və narahatlıqla müasir ədəbi prosesi izləyib, professional ədəbiyyatşunas kimi bədii və içtimai fikir tariximizin ayrı-ayrı maraqlı, lakin nisbətən az öyrənilmiş səhifələrini aşadır, sənətşunas kimi müxtəlif səhnə əsərlərinin timsalında teatrımızın nailiyyət və çətinliklərini, milli incəsənət tariximizlə bağlı məsələləri işıqlandırmağa çalışıb. Həm görülən işlərin miqyasına, həm də qaldırılan məsələlərin vacibliyinə, aktuallığına görə yazıçı Elçindən geri qalmayan, onunla bərabər, yanaşı addimlayan tədqiqatçı Elçinin, tənqidçi və ədəbiyyatşunas Elçinin son beş ildəki elmi-tənqidli yaradıcılığının müəyyən hissəsi bu kitab vasitəsi ilə oxuculara təqdim olunur.

Elçin fəaliyətine, polemikaya meylinə, ədəbiyyatın, sənətin taleyi ilə bağlı mübahisəli məsələlərdəki cəsarət, prinsipiallıq hissəsinə görə

<sup>1</sup> Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, «Yazıçı», 1981.

bir sıra professional tənqidçiləri qabaqlasa da, mərkəzi mətbuatda ar-  
dıcıç çıxış edən azsaylı azərbaycanlı tənqidçilərdən biri olsa da, o, hər  
şeydən əvvəl yazıçıdır. Mənə elə gəlin ki, Elçinin qarşısında heç vaxt  
«yazıcılığını, tənqidçilikmi?» dilemması dayanmayıb. O, tənqidə bir  
yazıçı kimi gəlib, Azərbaycan nəsrində öz üslubunu, yazı texnikasının,  
mövzu ve obrazlar aləminin spesifikliyini formalasdırıdı kimi,  
tənqidçi üslubunu da yarada bilib, Elçin-tənqidçinin yaradıcılığı El-  
çin-yazıçının ədəbi-bədii fəaliyyətinin davamıdır və bu mənada onun  
tənqidində bədiyyatdan gələn ünsürlər, məqamlar çıxdur. Elçinin  
tənqidində məqalələrinin əksəriyyəti kompozisiyası, tehkiyə terzi, ob-  
razlığı və nəhayət, müəllifin oxuculara yaxınlığı ilə seçilir və vaxtilə  
akademik Məmməd Cəfərin tənqiddən tələb etdiyi kimi «ədəbi əsər  
qədər təsirli» olmaları ilə diqqəti cəlb edirlər. Bu məqalələrdə emo-  
sionallıqla akademizm, daxili sərbəstliklə fikrin tutumlu şəhri six bir-  
leşib və Elçin zahirən sadə bir şökildə, lakin elmlilik, prinsipiallıq və  
nəzəri bünövrə zəminində istər müəsir, istərsə də XX əsrin əvvələ-  
rindəki Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri haqqında  
maraqlı, cəlbəcici söhbət aça bilir.

Elçinin «Klassiklər və müasirlər» adlı kitabında toplanan məqalə-  
lerin və «Bu, «vergi» id!» monoqrafiyasını oxuduqca kitab rəflərimiz-  
de sıralanan müxtəlif bədii əsərlərini nəzərdən keçirdikcə mən fikrən  
1973–1974-cü illərə qayıdır. Həmin dövrdə 30 yaşı Elçin həm ya-  
Tİ, həm də tənqidçi kimi özünü təsdiqə nail olmuşdur. Onun «Mü-  
asir tənqidimiz. Vəziyyət və vəzifələr», «Poeziyamızın bədii yaradıcılıq  
məsələləri» məqalələri təkcə respublikamızda deyil, Ümumittifaq  
məqyasında da böyük maraqla qarşılanmış və razılıq doğurmuşdur,  
bədii yaradıcılığı haqqında tənqidimizin nüfuzlu ağsaqqalı akademik  
Məmməd Arif öz nikbin və uzaqqorən sözlərini demişdir. Sanki hər  
şey aydın idi. Lakin nədənse bu vəziyyət biz universitet tələbələrini  
qane etmirdi. O zaman ədəbiyyat dərnəyində tez-tez bu barədə müba-  
hisə edir, bir qismimiz tənqidçi Elçinə üstünlük verir, başqa bir qismi-  
miz isə yazıçı Elçini daha yüksək tuturduq, bəzilərimiz onun yalnız  
bədii yaradıcılıqla, bəzilərimiz isə yalnız tənqidçilik fəaliyyəti ilə  
məşğul olmamasına tövəssüflənirdik (sonralar məlum oldu ki, yazıçı  
tənqidçilər barəsindəki bu cür hökmələr yalnız tələbə sferası, ədəbiyyat  
maraqları sferası ilə məhdudlaşdırıb, bəzən professional ədəbiyyat-  
çılar arasına da yol tapır).

Lakin illər keçdi və bu illərin götirdiyi yeni-yeni əsərlər bizi ta-  
mamılıq başqa bir həqiqətə inandırdı. Elçinin bədii və tənqidçi yaradıcılı-  
lığı timsalında məlum oldu ki, yazıçı öz şəxsiyyətində tənqidçini də  
birlesdirəndə də o, yalnız özünün deyil, həmkarlarının da sonet sirlə-  
rinə nüfuz edir, onların müvəffəqiyyətlərini və qüsurlarını daha həs-  
sashıqla, ikitərefli (yazıcı-tənqidçi) professionallıqla üzə çıxarıb.  
«Klassiklər və müasirlər» kitabında bir tərəfdən indicə qeyd etdiyim  
ikitərefli professionallıq, o biri tərəfdən isə vətəndaşlıq və istedad  
meyarları ilə qələmə alınmış yazılar çıxdur. Bu mənada oxuculara  
teqdim olunan indiki kitab bir çox cəhətlərdən müəllifin «Tənqid və  
ədəbiyyatımızın problemləri» kitabını tamamlayır və onlar birlikdə  
müasir Azərbaycan tənqidinin, ədəbiyyatşunaslığının axtarışları və ta-  
pıntıları barəsində maraqlı dilogiyaya çevirirlər.

Bir tənqidçi kimi, Elçini maraqlandıran, düşündürən problemlər  
çıxdur. Kitabın «Problemlər və şəxsiyyətlər» adlı ilk bölməsində  
toplana məqalələr həmin marağın genişliyi və əsas istiqamətləri ba-  
rasındə təsəvvür yaradır. Son illər tənqid tənqidinin ən yaxşı nümu-  
nelerində birində «Uman yerdən küsərlər» adlı əhatəli məqaləsində  
Elçin yalnız iki qurultay arasında Azərbaycan ədəbi tənqidinin vəziyyə-  
tini şərh etməklə kifayətlənməmiş, ümumiyyətlə, respublikamızda  
bədii yaradıcılığın bu sahəsində mövcud olan çatışmamazlığı, tənqidin  
nüfuzuna və vətəndaşlıq funksiyasına mane olan cəhətləri və onun  
perspektivlərini aydın şökildə göstərmüşdür. Elçin ədəbi tənqidimizin  
mövcud vəziyyətindən narazıdır, onun kordinal problemlərə yaxınlaş-  
mamasına, Ümumittifaq arenasına təkəməseyrək və cürətsiz çıxmasi-  
na, Azərbaycan ədəbiyyatının problemlərini Ümumittifaq və dünya  
ədəbiyyatı kontekstində öyrənməməsinə və s. irad tutur və bütün  
məqamlarda biz müəllifin fikirləri ilə tam razılışırıq, necə deyərlər  
əvvəl evin içi, sonra çölü. Tənqid bədii əsər haqqında, ədəbi proses  
haqqında inamlı söz demək səlahiyyəti qazanmaq üçün ilk növbədə  
öz daxili problemlərini aradan qaldırmalı, işə özünütənqiddən başla-  
malıdır. Elçinin həm «Uman yerdən küsərlər», həm də «Tənqidimiz  
metodoloji problemləri» adlı silsilə məqaləsi tənqidin özünəqay-  
ıldı, özünü araşdırması kimi diqqətəlayiqdir. Xüsusən iki məqalə-  
dən ibarət «Tənqidimizin metodoloji problemləri»ndə müəllif tənqid-  
çinin vətəndaşlığı, metodoloji prinsiplərinin dəqiqliyi, bədii zövqü və  
tələbkarlığı ilə bağlı ciddi əhəmiyyət kəsb edən məsələlər qaldırır.

Azərbaycan uşaq ədəbiyyatının problemlərinə və Hüseyn Cavidin Avropanı əntibah ədəbiyyatı ilə əlaqələrinə həsr edilmiş məqalələr tədqiqat xarakteri və axtarış ruhu ilə fərqlənir. Elçin sanki «Uman yerdən küsərlər» məqaləsində tənqidə qarşı irəli sürdüyü tələblərə əməli şəkildə cavab verir, tənqidin nədənsən kifayət qədər diqqət yetirmədiyi müasir Azərbaycan uşaq ədəbiyyatını ənənə ilə bağlı şəkildə, bir küll halında təhlilə cəlb edir.

Ümumiyyətən, Elçin klassiklərimiz haqqında çox yazır və həm də necə deyərlər, yazıçılıqlan, bədii sözün sirlərinə aşinalıqlan irəli gələn bir sövq-təbii ilə onların parlaq, yaddaşalan portretlərini yaradır. Elçinin təqdimində istər M.F.Axundov («Mənim fikirlərim haqqdır...»), istər Nərimanovun («Üç qırmızı qərənfil»), istərsə də görkəmli mullanəsreddinçi Ömer Faiq Nemanzade («O işq əsla sön-məz») ilk növbədə bir vətəndaş-sənətkar kimi, bütün varlıqları ilə xalqa bağlanan, onun gələcək seadəti uğrunda çarpışan mübarizlər, dünənin, bu günün və sabahın böyük azərbaycanlıları kimi göz önlündə canlanır və hətta mən deyirdim ki, həmin təqdimatdan sonra bir az da böyüür, daha əzəmtli görünürülər.

Niyə gizledək ki, biz bəzən dünənimizə bir qədər inamsızlıqla baxıraq, bəzən adətkərdə bir şəkildə özümüzü yaziqliğa vururuq-geride qalmışaq, mədəniyyətdən uzaq düşmüşük və s. və i.a. Lakin haqqında Elçinin məhəbbətlə söz açdığı Ömer Faiq demişkən, «...ən cəhil və həmiyyətsiz vaxtimzdə adı mirzələrdən - Fətəli Axundovlar, ən faşir baqqal Məşədi Ələkbərdən-Sabırlar, Şamaxı mühitində əsir qalmış seyidlərdən - Seyid Əzim Şirvanilər» yetişirdi, onlar əsl saadəti xalqa, həmvətənlorinə xidmətdə görürdülərsə, bizim dünənə bədəbin nəzərlərə baxmağa, axtarış aramaqdansa, cahillik, mədəni gerilik haqqındaki melum tezisləri təkrarlamağa mənəvi haqqımız varmı? Elçinin klassiklərimiz haqqındaki məqalələri dünənin mütərəqqi hadisələrinə, böyük şəxsiyyətlərinə məhəbbət hissi, dünəndəki işığı, odu görmək, ona doğru getmek hissi telqin edir.

Elçin Moskvada, Vorovski küçəsində Nəriman Nərimanovun adı ilə bağlı sadə bir binanın qarşısında keçirdiyi həyəcan və qürür hissindən söz açında bu, həm də mədəniyyətimizin, içtimai fikrimizin dünəni üçün qürür hissino çevrilir. Elçin Nərimanov şəxsiyyətinin cəzibəsindən, nurundan bəhs edir və burada misal göstirmək istədiyim sənəd indi yox, əsrin əvvəllərində də Nərimanov işığının gurlugunu göstərir.

120

1909-cu ildə N.Nərimanov Tiflisdə həbs olunub Metex qalasına salınannda Bakıdan zadəgan A.A.Qurski öz şəxsi təşəbbüsü ilə Qafqaz canisi İ.I.Vorontsov-Daşkova məktub yazış azərbaycanlı inqilabçıının həbsində buraxılması üçün binaguzarlıq etmişdir. Həmin məktubun bir yerində deyildir: «Özünüz fikirleşin, qraf, avan müsəlman kütlesi içorisində çıxan, comiyyatda heç bir əlaqəsi və maddi imkanı olmayan bu adam (N.Nərimanov-V.Q.) bütün ömrü boyu təhsilə can atmış və nəhayət, keçən il yaşının ötgün vaxtında öz böyük arzusuna çatmış, tibb fakültəsini bitirmiştir... Mən xristianam, o, müsəlmandır və məhz buna görə men insanlıq naminə Siza müraciət edirəm!».

«Xristian» və «zadəgan» A.A.Qurskini «müsəlman» N.Nərimanovun azadlığı çıxmazı üçün çalışmağa vadar edən nə idi? Şübhəsiz, N.Nərimanovun bir insan, bir şəxsiyyət kimi böyüklüyü, onun xırda, cılız, antihumanist milli və dini hissələrin fövqündə dayanması... Elçinin məqaləsini oxuyanda bu xoş həqiqət yada düşür, yaxud vətəndaş ehtirası ilə yazılmış «O işq əsla sön-məz...» məqaləsində Elçin Ömer Faiqin müəllimin haqqındaki iğrətəmiz sözlərini misal götürir və həmin sözər haqda A.P.Çəxovun müəllimin cəmiyyətdəki rolü, vəzifəsi, müəllime qayğı zoruriyili barəsindəki fikirlərini yada salır. Maraqlıdır ki, bù fikirlər təxminən cini vaxtda söylemişdir, başqa sözəl desək, Ömer Faiq də, Çəxov da eyni ayıqlıqla, eyni cəsarətlə düşünmüşlər...

Elçinin klassiklər haqqındaki məqalələrini və Üzeyir Hacıbəyov publisistikasına həsr olunmuş monoqrafiyasının diqqətəlayiq cəhəti hər şəyən əvvəl bu əsərlərdə klassiklərimizi bir vətəndaş kimi böyüdən, onlara bu gün və gələcəkdə yaşamaq hüquqi vəron cəhətlərin, keyfiyyətlərin, öz plana çökilməsi qabarğı şəkildə göstəriləmişdir.

Elçinin məqalələrində «vətəndaş» «vətəndaşlıq» möfhumlarına təzəz təsadüf edilir. O, böyük Mirzə Cəlildən tutmuş 19 yaşında həyatdan gedən İsmayıllı Hacıyevə qədər haqqında yazdığı bütün sonət adamlarını, ədəbi şəxsiyyətləri birinci növbədə məhz vətəndaş kimi qiymətləndirir. Çünkü Elçinin təsəvvüründə həqiqi vətəndaşlıqlan konarda böyük humanistlik, böyük yaradıcılıq yoxdur və müəllif özünün bu fikirlərində tamamilə haqlıdır. Və o da diqqətəlayiq haldır ki, vətəndaşlığı şəxsiyyətin, yaradıcılığın məhək daşına çevirən Elçin istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatı haqqında məqalə və es-selərində özü məqsədönlü principial vətəndaş-sənətkar kimi çıxış edir.

«Bu, «vergi» idi...» monoqrafiyası da Elçinin təqdir etdiyi, qiyimetləndirdiyi vətəndaşlıq haqqında - Üzeyir sənəti barəsində ehtiraslı vətəndaşlıq mövqeyindən qəleme alınmışdır. Müəllif Üzeyir boyin ictimai fealiyyəti, publisist yaradıcılığı ilə əlaqədar arxivlərdə axtarış aparmayıb, əlyazmalarını, ilkin mənbələri araşdırmayıb. Lakin dövrün ruhuna, Ü.Hacıbəyov yaradıcılığına derin bəledlik və böyük məhəbbət, en başlıcası isə, yuxarıda qeyd etdiyim vətəndaşçasına cosatəli münasibət müəyyən qismi odəbi ictimayyətə artıq melum olan faktların Elçin qələmi altında tamamilə yeni, daha aktual və əhəmiyyətli səslənməsinə imkan yaratmışdır. Üzeyir böyük lütfünü, onun zəngin irlisinin bu gün üçün əhəmiyyətini ilk növbədə Üzeyir vətəndaşlığında görən Elçin yazar: «Bu Vətəndaşlığın töbəti çox zəngin idi: xalqı sevmək, onun dilinə, tarixinə, mədəniyyətinə böyük ehtiram hissi duymaq, xalqın mənəvi azadlığı, onun milli hüquqlarının bərəqərar olması naməni heç nəyi əşrigəməmək, mübarizə aparmaq əzmi və ehtirası... Və bütün bunlar qotu surətdə milli məhdudiyyətə götürüb çıxmırıldı, tam əksinə, bu məhəbbətin və mübarizənin boşarı yüksətiyi artırıldı».

Monoqrafiyada Üzeyir Hacıbəyov publisistikası ister mündəricə, isterse də forma, sonetkarlıq baxımından ətraflı işıqlandırılır. Müəllif Ü.Hacıbəyovun ərizənin milli müstəmləkəciliq siyasetinə qarşı mübarizəsində, əsrin əvvəllərində Cənubi Azərbaycanda cərəyan edən hədilələrə münasibətində, xalqı qurd kimi öz içindən oyan, onun millimənəvi simasını təhrif edən antivətəndaşlarla nifrot və qəzəbindən də müasirliklə səsleşən diqqətəlayiq məqamlar tapır. Elçin Üzeyir sonötürünün böyüklündən, təsir gücündən söz aşarkən tam bir səmimiyyətə yazar: «mən fəxr edirəm ki, bu sonət monim xalqıñı məxsusdur». Və müəllif monoqrafiya boyu eyni qürü hissini oxucuya da aşılıya bilir.

Elçin Üzeyir sonötürünün, Üzeyir istedadının bədxahlarından danışanda isə onun sətirlərində acı bir təssüs və qəzəb hissini duymamaq və həmin hissə şərik çıxmamaq mümkün olmur. Doğrudan da, qəribə haldır: imzasını belə gizlədən A.-yanlar «öz mətbuatlarının» sohifələrində Üzeyir sonötürünü gözden salmaq üçün canfəsanlıq edəndən pirumyanlar, karapetyanlar, torosyanlar, maqalyanlar, ayrapetyanlar, aylamazovlar Üzeyir komediyalarını tərcümə etmək və öz milli sohnolərində tamaşaşa qoymaq üçün Tiflis Mətbuat Komitəsinin kandarını dağıdırıldırlar... Səsa qənəzəşvilər alimanı bir torzdə Üzeyir boyin müsiquidən «bixobərliyini» sübuta yetirməyə çalışanda İ.I.Qıqosvili

«Arşın mal alan» gürcü dilinə tərcümə edir və əsəri Qafqaz sohnesində tamaşaşa qoymaq arzusu ilə yaşayırıd. «Özümüzükülörin» Üzeyir bəyə qarşı hücumlarına, təhdid və istehzalarına həsr olunan sohifələri isə ürek ağrısız, təssüsüz oxumaq mümkün deyildir. Lakin mayasını xalqdan alan, yönü gələcəyə doğru istiqamətlənən Üzeyir sənəti müqabilində bu hücumlar coşğun axının qarsısını kosmik iddiasında olan çör-çöp timsalında idir və Elçin qalib Üzeyir sənətinin yalnız bir sahisi - Ü.Hacıbəyov publisistikası əsasında bu həqiqəti bir daha sübuta yetirir.

Elçin «Bu, «vergi» idi...» monoqrafiyasını «Üzeyir Hacıbəyov publisistikasına bir nozor» hesab edir. Əslinde isə həmin nozor çox geniş və çoxşaxəlidir, bir küll halında Ü.Hacıbəyov publisistikasını tarixi kontekstdə və müasirlik baxımından qiymətləndirmək, Üzeyir Hacıbəyov-publisistin şəxsiyyətini və yaradıcılıq simasını müyyənləşdirmək mənasında bizim hacıbəyovşunaslıqda vaxtında atılmış gərkli addımdır.

Elçin müasir təqnidə bir neçə istiqamətdə möşgül olur. Onun təqnidimizin nəzəri-metodoloji problemləri ilə bir sırada Azərbaycan təqnidinin tarixi («Fikrin karvanı» məqaləsi), ayrı-ayrı görkəmlə təqnidçilərimizin şəxsiyyəti və yaradıcılığı (akademik Momməd Arifdən bəhs edən «Dəyişməzlik» və akademik M.C.Cəfərov həsr olunmuş «Cəfər müəllim» məqalələri), təqnid fikrin klassik irsə münasibəti («təqnidçinin «mən» və təqnidin problemləri» məqaləsi) və s. məsələlər maraqlandırır, düşündürür. Elçin təqniddə və ümumən yaradıcılıqda şəxsiyyət faktoruna mühüm əhəmiyyət verir və buna görə də istor Məmməd Arif və Məmməd Cəfər haqqındaki portret-öcerklərə, isterse də Abbas Zamanov («Xalqa xidmət əzmi ilə»), Qulam Məmmədlı («Aydınlıq, açıqlıq, düzgünlük...»), Cəfər Cəfərov («Mərdlik») kimi görkəmlə tədqiqatçı və ədəbiyyatşunaslar barəsində qələmə aldığı ləkonik esslərədə onların yaradıcılıqlarını şəxsiyyətləri ilə daxili əlaqədə, üzvi vəhdətdə götürüb tohlil edir və qiymətləndirir, adlarını çoxdiyim müəlliflərin özünəməxsus fərdi keyfiyyətləri ilə onların yaradıcı simalarının sintez halında işıqlandırılması Elçinin həmin məqalə və esselerinə bədih toravət və səmimiyyət gotırır.

Elçin eyni səmimiyyət və tələbkarlıq hissə ilə öz yaziçı və alim həmkarlarının əsərlərindən də anlaşır. Yazıçı İslə Məlikzadəyə müraciətə yazılmış açıq məktub təqnidimizin nisbəton az müraciət

<sup>1</sup> Gürcüstən SSR Mərkəzi Dövlət Tarix arxiv, f.480, s.2, iş 1203, v.91

etdiyi bu tənqid formasının yaxşı nümunəsi olmaqla yanaşı, həm də bir ədəbi nəslin yaradıcılıq axtarışları, sənət taleyi ilə bağlı düşüncə və duyğuları özündə eks etdirir.

Bəzən tənqidçilərin özləri arasında da «dar ixtisaslaşma» gedir, biri özünü poeziya, başqa birisi nəşr, üçüncüsi isə dramaturgiya mütəxəssisi hesab edir. Elçin üçün isə bu cür məhdudluq yaddır, o, eyni müvəffəqiyyətlə həm bir yazıçı kimi özünə yaxın, doğma olan nəşrdən, həm də poeziya və dramaturgiyadan yazar, Rəsul Rzanın, Mədinə Gülgünün, Qabilin, Eyvaz Borçalının, Fikrət Sadiğin yaradıcılığına həsr edilmiş möqale və resenziyalar onun həssas poetik duyma məlik olduğunu, poeziyanın qarşısında dayanan vəzifələri, şairlerimizin sənətkarlıq axtarışlarının vüsət və istiqamətini ümumiləşdiriyini göstərir.

Bir tədqiqatçı-alim kimi XX əsrin əvvəllerindəki Azərbaycan ədəbiyyatı və mədəniyyəti, milli jurnalistikə və ictimai fikrin inkişafı ilə bağlı müxtəlif məsələlər Elçini daha çox maraqlandırır, mən de yərdim ki, hadisə və şəxsiyyətlərə zəngin olan bu qısa tarixi dövr onun stixiyasıdır və buna görə də Elçin həmin dövrdən bəhs edən əsərləri, tədqiqatları heç vaxt süküt hissə ilə qarşılamar-təqdir edir, polemikaya girişir, elmi həqiqətlərin təsdiqinə və təntənesinə çalışır. «Tiflis ədəbi mühitinin tədqiqi», «Tarixin və ədəbiyyatın səhifələri», «Vətəndaş qayısi ilə» məqalələri bilavasitə XX əsrin əvvəllerindəki ədəbi hərəkatı tədqiqat obyektinə çevirən əsərlərə həsr olunmuşdur və həmin əsərlər haqqındaki təfərrüatlı, dəqiq müləhizeler yazıçı-tənqidçi Elçinlə bir sıradə yuxarıda da qeyd etdiyim kimi, tədqiqatçı Elçinin də potensial imkanları və maraq dairesi haqqında təsəvvür yaradır.

Mübalığə etmədən deyə bilərem ki, bizim yazıçıların içərisində ədəbi gəncliyin problemləri, uğur və axtarışları ilə yaxından, canlı və işgūzar şəkildə ən çox Elçin maraqlanır. Bu maraq həmişə konkret şəkildə gənclərin kitablarına yazılmış öz sözlər, müqəddimələr, redaktorluq işi, onların əsərləri yuxarıda adını çəkdiyim «Uman yerden küsərlər» möqaləsində, həm də Kamil Vəliyevin və Vəqif Yusiflinin konkret kitabları haqqındaki resenziyalarda Elçinin ədəbi gəncliyə ümidi münasibəti və cinsi zamanda bu gənclik qarşısında dayanan vəzifələrin panoramı öz əksini tapmışdır. 14-15 il əvvəl tələbələrə məsus bir coşgunluq və sərbəstliklə Elçinin «gələcəyi» (yazıcılıqmı, tənqidçilikmi?) barəsində mübahisə edən gənclərin beziləri də artıq

böyük ədəbiyyata gəliblər. Şübhəsiz, onların da böyük ədəbiyyataya gəlmişdə həm yazıçı, həm də tənqidçi Elçin az rol oynamamışdır.

Elçin bilavasitə ədəbi prosesin mərkəzində dayanan və çox güman ki, buna görə də həmin ədəbi prosesin yönü, istiqaməti, geləcəyi üçün hamidən çox narahatlıq keçirən sənətkarlarımızdır. Onun məqalələrindəki yerinə düşən sərtlik, tənqidli pafos, polemikaya meyl də məhz bu narahatlıq duyusundan, yalnız bir fordin, bir nəslin deyil, bütöv bir ədəbiyyatın taleyi üçün yaşınan məsuliyyət hissindən irəli gəlir.

İnanırıq ki, Elçinin bu kitabı oxucuların kitab rəsfində onun bədii əsərləri ilə yanaşı layiqli yer tutacaq və onlar yazıcının romanlarını, povestlərini (eleco də başqa yazıçıların əsərlərini) oxuyan zaman qarşılara çıxan suallara, üzərində düşündükleri sənət sirlərinə bu kitabda cavab axtaracaqlar.

Axtaracaqlar və tapacaqlar.

Vətəndaşlıq və istedad qayəsi, meyari ilə yazılan «Klassiklər və müasirlər» kitabı bələ nikbinlik üçün tam əsas verir.

1987

(Elçin. Klassiklər və müasirlər.  
Bakı, «Yazıçı», 1987, səh. 5-12)

## KLASSİKLƏRDƏN MÜASIRLƏRƏ QƏDƏR

Elçin professional yazıçı olduğu kimi, professional da tənqidçi-ədəbiyyatşunasdır, ədəbi-tənqidli mülahizələri tənqid-estetik fikrimizi bugünkü səviyyəsini göstərmək gücündədir. O, Ümumittifaq mətbuat orqanlarında ardıcıl çıxış edir. Ədəbi təsərrüfatımız (elcə də ümumən müasir ədəbi proses) barədə, nüfuzlu sözünü deyir... Elçinin «Klassiklər və müasirlər» («Yazıcı», 1987) kitabı, «Tənqid və ədəbiyyatımızın problemlərinə»ndən («Yazıcı», 1981) sonra müəllifin azərbaycanca çıxan ikinci ədəbi-tənqidli məqalələr məcmuəsidir; kitabda ədəbi-bədii fikrimizin müxtəlif məsələləri işqalandırılsa da, bu müxtəliliyi birleşdirən elə mətbələr var ki, bir tərəfdən Elçinin, digor tələfdən bütövlükde müasir aparıcı ədəbi-tənqidli fikrin estetik təhlil mədəniyyətini nümayiş etdirir. Elə bilirom ki, bu cür mətbələrin üzərində dayanmaqla kitabın məzmunu (elcə də məziyyətləri) barədə imkan daxilində söz demək olar.

«Klassiklər və müasirlər»də, kitabın adından da göründüyü kimi, hər şəyden əvvəl, ədəbi-bədii fikrin kəsilməliyi ideyası var, – tənqid ədəbiyyatşunaslığı tamamiləyir; bir tərəfdən M.F.Axundov («Mənim fikirlərim haqdır...»), Ə.F.Nemanzadə («O işiq osla sönməz...»), Ü.Hacıbəyov («Bu, «vergi» idi...»), digor tərəfdən Y.Qarayev («Tənqidçinin «mənvi» və tənqidin problemləri»), Qabil («Əfsane davam edir»), İ.Məlikzadə («Quyu» müəllifinə məktub») haqqında danışılır. Elə danışılır ki, nəsilləri görürsen, mərhələləri görürsen, bunlar öz yerində, ceyni zamanda inkişafın məntiqini da görürsən. Çünkü Elçinin elmi-tənqidli təfəkküründə ədəbi-bədii keyfiyyətə xronoloji və kontekst hesaslılığı kifayət qədər güclüdür. Onun bütün tədqiqatlarında bu və ya digər ədəbi hadisə ortaya çıxdığı ictimai-siyasi, mənvi-estetik mühitin (zaman ölçüləri nəzərə almaqla) faktı kimi təhlil edilir, göydəndüşmə qiymət vermək cəhdləri metodoloji qüsür kimi inkar olunur (messələn: «Tənqidimizin metodoloji problemləri» məqaləsi).

Elçinin tənqidli mülahizələrindəki metodoloji aydınlıq, heç şübhəsiz, sosial və estetik planların dialektik əlaqədə götürülməsi ilə bağlıdır; bu elə bir cəhdədir ki, tənqidçini məhz ictimai mövqeyə çəkir, məhz zamanın sözünü deməyə səfərbər edir, «Uman yerdən kū-

sərlər» məqaləsindəki təhlil, təqdir və tənqid pafosu, məncə, sosial və estetik planların vəhdətdə götürülməsinin nticəsindən meydana çıxan mövqə doğruluğuna əminlikdən meydana çıxan mövqə doğruluğuna əminlikdən gelir. Ona görə də Elçin üçün ədəbi-bədii faktın qiymətləndirilməsində bircə meyar var: bədii-estetik tələbin, bugünkü ictimai-siyasi hadisələrlə əlaqədə alınması və şübhəsiz, bu meyar müəllifin qiymətləndirmə təcrübəsində sınadığı, əməl etdiyi, nəticələr çıxardığı meyərdir. Əslində, bir estetik prinsip nə qədər universal olursa da, fərdi istifadə onu variantlaşdırır; bu monada; sosial və estetik planların vəhdəti prinsipindən Elçin, mənəm müşahidəmə görə, bir qədər sosial planın xeyrinə istifadə edir.

«Klassiklər və müasirlər» də bədii təfəkkürün axtarışları ilə tənqid təfəkkürün axtarışları arasında tənasüb axtarmaq cəhdli var, kitabın böyük məziyətlərindən biri, görünür, bu cəhdən ibarətdir. Xüsusi, 60-70-ci illər ədəbiyyatımız barəsində danışarkən, müəllif bu və ya digər şəkildə həmin məsələyə qaydır...

60-70-ci illər, məlum olduğu kimi, müsbət-mənfi standartları üzərində düşünən ədəbiyyati perspektivlikdən məhrum etdi, insanın daxili aləminə nüfuz gücləndi və göründü ki, hər hansı dövrün ictimai ziddiyətləri bir insanın daxilində da mövcud imis... Ədəbiyyatunu dedi, ədəbi tənqid isə deyə bilmədi, deməli, bədii təfəkkürə tənqidli təfəkkürün axtarışlarındakı tənasüb pozuldu, bu isə ədəbi prosesin, hər halda, xeyrinə olmadı...

Lakin bədii təfəkkürün insanın daxilinə nüfuzu gec də olsa tənqidli məcbur etdi ki, o baxan istiqamətə baxın, o görəni görüsün, nəticə etibarilə, tənasüb bərpa olundu. Digəl ki, bu proses ədəbiyyatın aparıcı qolunda gedirdi, nəinik 60-70-ci, hətta 80-ci illərdə də müsbət-mənfi standartlı ədəbiyyat mövcud olmaqdə davam edir. (Tənqidin buna uyğun qolu da qalır.)

Elçinin bədii təfəkkürə tənqidli təfəkkür arasında axtarış imkanlarının səviyyəsinə görə potensial, yaxud real tənasüb müəyyənləşdirmək cəhdli, görünür, konkret mərhələlərin materiallarına tətbiqən inkişaf etdirilsə, ədəbiyyatşunaslığımız da, ədəbi tənqidimiz də qazanar, xüsusilə aydın olar ki, görəsən həmisi bizi də bədii təfəkkürün axtarışları tənqidin axtarışlarından irəli gedir, yoxsa elə 60-70-ci illər üçün belədir...

Elçinin ədəbi-tənqidli məqalələri ədəbi-bədii faktı analitik münsəbat nümunəsidir, mən bunu bütün məsuliyyəti ilə deyirəm, bu mə-

qalələrde təhlilin sosial planı da var, estetik planı da, konkret həssali  
ğı da var, zaman həssaslığı da; milli ayanılık də var, tipoloji istinad  
da; normativliyi nəzərə almaq da var, fərdi üslub faktına chtiram da;  
nəhayət, müəllifin öz təbiri ilə desək, iddia da var, imkan da. Şübhə-  
siz, bunların hamisindən da çox bir şey var, onu böyük hərfə yazı-  
ram: Vətəndaşlıq!...

«Klassiklər və müasirlər» kitabına giriş yanan Vilayot Quliyev  
müəllifin vətəndaşlıq mövqeyini xüsusi qeyd edir; doğrudan da, sənə-  
tin vətəndaşlıq mövqeyini olduğu kimi, elmi təhlilin de vətəndaşlıq  
mövqeyi olmalıdır. Vətəndaş olmayan ədəbiyyatşunas-tənqidçi, tam  
əminliklə, demek olar ki, sənətkarın da vətəndaşlığını görmək, təqdim  
etmək, qiymətləndirmək hissəsindən məhrumdur. Elçinin elmi-tənqid-  
ci məqalələrində də, resenziyalarında da, portret-öcerklərində də  
güclü vətəndaşlıq hissi var (məqalələrinin adalarına fikir verin: «Və-  
təndaşlıq», «Vətəndaş qayesi ilə», «Özümüüz təsdiqimiz» və s.),  
M.F.Axundovun, N.Narimanovun, Ö.F.Nemanzadənin, M.Hüseynin,  
R.Rzanin, M.Arifin, C.Cəfərovun, M.C.Cəfərovun... yaradıcılığı  
məhz vətəndaşlıq mövqeyində təhlil edilir, onların fealiyyətinin fər-  
di tərəflərindən çox, ictimai-məzmunu üzə çıxarılır.

Elçinin, yuxarıda qeyd edildiyi kimi, ədəbi hadisənin təhlil və təq-  
dimində sosial plana üstünlük vermesi, əslində, vətəndaşlıq möv-  
qeyinden galır, yeni o, istedadla deyir, dərin qatlara nüfuz edib de-  
yir... Eyni zamanda da vətəndaşlıq mövqeyini itirmir, estetizmə get-  
mir və ictimai «məm» səviyyəsindən deyir...

«Bu, «vergi» idi...» Ü.Hacıbəyovun publisistik yaradıcılığına həsr  
olunmuş monoqrafiya (V.Quliyev bu cür adlandırmır), yaxud esse (Mən  
belə deyildim). Elçinin tənqidçi təfəkkürünün bütün meziyyətləri bu-  
rada da özünü göstərir. «Bu, «vergi idi...»» esceçilik sahəsində görü-  
lən işlərin (Anar, Asif Əfəndiyev...) davamıdır, həm də ətalətlə yox,  
inkışaf faktı kimi davamıdır, janrıñ potensial imkanlarını üzə çıxar-  
maq hesabına davamıdır.

«Bu, «vergi» idi...» esesində (əslində, «Sübə şəfəqinin işığı»),  
«Memim fikirlərim haqqında...», «O işıq əsla sönməz» kimi məqalə-  
lər da esse strukturuna malikdir) Ü.Hacıbəyovun ictimai varlığa bir-  
başa münasibəti, estetik münasibəti kontekstində təqdim olunur, bu  
da yeni təhlil sferası müəyyən edir, Vətəndaşın vətənpərvərlik hiss-  
lərini göstərmək üçün imkan verir, nəticə etibarilə, Üzeyir bayın par-  
laq şəxsiyyətini canlandırır.

«Klassiklər və müasirlər» kitabına yaradıcı gəncliyə münasibət  
ədəbi-bədii fikrimizin gələcəyinə münasibət kimi diqqəti cəlb edir;  
müəllifin dərin inamınca, «gənclik özündən yaşıtların yaradıcılığını,  
fəaliyyətini qiymətləndirməyi bacarmalıdır, lakin eyni zamanda gəncliyin  
özündə de başa düşməyə çalışmalıdır. Gəncliyin axtarışları, bə-  
zən uğurları, bəzən uğursuz tapıntıları bizi əsəbiləşdirməlidir...» (səh.35). Elçinin özünün gənc ədəbi qüvvələrə ardıcıl olaraq qayı-  
göstərməsi gəncliyə məhz bu cür münasibətin nümunəsidir, ona görə  
də müəllifin yuxarıda sözleri deməyə mənəvi haqqı var (kitabda  
neçə-neçə gəncin yaradıcılığı haqqında xeyirxah söz deyilir).

Elçin ədəbi-tənqidçi təfəkkürü üçün, mövcud problemlərə fəal mü-  
nasibət xarakteridir, məsələn, intibah problemini götürür; Azərbay-  
can intibahşunaslığının əldə etdiyi uğruları qeyd etməklə yanaşı, prob-  
lemiñ aspektlərini (məsələn, ədəbi əlaqələr aspekti -Canbatista Ciral-  
di ilə H Hüseyin Cavid yaradıcılığının müqayisəsi; (bax: «Sübə şəfəqinin işığı»)) müəyyən edir, baxış bucaqları axtarır tapır.

Nəhayət, bir neçə kəlmə də Elçinin ədəbi-tənqidçi ifadə tərzinin  
özünəməxsusluğunu haqqında...

«Klassiklər və müasirlər» polemik ruh hakimdir; müəllif müba-  
hisə edir, fikrini əsaslandırır, nəticə çıxarır. Təsdiqində də, inkarında  
da ədəbiyyatın mənafəyini müdafiə edir, ona görə də mövqeyinin doğ-  
ruluğuna olan inamla yazar... Lakin Elçin nə qədər inamla yazırsa-  
yazsın, nə qədər sərt polemika aparırsa-aparsın, ifadə mədəniyyətinin,  
təmkinini və ağayanlığı gözləyir, tənqidində də səmimiliyini itirmir.

«Klassiklər və müasirlər»da ədəbi-tənqidçi ifadə tərzi haqqında  
bəhs edilən məsələnin xarakterinə uyğun olaraq dəyiş bilir, məsə-  
lən, «tənqidçinin «məm» i və tənqidin problemləri» məqaləsinin  
(Y.Qarayevin kitabları haqqında) üslubu ilə «Quyu» müəllifinə mək-  
tubun üslubu (ikincinin epistolalar xarakterdə olması bir yana) fərqlə-  
nilir; birincidə aparıcı kimi akademizm, ikincidə isə publisistik çıxış  
edir və İ.Məlikzadə ilə Y.Qarayevlə danışlığı kimi danışılır -bu,  
tənqidçinin obyektdə həssas münasibətini göstərir (bu, bəlkə də yazı-  
çılıqdan galır).

«Klassiklər və müasirlər» kitabı ədəbi-tənqidçi fikrimizin təkcə bu  
günü deyil, sabahi barədə də düşünməyə çağırır.

1987

(«Azərbaycan gəncləri»,  
1 sentyabr 1987)



daşlıq hissi ilə nəzəri-estetik səviyyənin müasirliyi Elçinin müasir tənqidde axtardığı əsas estetik keyfiyyətdir.

Tarixi və müasir ədəbi-bədii faktların mənzərəsi, gerçeklik və bədii düşüncə, millilik və boşorılık, qarşılıqlı ədəbi təsir, klassik irs və müasirlik, folklor, ana dili, ictimai fikrin inkişafında, milli mənəvi irlimizin qorunub saxlanmasında şəxsiyyətin yeri, yazıçı və cəmiyyət və s. haqqında müöllifin qonaqtırıcı orijinal olduğu qədər də dəqiq və serrastdır. Tənqidimizin ümumi hərəkəti baxımdan mənali və düsündüründür. Tənqidin belə nəzəri monoloqları fakt, sənəd mətbərliliyinə, bədii fikrin təkamül qanunaüyğunluqlarının məntiqinə, müöllifin geniş eruditisyasına əsaslanır. O, ədəbi-bədii düşüncəni statik halda qiymətləndirməkdən, hətta beş ilin faktlarını belə həmin zaman çərçivəsində ümumiləşdirməkdən yan keçir. 70-ci illər ədəbi prosesində tənqidin rolundan danışarkon, onu tomsul edən yeni nəslin rol və mövqeyini müəyyənləşdirərkən ümumi ədəbi prosesin kontekstində çıxış edir, cyni zamanda ədəbi-bədii fikrimizi mərhələ və nəsil dəyişikliklərinin şərtləndirən ictimai və estetik amillərin üzərinə qaydırıb. Elçinin tənqidin məqalələrində, eləcə də monoqrafiq tədqiqlərində, yuxarıda dediyimiz kimi, tənqidçi, tədqiqatçı «mən» i qabarığdır və bunu onun ümumən tənqidin fikirdən tələb etməsi da qanunidir. Tesadüfi deyil ki, müöllifin tənqidin fikrin M.Arif, C.Cəfərov, M.Cəfər, Y.Qarayev kimi nüfuzlu nümayəndələri haqqında məqalələrində tənqidçi «mən» tənqidçinin nüfuzunu reallaşdırın komponent kimi xüsusi təhlil predmeti edilir. Bu məqalələrdə adları çəkilən tənqidçilərin yaradıcılıq yolu, fərdi sənət manerası onların yaradıcı şəxsiyyəti işığında nəzərdən keçirilir.

Həmkarlarının bədii əsər haqqında söhbətlərində, tənqidin iradlarında çıxış yeri qoymalarına, özlərini sığorta etmək cəhdlərinə müöllifin kəskin münasibəti də yersiz deyil. Elçin tənqidin nəzəri-metodoloji qüsurlarından danışarkon, qarşılıqlı ədəbi təsir məsələsinə xüsusi yer ayırraqq yazır: «...biz bir sira hallarda öz ədəbiyyatımıza təsirin sərhçilərinə çevrilirik, bunun əksindən isə sərf-nazor edirik». Belə yanlış tədqiq əsası isə ədəbiyyatşunaslıqda milli-bədii fikrin öz qanunaüyğunluqlarını üzə çıxarmaqdə çətinliklər yaradır. İndi tənqid və ədəbiyyatşunaslığın metodoloji baxımdan daha ciddi problemləri ilə qarşılaşıraq. Xüsusən, 80-ci illərdə Avropa və rus ədəbiyyatşunaslığının müxtəlif məktəbləri, nəzəri təlim və konsepsiyaları ilə yaxın-dan tanışlıq bədii materialın təhlilində öz müsbət bəhrolarını ver-

məkəle yanaşı, ədəbi-nəzəri fikrin həll ediləsi mürəkkəb məsələlərini də ortaya çıxarıb. Milli ədəbi prosesin spesifik takamül prosesini, regional təfəkkür torzindən, klassik ənənələrdən irəli gələn poetik sistem fərdiliyini qiymətləndirməkdə hazır kateqorial aparat həmişə səmərəli bəhro vermir, çünki bu tipli nəzəri təlimlərin formalşamasında Şərqi, o cümlədən, Azərbaycan bədii fikrinin qanunaüyğunluqları istənilən soviyyədə nəzəra alınmamışdır. Kitabda müöllifin bu istiqamətdə narahatlıqları, təkzib və etirazları osaslı təsir bağışlayır.

Elçinin bir tənqidçi kimi ədəbi-ictimai həyatın narahatlıq doğuran məsələlərinə çəvik və rasional şəkildə müdaxilisi, operativliyi onun ədəbi prosesi ardıcıl izlədiyini, bu prosesdəki on zəif həlqələri vaxtında görüb qiymətləndirdiyini təsdiq edir. O, gənc nəsrlərin bədii təfəkkür tipacında bədii təsirin fordi yaradıcılıq axtarışlarını üstoləməsi, poeziya, hekayə, eləcə də məqalə axını haqqında, uşaq ədəbiyyatının çox ciddi problemləri barədə casarətlə, yanğı hissili fikir yürüdür.

Klassik ədəbi irlimizin indi yenidən, on müasir mənəvi, siyasi və elmi meyarlarla oxunması və təhlilinin nəzəri-metodoloji ölçülərini müəyyən etmək ədəbiyyatşunaslığımızın on ümddə problemlərindənadir. Çünki milli-mənəvi irlisin tarixi yeri və müasir monasi məlum standartlara, ölçülərə siğışdır. Bu mənada folklorun, klassik ədəbi irlisin yüksək-ideya-bədii keyfiyyətlərini dövrün mənəvi sərvətinə çevir-məkdə münasib və çəvik tənqid formalarına müraciət etməyin səciyyəvi nümunələri Elçinin yaradıcılığında geniş yer tutur. M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, Ə.F.Nemanzadə, Ü.Hacıbəyov kimi klassiklərin ədəbi irlisəna müraciət edarkən, tənqidçini on çox bu irlisin vətəndaşlıq tutumu düşündürür. Bu keyfiyyət yaxın milli keçmişimizin böyük mənada qələbəsi kimi mənalandırılır, millilikle boşerliyin vəhdəti bu sərvətə dünən şöhrəti gətirən amil kimi təhlil edilir.

Elçin tarixi ədəbi faktun yaşarlığını ehtiva edən elə məqamları təhlil mərkəzinə çökür ki, onlar milli-mənəvi intibahın davayıclarıdır. Ü.Hacıbəyovun publisist irlisinə həsr etdiyi «Bu, vergi idix» monoqrafiyasının mündəricəsinin, onun ideya məzmununu tənqidçinin aşağıdakı fikrini sorrast ifadə edir: «...Üzeyir bəy milli bədii-estetik ənənələrdən bəhrolənərək, milli problematikanı publisistikanın ana xəttinə» çevirir. Monoqrafiyada Ü.Hacıbəyovun publisistikası XX əsr ictimai fikrinin kontekstində, xüsusən «Molla Nəsreddin» ədəbi məktəbinin fonunda götürüb təhlil edilir. Müöllif, Ü.Hacıbəyovun publisist yaradıcılığında qaldırılmış milli və boşorı məsələləri onun bütöv yara-

## HƏYAT HƏQİQƏTİ, SÖZ DUYUMU

Elçinin «Seçilmiş əsərləri» «Dəyişmə» hekayəsindən başlayır. Başqa bir yerde onu mon adılıklar görə-göra adiloşmış düşüncə, baxış üzərində şok terapiyası aparan, sarsıtmاقla oyadan eksperiment kimi qavramıdım. Sonra da yadına salmışdım ki, no üçünse xeyli yazıçı olub ki, heç olmasa bir dəfə belə eksperiment aparıb. Elçinin «Seçilmiş əsərləri»nın yazısına çatmışdım ki, birdən dönbüb oradan «Dəyişmə» hekayəsinə baxdım və o mənə bu iki cildlikdəki poetikaya aşar kimi göründü. Bəstəkar kimi təzə-tozə yetişən S.Qayıblının indiyənəcən ömründə bir fantasmaqorik gün olur. Cırıb zənbilə tutläddi lotoreyalar bütov şökildə yenidən cibinda peydə olurlar və həmişə geyin-diyi nimdaş sari pencək əynində yaraşlıq bir pencəcəyə çevrilir. İndi daha aydın başa düşdüm. Cırılmış lotoreyalar geri dönbüb Qayıblını zamanın öncəki nöqtəsinə qaytarırlar ki, o təzədən başqa cür başlaşın, artı onlara alternativlərinə də olduğunu görsün.

Sənətkar olanların arxasına düşüb onları hamımızdan yaxşı izləməyi bacaran adamdır, ancaq əgər sənətkar olanları və həttə olmalı olanları bilirsə, bircə onları bilir. Bu taftalogiyaya görə bağlışlayın məni. Ancaq lap çoxdan Aristotel də söyləmişdir ki, ya «hə», ya «yox» deyən elmdən fərqli olaraq, incəsənet «nəsə ola biləcək»lərə, «hə» ilə «yox»un arasında duranlara güclü maraq göstərir.

Elçinin əsərlərindən yaranan dünya modeli bizim bildiyimiz dün-yanı bu dolğunluqda, bu nəsə ola bilənlerin, ola biləcəklorının, olası-ların çıxlığında göstərir. Ona görə də yazıcının dilində «nəsə», «ərəfə» (nəyinə baş vermə ərafəsi) belə çoxdur.

Elçin bədii metni dünyaya yaxınlaşdırmağı bacarır. O qədər bacarır ki, cümlələr açıla-açıla çox nazik, çox yumşaq örtük kimi göstərdiklerinin üstüne düşürlər, şeklärın, nəsnələrin, xarakterlərin ayrınsını, düzünü, genişliyini, hamarlığını, çıxıntısını alırlar. Elçinin söylənti torzi povedətlərində və hekayelərində əsasən silsile cümlələrdən yığılırlar. Öz ədəbiyyatımızda bunun kökü gedib çıxır Füzuli nəslində, sonra da Mirzə Fətəliyə, Mirzə Cəlilə. Ancaq əski forma yeni məzmun verir. Elçin nəsrində söylənti aramlı, müdrik arxayılqla gedir, sözdən sözə keçidin vaxtı cümlələrin birindən o birinə kecid vaxtından elə fərqlənmir, ona görə də bu bərabərlik rəvan gedis təsiri bağışlayır. Yalnız sakitlikdə çox şeyi görmək olar. Ona görə də Elçinin yaratdığı

diciliyi ilə vəhdətdə təhlil edir, sənətkar haqqında elmi ədəbiyyatın nailiyətlərinə həssaslıqla yanaşır, bu gün bu böyük sənətkarın dərin xəlqi sonetinin sirlərini bir daha dərk etməkdə mənası olan elmi tapıntıları xüsusi nəzərə çarpdır. Monoqrafiyada felyeton janrı, xalqın sosial problemlərinin ifadəsində onun imkanları, Ü.Hacıbəyov gülüşünün içtimai mürdəricəsi sənətkarın yaradıcılıq məramını ifadə edən ən tipik nümunələr əsasında araşdırılır.

Tənqidin tehlilin başlıca prinsipi kimi, ədəbi prosesin faktlarını qiymətləndirərkən sosial və estetik amilin vəhdətinə müəllif müasir ədəbiyyatın nümunələrinə həsr etdiyi məqalələrində də ardıcıl, elmi prinsipə çevirir. Tənqidçinin R.Rza, M.Gülgün, Qabil, İ.Məlikzadə haqqında məqalələrində bunun professional həllinin şahidi olur. Xüsüsən M.Gülgünün poeziyası ətrafında düşüncələrində tənqidçinin poetik fikrin çalarlarını həssaslıqla duydugu, şerin içtimai tutumu ilə poetik ifadəsinin mənətiqini bağlılığını askara çıxarmaqda onun zövq və tehlil mədəniyyəti aydın seçilir. Müəllif M.Gülgünün poeziyasının emosional tesiri ilə belə bir içtimai nisqili bir daha xatirladır: «...eyni bir xalqın, eyni zamanda, həm yaxınlığı, həm də uzaqlığı işqli insani ideallara və ümumiyyətlə, insanların təbietinə ziddir, mənəvi-ictimai dörrdir».

Elçin mənsub olduğu tənqidçi nəslə içərisində öz yazi manerası, təhlil üsulu ilə tez seçilir. Onun bir tənqidçi kimi təhkiyəsində bədii qatların xüsusi yer tutması, təhlil prosesində tez-tez hasiyeə çıxmazı, müəllifin yaddaşında həkk olunmuş ibretmiz həyati detalların ustalıqla mətnə daxil edilməsi onun tənqidçi əsərlərinin dilinə axılıq getirir, oxucu ilə müəllif arasında canlı mütələməni təmin edir. Elçin tənqidin resenziya, portret, ocerk, icmal, esme, aqıq məktub, monoqrafiya və s. janrlarının ifade imkanlarından məhərətə istifadə edir, ədəbi tənqidimizin formal cütbərlər zənginləşməsi, daha əvvəl, mütəhərrik ifadə torzının nail olması üçün maraqlı axtarışlar aparır. Ümumiyyətlə, «Klassiklər və müasirlər» kitabı polemik, cəsaretli müasir nəzəri seviyyəli tənqidin diaЛОQUN dərin içtimai mənasını yaxşı ifadə edir.

1987

(«Ədəbiyyat və incəsənət»,  
25 sentyabr 1987)

obraz çox şeyi görür, çox xirdalıqları bir silsilə cümləyə siqışdırır bilir. Metn dünyaya belə yaxınlaşır. Yaxınlaşır ki, sonra da dünyanın fiziki «məntiqinə» sığmayan hadisəleri ortaya atanda onlar dünya inandırıcılığında, dünya içində görünsünler. Elçinin «Seçilmiş əsərlər»ində bu poetik başlangıç «Dəyişmə»dən sonra gələn «Qatar. Picasso. Latur. 1968» hekayəsində başlayır və o da sonrakı əsərlərə açar olur. Elçin çox önməli hallarda beddi bənzətməni zəif, sisqa sayır ve ona görə də bənzəyən tərəflər arasındaki məsafəni götürüb onları eynileşdirir, ona görə də «sanki», «elə bil ki» sözü ilə qurulan obrazların yerini «gercədən elə o cür olan tutur». Picasso'nun, Laturun tablolarındaki adamların əgər xatirələri, görüntüləri personajların gözünün qabağına gəlirsə, «sanki» gəlmir. Adamların özü doğrudan gəlib durur. Etyen Rasyonor, əgər bizdən kimi isə, çətin olsa da, ləyaqətli, yanımcıl hərəkət etməyə sövq edirse, nəyə görə onu «sankilərə», «guyalarla» yüngül, aldanışlı bir görünütyüə çevirək? Elçinin bu hekayəsindəki Picasso ile Laturun tablolarına «ə» sualından yox, «kim» sualından baxırlı. Beləliklə, yazıçı öz əsərlərinin necə qəvrənləşməsini programını verir.

«Talvar» hekayəsində möcüzə baş verir. Əliabbas kişi ölü, Balacaxanının qapısı ağızında düzəldiyi talvar yarımqıq qalır. Ancaq səhərisi məhəllə camaati görürler ki, orada çox yaraşıqlı bir talvar uca lib. Camaat arasında belə şayiq gozir ki, «Əliabbas kişisinin çəkic-mışarı, rəndə-kəlbətinə gece öz-özüne gəlib ustanın yarımqıq qalmış işini qurtarıblar». Eyni ilə «Mahmud və Məryəm» romanında Sazlı Abdullanın sazi onun boynu vurulandan sonra başlayır öz-özünə calmağa.

«Dəyişmə», «Qatar. Picasso. Latur. 1968», «Talvar» hekayelerində ortaya çıxan fantastik qoribəliklər iki cildliyin axırınacan ritmik şəkildə tekrarlanır. Və nəhayət, «Ağ dəvə» romanında oxucunu kövrəldəcək səhnəyə gətirib çıxarır. XX əsr Bakusunun özündə belə qeyri-adi görünən sevgi ilə bir-birinə bağlanmış Gülağa və Sona... Əri davada ölü, qadın isə heç cüre buna inanmir və bir gün gecə dəli olmadığını doqquq bilən Sona, -yazıcı biza də inandırır, -çiyinlərində ərinin əllərini dyrur. Gülağa fotosəkildən çıxıb Sonasının yanına düşür. Mən istəmirəm bunu alleqoriya kimi yozum, ideya axtarırm. Bir onu bilişim ki, qabaqcə Sonanın dərdini bütün ağırlığı ilə öz ürəyimde yaşayıram və Gülağamın fotosəkildən çıxıb dünyaya geldiyini görəndə bu metaforaya oxşamayan vəziyyət metaforaya da oxşamadığı üçün məni ovundurur. Hansımız istəmirik ki, bizdən sonra qalanlar üçün heykəl kimi, şəkil kimi yox, sağ adam kimi qalaq. Herçənd

yaddan çıxarıraq ki, bunun üçün istəmək azdır, özünü başqalarının dünyasında ən aşırı oxlaq, ən aşırı sevgi ilə gerçəkləşdirmək lazımdır.

Elçinin yaratdığı dünya obrazında ola bilənlərin çıxoluğu ilə dolğunlaşmış varlıq «ħə»-«yxo» birmənalılığından, dayaz aydınlığından çıxan süjet gedişləri, xarakter çevrimləri, davranış sonucları verir. Elçin, bütünlükde, metni gözlənilməz dönüşə qurmağı sevir. Qabaqca oxucunu müəyyən ədəbi qəliblərin biçimində öyrəşdirir ki, sonra da qəfildən onları pozsun. Beləliklə, oxucunun müqavimət göstərməyə «qızışdırır» ki, yenməyə bir maneə olsun. Bizim hamımızın psixikamızın derinliyində ovçu olub izləmə həvəsi var. İzləyən zaman yanılmaq, aldanmaq isə bu həvəsi sönməyə qoymur. Yaxşı sonat əsərləri qəvrəyicisini özünə şiddətlə maraqla bağlamaq üçün bu həvəsi sönməyə qoymayan vəziyyətlər yaradır.

«Baladadaş toy hamamı» hekayəsində Baladadaş əlinə tüsəngi götürüb sağdışını qabağına salanda bütün məhəllə camaati və biz oxucular da gözleyirik ki, o, gedir toy hamamını pozmaq isteyən hamam müdürü Ələkbəri silah gücünə məcbur etməyə. Baladadaş isə dostunu qabağına salıb dənizin qırığına götürir. Dənizdə cımmayı toy hamamı simvoluna çevirir və bütün məhəllə camaati bu əvvəzləmənin doğruluğuna, gözləliyinə inanaraq, əmənlərə qoşulurlar. Əslində, Baladadaş poetik naturaya xas şairanə tapıntı ilə məhəllə dünyasının simvollar sistemini çərçivəcə genisləndirir.

Eyni «Ayaqqabı» hekayəsində Bobir gələcək mədəni yaşayış yanğısı ilə restoranda ofisiant işləyəndə özünü düzgün, səliqəli, dayaz dünya anlamı ilə çərçivələnən, biçilən davranışlarla məhdudlaşdırır. Sonra isə bütün bu səliqəni darmadağın edən horokötlər edir restoranda. Gözənləməz olan odur ki, nə Bəbirin özünün ağlına gəldi ki, onda belə xasiyyət var, nə də belə üşyankar horokötlər üçün üzdə elə bir səbəb olur.

«On ildən sonra» hekayəsində ictimai məkanın ayrı-ayrı qütbüldənən ailelərdən çıxmış yeniyetmə oğlanla yeniyetmə qızın (Sənubərin) sevgisi verilir. Sənubərin ailə vəziyyəti həm dolanışığına, həm də mədəni səviyyəsinə görə oğlaninkindən xeyli aşağıda durur. Sənubərin sevgisinin gücündə hamımız inanırıq. Artıq çoxdan işlənənəkənən ədəbi qəlibə görə bu sevgiyə xəyanəti oğlanдан gözlöyirik. Bu xəyanətdən hansı idəyaların çıxacağımı isə irəlicədən tapmaq çətin deyil: «korlanmağa qarşı sədo, kasib həyat tərzinin mənəvi gücü daha çox olur». Pulun, yaxşı vəzifələr ardınca qaçmağın adamı korlamanın hamımız damışırıq. Mən gözlöyirdim ki, Elçin bu əski idəyənən sadəcə yeni materialda yoxlamaq üçün hekayesini düzəldidib. Süjet isə

xeyle tərs nəticələr verir. Sənubər çox asanca Ağahüseyinə nişanlanır və oğlana olan duyularından yüngüllükə ayrıılır. Və Elçini bu hekayədə mərhumiyyətli yaşayışın, mədəni qılığın mənəvi tehlükələri məraqlandırır. Yazıçı burada da «xə-yox» cavablarının dayaz aydınlığını dan qaçır. Çünkü burada əger pis dolanışığın mənəviyyatlılaşdırıcı tehlükəsini görürsə, «Mahmud və Məryəm» romanında Mahmudun tarbiyəcisi Sofinin taleyində var-dövlətin insan əxlaqi qarşısında gücsizlüğünü göstərir. Sofi Mahmudu atıb gedir, ona çatacaq qızıldan, daş-qışdan böyük dövlət sahibi olur, qadınlarla dolu əylənceli həyət keçirir, ancaq yenə də etdiyi xəyanətin ağrısı onun alın yazısı olur.

Orta əsr buna cavab tapa bilmirdi: əsl sufi kasib, zahid olmalıdır, yoxsa var-dövlətlə də ola bilər? Markes isə demişdi ki, mənim milyon pulum bankdadır, mənəviyyatımda yox. Məsələ nə abstrakt pulda, nə də pulsuzluqdadır. Yaxşı dolanışqla mənəvi fəallıq bir yerde olanda problem də ortadan götürürül.

Elçinin nəsirdə gözlenilməz süjet dönmələri, obraz çevriləməsi gözlenməz olduqları üçün də, oxucunun şüurunu fəallaşdırıqları üçün də hərdən mübahisə vəziyyətləri törədir. Düzü, xüsusilə hekayə və povestlərində əsərin söylənişi «bizimlə səhbət» xarakteri daşıyır. Səhbət var ki, sənə nəsə deyib-bildirir, vessalam! Səhbət də var ki, nəsə deyə-deyə bir də görürsen, öz sesi, öz ritmi, öz intonasiyası ilə səni dərin düşüncələrə salır. Elçin nəsirinin söyləmə, səhbət tərzi tez-tez belə bir magik təsir qazanır. Ancaq bəzən oxucuya səhbət oxumu ilə səhbətləşmə vəziyyəti yaradır və bu zaman mübahisə üçün də əsaslar ortaya çıxır. Ümumiyyətə, həyatın adından, adı şurun istekləri, etdikləri adından bədii əsərlə mübahisə etmək arasdırıcı üçün də lazımlı bir işdir. Həyatın mənəti ilə bədii mətnin irəli sürdüyü idcəyaları danan arqumentləri tapmaq və sonra da bədii əsərin adından bu arqumentlərə cavab axtarmaq xeyle maraqlıdır. «Şuşaya duman gəlib» hekayesində həm süjet, həm də xarakter qatında gözlenilməz dönüş baş verir. Gənc bir oğlan olan Cavanşir ki, heç cürə Şuşa dünyasına uyuşa bilmir, ürəyi Moskvada dostları ilə vaxtını keçirmək isteyir, Balzakın toriflədiyi yaşıda olan, çox emansipa etmiş yarısaqlı, intellektual Mədinə xanımla tanış olur. Axırdı issə gecə vaxtı Mədinə xanım məqsədi ona və bize aydın olan bir istəklə Cavanşiri otağına çağırır. Və bu zaman da gözlenilməz dönüş olur. Cavanşir ən gərgin psixoloji durumda Mədinə xanının onu gözleyən pəncəresinə baxır və birdən dönüb oradan uzaqlaşır. Mənə bu hərəkətin Cavanşırıla bağlı motivləri nə aydın, nə doğ-

ruçul göründü. Cavanşir elə də «ana uşağı» deyil, yan-yörəmdəki Cavanşırılara baxıram, onların heç birində görmürem ki, Mədinə xanımlara qarşı hansı əxlaqi yüksəkliklərdən isə gelən yasaqlar var. Gündəlik dünyada gənclər arasında sevgi macerasına düşmək istəyi dəf olunmaz bir arzudur. Əxlaq, mənəviyyat fəallığı bu sahədə xeyle ziifləyib, ona görə də bu münasibetlərdə istənilən qədər elə söz-söhbət, hərəkətlərə rast gəlmək olur ki, əxlaq ölçüləri fəal olsayıdı, onlar ləyaqətsizlik kimi unatdırırdı adamı. Kim gəncliyində sevgi macəralarını danışmayıb? Cox az adam! Bəs belədirse, dünyanın adından mən necə Cavanşırın hərəkətinə inanı bilərəm? Sualdan sonra, bu səfər, hekayənin tərəfindən düşüməyə başladım və geldim çıxımdı ideal probleminə. Nə olsun ki, Cavanşırın hərəkəti çıxluğun hərəkətinə uyğun deyil. İngilis ədəbiyyatı centləmə kodeksini formalasdıranda həyata yamsılamırırdı, ərdəmli, ləyaqətli adam, kişi obrazını həyata yaymaq isteyirdi. İndi bizim də böyük ehtiyacımız var ki, ədəbiyyat gənclərə əxlaqdandışan görünən sahələrde belə əxlaqi fəallığın əhəmiyyətini açın. Ancaq, sözsüz, bunun üçün ədəbiyyat cavansırları o qədər heyranedici etməlidir ki, onun nümunəsi da tosırı olsun.

«Mahmud və Məryəm» romanının oxunuşunda yeni bir sual yarandı: Mahmudun düşüncə və duygularında ölüm problemi qarşısına çıxanda sarsıntı baş verir. Əger hamı öləcəksə, hər kəsin canatılmaları, etdikləri, istədikləri axırdı heçlikdə yox olduğu üçün dəyərini itirir. Mahmudun bu düşüncələri, düzü, mənə anaxorizm kimi göründü. Orta əsr adamları üçün ölüm fenomeni belə qorxulu, mənasızlaşdırıcı olmamalıydı. Allaha inam, o biri dünyaya inam bu dünyaya da mənə verirdi və ölümən qorxuncu yoxluğu alırdı. «Mahmud və Məryəm» romanında zaman problemi çox mühüm problem olur və bu problemin ortaya atıldığı ilə şübhə olduğunu, romanda öz sualıma cavablar tapdim. Əslində, orta çağda əger ölü üstündə, şəriətin yasağına baxmayaraq, adamlar ağlayırdırlarsa, bu onu göstərir ki, hətta Allaha inam da ölümün həçləriciliyini çıxluq üçün yox etmirdi. Handa ki, Mahmud kimi gənclər ola-

Zaman ən qədimlərdən bəri insani düşündürən çətin məsələlərə dəndir. Şüur kimi zamanı da birbaşa görmək olmur, əl ilə yoxlaya bilmirsen. Gözümüzə görünən zamanın nöticələridir, yəni hərəkət və dəyişilərlərdir.

«Mahmud və Məryəm» romanında Mahmud Budda kimi evdən çıxır və Zamana düşür. Orta çağ ədəbiyyatında, fəlsəfəsində yol fizi ki və ya mənəvi yola çıxmanın, səyahətin simvolu, ən görklü hadiso-

## REPRESSİYADAN DURĞUNLUĞA DOĞRU

Müasir nərimizin görkəmli nümayəndələrindən Elçinin yeni romanının adını – «Ölüm hökmü»nü görən kimi düşündüm: yəqin divan-məhkəmə qurulacaq, kimlərəsə haqq-nahaq ölüm hökmü oxunacaq... Sonra gördüm ki, yox, yanılmışam, burda nə məhkəmə qurulur, nə «Qalxın, hakim gəlir!» –nidər eşidilir, nə də qarmaqarışq salon uğultuları, hıçırıq və göz yaşları içinde qəfil silli kimi qulağının dibində ölüm hökmü seslənir. Amma, qəribədir, sən, oxucu kimi, əsər boyu sözünü mənəvi-fiziki sıxıntılar, ağrılar və işgəncələr, böhtən və iftiralar, psixi sarsıntılar içində hiss eləyirsin, hətta son illərdən-durğunluq dövründə danişan səhifələrdə belə, səni otuzuncu illərin-repressiya dövrünün məşəqqət dolu havası vurur, çünki fəsilər-səhifələr – arada əlli il olsa da, qoşu-qonşuyadır.

\*\*\*

... Mötəbər yiğincaqların birində, rayon fəalları iclasında qəbiristanlıq-idarəsinin müdürü Əbdül Qafarzadə gur-gur guruldaya-guruldaya qəbiristanlıqda planın (!) ildən-ilə necə artıqlaması ilə ödənilməsi (1980-84-cü illərdə 430 mindən 770 minə çatdırılıb!) haqda alqışlar altında kürsüdən raportlar verir, rayon rəhbərləri onu neçə-neçə taşkilata nümunə kimi göstərir; halbuki bu idarədə cəmi beş dəfn mərasimi əvvəzinə sənədlərdə 25-i qeyd olunub; müdir özündən ölü adları, ölü ünvanları yazdırır və dövlətin də kassasına pulu öz cibindən keçirdir (qəbiristanlıqda onun saysız-hesabsız golir sahisi olduğundan yalançı planlarla kimlərinə gözünə kül üfürmək, nümunə göstərilmək ona hava, su kimi gərkədir!), illik planı da hemişə «geninə-boluna» yerinə yetirir, idarə «hər il keçici Qirmizi bayraq, cürbəcür fəxri fərmanlar alı...»

Bu, durğunluq-özünəvurğunluq dövrünün ağ yalan, gözqamaşdırıcı təmtəraq üstündə qurulmuş illüziyalarından biri...

... Dələduz həkim Nəcəf Ağayeviç, «beynəlmiləçi ailəsin» hər addımباşı göze soxmaqla öz işini görür-eyvanını olduğuna, tez-tələsik şüsbənd elətdirir, narazılığın, şikayətin qarşısını almaq üçün avantürist bir yola əl atır-Brejnev'in iri portretini və onun Bakıya gəlişə bağlı nəhəng şüərlərdən birini şüsbəndin üstüne vurdurur...

lərindəndir. Gələcək bilginlər, müdriklər yola çıxıb məkanı, zamanı keçə-keçə mənəvi dolğunluq qazanırlar. Ancaq Elçinin romanı bu xətti xeyli başqalaşdırır. «Əsl və Kərəm» dastanında Kərəmin yola çıxməsi Əsl üzündür və o, axıracan da Əslini deyib gedir. Bütün mənələr onun sevgisine sınaqdır. «Mahmud və Məryəm» əger bunu təkrar etsəyi, romanın yazılması da monasını itirardi. Elçinin əsorində Zaman Mahmudu o qədər ağrılarla, dərdə yükləyir ki, onu «qəm karvanına» çevirir. Deyəsən, sevmek pafosu dastandakı birinciliyini burada itirməyə başlayır. Mahmud özünün gələcəyinə dünya dərdlərini toplaya-toplaya gedir. Zaman onu varlıq yüksək ilə yükleyir, axırdı onun canına od salan ab aşığından çox «qəm karvanının» ahi olur. Elçin poetikasına xas olan yarımkəcidişlər, onlara ola bilənlərin yüklənməsi, psixoloji durumların «nəsələrlə» dolması, – bütün bunlar hamısı varlığın ağır bir yük olmasına bütün yönlərdə bildirməyə, duydurmağa xidmət edir. Zaman da boş axar deyil. Zaman özü ağırqliqla doludur. Zamanın hər nöqtəsində keçmişə, gələcəyə aparan hadisələr, nəsnələr toplanmışdır. Ona görə də «Mahmud və Məryəm» romanının zaman strukturu xeyli mürəkkəbdir. Nəsə olur və onun tarixi, açımı bizi keçmişə aparır. Romanda öz məna şiddetinə görə Çingiz Aytmatovun manqurt pritçasını xaturladan əhvalat da var. Oxuyanlar bunu imam adları verilmiş qardaşların qırğınimda yaxşı görəcəklər.

Elçinin bu əsərində o qədər tapıntılar var ki, onları haçansa geniş şəkildə araşdırmaq lazım gələcək. Hər şey qalsın quraq, bir cümlə içində tapıntıntı götürək: psixoloji güzil keçidlər zidd duyğuların qarışığı ilə dolu Ceyran əhvalatını yada salaq. Ceyran baş götürür ən gözlənilməz hərəkət edir, hər şeyini atıb mehtər Coşerlə qaçır və bu əhvalat bir cümlə ilə qurtarır: «Ceyran belə Ceyran idi». Bu cümləni deyən Elçininin sənində aşiq səsi var, onlara ürək genişliyi ilə baxan müdriklik var və bir də ağıyanə jest var. Hamisi da balaca cümlənin içində siğışır.

Zamanın gedərində varlıqla yüklənmiş Mahmud birdən usaqlığın, ilkinliyin həsrətini çəkir, varlıq yükündən qurtuluşun hemişəlik orda qaldığını görür. Keçmişə bu nisgil «Ağ dəvə» romanının da pafosudur. Bir də geri dönməyəcək köhnə məhəllə dünyasının romani söyləyen nisgil ilə yadına salır. Və indi fikirləşdim ki, Elçinin «Seçilmiş əsərlərinin» məni özünə çəkon dünyasından ayrılanan sonra cyni nisgili duymuşdum.

1988

(«Ədəbiyyat və incəsənat», 1 aprel 1988)

Bunlar 70-ci illerin acınlacaqlı mənzərələrindəndir.

... Məktəb direktoru, «şəxsen Bağırov yoldaşın» yerlisи, «şəxqliq dostu» olan Ələsgər müəllimin 10 yaşlı qızı Arzunun ad günü keçirilərkən, məclisdəkiləri psixoloji cəhətdən sarsıdan bir əhvalat baş verir: yaltaq, satqın müəllimlərdən biri-Xıdır tamadınan sözünü ağzında qoyub «səbəbkərin», yeni Arzunun yox, «xalq atası» Stalinin, sora da, onun dalınca, ara vermədən, «xalq atasının» sədaqətli silahdaşı Bağırovun şərefinə dalbadal iki sağlam deyir, Xosrov müəllim döze bilmeyib Arzunun sağlamını təklif eləyəndə...məclisin üstüne su ələndi...

Ələsgər müəllim gözəlce bılır ki, onun evində keçirilən bu məclisdəki biabırılıq mütləq, lap elə günü sabahdan, bəlkə də bu gecə, «ORA» çatdırılacaq, nəticədə nə Xosrov müəllimi, nə də heç kəsi yox, onun özünü damlayacaqlar; odur ki, hamını qabaqlayıb... özü «danos» yazar, kimin, Ələsgər müəllim kimi abırlı, vicdanlı bir adamın belə alçaqlıq eləyecəyinə oxucu inanmaq belə istəməzdidi. Amma, dərinə gedəndə heç kəsi qınamaq olmur, bircə dəhşətli dövər, hər gecəsindən, gündüzündən, saatından, dəqiqosundən qan iyi, ölüm, satqınlıq qorxusunu gələn Zamanı nifret eləyirsən.

Stalinin kollektivləşmə siyaseti şərafına oğlunun adını Kolxozi qoyan Əflatun müəllim həmişə kimisə qaralamaq, kimisə ifşa eləməkələ məşguldur; bir məktəbdə cəmi iki nəfərin-Sorbon universitetini əla bitirmiş torcuməci Muğanlinskinin və Moskvada Qırmızı Professurunu qurtarır gəlmış Fərid Şirinlinin ifşa olunması onu çox narahat edir: «Bax, Ələsgər müəllim, kolxozi planı artıqlamış ilə doldurur, ancaq biz düşməni ifşa etmirik! Bunu bağışlamaq olar bize? Adımızı da bolşevik qoymuşuq!...»

Bunlar isə 30-cu illerin, represiyalar dövrünün müdhiş mənzərləridir...

\*\*\*

30-cu illər, 70-ci illər...

Yazıcı Elçinin ustalığı burasındadır ki, bir-birindən uzaq zaman məsafəsində dayanan bu dövrləri bir-birilə bağlıyan telləri, psixoloji dəqiqiliyeklə çözəleyə-cözələyə insan münasibətlərinin mürekkeb, ziddiyətli, bazən heç bir məntiqə siğmayan anlaşılmaz qatllarına enir, mühitin, zamanın öz havasında yanib qovrula-qovrula yetişən, onun bir hissəciyinə, vintciyinə çevrilən insanın gücsüzlüğünə, acizliyinə

acıyır, o biri yandan da Əbdül Qafarzadənin üzvü olduğu mafianın zirehini yarıb keçməyin qeyri mümkünlüyünü göstərir.

«Ölüm hökmü», man deyərdim ki, Zaman haqqda pamphletdir; romanı oxuduqca Zamanın, mühitin yetişdirdiyi, özünü aydan arı, sudan duru göstərmək üçün cildən-cildə, dondan-dona girən çeşid-çəşid müxtəlif talelər gözümüz öündən gəlib keçir-biz onları lap yaxından görürük, gözlerinin rənginə qədər görürük, damarlarından axan qanın isti-soyuqluğuna, o qanın mənəvi qruplarına qədər duyuruq. Amma bir iş de var ki, cilddən-cildə, dondan-dona girən o insanların, necə deyərlər, **materialını** Zaman özü hazırlayıb, onlar hamisi indi özünə qənim kəsilen Zamanın öz məhsullarıdır!

İrihcəmli, çoxplanlı (hətta bəzi fəsilər-bölmələr o qədər maraqlıdır ki, sanki roman içinde povest oxuyursan) əsəri birnəfəsə oxuyub qurtarırsan, dövrün müdhiş havası üz-gözünü qarsalaya-qarsalaya fikirləşirsin: Bu əsər nə haqqdadır? Bu, hansı ölüm hökmüdür? Əsərdə konkret, yerli-taşvir olunmuş ölüm hökmü gözümüzün qabağına gəlmir. Demək, «Ölüm hökmü» şərti addı; bu, dövründən, zamanından, mühitindən, cəmiyyətindən asılı olmayaq, İnsana qarşı çevrilmiş her hansı amansızlığı, vəhşiliyə, mənəvi korroziyaya, her addımda parçalanıb dağilan mənəvi ekologiyaya qarşı ölüm hökmüdür, yazıcının ittihamı, nifret hökmüdür...

Elə bu yerdəcə ağlıma bir fikir gəldi: repressiya dövrünü beləcə bütün amansızlığı, dəhşətləri ilə açıb göstərən bu əsər, neçə il bundan əvvəl, cəmiyyətimiz Demokratiya, Aşkarlıq, Yenidənqurma işığından məhrum olduğu illərə yazılıydı, yazıcının özünü mənəvi sıxıntı içində sarsıtmazdılar mı?

Bayaqki fikrimə qayıdıram: cilddən-cildə, dondan-dona girən bu adamların materialını Zaman özü hazırlayıb. Zamanın öz məhsullarından biri, bəlkə də birincisi romanda Əbdül Qafarzadədir. O, son dərəcədə güclü, mürekkeb adamdır. İlk baxışda sadəliyi, xeyirxahlığı, əliaçıqlığı, nəcibliyi də var, (əslində-maskalanmış nanəciblik!) hətta o qədər sadədir ki, idarəyə avtobusla gəlib-gedir axı, aylığı 135 manat olan Qafarzadə taksilərə gözgötüri pul səpoləyə bilməz! O qədər «təvəzükardır» ki, illerle bir kostyum geyirson demə, bir yox, bir ölçüdə, bir rəngdə alınmış bir neçə dəst kostumu dəyişə-dəyişə geyinməklə gözə kül üfürür. Lazım gələndə pulları geninə-boluna elə səpoləyir ki, qarşidakı admanın gözü kəlləsinə çıxır, aşnası Rozanın yolunda pula saman deyir, könlünə kamaça düdüyü üçün əlaltısı

Vasilinin kömeyilə Moskvaya, mehmanxanaya Bakidan kamançaçı götürürdür, bir-iki saatlıq çalışmasına görə ona ne az, ne çox, on dənə şax yüzlük verir; həkim-professor Mürsəlbəyliyən xəstəliyi ilə bağlı xoş söz eşitdiyi üçün onun xalatının döş cibinə üç dənə şax yüzlük basır... İşçilərin hamisini gün ağlayır, xeyirxahlıq gösterir, *çünki hamisi onun nökəri, xidmətçisi, əlaltıdır...* O, hər seydən, hətta heç nədən belə, pul çıxarmağı, pul qoparmağı bacarır; molladan da «dolya» alır, qarovalıçdan, qəbirqazan alkopoliklərdən, pul qazanmaq üçün axşamlar taksilərdə yolumu bura salan fahişələrdən, qumarbazlardan! Hətta mərqnın otağını texnikum tələbələrinə kirayəye verir. Qəbiristanlıq «uçastkovusu» da ona xidmət edir, hətta oranın biçarə tulası Gicbəsər də...

Romanda qəbiristanlıq şərti, simvolik təsərrüfatdır-əslində, bala-  
ca, mikrocəmiyyətdir...

İtin-Gicbəsərin başına gələnlər onu «Tülü gəldi Qəbiristan-  
lığı»ndan ilim-ilim itməyə, didərgin düşməyə məcbur edir. İtin, intu-  
itiv də olsa, buradan baş götürüb qaçması, axırdı dəmir yolu üstündə  
intihar eləməsi Qafarzadə mühitinə nifretimizi daha artırır: de-  
mək, orada nəinki insan, heç tula da nəfəs ala bilmir. Bu zavallı iti za-  
lim insanların qovhaqovu, özündən güclülerin hər addimbaşı onu  
əzizdirməsi, qurucu bud sümüyüňü də ona çox görməsi axırdı Gicbə-  
səri özünə qədər eləməyə aparır çıxarıır.

Əsər beləcə bir mənali sonluqla bitir...

Qafarzadədə hər cür sıfət var; onu hədələyən əlaltı Buruna (Soltanmurada) deyir ki, «O yeka burunu var, ha, sən ölüsan, onu et  
maşınından keçirtdirib yedirdərəm arvaduva, uşaqlaruvu!» Onun  
hökümənə yaxşı bolən Soltanmurad-nəhəng Soltanmurad pişik  
kimi bürüşə-bürüşə dal-dalı çəkilir... O qədər harınlaşmış ki, pullarını,  
qızıllarını, brilyantlarını gizlətməyə yer tapmır, axırdı cavanca oğlu-  
nun təzəcə qazılmış qobırında basdırır.

Əbdül Qafarzadə bu günün min bir yollarla-kanallarla bir-birinə  
bağlı olan mafiyalarının tipik nümayəndəsidir; özi də tek deyil, və-  
zifa sahibləri, o cümlədən, icrakomun sədri Fərid Kazımlı da bu ma-  
fiyanın üzvüdür...

Qafarzadə müəllif ilk oxunuşda yorucu görünən təfərrüatlara va-  
rr-çoxlu rəqəm götürir, konkret faktlar göstərir, bu rəqəmlərin vahim-  
əsi adamları əzir, sarsıdır, heyrotləndirir-beləcə, yazıçı, sən demə, bi-  
lərəkdən artıq təfərrüatlara varırmış! Biz belə rəqəmlərlə, təfərrüat-

larla romanın bir neçə yerində rastlaşıraq. Hadrutdakı taun vahiməsinin təsvirində, professor Zilberin «yxalarla» çatdırıldığı quru, sxematik, yorucu faktlarda-sən demə, o quruluş, sxematiplik də müdhişliyin mənəzərəsini bütün dehşətlərlə yaratmaq üçünmiş...

Romanın bir məziyyətini də xüsusi qeyd etməyə dəyər: müəllif çoxplanlı, çoxqatlı əsərinin müstəqil fəsilərini, bölmələrini (onların hərəsənin öz adı, öz sərlövhəsi var) ustalıqla əlaqələndirir, özü de təkcə obrazlarla, müştərek əhvalatlarla yox, xarakterlərin tale oxşarlığı, bədbəxtlik, xoşbəxtlik dərəccəsi (əslində, əsərdə bizim anladığımız mənənə xoşbəxt adam yoxdu...) ilə. Romanın maraqlı, faciəli qəhrəmanlarından olan Xosrov müəllimin bu dünyada, bu həyət达 heç nəye alışa bilməyen, addimbaşı xoşagelməz əhvalatlarla üzləşən mağmın tələbə Murad İldirimli ilə bir balaca həyatda qapı-qapıya kirayənişin olması heç də təsadüfi deyil; onların, elə bil, necə deyərlər, tale qohumluğu var, hərəsi özüne görə bədbəxtid, bircə fərqlə-Xosrov müəllimin mənəni ağrıları dözülməz xatirələrə, başına gəlmiş müsibətlərə bağlıdırsa, yəni bu ağrılar onun keçmişdirse bunlara bənzer ağrı-acıclar tələbəni indi-indi yaxalayır, çoxusu da onu hələ qabaqda gözləyir...

Xosrov müəllim dünyanın, adamların hər üzünü gördüyündən heç nə onu özündən çıxarmır, elə bil onun hissələri daşlaşır, *çünki xər-  
dən Xosrov müəllimə elə gəlirdi ki, uzun illər boyu yaşıdagı ömrü  
əslində ikinci ömürdür*, yəni ona elə gəlirdi ki, haçansa bir dəfə də bu  
dünyada yaşayıb, indi ikinci dəfədi özür sürür...» Başına gələn  
müsibətlər Kislovodskda Xosrov müəllimə aman vermır, o, küçədən  
keçən adamlara baxdıqca, nə zamansı gördüyü, gülərlə üz-üzə gol-  
diyi çəşid-çəşid adamları xatırlayıb, onların, bu tanımıǵı adamların  
hərəsi Xosrov müəllimin ürəyində bir sırkı, anlaşılmaz hiss oyadır;  
taun vaxtı tonqalda yandırılmış arvadının, uşaqlarının-6 yaşlı Cəferin,  
4 yaşlı Aslanın, 2 yaşlı Azərin xəyalı gözündən çıkmır, elə bu xəyal  
arkasından dünyaya, adamlara baxdıqca bütün hissələri korşalır, ürəyi  
daşa döñür. Zamanın əlilə onun psixikasının pozulması təbii detallarla  
açılır. Kimsəsiz, arxasında Xədice arvada qəbiristanlıqdə rüşvətsiz yer  
ayırmaq istəməyen Qafarzadənin yanında da o məşəqqətli taun ton-  
qalının alovları gözünün qabığına gəlir və müdirlərin üstünə atılıb onu  
boğmaq cəhdli bir göz qırpmında baş verir...

30-cu illərin müsibəti içindən keçənlərdən təkcə Xosrov müəllim  
bizim günlərdə yaşayır; sixila-sixila, sanki bu dünyaya gəlməsini gü-

nah saya-saya yaşayan istedadlı cavan yazarı Murad İldirimi ele bil, onun kölgəsidir. Aşkarca hiss olunur ki, bu dünya Muradi da Xosrov kimi çok bərkə-bəsa salacaq, ancaq onun çəkdikləri Xosrovunkularla müqayisədə hələlik heç nədir. Murad Muxtar Xudavəndə kimi küt redaktorları Mürşid Gülcəhani kimi «adi təfərründə olmayan» primitiv yazıçıların qabağından baş əyə-əyə keçməlidir, yoxsa, onu ədəbiyatın həndəvərinə yaxın qoymayaçalar. Ruhunda, hissində barış-mazlıq, saflıq yaşayan Murad birdən-birə, gözlenilməden oxucunun gözündən düşür: o, Qafarzadə haqqda tərif dolu oçerk yazan alçaq Muxtar Xudavəndəye yaltaqlanır, yalmalı ki, burda, qəbiristanlıqdə Xədicə arvada qəbir yeri ala bilsin; tələbə yaxşıca anlayır ki, həyətə «elibos» qayıtsa, yeni qəbir yeri ala bilməsə, onun üzüna tüpürəcəklər, odur ki, özü öz üzüna tüpür... «hər şey keçib gedər» həkayəsini yazmış Murad bələ hesab edir ki, bu da keçib gedəcək... Yox, hara keçib gedir—sonralar Muradi sıxıqca sıxacaq, onu öz gözündən salacaq...

Bax, adamları mühit beləcə alçaldır, ya kiminse gözündən, ya da öz gözündən salır!

Elçin bu konsepsiyanı əsər boyu ustalıqla aparır; vəziyyətdən vəziyyətə, psixoloji məqamdan-məqama düşdükçə adamların min bir üzü açılır, sən demə, bu üzler astarından betəmiş, sən demə, bu üzler elə anadangəlmə imiş! Əslində bunlar da mühitin mənəvi cəhətdən ifsic etdiyi adamlardır.

Cox qəribədir, biz bu «şikəstlər» nifret elə bilmirik, bizim onlara yaziğimiz gelir: Ələsgər müəllimə də, Xıdır müəllimə də, Gülcəhaniyə də, Xudavəndəyə də, hətta az qala Arzuya... valideynlərini lənətləyen, Zamanın pioneri Arzu atasını divara direyir ki, gərk evdə divar qəzeti buraxam, hər şeyi açıb yazam, xalq düşmənərləni öz əlimlə, öz qələmimlə ifşa eləyim. «Kimə nifret edirsen?» sualına cavabında o, H.Cavidin, A.M.Şərifzadənin, M.Müşfiqin, Ü.Rəcəbin, Y.V.Çəmənzəminlinin və başqalarının adlarını çəkir, çünki «onlar sovet pionerlərinin həyatını məhv etmək istəyirdilər!!!» (kursiv bizimdir — İ.İ.). Bir zamanlar böyük-böyük ideallardan danişan stalinçi Arzu, sonralar «Baki-Kislavodsk» qatarında bələdqi işləyir, pozulub, nanəcib bir adamə əvvəlib. Bu nanəcib adamın da bu kökə düşməsində günahkar mühit olub...

Bir zaman Xosrovu görünənməş bir məhəbbətlə sevən Güzərin Xosrov tutulandan sonra heç bir tərəddüd elemədən sürücüyə qoşulub Dərbəndə qəçməsi da psixoloji cəhətdən asaslandırılıb...

Ölümçül vəziyyətdə, mənəvi-psixi sarsıntıının ən kritik anında həbsxana divarları arasında hamının Hamlet kimi tanıdığı, sevdiyi aktyoru «xalq düşmənləri» qarşısında «Olum, ya ölüm?» monoloqu-nu söyleməsi (bu, əserin on təsiri sehnələrindən biridir), monoloqu ayrı-ayrı hissələri arasında həbsxana məşqötürərinin verilməsi bir-birini psixoloji cəhətdən cələ tamamlayır ki, elə bil böyük Şekspir Hamletin ölməz monoloquunu məhz beləcə yazmış!

\*\*\*

Romanın yadda qalan, oxucunu sarsıdan fəsillərindən biri «Tonqal» adlanır. 1929-cu ildə Hadrutda baş vermiş təbii fəlakətin—taunun fonunda insanları birləşdirən kədərin böyüklüyü, ağrısı, nəsil-nəsil unudulmayan faciəsi...

Hadrutun altı kilometrliyində, dalda, kalafa kimi bir yerdə qalanmış nəhəng tonqalda taundan önlərin gizləcə yandırılması, sümük, cəsəd qoxulu bu tonqala «tamaşa» eləyənlərin, hücum çəkib qohum-əqrəbasının meyidini xilas etmək istəyənlərdən onu qoruyan əsgərlərin, professor Zilberin, çəkist Murad İldirimlərin (tələbə Muradin babasının), Xosrov müəlliminin qeyriddiyi hissələr, sağalmaz xəstəliyə tutulmuş, onsu da gec-tez yandırılacağına gözəlcə bilən çəkistin əvvəlcə öz atını vurması, sonra da bircə anın içində özünü tapança ilə vurub tonqala atılması—bütün bunlar yaddımızda silinməz izlər qoyur. Bu parçanı həyəcansız oxumaq olmur.

... O əlli nəfər qızıl əsgər sözü bir yero qoymadan, sövq-təbii arxalarını tonqala təref çevirmişi; ona görə yox ki, tonqalı mühafizə edirdilər və qaranlığa baxırdılar ki, bu təroflərə yaxınlaşan başqa adam olmasın; ona görə ki, tonqala baxa bilmirdilər, tonqaldan golən yaniq et və sümük qoxusuna cavan əsgərlərə elə gəlirdi ki, çirtildən, sos salan sümüklərdir.

Bayaq adını çəkdiyim başqa bir epizod:

Arzunun ad gündündən sonra məktəb direktoru Ələsgər müəllimin, Əflatun, Xıdır, Xosrov və başqa müəllimlərin bir-birindən xəbərsiz keçirdiyi hissələr elə təbiiidir ki, elə bil, onlar bizi—oxucuya «hesabat» verməklə hərəsi (Xosrov müəllimdən başqa) öz alçaqlığına bir cür haqq qazandırmaq istəyir. Büyyük Tolstoyun sözü ilə desək, burda obrazların hərəsi bir cür bədbəxtidir. Onların arasında on çox sarsılan Ələsgər müəllimidir. Arzu Ələsgər müəllimə—atasına deyir ki, Xosrov müəllim Bağırov yoldaşın şərafına içmediyin görə onu divar qoza-

tində tənqid edəcəyəm O, atasını da tənbəh eleyir: «Sən dedin ki, Arzu özümüzkündür, onun sağlığına sonra içərik. Belə çıxır ki, rəhber özümüzkü deyil...» Atası qızını dile tutur, ona yaltaqlanır. Ələşger müəllimin beləcə alçalmasına, yazılılığın da göz yummaq isteyirsin, çünki Arzunun sözlərindən həbsxana, ölüm qoxusu gelir...

Sonra məktəbdə, müəllimlər arasında o məclisin vahiməsi necə dələş! Məclisin tamadası, yeddi uşaq atası Kələntər müəllim tır-tır əsir-Xıdır müəllim gedib «ORA» xəber verə bilər... Xıdır müəllim isteyir ki, o məclis partiya bürosunun iclasına (!) qoyulsun...

Məktəb bir-birinə deyib, həmin gün direktorun otığının qapısını Xıdır müəllim də açıı:

«Ələşger müəllim hiss etdi ki, kabinetin qapısı açıldı, amma geri çəvrilmədi, bir müdət eləcə güllərə baxdı və bu otuz ilin müəlliminə birdən ele geldi ki, kimsə onun kürəyini nişan alıb, indicə atacaq, güllə indicə onun kürəyini deşəcək, o güllə keçib Firuzəyə (arvadına - i.İ.) dayəcək. Arzuya deyəcək, hətta Ələşger müəllim kürəyində o güllənin göynəyən yarasını duydu və sərt hərəkətlə geri çəvrildi.

Türkiyədə peyğəmbər kimi türbəsinə səcdə olunan müqəddəs Mövlana Celaləddinin belə bir gözel, peyğəmbərcəsinə deyilmiş müdəriksöyü var: «Ya olduğun kimi görün, ya göründüün kimi ol...» Elərlik sözü var: «Ya olduğun kimi görün, ya göründüün kimi ol...» Nədən-çinin bu romanındaki çeşid-çeşid obrazların taleyini izlədikcə, nədən-sə, bu müdərik sözü tez-tez xatırlayırdım. Bu adamlar taleyinini, zamanının hökmü üzündən, nə olduğu kimi görünürler, nə də göründük-ləri kimi olurlar, çünki onları nə olduqları kimi görünmək, nə də göründükleri kimi olmaq xoşbəxt eləyə bilər. Onlar Zamanın sərt kü-ləkləri elində o divara, bu divara çırpıldıqca, xəyanət, alçaqlıq satqın-haq yoluна qurşandıqca, hər addımباşı özlərinə təmizə çıxarmaga ha-zırdılar: bax, görüsünüzüm, bu mənim günahım deyil, bu günahı mə-nim adıma yazmayın!..

Elçin bəzən onların halına acıya-acıya, bəzən nifrətini gizləyə-gizləyə yazıçı təxəyyülündə bu adamları necə görürsə, eləcə, boyasız-filansız bütün məziyyətləri ilə göstərməyə çalışır: onlar, gözümüzün önündə həm olduqları kimi canlanır, həm də göründükleri kimi olurlar.

Bu, yazıçının sənətkarlığıdır...

\*\*\*

Roman, repressiyadan durğunluğa doğru keçdiyimiz yarımsərlik bir dövrün müəyyən mərhələlərinin realist, canlı mənzərələrini əks etdirməklə, əsasən, «iki sahilin»—repressiya və durğunluğun üstündə qurulub; biz bu iki sahilde «dayananların», yaşayınların dünyası ilə yaxından tanış olurq—«tanış olurq» yox, bu dünyadan her üzünü bütün eybəcerliyi, bütün rəngləri və çalarları ilə görürük, sinirlərimizlə hiss edirik; «iki sahib» arasındaki əlliillik zaman məsafəsindən bir-birinə uzanan gözögörünməz yolları, onları bir-birinə bağlayan və ayıran gözögörünməz tellərdə də cləcə...

Romanın sahifelerindən repressiya «sahilinin» ağır, boğucu kəsa-fət və vahimə hopmuş öldürücü havası kimi iliyimizə, qanımıza hopduqca, haqsızcasına boğulanların, ağımı itirənlərin, ölenlərin, ya dışarıdan, ya içəridən məhv olanların da yerinə haray salmaq, qış-qırmaq, haqqı, ədaləti köməyə çağırmaq, Tarixi div yuxusundan sil-kələyib oyatmaq isteyirsin...

Əslində o illərdə Tarix yatmışımı? Yox, elə bir seksekə epoxa-sında Tarixin gözünə yuxumu gedərdi? Bir də, Tarix neyləsin? — hər sahifəsinə hansı calladlarında əlilə qurmuş qan qoxulu saxtakarlıq, haqsızlıq yeridilmiş boynubükük, gözükölgəli Tarix...

«Ölüm hökmü» belə bir dövrün ruhundan, havasından yaranmış, fəntasmaqorik bir sarkazmla dolu güclü bədii ittihamdır.

İnanırıam ki, gərgin yaradıcılıq axtarışlarının bəhrəsi olan «Ölüm hökmü» romanı həm Elçinin yaradıcılığının, həm də, ümumən, son illər nəsimizin ciddi uğurlu nümunələrindən biri kimi oxucular arasında geniş əks-səda doğuracaq.

1989

(Elçin. Ölüm hökmü.  
Bakı, «Yazıcı», 1989, sah. 3-8)

## ÖLÜM HÖKMÜ! KİMƏ? NƏYƏ?

(Yazıcı Elçinə məktub)

Hörmətli Elçin!

«Ölüm hökmü» romanını həvəslə, amma tələsmədən, hər mətbəbi, hər eyhamı içə-icə, ağıl və hiss süzgəcindən keçirə-keçirə oxudum. Yaşadığım acı günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və dərhal sənin yaşıni düşünüb heyrətləndim. Çünkü əzab, işkəncə, qorxu və təlaş dolu illəri sən bir insan kimi yaşamanısan, amma yazıçı kimi yazmışsan. O amansız və dehşətli illərin bu qədər təbii və bu qədər inandırıcı şəkildə qələmə ala bildiyinə təccübəldim. Sən o illərin müsibətlərini o qədər təbii qələmə almışan ki, bunlar özündən yaşıuların söhbatlarından deyil, yalnız şəxsi müşahidənin məhsuluna ola bilər qonaqtınə gəlməmək olmur. Əgər bu romanı mənim yaşıldırmadan biri yazsaydı, mən buna təccübəlməzdəm. Məsələn, mən «Lki qorxu» poemamı keçirdiyim şəxsi qorxu hissiminə əsasında, müşahidəlerimə söyklənib yazmışdım. Buna görə de burada təccübülli heç nə yoxdur.

Oxucu mənim təccübümə irad tuta bilər ki, bəs ə halda ədəbiyyatımızda yaramış bir çox tarixi romanların təbiiyiynə niyə təccübəlmirmiş? Şübhəsiz, uğurlu tarixi romanlarımız da var. Lakin o romanların uğuru qələmə alınan dövrün ümumi pafosunun ümumi şəkildə düzgün əks etdirilməsinəndən. Tarixi romanlarda, dövrün, zamanın hadisələri, mühitin ab-havası heyati detallardan çox, hayatın aparıcı pafosunda ümumi şəkildə əks etdirilir. Bu, başqa cür də mümkün deyil.

«Ölüm hökmü» romanının ilk şəhifeleri 30-cu illərdən – Stalin repressiyalarının qızığın dövründə bəhs edir. Lakin ümumi şəkildə deyil, məhz həyati detallarda Romanı oxuduqca məni dehşət bürüyürdü. Tələbə və aspirant olduğum 40-ci illər, bir yerdə oxuduğum Gülhüseyn, İsmixin, Hacı, Azər kimi düşünən cavanlarımızın başlarına getirilən müsibətlər yadına düşür, o illəri necə başa vurduğumuza, o dövrün burulğanlarından necə salamat qurtara bildiyimə təccübənlənidir.

Əzizim Elçin, son qələminin qüdratlı o illəri bir daha mənim qəlbimdən keçirib məni bir oxucu kimi sarsıda bildinsə, demək burada təsvir etdiyin hadisələrin təbiiyiye görə, sənətin sehrinə və istedadın gücünə heyrətlənmək lazımdır. Beləliklə, sən məni qələminlə bir daha istedadın gücünə və sənətin qüdrətinə inandırdın. Bax, bu, «Ölüm hökmü»nün əsas uğurudur. Bu uğur münasibətilə səni təbrik edirəm.

Romandan bir neçə misal götirmək istəyirəm. Təpəsindən dirnəğina qədər öz zəmanəsinin yetirməsi olan Əflatunun məktəb direktoru Ələsgər müəllimə «Camaat birdən-birə 10 dənə düşmən ifşa edir... Biz isə vur-tut iki dənə» deməsi, cləcə də Ələsgər müəllimin 10 yaşı pioner qızı Arzun qonaqlıqdan sonra Xosrov müəllimi divar qəzetində ifşa edəcəyini bildirməsi, «Üzeyir bey «Koroğlu»nu ona görə yazib ki, müasir həyatdan yazması» – mühəkiməsi ilə böyük sənətkarı ifşa qəsdi, onları deyil, bu gün zamanı ifşa edir. Beləliklə, o zamanın günahsızları ifşa tendensiyası, bu gün o zamanın ifşasına əvvəl. Bir zəmanədə ki, adamları ifşa eləmək şüaç, gözəllik və təqdir hesab olunur, vay o zəmanədə yaşayınlar! Belə bir zəmanədə hansı gözəllikdən və hansı üvlilikdən səhbət gedə bilər?

İkinci misal: roman boyu insanparver və nəcib bir insan kimi tanıdığımız Ələsgər müəllim özünün həbs olunmaq qorxusunu qarşısında qalan da sevdiyi, derin hörmət bəslədiyi, Əflatunlar və Xidirlardan qoruduğu Xosrov müəllimi «ifşa etməsi» oxucunu sarsıdır. Bu novellalıq sonluq da əsərin ən uğurlu yerlərindən. Romanın əvvəlində gözel və xeyirxah insan kimi tanıdığımız Ələsgər müəllimin bu nəhayiq hərəkatında da biz onun özünü, öz təbiətini deyil, yənə də zamanı günahkar sayı, «gör zamanı yaxşılara da necə eybərcələşdirə bilərmiş» deyə, dövrə lənət oxuyur. Biz roman boyu Əflatun və Xidirları çırkın təbiətinə, «danəsbazığına» təccüb etmirik. Çünkü zaman məhək daşı kimi onların təbiətindəki nadirüstünlüyü, alçaqlığı üzə çıxartmışdır. Lakin Ələskər müəllim kimi yaxşılara nadirüstü hərəketinin günüahlı onların öz boynuna düşmür, bir başa zamanın boynuna düşür. Yaqo Yaqodur. Onun əlinənə zamana görə hər cür alçaqlıq gelə bilər. Bəs, Otello? Onun qatılıllıq tabiatındaki nəcinslikdən deyil, dündüyü vəziyyətin çıxılmazlığından irəli gelir. Buna görə də biz Otelloya nifret etmir, yalnız acıyanq. Eləcə də biz Ələskər müəllimin satqılığına bəraət verməsək də, onun bu nəhayiq hərəketinin günüahlı Otelloda olduğu kimi, dündüyü vəziyyətin çıxılmazlığında görülür. Şekspirin sənətkarlığı Yaqonun alçaq hərəkətlərinin təsvirində deyil, bizi Otellonun qatılıllıq təəssüfləndirə bilməsindədir. Ələskər müəllimin alçaq hərəkatına oxucunu ağında bilməyin, bu romanda üçüncü qələbəsidir.

Romandakı Əbdül Qafzazade çox maraqlı və orijinal obrazdır. Bu obraz da bütün eybərcəliyi və dövrə görə tipikliyi ilə tam öz zəmanəsinin meyvəsidir. Bu adam 30-40 il əvvəlin deyil, məhz bu gün meydana çıxan mafiyozanın bütün xarakter sıfatlarını özündə cəm勒şdirir. Bu günkü həyatdan kitaba düşən bu adamlı hamımız her gün rastlaşır,

## JANRIN ÇƏTİN YOLLARINDA

onun cildən-cilde düşməsinə və bütün burulğanlardan salamat çıxıa bilməsinə təəccüblənmirik. Ona görə ki, bu hal indiki cəmiyyətdə adı qaydada, normaya çevrilib. Bu adamın hərəkətlərini izledikcə düşünürsən, görə insanlıq nə qədər alçalıb ki, alçala-alçala, insana xas olan ən müqəddəs duyuları itirə-itirə topladığı var-dövləti doğmaca balası üçün qazdırıldığı qəbirdə gizlədir. Bu rəzələtin son nöqtəsidir. Var-dövlətli bərabər oğlunu torpağı təpsirən sonra Əbdül Qafarzadənin tez-tez qəbri ziyrətə gəlməsi bir insan kimi onun özündə de şübhə yoxdur. O, bura balasını, yoxsa var-dövletinimi ziyrətə gəlir? Onun bu ziyrətini balasını itirən atanın bu dərdi ağır keçirdiyinə, dərdə dözə bilmədiyinə bir həqiqətin diqtəsi ilə öz atalıq hissində şübhəlenməyə başlayır. Bu nöqtədə azacıq da olsa insanlıq baş qaldıran Əbdül Qafarzadə özünü inandırmaga çalışır ki, qəbirde basdırıldıq var-dövletini yoxlamaq üçün deyil, məhz balasını ziynet etmek üçün bura gelir.

«Amma belə məqamlarla eله bil ki, bu adamın içində bir seytan gitirdi və təngəfəs ola-ola nəbz kimi hey vurdu: «Yox, təkcə oğluna görə gəlmirsən bura!».

Bu dəhşətdir! Bu səhnə son dərəcə psixoloji bir tapıntıdır və biz bu anda bir qığlıcm kimi yanıb-sönsə də Əbdülün vəhşi təbiətindən baş qaldıran insan görür və bu hala onun özü kimi sərsilir. Əlbəttə, bu, yaratdığı obrazı bütün derinliyi ilə başa düşən, onu psixoloji həllardan keçirən qəlemin qüdrətidir.

Təəccübü burasıdır ki, zamanın yetirdiyi bu adamların əməllərinə, ikrab doğuran hərəkətlərinə o qədər öyrənmişik ki, biz onların alçaqlığını, ən müqəddəs hissələre xeyanətini, bir sözle, insanlıq yaraşmayan eybəcerliklərini təbii qəbul edir və buna təəccüblənmirik. Niye? Ona görə ki, biz bu eybəcerliklərin əsas səbabını onların özlərində deyil, mühitdə, zamanda görürük. Buna görə də biz onlar üçün deyil, onları bu hala salan zaman, mühit və şərait üçün ölümlü hökmü arzulayınq.

Beləliklə, əşər öz adını bu şəkildə doğruldur. «Əger bu mühit, bu şərait cəmiyyətdən öz ölüm hökmünü almasa, vay bu dövrə yaşayan adamların halına!», -deyə düşünürük.

Özizim Elçin, men romanı bütünlükle təhlil etməyi qarşıma məqəd qoymamışam. Məqsədim bu romanın mənə olan təsirini və romanın əsas uğurlarını sənə çatdırmaq və yazıçı təşəkkürümü bildirməkdir.

Dərin hörmətlə,

Bəxtiyar Vahabzadə  
1990  
(«Azərbaycan gəncləri»,  
23 dekabr 1990)

Ədəbiyyatımıza 60-ci illərdə gələn nəslə mənsub hər bir istedadlı nəsirin özünəməxsus yolu və üslubu vardır. Lakin bu nəslə saciyyələndirən bir ümumi cəhət də mütləq qeyd olunmalıdır. «Altmışinci-lərlə» əvvəlcə nəsrin kiçik formasından başlayıb onun vüsətli formalarına doğru irəliləmək meylə güclü olmuşdur. Bu nəsil yazıçılarının, demək olar ki, bütün görkəmli nümayəndələri (Ə.Əylisli, Anar, Elçin) əvvəlcə öz kiçik həkayələrini dərc etdirmişlər. Az sonra onlara in yaradıcılığında povestin əsas janra çevriləməsi də möləm həqiqətdir. Lakin 80-ci illərdən etibarən bu nəsil özünü daha çatın və mürekkeb janrda-romanda axtarmağa başladı və bunun nəticəsində milli nəsrimiz yeni üslubi meyllorla xeyli zənginləşdi. Yaradıcılıq axtaşları bu cəhətdən çox saciyyəvi olan yazıçı barəsində düşündənə onlardan gözümüz üzündə ilkin canlanan Elçin oldu. Son onillikdə Elçin sürətli və mənalı bir yaradıcılıq yolu keçmişdir. O öz epik əsərləri ilə Azərbaycan romanının səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. «Mahmud və Məryəm», «Ağ davə», xüsusi də yenice oxuduğumuz «Ölüm hökmü» romanları göstərdi ki, Elçinin həyatın daha dərin qatlara enib gerçəkləyi iri planda əhatə etmək və bu zəminda sanballı xarakterlər yaratmaq səriştə və imkanları vaxtile ona haqlı səhər qazandırmış həkayə və povestlərindəki səriştə və imkanlarından heç də az deyil. Öz romanları ilə yazıçı bədii yaradıcılığın yeni, daha geniş meydənına inamlı çıxmışdır və «Ölüm hökmü» sübut etdi ki, onun istedadının bu sahədə potensial imkanları həqiqətən zəngindir.

Qətl günü, Sevgililərin cəhənnəmdə vüsali, Gülüstanda qətl, Gece döyülen qapılar, İki qorxu və nəhayət, Ölüm hökmü... Dirnaq işarəsi qoymasaq da fəhmi oxucu dərhal müəyyən edə bilir ki, burada səhəbət ədəbiyyatın son illərdə yaranmış və böyük oxucu, tamaşaçı marağına səbəb olmuş nümunələrinin adlarından gedir. Təbiiidir ki, bu və həmin qəbilden olan bəzi digər əsərlərimizin yalnız məzmununda deyil, adında da, serlövhəsində də həsrət, həyəcan, narahatlıq, dəhşət çaları güclədir. Bunu sadəcə dəbə uymaq kimi başa düşmək səhv olardı. Cəmiyyətimiz özünün qat-qat qalanmış faciələrə əlamətdar olan dünənindən uzaqlaşır; özü də asanlıqla yox, böyük

cətinliklər və müşkül problemlərin həlli yollarını axtarmaqla uzaqlasır. 1990-ci ilin yanvar hadisələri göstərdi ki, bu prosesdə xalq, bəzən hətta yara üstündən yara da aldıgına, bir çox digər göznlənləməz müşkülərə də düşər olduğuna baxmayaraq, onu davam etdirir. Cəmiyyətə və tarixə baxışımızın təzələnməsi qarşısızlaşmaz bir prosesdir. 30-cu illərin artıq «daşlaşmağa» doğru geden laylarına əl uzadıqca, ehtiyatla qaldırıb baxdıqça oradan üzümüze bəzən heç ağla gəlməyən böyük dəhşətlər püşkürür. On min cildlərlə arxivlərin hər bir yarpağından bir günahsız vətən övladının facisi uyuyurmuş... Bir qədər ged olsa bütün bunları ədəbiyyatımız özünəməxsus vəsiti-lərlə açıb-ağartmalı, bu barədə sənətin spesifik vəsiti-lərlə öz vicdan sözünü deməli idi. Adlarını çəkdiyimiz əsərlər bu mövzu sahəsində ədəbiyyatın yeni vətəndaş sözüdür. Əsərlərin sərlövhələrinə goldikdə isə, bunu bir el sözünü yada salmaqla daha yaxşı başa düşmək olar: «aşiq gördüyüն ցայրար».

Lakin dərin təessüflər olsun ki, uzun müddət biz «görmədiyini çäğiran aşıqları» da dinlədik, həyatın ziddiyətlərinə, tarixi məqamların mahiyyətini varmayan, fəryad edən saysız-hesabsız problemlərə bigənə qalan çoxlu poeziya və nəşr əsərləri oxuduq, tamaşalar gördük, bir sıra hallarda, nə gizlədək, hətta onları təriflədik də. Kitabxanalar hələ də həmin əsərlərdən xilas ola bilməyib... Təsəllimiz budur ki, ədəbiyyat bir qədər ağır-ləngər tərəfi-nə olsa da (yəqin ki, ele belə də olmalıdır) bu mənəvi achiqə tomin etməyə başlamış, yazımızın əvvəlində adı çekilən və çəkilməyən bir sıra əhəmiyyətli əsərləri oxucuların serəncamına vermişdir. Bu cür əsərlərə maraq son dərəcə böyükdür. Səbəbi də aydın olub, onların hamısını birləşdirən fikri-bədii məzmunla bağlıdır. Həmin əsərlərdə istər uzaq keçmişin, istərsə də yaşadığımız illərin həqiqətlərinə əsl vətəndaş-sənətkar gözü ilə baxılır, xalqın öz tarixində üzləşdiyi faciələr, mehrumiyyətlər, yeni həqiqət nə qədər acı olsa da heç bir «sığallama», «destilə» eməliyyatlarına müraciət etmədən, bütün əsas ziddiyətlərlə açılıb göstərilir. Beləliklə də ədəbiyyat həyatı, zaman, insana yeni tarixi baxışa zənginləşir, onun humanist pafosu qüvvətlənir. «Ölüm hökmü» romanı da her şeyden əvvəl bu baxımdan nərimizin yeni hadisəsi sayılınaga layiqdir.

Romandaki saysız-hesabsız hadisələri şorti olaraq üç qat ətrafından qruplaşdırmaq mümkündür. Qəbiristanlıq idarəsində və qəbiristanlığının özündə cərəyan edən üst qatın hadisələri, xəlvət iqtisadiyyata

gedən aralıq qatın hadisələri, bir də görünən və görünməyən tellərlə həmin iki qatla bağlı olan 20-30-cu illərə məxsus alt qatın hadisələri. Elçinin nasır kimi istədiyi bir də bundan görünür ki, o, romanın strukturuna və qarşısına qoymuş mürəkkəb, sıqılıtlı yaradıcılıq vəzifəsinə uyğun olaraq öz oxucusunun diqqətini bu qatların birindən o birinə yönəldir, buna əlavə incəliklə icra edir ki, biz soyumaz bir maraqla hadisə qatlarının birindən digərinə adlayır, onların arasındaki üzvi bağlılığını, səbəb və nötiçə əlaqələrinin bədii tedqiqini görürük.

Dövrün sort həqiqətlərini, əcmacaqlı insanı taleplerini, folakətlər saçan hadisələri müəllif ritorik müləhizələr, melodram səciyyəli söyləmələr və faktları sadalamaq yolu ilə yox, bilavasitə surətlərin başına gələn fəci əhvalatların, onların fikir və duygular aləminin bədii təsviri vasitəsilə əyanılışdır. Biz əsərdə adı insanlıq hissələrini itirib başqalarına zülmədən zahmları, günahsız olduqları halda ən ağır cəzalara məruz qalan məzəlmləri, hadisələrin mahiyyətindən baş çıxara bilmədiyi üçün sellərə qoşulub, axanları, qorxudan küleyin əsidiyi səmətə əyilənləri, usaqlı-böyüklü, vəzifəli-vəzifəsiz, kılışlı-qadınlı personajları, bir qismi yerli-yataqlı, bir qismi isə bəzi ən səciyyəvi cizgilər ilə təsvir edilmiş, lakin hamısı oxucu marağının obyektinə çevrilmiş canlı insanları görürük. Sürtələ deyişən, bəzən hətta oyunuñ lap mərkəzində cövlən edən siyasetbazlarının özürləri tərəfindən də kifayət qədər aydınlığı ilə dərk olunmayan bu hadisələr axarında zülmədən bəzilərinin məzəlmlərə çevrildiyini göstərən səhifələr ibratımızdır.

30-cu illərin faciələrini Elçin təkcə Azərbaycan xalqını deyil, Sovet İttifaqında yaşayan bütün xalqları öz burulğanına salmış dəhşətli, qeyri-insani sosial həqiqət kimi bədii təşrihin predmetinə çevirmişdir. Elnən gələn qada-bala isə əliklə gəlsə də heç bir toy, bayram çələri yox idi. Milli tərkibindəki forqlərdən asılı olmayıraq bu bəla itti-faqla yaşayan bütün xalqların, tayfa və qövmələrin hamısının ən qıymətli övladlarını firfirə kimi fırladıb puç etmişdi. Lakin yazılı sosial gerçəkliyi mücorrəd planda yox, konkret milli şəraitdə bilavasitə bizim zəmində araşdırır və bunu hər şeyden əvvəl surətlərin milli müøyənliyi ilə üzvi əlaqədə icra edir.

«Ölüm hökmü» çoxsaylı surətlər romanıdır. Bircə cümlə yazmaq qədərində də savadı olmadığına, oliyəri və tamahkar kimi ad çıxartdıqına baxmayaraq on illərlə təsərrüfat «girleyən» dövr ordenli kolxoz sədri, qəbul imtahanlarında saxtakarlıq edən ali məktəb müəllimi, da-

va vaxtı sələmçilik edib adamları soyan, varlındıqdan sonra da papaq qoyub, saqqal buraxıb, tesbeh götürüb təziyədarlıq qurşanan molla, ölkədə zülmün ərşə dırəndiyi vaxtda «Şən heyat» mövzulu məzmun-suz romanları ilə ədəbiyyat üzüqaralıq götəren yaziçi, əsas qayğısı rüşvet aldığı pulsarı qızıl sikkələrə deyişməkdən ibarət olan raykom katibi, başı bələlər çəkən xalqın tarixinə adı qanla həkk olunmuş Başarırov, onun yanında həmişə «farağat» dayanan, lakin ən dəhşətli əmrələrini bir göz qırıpında icra edən daxili işlər komissarı, ölkəni mənən qarət edən, həmişə daşıdığı qara qiyafəsi qara əməlləri ilə uzalaşan Mikoyan, nəhayət, fəleyin bir insan ömrüne sığa bilecək bütün amansız zərbələrinə məruz qalan Xosrov müəllimi... «Ölüm hökmü»ndəki personajların heç də hamısı deyil. Lakin birinin bir qədər çox, başqasının nisbetən az göründüyüne baxmayaraq, onların hamisünün romanda öz tutumu, mövqeyi, elaqə və münasibətləri, bədii taleyi var.

Hele XIX əsrde Türkiyədə təhsil aldiği üçün xarici ölkənin casusu elan edilən 80 yaşı professor Fazıl Ziyadan tutmuş, özünün də xəbəri olmadan ziyanlıların bütün bir dəstəsinin faciəsinə «səbəb olan» pioner qız Arzuya qədər bu suretlərin hər birinin hərəkəti, daha doğrusu, faciəsi, hecmindən asılı olmayaq, ayrıca bir əsərin materialı ola bilər. Lakin yazıçı bu suretlərin hər birini romanın ümumi axarının zəruri iştirakçı etmiş, onların həyatının səciyyəvi məqamlarını əsərin mərkəzinə çəkməmişdir. Buna görə də roman həcmə sanballı olmaqla yanaşı, öz konkretni formasi daxilində də əhatəli, amma həm də yiğicəmdir. Bir məqəlonun imkanları dairesində biz bu suretlərdən əsasən ikisinin, romançı bütün hadisə və personajlarla bu və ya digər dərəcədə bağlı olan Xosrov müəlliminə Əbdül Qafarzadənin üzərində nisbetən ətraflı dayanmaq istərdik. Əlbəttə, bundan o neticə çıxarılmamalıdır ki, romançı digər suretlər sanbaldan xalidir. «Ölüm hökmü»ndəki digər personajlar vasitəsilə də Elçin yaddaqalan insan talelerini açıb göstərmış və bu yolda da romanın ideyasını dərinləşdirmişdir. Lakin hər bir əhəmiyyətli bədii əsərdə olduğu kimi, bu romanda da yazıçının ideya-bədii məqsədini daha dolğun tecəssüm edən suretlər vardır. Bunlar, bizim qonaqtımıza görə, məhz bu iki suretdən ibarətdir. Onları daha əhatəli təsvir etmək Elçin bütün bir epoxanın acı həqiqətlərinin, sərt reallıqlarının bədii tədqiqini vermək imkanı əldə etmişdir.

Xosrov müəllimin taleyinin ilk açılmaž döyüni 1929-cu ilin baharında vurulur. Qazax seminariyəsinin məzunu, Hadrutda rus dili

dərsi deyən Xosrov müəllim Şuşaya müəllimlərin seminarına gedir və faciə də elə buradan başlayır. Qoyub getdiyi dörd nəfərlik ailədən o, qayıdır gələndə heç kəs artıq hayatı yox idi. Yüzlərlə digər bəxti-kəm bacı və qardaşları kimi onları da taun öz kamına çəkmidi...

Ölkənin ictimai-siyasi həyatında baş verən sarsıntılarından hələ özünə gəlməmiş adamları ölümcül kütləvi xəstəlik olan taun dəhşətli sinağça çəkir. Görünür həm də barəsində kifayot qəder araşdırılmalar aparıb mənbələr oxuduğu üçündür ki, yazıçı bu faciənin təsiri və inandırıcı təsvirini vermişdir. Əzizlərinin üzünə əbədilik həsrət qalan Xosrov müəllimin, başqalarını xilas etmək üçün özünü boğanın içine atan professor Zilberin, CK işçisi, «sinfî düşmən»ə kor-korano nifrətin şiddetindən gözleri qamaşa İldirimlının və başqalarının xarakterinin açılmasında taunun yaratdığı ləğvələdə vəziyyət məhək daşı rolu oynayır. Tauna tutulduğuna baxmayaraq, kəfənnini yırtıb çıxan, hökimlərin fedakarlığı sayəsində ölümə qalib gələn Xosrov müəllimin necə ağlabatmaz cəfalar çəkdiyini prof. Zilberin sonralar ona bağlılığındakı kitabın yazdığı bu sözler də bir daha sübut edir: «Человеку, уведи-свему и не переси-свему а», Xosrov müəllimin bütün həyatı bu yığcam mülahizənin bədii təsdiqinə çevirilir.

Bir bədii surət kimi Xosrov müəllimin başına golonlar 30-cu illərin ikinci yarısının ifşa iclasları, «izhari-nifrət» mitinqləri zəminində, birinci növbədə evlərdə, ailələrdə əks-seda verən toqiblər, höbslər, gül-ləmələr, sürgünlər fonunda açılır. Xosrov müəllimin taleyin ən ağır və gözlənilməz zərbələrinə məruz qalan bir cəfakedir. Ən dəhşətli də budur ki, başı olmazın bələlər çəkən, balaları və arvadı qırılan Xosrov müəllimin həmişə dərd-ələm içinde olmasına işlədiyi məktəbin üzdzə-niraq partkomu Əflatun xəbiscəsinə, tamamilə başqa cür yozur: «nə üçün Xosrov müəllim öz şəxsi əhatəni ictimai işlərdən üstün tutur? Biz bu cür xoşbəxt hayat qurmuşsun, sosializmin təntənəsi içindeyik, yoldaş Stalinlə bir dövrde yaşayıraq, ancaq bu, dərd çəkir. Bolxə də bu, sosializmin təntənəsinin onda oyadıldığı dərrdir? Gözlərindən görürom: ya trotskiçidir, ya da zinov'yevç!...» Burnundan üzəyi görməyən partkom Əflatunun bu yozumu çox tövəsüf ki, «öz yerini alır». Fürsət düşən kimi kişini tutub gedər-golməzə göndörirlər. «Əsas» da bu olur ki, Xosrov müəllim on yaşlı bir uşağın ad günündə ilk badəni Mir Cəfər Bağırovun yox, balaca səbəbkərin öz sağlığına qaldırmağı teklif edib.

Üzləşdiyi bütün əzab və dəhşətlərə, keçirdiyi növ-növ iztirab və sarsıntılarla baxmayaraq, Xosrov müəllim 1929 və 1939-cu illərdə

başına gelenlərə birtəhər dözür. Zaman nə qədər sərt və qəddar olsa da Xosrov müəllimi simasızlaşdırma bilmir. O, insana, həqiqətə inamını itmir. Lakin «cazasını» çəkib beraat aldiqdan xeyli sonra, evində kirayenmiş olduğı Xədicə arvad öldükde qəbir yeri almaqla əlaqədar olaraq Əbdül Qafarzadə ilə üzbüüz gələndə bu adamın həyəsiz iddiaları qarşısında davam götiə bilmir. Qafarzadonin daş kimi duyğusuz, insanlıq hissindən məhrum üzü, ondan da sərt fidanı ilə qarşılışanda Xosrov müəllim daxili temkin və müvazinətini itirir, əsəbləri davam götmir, ağıl başından çıxır.

Xosrov müəllim romanda repressiyanın bütün faciəsini eks edən bir surətdir. Onun bədiyi-sosial mənası da elə bundadır. Keçdiyi həyat yolu onda ədalətsizliyin hər cür təzahürünə qarşı barışmazlıq ruhu terbiyə etmişdir. Bu ruh onun insani mahiyyətinin, əxlaqi gözəlliyyənin əsas mayarıdır. Lakin haqqında bəhs olunan zaman, tamam başqa xarakterli insanlar da yaratmışdır. Belələrindən biri Əbdül Qafarzadədir. Xosrov kimi o da romanın ideya-bədiyi konfliktinin hərəkətində əsas simadır. Lakin onun xarakteri, tamamilə başqa bir mahiyyətdədir.

Əbdül Qafarzadə suratında keçməzdən əvvəl bir məsələyə də diq-qəti colb edək ki, əsərdə tanış olduğumuz personajların çox böyük bir qismının alın yazısına 1937-ci ildə son nöqtə qoyulsə da onların hər birinin öz fərdi təleyi var. Bununla belə, bir qismını çıxmak şərtlərə yazuçı onları belə adlar altında təqdim etmişdir: Şair, Dramaturq, Ədəbiyyatşunas, Folklorçu, Filosof, Dilçi, Müəllim, Kitabxanaçı, Redaktor və i. a. Qəsdən verilmiş bu ümumiləşdirici adlar əslində ona işarədir ki, Stalin repressiyası tək bir, yaxud bir qrup adamın deyil, ümumiyyətlə xalqın, xüsusən də onun yaradıcı simalarının, təsəkkür sahiblerinin əleyhinə əvvəlmiş terrorcu akt olub qədim bir milləti başsız qoymaq kimi genosid məqsədi güdmüşdür. Bu ümumiləşdirmə qüvvəsi gülələnməyə məhkum edilmiş məhbuslar hökmün yerinə yetirilməsi üçün çağırıldıqı səhnədə xüsusiət aşkar görünür. Ölüm carçısının səsine adı elan olunan məhbusun verdiyi reaksiya elə təsvir edilir ki, bunu tükümüz ürpəşmədən oxuya bilmirik: «Məhbus vardi ki, gülələnmə üçün çağırılarda qışqırırdı, özünü yerə çırpırdı... kameradakı o biri məhbusların əlindən-ayağından yapışıp buraxmaq istəmirdi... və onu qollarından yapışıp bağırda-bağırda, sürüyə-sürüyə kameradan çıxarırdılar. Məhbus var idi ki, ele bil lal olurdu... dinn-məz-söyləməz ayaga qalxırıdı, dinməz də kameradan çıxırıdı... Məhbus var idi ki, söyürdü, nəhayət ki, ürəyini boşaltmağa məqam tapırdı

və 3-4 nəfər köməkləşib onu kameradan çıxarırdı. Məhbus da var idi ki, ayağa qalxırıdı, bir müddət susub (balıq hələ də, neyəsə ümid edib (?)): – Mənim vicdanım təmizdir! – deyirdi. – Yaşasın yoldaş Stalin!».

Bu hadisələrdən bəhs edən səhifələrdə barəsində az, yaxud çox yazıldığından asılı olmayaraq, Stalinin, xüsusən də onun iradesinin Bakıda icraçısı olan Mir Cəfər Bağırovun nifretlərə layiq siması canlanır. Elçinin təqdimində Bağırov respublikadakı mütlöq və vahid həkimiyətini daha da möhkəmləndirmək üçün özüna rəqib, ya da yolu üstündə maneq hesab etdiyi partiya və dövlət xadimlərini hamisini heç-puça çıxarmağa çalışan və bu işdə heç bir əndəzə bilməyən qəddar bərəyəsatbazdır. Bu yolda Bağırov hətta 1925-ci ildə vəfat etmiş, lakin, nəinki Azərbaycanda, Qafqazda, bütün ölkədə, eləcə də Yaxın şərqdə böyük nüfuz sahibi olan Nərimanovun xatırmasını da «ifşa edib» gözdən salmaqdan çəkinmir. Əserin bu sahifələri xalq düşmənin ölüsəyən təbiətini çox sərrast səciyyələndirir. Bağırovu biz bəzən bir budaqda oturub bütöv bir ağacı silkəleyən görürük. Onun düşənə yatmayan bəzi ittifaq məqyası xadimlərin də axırına çıxdığı danılmaz faktlardandır. Bağırov tekcə öz rəqiblərini və ittifaq məqyası rəhbərləri deyil, azacıq şübhələndiyi sırvı müəllimləri də terrorcu adı ilə tutdururdu; bu terrorcu damğası da kifayət edirdi ki, onların hamısı 1 dekabr 1934-cü il tarixli bədnəm qərar əsasında dərhal gülələnsinlər.

Bağırovun tərcüməyi-halının başdan-başa qara səhifələrini yazıçı onun ən yaxın əlaltılarından birini-Xalq Daxili İşlər Komissarının gözləri ilə biza oxuyur. Gündəzsiz insanların kütləvi surətdə qırdrılmasından, bilavasitə itşirək edən bu başbələ komissarın etirafları bədii təsvirin real əsasına, həyati gücünə oxucu inamını daha da artırır. Bu, romandakı tarixlik ilə əlaqədar cəhdətdir. Bağırov vasitəsilə əsərdə canlandırılan gerçəklilik real tarixi gerçəklilik məzmunu alır. Elçin bu obrazı ümumi planda da göstərə bilərdi. Lakin o bu yolla getməmiş, daha çətin, lakin məqsədönlü yol seçmişdir: onun daxilinə, fikir və hiss alomınə nüfuz etmək, Bağırovun tərətdiyi faciələrin, qeyri-insani hərəkətlərin dərin qatlarnı axtarmaq və tapmaq yolunu. Bu təsvir üssüllü romanda realizmi dərinləşdirmiş, sosial bələlərin mənbələrinin açıb göstərməyə real bədii imkan yaratmışdır.

Əsərdə cəmiyyətin bir çox əxlaqi və mənəvi dəyərlərinin qiymət-dən düşməsinə dair çox koskin, ifşa edici süjet döñümləri mövcuddur.

Hem de Elçin eksər hallarda həyatımızda nəyin pis, nəyin yaxşı olduğunu birbaşa açıb demir. Hadiseleri sanki, laqeyd bir seyrçi soyuqqanlıqlı ilə başlayır, inceleyir və sona çatdırır. Onun ustalığı da elə bundadır; elə yazır, elə təqdim edir ki, vətəndaş mővqeyi, türk yanğısı müstəqim mətnində yox, sərtlət monadan oxunur. Məsələn, rayon İcraiyyə Komitesində müsavirə zamanı Əbdül Qafarzadə çıxışında deyir: «Mən az qala 30 ildir ki, rəhbər təsərrüfat işlərində işləyirəm, bir dəfə de olmayıb ki, planı artıqlaması ilə yerinə yetirməyim». Bü güclü sarkazma qarşı oxucu qətiyyən bigən qala bilmir. Qəbiristanlıq üzrə plan yerinə yetirməyin (özü de artıqlaması ilə) nə demək, olduğunu və bunun nəyin hesabına icra edildiyi, elbəttə, oxucuya çatır. Bu sözlər isə Qafarzadənin düşündürkərinin buz kimi soyuq ifadesidir: «Stalin cəllad idi-əlbəttə, buna söz ola bilməz. Xruşçovun da ipinin üstünə odun yığmalı deyildi... Ən yaxşısı, şübhəsiz, bu Brejnevdir: təriflə, işini gör, indi, Brejnev'in vaxtında ki, rüşvət belə ayaq alıb yeriyyir, vallah-billah, buna ancaq Sovet İttifaqı dözə bilər: ordenlər, medallar da, deputatlıq da... lap yuxarılaracan rüşvətlə alırmı. Yalançı əmək raporları bütün dünyani başına götürüb, kənd sovetindən tutmuş, partiya qurultaylarını canınan. Bütün ölkə miqyasında keçirilən iclaslar teatr tamaşalarına çevrilib».

Əlbəttə, Qafarzadənin düşüncələr axarından bir fragment olan bu ittiham doğrudur və heç bir etiraz oyatmır. Lakin paradoks doğuran budur ki, həmin mülahizələr məhz Əbdül Qafarzadəyə məxsusdur.

Əbdül Qafarzadə kimdir?

Əbdül Qafarzadə qəbiristanlıq idarəsinin müdürüdür. Belə deyənlər ola bilər ki, adətən, hər şəhərdə bir, əgər böyük şəhərdirsə, iki, ya-xud üç qəbiristanlıq olur, ona görə də qəbiristanlıq idarəsinin müdürü səciyyəvi vəzifə deyil və bu barədə kitab yazımağa nə ehtiyac var?...

Bu, bədii əsər qəhrəmanının qiymət verməyin primitiv yoludur və çox təəssüf ki, bir o qədər də uzaq olmayan illərdə surətlərin «təhlilində» belə bir bəsit meyardan az istifadə edilməmişdir. Romanın konkret qəhrəmanına gəldikdə isə o, kolxoz sadri də, məktəb direktoru da, geoloji axtarış dəstəsinin başçısı da, hüquq mühafizə orqanının rəisi də, lap rəhbər işçi də ola bilərdi. Ancaq məsələ qətiyyən Əbdül Qafarzadənin tutduğu konkret vəzifədə yox, onun bir canlı xarakter kimi öz mühitini, sosial şəraitini, mənşəbələri zümrəniin mənəviyyatı, əxlaqi qəbəhətlərini eks etmək iqtidarındadır. Hələ bir onu demirik ki, məhz qəbiristanlıq idarəsinin müdürü olmaq baxımlı-

dan bu obraz Elçinin bədii tapıntısı sayılmağa layiqdir. Həyatımızın hələ kifayət qədər sənət işi düşməyen sahələrində birini epik əsərə getirmek və bir çox əxlaqi dəyərlərin qorıbə surətle çuğalasdığı qəbiristanlıq zəminində vaxtı çatmış mənəvi problemləri qaldırmış üçün insanların son mənzilinin özü yazıcıının əlində maraqlı bir ədəbi vəsiyyətə çevrilmişdir. Axi, Əbdül Qafarzadənin başlılıq etdiyi qəbiristanlıq idarəsi adı idarə deyil, həyatımızın ən çirkin rəzalətlərinin cəm olduğu bir vəhşətxanadır. Onun romanda geniş metaforik mənası vardır. Qafarzadələr öz vəhşi əməllərini məhz bu cür «əbədi uyğuya dalmış» bir mühit zəminində həyata keçirirlər. Möhtəkirlikdən, rüşvətxorluqdan tutmuş gecə möcəlislərinə, əxlaqsızlığadək, nə qədər pis əməllər varsa, burada icra olunur və getdikcə sıddətlənir. Hamının tikə atıb bəslədiyi itin – Gicbəsərin günlərin birində bu qəbiristanlıq tərk edib qaçmasının təsvirində də biz nə isə rəmzi bir əlamət görürük. Yəni it itliyi ilə buradakı dəhşətlərə dözməyib qaçırl...

Əbdül Qafarzadənin həqiqət, ədalət uğrunda çarpışan, rüşvətxorluq əleyhinə mübariza aparan, yeri gələndə susmağı bacarmayan mücahidləri görməyə gözü yoxdur. O, belələrini, miskin və gərəksiz adamlar hesab edir, onların həmisi «əliaşaga», yoxsul olmalarının səbəbinə də «deməqoq»luqlarında görülür. Heyasızlıq o dərəcəyə çatmışdır ki, hərdən bir qarşısına çıxan bu cür sada adamlar Ə.Qafarzadənin varlanmaq ehtirasını nəinki azaltır, hətta daha da artırır. Buna görə də Ə.Qafarzadə öz dərəbəyiliyi dairəsində galir vera bilən hətta ən xırda imkandan belə vaz keçmir. Morqun otaqlarındaki qumarxanadan da, qəbiristanlıq idarəsində gecə müştərilərinə od qiymətinə satılan araqdan da müntəzəm olaraq onun öz «dolyası»sı gelir.

Əbdül Qafarzadə həftədə bir dəfə mallardan yer pulu almağı da unutmur. O, üstünü ot basmış, yəni heç kəsin ziyan etmediyi qəbirərdəki sür-sümüyü kənardə qazdırıldıq dərin quylulara atdırıb yerini yenice ölmüş adamların varlı-karlı qohumlarına satır. Yazıçı bizi inandırıa bilir ki, pulu artıraq Əbdül Qafarzadənin iştahi, varlanmaq ehtirası da sıddətlənir. Hətta günlərin birində o, fikrində götür-qoy edir ki, köhnə qəbirərdəki qızıl dişləri toplayıb ərtidirsə, ondan çəkisi pudurlarla ölçülüen «sarı iblis» götürə bilər... Bu cür əyani cizgilər Əbdülün obrazlarını tamamlayırlar, onun ümumiləşdirmə miqyasını genişləndirir.

Əbdül Qafarzadə çox amansız, yırtıcı bir təbiətə malikdir. Mafiyasının prinsiplerinə zidd çıxanları, onun dediyini deməyənləri,

xüsusən də üstündə əsim-əsim əsidiyi cinayətkar sirlərini faş etmək yoluna düşənləri uf demədən aradan götürür. Onun müxtəlif yollarla axırına çıxdığı adamların başlarına nə gəldiyini heç kəs bilmir. Əbdül Qafarzadə ile Bağırov arasında rəqiblerinin taleyinə münasibətdə bəzi ümumi cəhətlər müşahidə olunur. Bu baxımdan onlar təqrİben cyni adamlardır; ancaq törətdikleri cinayətlərin miqyas, forma və metodları müxtəlifdir. Bağırov öz terrorçu niyyətlərini oyuncaqə çevirdiyi dövlət aparati vasitəsilə, Əbdül Qafarzadə isə muzdla tutduğu peşəkar qatillərin əlilə icra edir...

Əslində Əbdülü repressiyə dövrü doğurmışdır. Repressiya yalnız günahsız insanların fiziki əzabları və öldürilməsi ilə möhdudlaşdır. O, həm də comiyətdə yayılmış yeni mənfi tiplər, xarakterlər yaratmışdır. Əbdül bu mənənda romanda çox mühüm bədi funksiya daşıyır. Onun obrazı vasitəsilə romanda repressiya və durğunluq dövrləri arasında daxili bir əlaqə özünü hiss etdirir. Güman edirik ki, bu da romanın məziyyətlərindən biridir. Əbdül Qafarzadənin topladığı var-dövlətin piramidası hey yüksəlir. Onun sərvətinin miqyasını təsəvvür etmək üçün yada salaq ki, adı qulluqçı mevacibi olan Əbdül Qafarzadə kürəkənina «Jıquli», qızına «Qaz-24» avtomobili bağışlayır. Onlar üçün beş otaqlı iki mərtəbəli, iki hamamlı kooperativ mənzil «düzəldir». Arvadı Qaratelde bir mücrü dolusu nadir zərgorlik məməlati və daş-qası var. Hələ oğlunun qəbirində gizlətdiyi var-yoxunu demirik. Bax, beləcə heç bir əlaqə kodeksinə uyğun gəlməyen alçaq yollarla topladığı sərvət Əbdül Qafarzadəni rahat qoymur, dingding dingildər. Bu harınlımsı başıpozuq bir gecənin keyfi üçün Moskvaya xüsusi sıfarişlə çəqirtdiği qadının ovcuna yalnız yüzlükldən ibarət olan üç min manat pul basır, qədim zamanların fironları kimi xoş gəlməyən adamların ölümüne dərhal fitva verir.

Lakin yazıçı Əbdül Qafarzadəni bəzən çox dəhşətli, ağır, mənəvi-psixoloji iztirablarla da məruz qoyur. Başqa sözlə, onun yalnız rəzalətini yox, həm də faciəsini göstərir. Məsələn, yeganə oğlu, 25 yaşında bu dünyadan köçmüş Orduxanın qəbirini ziyarətə gələndə o, hər dəfə özünü inandırmağa çalışır ki, məqsədi elə mərhumun qəbirini ziyarət etməkdir. Lakin «bəcələ məqamlarda elə bil onun içina bir şeytan girirdi və nobz kimi hey vururdu. Yox, tekçə oğluna görə gəlmirsən bura!» Bu nobzi beləcə aramsız döyündürən Əbdül Qafarzadənin Orduxanın qəbirində gizlətdiyi daş-qasıdır... Onun bütün ömrü beləcə səksəkədə keçir. Çapıb-taladığı var-dövlətin böyük bir hissəsini oğlu-

nun qəbirinin bir küncündə basdırısa da onun yerində qalıb-qalmaması fikri Əbdül Qafarzadəni heç vaxt rahat buraxır.

Əbdül Qafarzadənin keçirdiyi psixoloji sarsıntı anlarının biri ilə əlaqədar yazılıcı çox təsirli bir epizod təsvir edir, öz qohrəmanını rus çarı II Nikolayın qızıl sikkədən baxan sarı silueti ilə qarşılıqlıdır. II Nikolay Əbdül Qafarzadədən soruşur ki, «nə var, nə yox?». Özü də onun halına acıyrırmış kimi cavab verir ki, «hər şey var, heç nə yoxdur». Doğrudan da yüz min manatlarla pulu, Amerika dolları, çoxlu qızılı, 50 adda ləl-cəvahiratı və vəzندə yüngül, qiymətdə ağır digər şeyləri olan, cah-calal içinde yaşayan Əbdül Qafarzadə, eyni zamanda mənəvi cəhətdən dünyanın ən yoxsul adamlarındandır. İllərlə topladığı səyis-səsabsız qızıl soyuq parıltısı onu əsla isidə bilmir.

Romanın unikal surotlarından biri olan Arzunun osordəki taleyi cəmiyyət üzvlərinin bütün tövbə bir nəslinin taleyini əks etdirir. Onlar 30-cu illərin qulaqları döyənək etmiş şüurlarını, Stalinçi müddəalarını əzborloyan, əzborlədikloruna fanatikcəsinə inanan, lakin həyatın keşmə-keşləri sırasında illüziyaları puça çıxanda sarsılan, əksəriyyəti cismən məhv olan, böyük bir qismi isə vətəndaş kimi iflasa uğrayan, mənən ömürlü şikət olan adamların nəslidir. 12 yaşılı yeniyetmə qız-Aru məktəbdə eşitidlərinə əsasən öz evlərində siyasi despotluğa başlayır, Pavlik Morozovun nümunəsi osasında doğma atasına qarşı ittihəm irəli sürür, onu divar qəzətində ifşa edir... Atası «terrorçu» kimi güllələndikdən sonra isə başı daşdan-daş daşdır, üzü üzər görür, vəqon böledçişi işləyir, içki düşkünü olan kobud, söyüşkən bir məişət pozğununa çevrilir. Oxucu xalq taleyinə qara somum yellerinin əsidiyi şəxsiyyətə sitayışın qızığın çağında Arzudan ayrıılır və onunla bir də təqrİbən 30 il sonra, Arzunun bölödçilik etdiyi vəqonda qarşılır. İlahi, insan necə deyişir, mənəviyyatca necə cybocarlesərmış! Biz onun istor vəqonda, istərsə də öz mənzilində Xosrov müəllimə dediklərindən (Elçinin xəsis, lakin səciyyəvi həyatı boyalarla verdiyi retroskopik məlumatdan) öyrənərik ki, bədəxbət Arzunun başına nə oyular gəlməşdir, təmiz-tariq, əlaçι şagird, fəal ictimaiyyəti pioner qız zamanın məngənəsində necə dəyişib düsgün bir qadın olmuşdur.

Vaxtilə hansı şairdənsə çox böyük bir şövqə oxuduğu və dənədənə təkrar etməyi xoşladığı bu misralar Arzunun və onun kimi on minlərlə günahsızın düşdüyü faciələrə acı bir kinayə, qaçılmaz bir ittihənmə kimi səslənir:

Так яйте же  
Сталину славу  
Стихами, подобному  
Славу золота  
И серебра!

30-cu illər hadisələrinin üzərindən təqribən 40 il keçəndən sonra ölkəni, onun hər bir güşəsini başına götürmüş digər bir eyforiyannın təsviri ilə yaziçı bizi sanki tarixin göstərmələrindən ibret dərsi alma maqdə ittihəm edir. Biz, hələ dünən böyük səadət arzuları kiçik həbsxana kameralarının dəməri qapılarında dayib cılıc-cılıc olmuş ataların övladları, indi də günlərlə küləvli məşqlərə çıxıb Brejnev «layiqincə» pişvaz etməyə hazırlaşdıq: «Əllərdə titrəyən qızıl plakat», transparant, şuar... On minlərlə bu cür şüarlardan birində yazılmışdır: «Əziz Leonid İliç! Bizim xoşbaxtliyimiz üçün əsl atalıq qayğısına görə Azərbaycan teləbələri sizə dorin təşəkkür və minnətdərgiliyi bildirirler!» Halbuki bu şüarı gözdirən telebənin Bakıda... heç daldalanmağa yataqxanasa da yoxdur; onun-bunun evinin bir künçündə kirayənişinlik edən həmin tələbəni ev sahibi istədiyi vaxt mənzilindən qova bilir. Saysız-hesabsız ehtiyaclarının müqabilində onun elinə ayda cəmi 40 manat pul gəlir. Buna görə də tələbə yerindən gec qalxır ki, görsün səhər yeməyini ixtisara sala bilməri... Murad İldirimli mühitin bayağı eybəcər qaydaları ilə barışa bilmir və bunu başa düşürük. Lakin onu da deyek ki, bir sıra cəhətlərə yadda qalan tələbə Murad İldirimlinin bəzi hərəkətləri psixoloji baxımdan lazımlıca əsaslanılmışdır. Xüsusən onun Əbdül Qafarzadəni öldürmək qorarına gəlməsi bize belə təsir bağışladı.

\*\*\*

Romanı oxunaqlı edən tək o deyil ki, uzun müddət üzərinə qadağan pərdəsi çəkilmiş bələlərimizdən bəhs edir, bir odur ki, əsər sənətkarlıqla yazılmışdır. Elçin bədii təhkiyyənin əlvan vasitələrindən: yerine görə çox sərt, realist təsvirdən, bəzən şirin, müləyim yumordan, bir sıra möqamlarda isə qroteskden, hətta başqa əsərlərindən görüdüğümüz fantasmaqoriya ünsürlərindən faydalanan, herəndə surətləri mengirləyən qarabasmalardan da sərf-nəzər etmir, onların daxili monoloquna geniş yer verir. Hadisələrin mənə və mahiyyətinə oxucu

marağını qüvvətləndirmək məqsədilə islam tarixindən, Quranın ayrı-ayrı surələrindən, əsatirdən getirilən nümunələr, maraqlı pritçalar da bu işdə öz səməralı rolunu oynayır. Adı çəkilən vasitələr öz-özlüyündə, təcrid olunmuş halda yox, obyektiv aləmin bir küll halında bədii təcəssümüne xidmət edən priyollar kimi əsərin toxumasında öz təbii yerini tutur, səməralı rolunu oynayır.

Roman öz forması etibarilə mürekkeb və çoxplanlıdır. Yaziçi 30-cu illəri və 70-ci illəri əsərin əsas təsvir obyektiyinə çevirmişdir. Lakin bu dövrlər arasında rabitə yalnız əhvalatlar vasitəsilə yox, adamların daxili aləmi və münasibətləri vasitəsilə yaranır. Bu cür təsvir principi romanı əhvalatlılaşdır, hadisəciliyidən xilas etmişdir. Bununla belə, yaziçi müəyyən tarixi fon yaratmağa da ciddi fikir verməmişdir. Romanın toxumasına üzvi surətdə daxil edilmiş fakt və sənədlər, dövrü mətbuata məxsus xronika nümunələri bu məqsədə yaxşı xidmət edir.

«Ölüm hökmü» romanın bir janrı kimi yeni xüsusiyyətlərini, müasir inkişaf meyillerini eks etdirir. Bu meyllər özünü həm əsərin problematikasında, içtimai möğzində, həm də strukturunda bürüzə verir. Aydın nəzərə çarpır ki, yaziçi romanın çətin, narahat axtarışlar yolu ilə getmişdir.

«Ölüm hökmü» Elçinin idiyədək noş etdirdiyi əsərlərin (o cümlədən romanların) həcmcə də on sanballıdır. Lakin burada bir çox əsərlərdə baş alıb gedən təfərruatlılıq, ucunu alıb ucuzluga aparan diałoglar da, təfərruatlar da bir məqsədə, bir qayəyə hadisələrin bədii təcəssümü və xarakterlərin açılmasına yönəldildiyi üçün többidir.

Xalq tarixinin koskin ziddiyətlərlə dolu çox mürəkkəb, faciqli möqamlarından bohs etdiyinə baxmayaraq, roman asan oxunur. Bu «əasanlıq» əslinde əslən yadınlığı, dilin rəvanlığı, təhkiyənin cəbədarlığı sayosunda əldə edilən bir vasitələrdən biri həyat hadisələrinin inkişaf meyillerini osaslı şəkildə öyrənməklə yanaşı, yaziçının xalq danişq dilinin incəliklərinə dörindən bələd olmasıdır. Ayrı-ayrı surətlərin bir növ daxili monoloqu, etirafi şəklində düşünülmüş parçalar bu baxımdan, xüsusilə tutumlu olub onların özünüdərkinə və özü-nüifadəsinə yaxşı xidmət edir. Tumsatan Xədicədən Qırımızı papaq milisə, faytonyu Ovanesdən xalqın düşməni Bağırova qadər, demək olar ki, hər bir surətin nitqi əsərdə xüsusi koloritlə işlənmişdir. Onu da qeyd edək ki, romanda mülliifin öz dili ilə surətlərin etirafları qəribə bir surətdə biri-birini tamamlayır və bir sira hallarda mülliif təhkiyəsinin harada qurtarması ilə surətin daxili nitqinin haradan

başlanması arasında sədd qoymaq çətin olur. Bu da müəyyən mənada əserin dil və təhkiyə baxımından bir bədii bütöv kimi qarınmasına kömək edir. (İndi ki, dildən damışdıq, bir qədər təfərrüata varsaq da göstərməyi lazımlı birlik ki, Elçinin şlaqbaum əvəzinə yolbənd, knopka əvəzinə basmadıymə və s. yazması təqdirdəlayiqdir. Ele bunu da deyik ki, həmin sözlər nə qədər rəğbət oyadırsa, deñi mərasimləri əvəzinə ölüm mərasimləri, yaxud üzük barmağa taxılıb əvəzinə, üzük barmağa girib ifadələrinə adamın quşu qonmur).

O ağır illərdə Azərbaycan xalqının başına golən qanlı-qanlı faciələrdən bədii adəbiyyat hələ indi-indi əsaslı şəkildə bəhs etməyə başlayır. Bu barədə yəqin ki, gələcəkdə daha çox yazılacaq, ədib, şair və dramaturqlarımız, sonu, nəhayəti bilinməyən bu mövzu üzərinə hələ döñə-döñə qayıdaqlar. İnanırıq ki, Elçinin əsəri onların içində mövzunu köklü-köməcli qaldırıb bədii həllini vermək sahəsində ilk və uğurlu təşəbbüslardan biri kimi öz yerini tutacaqdır.

1990

(B.Nəbiyev. *Ölümsüzlüğün sırrı*.  
Bakı, 1994, səh. 109-127)

Cahangir Məmmədov

## BİR NƏSRİN POETİKASINDAN

Müasir nəsrümüzə sənətkarlıq barədə düşünəndə L.Tolstoynın bir fikrini xatırlamamaq olmur: «... bu dünyada hər şey ötüridir: hökm-ranlıq da, taxt-tac da, milyon-milyon kapital da keçib gedəcək; təkcə bizim yox, nəvə-nəticələrimiz, kötülərimizin də sümüyü çıxdan torpaqda çürüyəcək, lakin oğur bizim əsərlərimizdə bircə qırıq bədiilik varsa, yalnız o əbədi yaşayacaqdır». Bədii sənət əsəri oğur doğrudan da yüksək bədiiliyi özündə öks etdirirsə, yalnız bu halda möcüze-zəyə çevrilir, yalnız bu halda yaddaşlarda qalır və hardasa bu yaddaş sahibinin ömürlük yol yoldası olur. Belə sənət əsərinin poetikası yaxşı mənada mürəkkəb yaradıcılıq xəttindən keçir.

Poetika təkcə dil vəsítələri və ifadəlik üssülləri deyil (çox vaxt belə hesab etmişik), həm də müəllifin özü üçün qəbul etdiyi, onun özünün bədii yaradıcılıq xüsusiyyətlərinin (süjet seçilməsi, obraz yaratmaq prinsipləri, kompozisiyası və s.) hamisənin məcmusuna və vəhdətinin müəyyənləşdirmə qanunlarıdır.

Azərbaycan nəsrinin 60-80-ci illər dövründə üslubca, bədii keyfiyyətə, tamamilə bir-birindən fərqlənən maraqlı nümunələri bu nəsrin poetikasını araşdırmağı zoruri edir. Öz poetikasının zənginliyinə və mürəkkəbliyinə görə Elçinin nəşri xüsusi tədqiqat obyektidir. Bu nəsirin əsas keyfiyyəti insanı insan kimi tödqmədən etməyindədir, insanın yox, başına golonlərin psixoloji qatlarını üzə çıxarıb bizim özümüzü özümüzə tanıtmağındadır, səmimiyyətində və real gerçəklilikə real münasibətindədir.

«Sənətin əsas məqsədi – oğur sənət və onun məqsədi varsə – insan qəlbinin adı sözə ifadə olunmayan sırlarını aşkar etmək, üzə çıxara maqdır» – bu sözləri nə vaxtsa Lev Tolstoy deyib. «Nə olaydı, ömrün tarixçəsini yox, insan qəlbinin tarixini yaza biləydim...» Bunu da müasir Latin Amerikası nəsrinin sayılan nümayəndəsi Xuan Karlos Onetti deyib. Aradakı yüzillik forq bizo haqq verir deyik ki, insan qəlbini sənətin həmişəlik tödqiqat sahəsidir. Elçinin nəşrini yenidən bütöv şəkildə oxuyandan sonra, belə bir qonaqtə gəldim ki, sənətkar hansı mövzuda yazırsa-yazsın «insan qəlbinin adı sözə ifadə olunmayan sırları» istedədin gücünü müəyyənləşdirən əsas şərtlərdəndir və ya əsas şərtlərdir. Elçinin bütün hekayə və povestlərinde adı insannı

«adi» həyatının poetik tərəflərini yaxşı görə bilən, insanın ağrılı nöqtələrini ağrıya-ağrıya vərə bilən sənətkar qəlemləri var. Bu əsərlər məsləhətçilikdən, didaktikdən əzaqdır, daha çox tədqiqat yolu ilə insana özünü, dünyani tanıtmaq, dərk etmək, «kişi kim» yaşamaq konsepsiyanı qoyur. Bunun üçün yazıcının əlində son dərəcə fantastik şərtliklə, son dərəcə reallıq möqamlarını birləşdirmək imkanı olur. «Deyişmə», «Qatar. Picasso. Latur. 1968», «Zireh» kimi hekayələrindeki şərtliklə insanın real həyat tərzini, davranışını, dünyasını açmağa kömək göstərir və bu şərtliklərin xidmət etdiyi reallıqların güclü o qədər böyük olur ki, hər şeyi qubul etməli olursan.

Bir sənətkar kimi Elçinin özünün fəlsəfi-etnik modeli var və onun nəsri bu modelin daimi tekmilləşməsi, kamilleşməsi prosesinə xidmət edir.

Elçinin bütövlükdə nəsri fəlsəfi-etnik nəsirdir. Doğrudur, burada, adətən, hadisələr həm de sosial (insanın cəmiyyətdə yer) planda davam edir, ancaq fəlsəfi-etnik tərəf həmçən üstün olur. «Şuşaya duman golib», «Günlərin bir gündündə», «Picasso...», «Gümüşü furqon», «Dolça» kimi əsərlərin hamısında Elçinin fəlsəfi-etnik modeli yüksələn, kamilləşməyə doğru gedən bir xəttə özünü gösterir. Əlbəttə, V.Rasputinde, Ç.Aytmatovda, V.Belovda, Y.Amiracibida və onlara yaxın başqa yazıçılardan olduğu kimi, Elçində də insanın insana, ətrafına, dünyaya münasibəti bütün vəziyyətlərdə sosial (insanın cəmiyyətdə yer), mədəni-tarixi (təbiət və sivilizasiya), əxlaqi (etik dünya-görüşü) planlarda eks etdirilir. Ancaq yeno tekrar edirəm, bütün həllardı fəlsəfi-etik plan üstünlük təşkil edir. E.Beckmanın dediyi kimi, «əcdadlarımızın böyük səyələr düzəldikləri həyat modeli birdən-birə bizim günlər üçün özünü doğrultmadı» («Jum. gazetə», 1980, 28 may). Ədəbiyyat bu modelə sənki yenidən nəzər salır, onu təzəleyir.

Biz «sənətkarlar konsepsiyası» deyilən bir anlayışın son vaxtlar ədəbi təqnidə çox dəbde olduğunun şahidiyik. Ancaq belə bir elmi həqiqət də məlumdur ki, konsepsiya anlayışını hər kəsin yaradıcılığına zorla tətbiq etmək də ziyanlıdır, ən azı, qeyri-əlmədir. Müəyyən bir məqsədi bədii sənətde axıra qədər izləmək, bu məqsədə nail olmaq yolunda forma və üsulları sınağa çəkmək, öz yaradıcılığında bir qayoni axıradək izləmək yaziçi, sənətkar konsepsiyasını meydana çıxarıır. Bu mənəda Elçinin öz ideali, öz konsepsiyası var.

Elçin insanı, xarakteri eksperimentdən keçirir. «Qatar. Picasso. Latur. 1968» hekayəsinin qəhrəmanının başqasının (ən azı Məleyka

xanımın ərinin) özgə qadınla bir kupa də ikilikdə bir neçə sutka yol getməsinə qəribə, müəmmalı baxanlara münasibəti bütün əsər boyu açılır. Burada Picasso və onun «Kasıbların süfrəsi» tablosu da, Laturun «Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs İrina» əseri da ancaq bir fondur, insanın hər cür situasiyada insan olaraq qalmaq imkanı olduğuna inandırmaq üçün istifadə edilən bədii vasitədir və s. Əgər Elçinin nəsrinə bələdçiliklə, bütöv bir nəzər salsaq fəlsəfi-etik modelin başlangıç nöqtəsini görmək də mümkündür. «On ildən sonra» hekayəsinin qəhrəmanı həle lap yeniyetmədir. Bəlkə də uşaqlıqla yeniyetməlik keçidindədir. Möhəz insan bu yaşıdan təmizliyə getməlidir. Bu yeniyetmənin, yaxud yeniyetməliklə uşaqlıq keçidindəki bu insanların öz təmiz dünyası, təmiz duyğuları, təmiz məhabbatı var. Onun üçün dünyada məhəbbətdən və onun təmizliyindən başqa heç nə yoxdur. Sənubərin kasıb otağında o özünü dünyadan xoşbəxti hesab edir. Öz evləri ilə müqayisədə çox miskin görünən bu otağın növü pilotəsi də ona gözəldir. «... o bu otaq barədə fikirləşəndə birinci növbədə bu növü pilotəsinin iyini və istisini hiss edirdi; bu pilotənin iyili və istisi onun beş aydan bəri ürəyində gizlətdiyi, heç kimə demədiyi və heç kimə deməyəcəyi xoşbəxtliyin örtüyüdür». Bu xoşbəxt məhabbat, bətəmiz ülvi hissələr Sənubərin onu anlamaması ilə, anlaşılmaz istəməməsi ilə başqasına əre gedib on ildən sonra o lap yekə kişi olanda onunla yəncə görüşəcəyi kimi tırvəc bir təklifi ilə çiliklənib yerə tökülür və o özünün ilk məhəbbətindən çox qeyrətələr əl çəkməli olur. Bir az geçəcək və «On ildən sonra»dakı bu məktəbli, uşaqlıqla yeniyetməlik keçidindəki bu oğlan Elçinin «Şuşaya duman golib» hekayəsində cavan, özündən nüştəbəh bir universitet tələbəsi kimi Şuşa parkında gözəl bir qadına rast gələcək və onunla tanışlığın həsrətini çəkəcək. Güman eləmək olar ki, bu universitet tələbəsinin dünyadan isti-soyuğundan xəbəri var və Şuşa parkındaki bu gözəl qadınla tanışlıqlan alacağı zövük o heç nəyə deyişməyəcək. Ancaq Cavanşiri bəlkə də odlu-odlu gözlədiyi «zövq-səfa»dan sanatoriaya, gözəl qadının otağına gizli girovəci fikri, bu gizlilikdən gələn iyrəncilik, qadağalıq və ən əsası da bu qadının-Mədinənin göründüyündən özgə olması fikri birdəfəlik çokindir.

Yazıcı öz obrazlarını qeyri-adi, qeyri-tipik situasiyalara salır: düşbu situasiyaya, görüm axı son nəsən!?

Məsələ bu şəkildə qoyulur. Yazıcı fəlsəfi-etik modelini situasiyaların ixtiyarına verir və onları bu şəraitdə eksperimentdən keçirir. Bu

situasiyalarda qeyri-adilik olsa da, onların öz təbii axarı var, onlarda hər şey öz axarında, öz qanuni yolundadır. «Bir görüşün tarixçəsi» povestindəki Məmmədağa Elçinin fəlsəfi-etiç modelinin formalasdığı, kamilleşdiyi möqamdır. Bu əsərdəki bütün bədii detallar Məmmədağa və Məsməxanının görüşünə xidmət edir. Xüsusi bu poveste her şey təbiidir, her şey axarındadır. Müəllif heç bir detalı, heç bir hərkəti göza soxmadan təbii axarda çoxdan formalasmış, dünyaya, həyata, ululuğa, əcdada bağılı, ancaq həm də özünün spesifik baxışları insanı təsvir edir. Məsməxanının və Məmmədağının aylı-ulduzlu Zuğulba gecesindəki görüşü nə qədər vacib idi, nə qədər mümkün idi? Sualının birinci tərəfi barədə. Məsməxanımı-böyüdüyü şəraitin yetimiyyindən, primitivliyindən, bir az da dəqiq desək, ey-bəcərliyindən ara-sıra gileyə başlayan, ara-sıra öz arzuları olan, insani, dünyani, münasibətləri temiz görmək istəyən bu qızı hansısa bir ədalət, hansısa bir qüvvə günlərin bir günü eləcə təmiz, eləcə zərif bir insanla göründürməli idi. Bu görüş təmizliyin, durulğun, aydınlığın görüşüdür. Bu görüşün bir qütbündə hətta pis adamlarda da yaxşı təref görə bilən, «hər adam gerek ömrünü kişi kimi vursun bu dünyada başa», «o həyat ki, sənə verilib, onu gərək düz yaşayasan, təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yefinə girib yatmaq istəyəndə səni özünden utandırsın» prinsipi ilə yaşayan, haçansa yetimiyyin yükünü çəkmiş və əra gedəndən sonra da bu yüksək qurtarmamış bir qızı rəğbətin ən intim və məhrəm nöqtələrini yaşayan Məmmədağa, o biri qütbündə təxminən cyni prinsiplər bütün faizi ilə qəbul edən, gecələr gizli bir həvəslə mətbəxin pəncəresindən izlediyi tanış bir qızın «sevdiyi oğlanı» xəyanətini hiss edəndən sonra bir daha o pəncəre önündə görünməyən, dünyanan bütün şərinə nifrat edən Məsməxanım dayanır. Bu görüş dənizin, qumlu sahilin, Zuğulbanın aylı-ulduzlu gecəsinin kimsizliyində baş verir. Məmmədağanın tirdən sərçəsən haldə tüfəng atmaq istəyən Mirzoppanın (Məsməxanının ori) sözü milisioner Səfərlə çəpəşir və o, qanunun səsi ilə hərəkət edən milisionera sillə üstündə milisə düşür. Gecə vaxtı baş verən bu hadisədən sonra Məsməxanım qeyzlə dəniz sahilinə, tirdə işləyən Məmmədağanın yanına gelir. Ancaq onun əsəbiliyi uzun sürmür. Bir tərəfdən Mirzoppaya belədiyi, «öz pirini» tanımı, digər tərəfdən gümüşü furqondakı tirdə işləyən Məmmədağanın birlən-birə açılan dünyası Məsməxanımı əslən özü olmaq, dünyada hər şeyi, bütün «qadağaları» umudub özü olmaq halına qaytarır. Müəllif qəlbən, daxilən,

öz iç dünyaları ilə çox-çox cyniləşən iki adamı bu sahil kimsəsizliyində tek qoymaqla özünün bütün nəşri boyu bəsləyib boy-a-başa çatdırıldığı fəlsəfi-etiç modelindən qorxmayıb ki?! Qorxmayıb ona görə ki, onun sahilini gecə kimsəsizliyində təl qoyduğu bu cavan oğlunda və bu cavan qızda-onların heç birində obivatellik yoxdur. Onlar heç vaxt həyatda aktyor olmayıblar, gözə kül üfürməyi blər, hər yerde, həmişə daha çox öz vicedanlarına hesabat veriblər. Belələr üçün Sənəbərin sakit, kimsəsiz, gözdənuzaq otagi da («On ildən sonra»), qatarın çoxlarına intimlik vəziyyətində görünən kupesi də («Qatar. Picasso. Latur. 1968»), Şuşanın sanatoriysi da («Şuşaya duman gəlib») Zuğulba gecəsinin kimsəsizliyi də («Bir görüşün tarixçəsi») yalnız öz vicedanıdır, öz içiniñ səsidi. Bu vicedan təmizdirse, bu ses şəffafdırsa «qadağanları», hətta, «ayazılmamış qanunları» narahatlılığını cətiyər qalmır.

«Gümüşü furqon» oxlağı-eksperiment povesti. Yaziçı insan-haqqında bu gün bəzi hallarda giley-güzə yaranan «oğulları» sinəqdan çıxarıır. Bu eksperiment konkret hadisədən çox-çox kənara çıxıb bütövlükde nəsil eksperimentinə yönəlir.

Obrazların düşdüyü şərait son dərəcə sərbəstdir. Məmmədağ özü də ilk baxışdan Məsməxanımla davranışında müəyyən qədər sərbəstdir. Ancaq nəsniñ bu möqamda təsvir etdiyi yerin, gəyün, ulduzların, donızın, dalğa sosinin, furqon gümüşülüyünün-hər şeyin təmizliyi, paklığı özü də Məmmədağanı, ara-sıra hardasa Elçinin fəlsəfi-etiç modelinə xələl gətirə biləcək hərəkətə, meyla həvəs göstəren Məmmədağanı təmizliyə, paklığı, insanlığa çağırır. Bu akt içərisində Məsməxanının özü əsas nöqtədir. Təmiz göylər də, işıqlı, «dumanlı» ulduzlar da, donız və dalğaların piçiltisi da, Yanar qayanın ehtiraslı alov dilləri də və nəhayət, tənha çölün ortasında içərişi kimsəsiz gümüşü furqon da hardasa bir məhəbbətin baş qaldırmamasına, bir məhəbbət gecəsinə, hətta obivatəcisinə asanca əsaslandırma biləcəyimiz bir «xoşbəxt» gecəyə haqq qazandır. Ancaq bu tənhalıq, gözdənuzaq və sərbəstlik dünyasında bir Məsməxanım var, bu Məsməxanının da acı xatirələrə bağlı incik dünyası var və bu incik dünyani yaranmaqdə olan «xoşbəxt geconin» bircəliyi, öteriliyi, aniliyi ömrü-lük ağrıya çevire bilər, tamam ləkəleyə bilər. Bu nöqtədə Məmmədağ özünün bəşəriliyi və milliliyi ilə diqqəti xüsusi cəlb edir: «Məmmədağagilin məhləsində yazılmamış bir qanun vardi. Tanışbilişin arvadına tamah salmaq olmazdı; əgər biriyle oturub bir tike çörək yemisənse, onun arvadı sənin bacındı. Məmmədağ heç vaxt bu

qanunu pozmadı; məsələ təkcə burasında deyildi ki, bu qanunu pozmaq olmazdı, məsələ burasında idi ki, bu yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatılmışdı». Bu parçadakı məkanı, yəni «Məmmədağagilin məhləsi»ni həm sivilizasiyalı bütün məkanlarla, həm də havası, suyu, cörəyi bir torpaqda olan xalqa aid kimi qarramaq olar. Obrazın milliliyi və bəşərliyi kimi ən ciddi keyfiyyətləri belə məqamlardan üzə çıxır. Bu fəlsəfi-etik modelin yalnız situasiyalarında özünü göstərməsini iddia etmək sadələvhilük olardı. Məmmədağ və Məsməxanının daxili dünyasının, bir az da dəqiq desək «ürüklerinin tarixini» (Xuan Karlos Onettini xatırlayaq) aramaqla sənətkar çox ciddi sosial problemlərə toxunur. Bu iki obrazın ürəyinin işığında çox şey üzə çıxır. Üzə çıxarı bu çox şeyə isə, heç şübhəsiz ki, onların öz münasibətləri var və bu münasibətlər yenidən fəlsəfi-etik modelin formallaşmasına xidmət edir.

Nəsirdə retrospektiv vəziyyətlər yalnız o zaman qüvvətli olur ki, onlar yerinə düşür, «dolux» olur, mütləq mənada bütöv konsepsiyaşa xidmət edir. «Bir görünüşün tarixçisi»ndə təhkiyəçi retrospeksiyalara çox uğurlu, çox lazımlı keçidlər edir. Və hətta deyərdim ki, onlarsız əsərdə heç bir obraz bizə bu qədər doğma, bu qədər yaxın və əziz ola bilməzdi. Burda ömrün hansısa anına, ağırlı, acılı, şirinli vədlərinə hər qayğıdır obrazın özünüdürkidi. Obrazın bu özünüdürkisi isə öz növbəsində bizim onun dərk etməyimizə xidmət göstərir.

Yuri Trifonov alman tenqidcisi R. Şerderlə müsahibəsində bu məsələyə toxunaraq göstərir ki, insan dərk olumluş, yaxud dərk olummamış şəkildə bütün olub keçənləri özündə daşıyır. O, heç vaxt keçmişin yükünü tullaya bilməz. Ona görə də insanı təsvir edəndə onda birləşən, vahidləşən bütün qatları açmağa çalışıram. Bir yazıçı kimi mən insanın mahiyyətini tədqiq etməliyəm. (*«Bonropsy lüteraturya», №5, 1982, səh.67*). Ümumi konsepsiyada, insan qəlbinin, insan mahiyyətinin tədqiqində çox vaxt Trifonov nəşri ilə birləşən Elçinin nəşri bu mənənəda xüsusi maraq doğurur. Çünkü «mənfi» də, «müsəbat» də Elçinin nəşrində heç vaxt statik vəziyyətdə deyil, öyrəşdiyimiz trafaret-dən, hazır model şəklindən də uzaqdır. Onun «mənfi»sində də, «müsəbat»ində də aşağıya, yuxariya, aza, çoxa meyl edən daimi bir dinamika var. Elə bu nəşri sevdirən, oxudan cəhətlərən biri də məhz bu nöqtədir. Elçinin bütün əsərlərində bu modellər qarşı-qarşıya durur və yazıçı şəri inkar edən, xeyri öz ciyində daşıyan kamil model yaratmaq yolunda obrazi daimi sinaq, eksperiment qarşısında qoyur. Bu

sınaqdan və eksperimentdən çıxmayanlar, nasırın kamillik modelinə siğmayanlar həyatda çox ağır aqibətə düçər olurlar. Pisliyi, şəri özündə daşyananları bu nəşr düşünməyə, adam olmağa çağırır, bu çağırış insanın çox zaman ciddi sinaqda-həyatla ölüm arasındaki anında özünü göstərir. İki mühüm hekayə Elçinin konsepsiyasını öz nəşri ilə etdiyi tələbi, arzuladığı idealı daha çox özündə göstərir: «Bülbülün nağılı» (*1980-ci ildə yazılın*) və «Beş dəqiqə və əbədiyyət». Hər iki hekayə çox böyük mənsəbə çatmış, insanın həyat yoluna retrospektiv qayıdır, hər iki hekayə belə bir insanın insanlıq keyfiyyətini, mənəvi aləmini üzə çıxaran ölüm-dirim sınağı ilə bağlıdır. «Bülbülün nağılı»nda ölüm yatağında uzanıb ömrünün son anlarını yaşıyan bir varlı insanın həyatı təsvir olunur. Ölüm yatağında da əvvəl-əvvəl onu özündən sonra qoyub gedəcəyi qızıllar, bu qızıllar üstündə dava-dalaş salacaq oğul-uşaq, onun ölümüne gizli bir sevinc hissi keçirən qulluqçular, qaravalar dündürür. Qəribədir ki, «son ucu ölümlü dünyaya»nı görə-göre, dünyannı beləliyini dərk edə-edə bu insan ömrü boyu var-dövlət yığmaqla, başqalarını talan yolu ilə var-dövlət yığmaqla möşəl olub. Ancaq ömrün son ani, deyəsən, qəribə sinaqdır və deyəsən burada təkər var-dövlət barədə, səndən sonra onu necə bölüşdürülcəyi barədə fikirləşmək azdır: «Və birdən bire ölüm taxtını hər təref-dən bürümüş bu sari qızıl parlışı, ləl-cavahir işlitsi yox oldu, bir şəffaflıq yaradı və bu şəffaflıq içində, bu təmizlik, paklıq içində o yetim uşağın solğun çöhrəsi göründü». İndi pərqə yorğan-döşkədə ölümünü gözləyən bu adamın uşaqlığı yetim keçib. Maralı da burasıdır ki, uşaqlıq yetim keçən və nə vaxtında fırsatını bada verməyib varılanan «bir ucu İrandan, bir ucu Turandan tutmuş, dünyanın ən dövlətli adımı» olan bu kəs öz ölümünü görmeyince heç vaxt öz-özü ilə üz-üzə dayanmaq istəməyi. Əgər haçansa ağına-bozuna baxmadan, insaflı və insafsız yollarla, yaltaqlıqla və hədə-qorxu ilə, ayaq öpməklə və baş kəsməklə yalandan güləməklə və yalandan ağlamaqla bütün ömrü boyu mal, dövlət yığacaq və adam haçansa birçə dəfə öz-özü ilə üz-üzə dayana bilseydi bu son andakı xəcalet, təessüf, keçdiyi həyatla bağlı təessüf onu bürüməzdi. Lap cavan vaxtlarında bir dərvişdən aldığı bülbülün gözəl qızıl qəfəsə yaniqli-yaniqli oxumasının səbəbinə bilsəydi-bülbülün azadlıq, sərbəstlik dordunu anlasayıd son ayaqda həmin hadisəni xatırlayıb bu qədər yanıb-yaxılmazdı və s.

Bu hekayənin yalızmanından üç il keçəək və Elçin yenidən bu mövzuya qayıdaq: insan mənəviyyatı, xeyirxahlıq. Yalnız özün

üçün yox, həm də ətrafin üçün yaşamaq! «Beş dəqiqə və əbədiyyət» hekayəsi da insanların ölüm ayağında öz keçmişinə, yaxşısına, pisinə qayıtmadıdır. Əvvəlki hekayədə bizdən cox-cox qabaq yaşamış insan, sonrakı hekayədə bizim müasirimiz, super müasirimiz insan ölüm ayağındadır. Bu adam iri bir sərnişin təyyarəsində göylərin dərin qatınladır və birdən-birə təyyarənin qəzaya uğramağa başladığını dərk edir. O da məlumdur ki, insan beyininin belə məqamda stüreti çox iti olur və yazıçı həmin qəzaya uğramaqdə olan sərnişinin, akademikin, institut direktorunun beynindəki fikirləri dəqiqliklə qələmə alır. Ölümün labüdüyüն dərk edən bu imkanlı adam məhz həmin məqamda «Bülbülün nağılı»ndakı pərqə yorğan-döşəkdə ölümünü gözləyən adama benzeyir. Akademik Mərdan Dadaşlı o cür var-dövlət sahibi deyil, ancaq geniş, qollu-budaqlı imkan sahibidir, ixtiyar sahibidir. Bu imkan və ixtiyar sahibi bədənəllərini ildirim sürətliyən gözlərinin qabağına goturur: «... hər torəfi basmış o qaranlıq içinde çoxdan görəmediyin, adamlar, müxtəlif sifətlər bir-birini əvəz etdiyəkənən fikir də dəqiq və aydın işləyirdi: bax, kiminə xətrinə aspirantura yaax daxıl zamanı buna «iki» verdin, bunu işdən çıxardın, buna töhmət verdin, bunu otağından qovduğun, buna söydün, bənən əsərini saxladın, cünki özündən xoşun golmirdi, bunu qorxutduğun, buna eşq elan eledin, sonra da bədbəxt eledin və sürelə bir-birini əvəz edən bu mumiya kimi sifətlərin arxasında insanlar dayanmışdı, talelər dayanmışdı, bütün bu insanların ailələri var idi, qayğıları var idi, sevinci, kədəri var idi və sənin bir töhmətin, bir söyüşün, bir dərkənərinin taleləri həll edirdi». Təyyarənin qəzaya getdiyi bu yeddi dəqiqlik insan fikrində onun öz günahlarını, əməllərini ölçüb-biçmə, ayird etmə imkanını yazıçı maraqlı bəddi detallarla ifade edir.

«Bülbülün nağılı» ilə «Beş dəqiqə və əbədiyyət» hekayəlerinin hərəsində bir figura görünür və şərin, pişliyin bütün eybəcərliliyini özündə daşıyan bu fiqurların keçirdiyi hissələr, ölüm ayağındaki düşüncələri insanı insan olmağa, kamil olmağa, düşünüb danışmağa çağırır.

Qeyd edim ki, yazıçı kamil insanı, özünün fəlsəfi-etiğ modelini çox qəribə, qeyri-adı sınaqlara salır və bu sınaqlarda dözenlərin, bu sınaqlardan çıxanların təmiz dünyasını oxucuya təqdim edir. Bu təmiz insanların təmiz dünyasını bize göstərmək, təmiz işığını bizim üstümüzə salmaq üçün yazıçı poetikanın bütün imkanlarından istifadə edir. Bu imkanlarda onun idealı, istəyi üzə çıxır. Onun rədd etdiyi, ölümə çək-

diyi, bəzən də sadəcə olaraq, bəyənmədiyi adamlar bu işığın, bu təmizliyin qarşısında həmişə ciliz, həmişə aciz görünürler. Azərbaycan folklorunun ölməz abidələrində birinə, - «Əsl və Kərəm» dastanına sənətkarın yeni biçimde münasibəti də burdan gelir. Qətiyyən təsadüfi deyil ki, istedadlı tənqidçilərimizdən biri olan Kamil Vəliyev yazıçının bu motivdəki «Mahmud və Məryəm» romanında sənətkarı «üzü işşa doğru» yönəlmış yazıçı kimi qiymətləndirir. K. Vəliyevin romana yazdığı məqalədə bir misal yazıçının istər bu romanda, istərsə də bütövlükdə nəsrində idealını daha yaxşı dəqiqləşdirir: «Elçinin idealı aydır. Mührəbilər edən, qanlar tökən, oğurluq, quldurluq edən, başlar kəsən, körpələri qundaqda öldürən adamlarla (Ziyad xan – C.M.) bir yerdə, onların içində dünyani sevindirən, dünyamı quran, təbiəti ovudan, təbiət gücündə möcüza yaranan ağıl, sevgi dolu insan da (Mahmud – C.M.) yaşayır. Bu insanın işığı müqəddəsdir. Bu müqəddəs işığı anlamaq, dərk etmek, duymaq, yaşamaq, yaşatmaq bizim həyatımızın mənasıdır». Bu müqəddəs işıqlı insan Elçinin bütün nəşri boyu özünü göstərir. Onun hər hekayəsi, hər povesti və hər romanı insanı bu işığa çağırır, bu işığı qorumağa çağırır. Bu işığın çağırışına gəliş onu artırır, bu işığı qorumaq onu çıxaldır. Hətta zəif, besit təqdimatda (belələri də müasir nəşrimizdə az deyil) bu modellərin məhz Elçindəki uğurla sınaqdan çıxa biləsi çox qeyri-inandırıcı görünürdü. Onun yüksək fəlsəfi-etiğ model səviyyəsinə qalxması və belə məqamlarda inandırması-haqqında sōhbət gedən nəşrin gücü ilə bağlıdır.

Elçinin fəlsəfi-etiğ modelinin bu nəşrin inkişafı ilə əlaqədar tarixi xronoloji inkişaf pilleri var. «Qatar. Picasso. Latur. 1968», «On ildən sonra», «Şuşaya duman golib» hekayələri, «Bir görünüşün tarixçəsi», «Dolçə» povestləri və nəhayət, «Mahmud və Məryəm» romanı. Bunnuların hamisində tədricin aşkarlanması, çətin etik sınaqlara düşən bir obraz var: İNSAN obrazı. Burda İNSAN mütləq böyük hərflə yazılmışdır. Cünki o, milli köklərə, milli etik normalara bağlı bəşəri İNSAN kimi, bütün sınaqlarda təmiz bir vicdanın hökmü ilə mütləq hesablaşan temiz bir İNSAN kimi hərkət edir, oxucunu da temizliyə, ülviliyə çağırır.

Y. Trifonov müsahibələrindən birində öz əsərlerini «İnsanın özündəki» adlandırır. Bir yazıçı kimi onun fikrine, insanların mahiyyətini tədqiq etmək əsasdır. Böyük Chernișevski də psixoloji analizi yaradıcı istedadı güclü verən en vacib keyfiyyət hesab edirdi. Elçin insanın psixoloji qatını seçkən hiss edirən ki, sənətkar həm insanı ucaldan-

ucalığı, həm də insani kiçildən aşağısı görməyi bacarır. Bu halda bütün ara məsafə ona ayndır ve deməli, o, müxtəlif nöqtələrdə yaşayın insanın həyatı ilə yaşaya bilir. Elçinin nəşrində insanın daxili dünyasının təsviri bəzən öz dəqiqliyilə həqiqətin dublikatı səviyyəsinə qalxır.

Bəzən bir bədii detal bütöv bir obrazı açır, milli kolorit yaradır. V. Polensin «Krestyanın» romanında sərxoş haldə evə qayıdan bir ər təsvir edilir. Ər arvadının gizlətdiyi pulları, öz pullarını tələb edir. Arvad pulları vermir. O, arvadını qançır olana qədər döyüür, elədiyin xoflanaraq çarpayıa yixılır və yuxuya gedir. Arvadı isə yuxuya getmiş erinin başını chtiylə qaldırıb yastiğə qoyur.

Vaxtı ilə bu romana giriş yazan L. Tolstoypa oxuyuruq: «Onlarca sahifə bu təfərrüati deyə bilməz. Burada dərhal oxucu üçün ənənə tərbiyesi, ər-arvadlıq borcu, mətinlik qərarı-ona yox, ailəyə lazımlı olan pulu verməmək, inciklik və döyülməsini bağışlamaq, məhəbbət olmasa da, məhəbbət xatirələri kimi detallar açılır» (*Л. Толстой. Поли. собр. соч. том 34, сх. 272*).

«Bir görünüşün tarixçəsi» povestində Məsməxanının retrospeksiyalardakı həyəti oxucuya yaxşı molundur. Məsməxanım yetimdir, internatda böyüküy; Məsməxanım çətin günlər görüb; Məsməxanım min oyundan çıxan anasının yanında öz uşaqlığını qorumaq üçün zillət çəkib və bu zillətlər içərisində ən ədalətsizi onun Mirzoppaya qismət olmasınadır. O adama ki, bu dünyada içib sərxoş olmaq, ona-buna sataşib milislərə düşmək, evdə daimi bir dava-dalaş atmosferi yaratmaqdan qeyri ideali yoxdur. Bütün bunlar belədir və beləde Məsməxanının ona nifrotinə, ondan zəhləsi getməsinə tövəcüblənmək də ədalətsizlik olardı. Doğrudur, Məsməxanım bəxtinə çıxmış bu əro göra özünün daimi bədbəxtliyini dark edir, ancaq bu sirri, ailə sirri hesab etdiyi bu dərdi elə özünükünləşdirib ki, onu heç kima aqmır, heç kimə söyləmir. Hətta, axşam evə qayıtmamış erini axtarmaq üçün rastlaşdıığı Məmmədağa ilə -adamlığına, insanlığına, işığına inandığı Məmmədağa ilə səhbətində belə Mirzoppa haqqında düsündüyü müəyyən dərəcə açıqsıç deməsinə peşmanlıq çekir. Məmmədağa biləndə ki, Mirzoppanı milisden buraxmayıblar, Mirzoppanın Nəcəf adlı birisiño zəng edəcəyi ilə milisioner Səfəri hədələdiyini xatırlayıb birdən soruşur:

«-Bəs Nəcəfo zəng elemədi?»

Məsməxanım tövəcüblə bu oğlana baxdı, yəni ki, sənin tanıma-  
diğin adam yoxmus ki, dünyada... Sonra dedi:

- Nəcəf keçən il qovub onu kabinetindən...

Bu sözləri dedi və özü də öz sözlərinə heyvət eledi, ele bil o yox, başqa bir adam dedi bu sözleri. Məsməxanım heç kimin yanında belə danışmazdı, neçə illər idi ki, heç kim onun no çəkdiyini bilmirdi, neçə illər idi ki, evlərinin səhbəti evlərində qalırdı və Məsməxanının fikrincə, həmişə də belə olacaqdı, həmişə ölüñə kimi. Öləndən sonra camat deyəcəki ki, dünyada bir Məsməxanım vardi, bu Məsməxanım da Mirzoppa adında bir əri vardi, bir yerde yaşayırıdlar... Amma necə yaşayırıdlar-bunu heç kim bilməyəcəkdi və Məsməxanım da necə Məsməxanımı, ürəyindən nələr golub, nələr keçirdi-bunu da heç kim bilməyəcəkdi... Məsməxanım da belə Məsməxanımdı.

Elçinin nəşrindəki əsas bədii keyfiyyətlərdən biri onun özünün yuxarıda xatırladığımız konsepsiya bütövlüyüdür. Onun bu konsepsiya xidmət edən öz prizması, rakursu var, bu prizmada yazıçı həqiqəti verir. Bu həqiqət onun nəyi sevdiyində, nəyi inkarında, nəyə təəssüfündə, nəyi arzulamasındadır. Ona görə də onun hər bir bədii detali müəllifin ümumi fikrinə tabedir.

Müəsisi nəşrin ümumsovet katekstindəki on maraqlı nümunələrin də təhkiyə getdiyinə dən qızılışlı aspektədə aparılır. Bunun uğurlularının da uğurluluğunu yəqin ki, sənətkarın insana, insan qəlbini bildəciliyinin qədəri təmin edir. Elçinin əksər hekayelerində və bütün povestlərində bu keyfiyyət xüsusi qeyd olunmalıdır. Bu mənəda «Dolça» povestinin taleyi dəha uğurludur. Müəllif povestdə iki ailəni, iki psixologiyamı qarşılaşdırır. Əslində bu iki ailə fonunda namusluq, halallıq, vicdansızlıq və ədalətsizlik aktları qarşılaşdırılır. Bu qarşılaşmada birincilər - ilk baxışda gücsüz və aciz, imkansız və ya-ziq, qayğılı görünən birincilərin işığı çox güclüdür. Həyətə tutduğu imkanlı mövqeyə və yərə görə qırrolənənlərə sonətkarın nifrəti insan və it qudurğanlığını paralel aparmaqdə üzə çıxır. Qudurmuş it və Dolcanın sonrakı qudurğanlığı (burda qudurğanlıq məcəzələşir) simvolları da bu fonda açılır. Alçaqlıqla, cybəcorliklə yaşıyan, dünyada pul qazanıb iri qonaqlıqlarda rüşvət verməklə və buna görə də «millətin ən yaxşı oğullarından olmağı» ilə öyünən, qazanc yolunda, girevə yolunda namusu, qeyrətini unudan bazar adamina müəllifin nifroti Ağababannı bu ailəyə, onun «başçısına» əsəbiliyi ilə ifadə edilir. Müəllif Ağababani elə bir fəlsəfi-etiğ xarakter səviyyəsinə yüksəldir ki, onun pisliyi, şərə nifrəti, əsəbiliyi bütöv bir millətin pisliyi əsəbiliyi, nifrəti, onu məhv etmək cəhdil kimi qavramır.

Burada da obrazların düşdüyü situasiya, şerait həyatın öz təbii axarındadır. Ömrü boyu namuslu əməyi, qabarlı əllerinin zəhməti ilə öyünən, ailəsinə halal çörəklə böyüdən, böyük bir ailənin qeyrətli başçısı Ağababa arvadı Ağabacının bu yay denizə istirahətə gələcək kirayənişinlərdən birini götürmək teklifinə razılışmali olur. Hər şey burdan başlayır. Buzovnada arın-arxayı, rahat yaşıyan bu ailə üçün kirayənişinlər göz dağına qeyrəflirlər. Bu kirayənişinler hanımlamış, özgə pulu ilə şışmiş adamlardır. Onların namusdan, qeyrətdən, təmizlikdən başqa hər şəyləri var. Öz uğşığını saxta yolla instituta salmağa cəhd göstərən bu ailənin başçısı da, ona «kömək» edən «dostları» da eyni tipli adamlardır. Yaziçi belə bir həyəcan təbili çahır ki, belələri yaşıdqıca, belələri cəzasız qaldıqca öz etrafını genişləndirə bilərlər, tərəfkeşlərini artırıa bilərlər. Necess ki, Dolça-Ağababanın bir gün dənəzin dəhşətli küləyindən qoparıb isti bucaq verdiyi, yemini, yalnız heç vaxt əsirgəmədiyi it kirayənişinlərin yaşlı qabırğı kabablarına öyredisi, sahibini, halal çörəyi bəyənmədi.

Müəllif bütün nesrində qoymuş və davam etdiriyi belə bir konsepsiyasını qoruyur ki, insan leyaqəti dünyada on uca, on böyük şeypdir. Ağababa və Ağabacı ilə, onların tərbiyə etdiyi ailə ilə yazıçı bu leyaqətin ucalığını, böyükliyünü sübut edir. Ağababa və Ağabacının simasında yazıçı oxucu qarşısında həyatın, ömrün leyaqət felsəfəsini, insana verilən ömr və onu başa vurmaq bacarığını açır.

Elçinin nəsrində sözün öz yeri var. Bəlkə də bu fikir ilk baxışda sadələvh göründü. Bütün bədii söz sənətində sözün xüsusi yeri, öz yeri var, cüntki bu sənət sözdən yoğrular. Sözü xüsusi rəngə salmaq, sözü-bəzən ayrıca bir sözü bütöv bir kontekste xidmətə, bütöv bir qayəni aqmağa yönəltmək hər sənətkara qismət olmur. Elçin sözü hiss edir və onu elə yerinə salır ki, yaxşı şerdə olduğunu kimi onu deyişmək mümkün olmur. Yuxarıda haqqında danışdığımız bədii detal Elçində sözün gücü ilə yaranır. O, bu detali emosional şəkildə, sözün bütün işiq və kölgəsi ilə ifadə etməyi bacarıır. Sözün gücü ilə hərəkətə gətirilən bədii detal mexanizmi obrazın keçmişini, bu günü haqqında söz deməyə imkan verir. «Bir görünüşün tarixçəsi»ndəki retrospektiv keçidlər bu əslüğün gücü ilə təbii olur. Milisioner Sofera vurdugu silleyə görə milisə düşmüş Mirzoppa üçün geconin oğlan çağında qeyzlə Məmmədagənanın yanına gəlmış Məsməxanının psixoloji dəyişkənliliyi, qeyzinin birdən-birə yox olması və özünü yenidən yazış, kimsəsiz hesab etməsi birçə sözle başa gelir:

« -Hə, camaati tutdurursan, özün də dəniz qıraqında gəzirsen?.. camaat nədir sənin üçün bəyəm, adam zad deyil? Nə işin var camaatla? Yorta-yorta gəlmisin bura ki, adam tutudurasan?»-bunun Məsməxanı dəyir. « -Bir dayan görək, ay bacı, nə olub, nə xəbərdi?» -bunu da heç nədən xəbəri olmayan Məmmədagəna dəyir.

« -Bacın nöş oluram sənin!.. Buna bir bax! Qardaş tapılıb mənim çün, heç xəberiniz yoxdur»... Məsməxanı bu qeyzlə sanki heç bir ipə-sapa yatmayan, aləmi bir-birinə qatacaq adama oxşayır.

« -Camaat kimdi, kimi tutdurmışam?» Məmmədagəna soruşur.

« -Camaat mənim həyat yoldaşım!.. Bildin? Gedək busat necə tutdurmusan onu, elə də buraxdır!» Məsməxanının əsəbi təkidi və qərarıdır bu.

« -Mirzoppa! deyirsən?

Mirzoppaın adı elə bil ki, bu qarabuğdayı davakar qızı bir balaca süstəldirdi və o, gözlerini Məmmədagənanı üzündən çəkməyib:

« -Hə, - dedi. - Bəs kimi deyəcəm?»

Oxucu bağışlaşın bu misalın uzunluğuna görə, ancaq üzərində dəyandığımız sözün bütöv bir psixoloji ovqatı, dəlisov bir qızı «süstləşdirməsi» faktını ifadə etmək üçün belə lazım idi.

Mirzoppa! Məmmədagənanın adı çəkməsi Məsməxanı üçün gözlənilməzdır və onun süstləşməsi, qəflətən səsinin tonunu deyişməsi («Hə, - dedi - bəs kimi deyəcəm?») - sualında bir yumşaqlıq, Mirzoppa adından gələn bir xəcalət, bir süstlük, bir peşmançılıq, keçən ömrə, keçən günü bir tövssüf qoxusu var) bu adla bağlıdır. Burda müəllif remarkası («Mirzoppaın adı ilə elə bil ki, bu qarabuğdayı, davakar qızı bir balaca süstəldirdi...») oxucuda dəqiq assosiativ duyuğu yaradır, oxucu onu narahat edən mütləq bir retrospeksiya gözləyir və yazarı bu mütləq retrospeksiya Mirzoppa adının bu qarabuğdayı davakar qızı süstəldirməyinin tarixinə keçir...

Bütöv bir gecəni özündə qoruyan bu görüşdə Məmmədagəna ilə Məsməxanı arasında çox səhəbat gedir və arada Məsməxanıma məlum olur ki, Məmmədagəna dünən gecəni Fatmeyidə keçirib. Bu cür toz, gözəl qəlblə bir oğlanın dünən Fatmeyidə olması - o yerdə ki, orda Məsməxanının usaq leyaqətini, qızlıq ismətini taptamaq istəyən Ağadadaş var - ona qəribə golir.

« -Sen Fatmeyidə olmusan? - Məmmədagəna soruşur.

- Yox olmamışam.

- Yaxşı kənddi.

— Doğrudan? —Məsməxanım iş sidq-ürekədən təcəcüb etdi, elə bil ki Ağadadaş yaşayın yer yaxşı ola bilməzdi; Ağadadaş Məsməxanı-  
mın yadına düşdü...»

Oxucuda eyni nişançılıq yaranır və povestə yeni personaj gəlir. Bir halda ki, Məsməxanıma görə Ağadadaş yaşayın yer yaxşı ola bilməzdi, onda kimdi axı, bu Ağadadaş?

«...Ağadadaş Məsməxanımlıqın uzaq bir qohumuydu və Məsməxanımın anası Güldəstə tanış-bilişi yanında, qonşuların yanındı yeri düşdü-düşmədi həmişə onun adını çəkərdi, ondan damşardı ki, qoy hamı bilsin necə qohumları var...» Bu, Məsməxanımın həyatının yenisi sohifədir və bu maraqlı sohifo də Ağadadaşın adı ilə bağlıdır.

Məsir nəsrin öz başlangıcını 60-ci illərdən alan bir üslubla-bədii dilin bir çox mənada qabarılmasına ilə, xalq dilinə güclü meyli ilə, folklor üslubuna yaxınlığı ilə də xüsusi maraq doğurur. Bu dövrün bədii üslubu yaxşı nümunələrin hər birində yeni qüvvə ilə, yeni ovqatla üzə çıxır. Ümumsovet prozasının bu dövrdəki uğurlarını həm də bu keyfiyyəti ilə izah etmek doğru olardı. «Rus ədəbiyyatının neytral üslublaşdırması» müasir nəsrin iş yaxşı örnəklərinin qəlbədən, ifrat poetikadan, dəftərxanaçılıqlandır qurtarmış dilinədek keçdiyi yol bütün sovet nəsrinin 60-70-ci illərdəki inkişafı üçün səciyəvidir. (Г.Белов. *Художественный мир современной прозы*. M., «Наука», 1983, səh.69). Bu cəhət özünü V.Belov, V.Astafyev, F.Abramov və s. kimi yazıçılardan qabarlıq göstərdi. A.Buçis Litva nəsrinin zənginləşməsinin başlangıcını haqlı olaraq, «yeni təhkiyə üslubunda axtarır». Buçisin fikrincə yeni roman üçün «yeni struktura yox, yeni təhkiyə üslubu tapmaq lazımlı idir» (А.Бучис. *Роман и современность*. M., 1978 səh. 1/2). Bu isə öz növbəsində, mənəcə, informativ, publisistsayağı, klişe təhkiyə üslubunu keçmək, daha doğrusu, qırmaq deməkdir. Bu nəsrin yaratdığı sözdə və ya bu sözün yaratdığı nəsrə həyatlə sonet arasındakı sərhəd getdikcə pozulur, sənot ifadə etdiyi həyatın daha dəqiq görünən və eşidilən lövhəsini yaradır.

Nəsrin bu nümunələrində dramaturji materialdan çox (dialoglar, monoloqlar) müəllifin öz təhkiyəsi üstündür. Y.Trifonovun «Обмен», V.Belovun «За тремя волками», V.Rasputinin «Son macab» kimi povestləri bu mənzərənin yaxşı illüstrasiyasıdır. Nəsrin bu nümunələrində yazıçı öz dilini obrazların dili ilə birləşdirir, qaynaq edir. Belə əsərdə yazıcının və obrazın dili bəzən eyni üslubda, eyni ovqatdadır. Bəzən müəllif təhkiyəsi ilə obraz dilini ayırmak çatın olur.

« —Məsməxanım güldü. —Yadına bir dənə əntiqə əhvalat düşdü, danışım sənə?»

— Danış.

Bu əhvalati Məsməxanıma Bikəbacı danışmışdı.

Onda Məsməxanım internatdan evlərinə təzəcə köçmüşdü...»

Beləcə Məsməxanımın Məmmədağaya danışmağa hazırlaşlığı və bizim tam qətiyyətlə onun dilindən gözlədiyimiz söhbəti yazılı özü davam etdirir. Oxucu ilə məhərəmiş, oxucunun əsər boyu alışığı bir ovqatda davam etdiyi bu əsl müasir nəşrimizin yaxşı nümunələrində sabitləşməyə başlayır. Bütün bu keyfiyyətlər Elçinin nəşrində özünü daha çox göstərir. Bəs sənətkar belə bir şey məlumdur ki, dilə sirf dil kimi baxmaq olmaz. Çünkü dil linqvistik vahid kimi (morpholoji, sintaktik, leksik və s. baxımdan) deyil, yalnız bədii ifadə kimi qurulmalıdır (söz yalnız söz kimi hiss olunmalıdır). Yazıçının yaradıcılıq yeri dil aləmi deyil, dil onun üçün yalnız bir vasitədir». (М.Бахчан. *Эстетика словесного творчества*. M., 1979, səh.167).

Elçin sözün gücü ilə obrazın dünyasını, öz sənətkar konsepsiyanı ifadə edir, bu nəsrədə söz özünün informativ, birbaşaqliq funksiyasından uzaqlaşır və əsl sənətin tələb etdiyi həqiqətin bədii illüziyasına çevirilir: «Həmin gecə ay çıxmışdı, ulduzlar çıxmışdı, gəyün üzü tertəmiz idi və bu aydınlıq gecədə Ağababa ilə Dolça bir müdəttə bir-birinə baxdı. Ağababa Dolcanın gözlerini ömründə bu cür görməmişdi, Dolcanın gözlerində bu qodər kədər, qəm-qüssə olmamışdı; Dolcanın gözlerində bir yazıqlıq, bir əlacsızlıq var idi və ən əsası, Ağababaya ən çox təsir edən də bu idi ki, Dolcanın gözlerində bu dəm bir üzrxaqliq da var idi, elə bil Dolcanın qara gözleri həmin aydınlıq avqust gecəsində nəyə görə başılaşmasını yalvarırdı, nəyinə əvvalcadən xəcalətini çəkirdi» («Долца» povestindən). «Долца» povestində it əsərin aparıcı obrazıdır. Bədii fikrin açılmasına, əxlaqi məqamların ifadəsinə xidmət edən bu cür obrazlar Ümumittifaq ədəbiyatında son illər çoxalmışdır və onların hər biri yeni bir bədii qüvvə ilə üzə çıxırlar. Bu mənada Q.Troyepolskinin «Qara Qulaq Ağ Bım», Ç.Aytmatovun «Cəllad kötüyü», V.Rasputinin «Matyora ilə vidas» əsərlərinin xatırlamaq olar. Bütün əsərlərdə sənətkarlar mənəvi-əxlaqi, fəlsəfi-etik mövzudakı bədii axtarışları digər canlılar üzərində qurmuşlar. Troyepolski öz povesti ilə rus nəsrini onun etik maksimalizmi ilə, onun mənəvi kamilliyyə, özünükamiliyyə çağırışı ilə inkişaf etdirir. V.Rasputin özünün ən ciddi fəlsəfi-etik fikirlərini «Matyora

ilə vəda» povestində ara-sıra yuvasından çıxan və yavaş-yavaş boşalmadı, insansızlaşmaqdə olan adanın «sahibi» kimi verdiyi, hətta, növü, cinsi, adı belə məlum olmayan bir heyvanın üzərində qurur. Elçinin «Dolça» povesti adları çökilən bu əsərlər içorisində yeri müəyyənləşmiş əsər kimi qəbul edilməlidir. Mənəvi-etik problemin, insanın namusla, «kişi kimi» yaşaması probleminin çox ciddi planda qoyulduğu bu əsər məhz itin obrazlaşması ilə daha çox təsir edir, yadda qalır. Ağababanın ilə Ağabacının illərlə alın tərili, çox ince, çox zərif oxlaq normaları ilə yaratdığı, fəlsəfi-etik modelə çevrilmiş bir ailənin gözəlliyyinə iki aylığa bağla istirahətə gəlib onlarda otaq tutmuş kirayənişinər-oxlaqsızlıq, harinliq, mənəm-mənəmlilik, alçaqlıq, namussuzluq simvoluna çevrilmiş adamlar ləkə gətirmək üzərdir. Bu kirayənişinər kubər həyatı, iyriyən qazanclarından golen bolluğun ilə Dolcanı-sakit, həlim, Ağababanın həyətinə pis adamdan qoruyan, Ağabacının bişirdiyi yala şükrənlıq edən Dolcanı yolundan çıxarmaq, qabırğı kabablarla, quzu etindən bışırılıq qızarmalarla, bozartmalarla yolundan çıxarmaq ərefəsinədədir. Bu ərefə məhz yuxarıdakı parçada Dolcanın psixoloji təsvirindəki söz kontekstində bir həyecana, ədalətsizlik aktından qorxuya, təmiz dünyaya vurulacaq ləkə qorxusuna çevrilir. Bu üslub, poetika intellektual nəşr üçün xarakterikdir. Anarın «Macal», M. İbrahimbəyovun «Truskavese kim gedəcək», Ə. Əylislinin «Şanlı məktub», «Ürək yaman seydi», İ. Məlikzadənin «Talisman», M. Süleymanlıının «Qar» və s. bir çox əsərlər sübut edir ki, Azərbaycan nəşrində intellektual prozanın çox gözlə nümunələri yaranıb. Bu proza düşünmək istəyən, dərk etmək istəyən oxucu üçündür və Azərbaycan nəşrinin getdikcə bu üsluba daha çox meyl etməsi onun öz oxucusuna etibarı ilə, oxucu səviyyəsinə inamı ilə izah edilməlidir. M. Bulqakovun «Mactep» və «Maprapita»sı Xulio Kortasarin (Argentina), demək olar ki, bütün əsərləri («Uduşlar», «Özgə səma», «Qarayaxa») və s. Q.Q. Markesin (Kolumbiya) «Yüz ilin tenhalığı», «Patriarxin payızı» əsərləri, Kobo Abenin (Yaponiya) «Özgə sıfəti», «Yandırılmış xəritə», «Yəşik-insan» romanları intellektual nəşrin çox maraqlı nümunələri kimi bu gün böyük şöhrət qazanıb. Bu kiçik siyahıdan göründüyü kimi indi dünyanın on böyük söz ustaları həmin üsluba daha çox müraciət edirlər.

İntellektualliğ-müəyyən mənəda yalnız xüsusi assosiasiyalardan, düşüncələrdən keçib qarvanılan çoxylonlu keyfiyyətdir. İntellektual nəşrin ən vacib keyfiyyətlərindən biri oxucunu düşünməyə cəlb et-

məsidiir. Bunun üçün özünəqədərki klişelər, klişə düşüncə tərzi, informativ ifadə üsulundan sənətkar qaçmalıdır; onun özünün bədii görüm rakursu olmalıdır. Şumlamış torpağı cyni cü yəni yenidən şumlamaq-sənətde bu yalnız diletantların işidir. Dünəyə öz bədii baxımı olan yazıçının əsəri ona döno-döno qayıtmagi tələb edir və oxucu hər qayışda nəsə mütləq yeni bir keyfiyyətə rastlaşır. Qalacaq əsər belə yaranır, itəcək əsər dilestanta məxsusdur.

Elçinin «Qatar. Picasso. Latur. 1968.» hekayəsi ona görə intellektual nəşr nümunəsi deyil ki, yazıçı Pikassonu, Laturu tanır, yaxud oxucudan onlara bələdçilik tələb olunur. Qətiyyən. Məsələ ondadır ki, burada yazıçının ifadə əsəri intellektual nəşr nümunəsinə çevirir. Yenə hekayənin ilk sətriñə müraciət etmək lazımlı gəlir: «Sonra Məleykə xanımın əri yena mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünə bir vəziyyətdəydi», Söz möcüzəsi bir insanda çevik şəkildə dəyişən, onun keçirdiyi psixoloji anıllarla dəyişən üç məqamı bir cümlədə açır. Cümlənin əvvəlindəki «sonra» sözündən başlayaq. Neca yəni «sonra»? Yazıçı məgor bayaqdan bizi nəsə danışdır? Yox. «Sonra» əsərin ilk sözüdür: «Sonra Məleykə xanımın əri yena mənə elə baxdı ki, ..» hə, bir azca narahat olduq və biza belə bir şey çatdı ki, Məleykə xanımın əri bayadın baxırmış, bayaqdan burdaymış, çünki burada «ycənə də» sözü var. Hekayəyə bələd olanlar yaxşı bilirlər niyə «elə bil qorxudurdu» Məleykə xanımın əri-cünki o öz arvadını tək-tənha kupaç yad kişi ilə Moskvaya yola salır; belə bir adamın yalvarmağı da təbidiir-cünki bu yad kişini ne bilmək olar? Məleykə xanımın ərinin «həm də kişi ni ne bilmək olar?» Məleykə xanımın ərinin «həm də çox gülünə bir vəziyyətdə» olmağı da təbidiir-cünki... Burda məsələ bir az qəlizləşir: Məleykə xanımın əri xarakterdir. O heç vaxt hekayədə yenidən görünməyəcək. Onun payına birçə həmin cümlə düşüb-amma bu cümlə bütöv bir xarakteri açıb. Bu əsərdə heç vaxt görünməyəcək həmin ərin ailədəki yeri müəyyənləşir. Bu ər öz arvadını heç de Moskvaya xoşa-xoşluqla yola salır, onu saxlamağa da cəsarət etmir (əks halda o, yad kişiyə yalvarmaqdansa, yad kişini qorxuzmaqdansa, yad kişının yanında çox gülünə bir vəziyyətdə qalmaqdansa qotı bir qərara gələrdi: Məleykə Moskvadan qalardı), bu ər təkəbbürlüdür, müəyyən imtiyaza malikdir («qorxudurdu!»), bu ər yaziçıdır və ya yeri gələndə qılıq girir («yalvarırdı»), bu ər qotı adam deyil, obvateldir («gülünə vəziyyətdə idi»).

Hekayənin qalan süjeti Pikasso və Laturun rəsmləri ilə əlaqədar assosiativ, qeyri-adi hadisələr ətrafında qurulub və bütövlükde oxucunu yaxşılıq barədə, öz içi barədə, öz taleyinə münasibət barədə düşünmeye məcbur edir.

«On ildən sonra...» hekayəsində oğlanın -səkkizinci sınıf şagirdinin sevdiyi Sənubərin tek anası var. Oğlan onlara hər dəfə anası olmayıada gəlir. Sakit, kimse siz bu otادa Sənuber özüdür, sərbəstdir, nəyə desən kül-ixtiyərdir. Bu sərbəstliyi, bu ixtiyarlı pozmağa, Sənubəri yaxşı mənada sərbəstlikdə çəkindirməyə sadəcə olaraq kənar bir qüvvə yoxdur. Müəllif her dəfə Sənubərin otağına oğrun-oğrun gələn oğlanın növbəti səfərində belə bir detal verir: «... sonra ona elə gəldi ki, bu saat bağlı kişi yenə başını məscid minaresinin darısqal pəncərəsindən çıxırab qışqıracaq: «hə, yenə gəlib veyillənirsən burda?», o da cavabını verəcək: « -Sənə nə var, atovun məhelləsidir?», bağlı kişi onu hədələyəcək ki, düşərəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yene deyəcək ki, kışisen düş; əlbəttə, bağlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə-bağlı kisinin bundan xəbəri yoxdur...» Bu detal ona xidmet edir ki, Sənubərin üstündə hətta, qonşu qadağası da, özgə qadağası da yoxdur (arabir oğlanın bu məhləyə gelməsinə hirslenən bağlı kişi də iki ayaqdan şikəstdir, imkansızdır). İlk baxışda bu detala əhəmiyyət verməyib keçmək olar. Ancaq Sənubərin (özü də ara-sıra hissə qapılonda oğlana: «istayırsən elə indi sənin olum») kimi təhlükəli bir aktı toklif edən Sənubərin) sərbəstliyinin təhlükəsizliyini dərk etdiğə tez-tez bağlı kisinin ayaqları yada düşür: bari onun ayaqları olaydı, bari bu qızı onun qadağaları kömök olaydı! Yalnız bundan sonra həmin episodun, həmin detalın hekayə üçün ne qədər vacib olduğu adama çatır.

Elçin nəşrinin poetikası barədə söhbətdə bu nəşrdəki şərtlik dərəcəsindən, bu nəsrədə şərtliyin oynadığı roldan yan keçmək olmaz. Şərtlik bu nəşrin çox məqamlarında özünü göstərir. Elçin şərtlikdə sərbəstdir, yaxşı mənada sərbəstdir və belə bir cohetə də razılaşmalyıq ki, öz dəsti-xətti, orijinal üslubu, təze ifadə tərzi olan sənətkarda özündən əvvəlki kanonları yeri golendo vurub keçmək casarəti olmalıdır; bəlkə də biz çox vaxt sənətkarın bu yaradıcılıq keyfiyyətlərini sərbəstlik hesab edirik və o da aydınlaşdır ki, «sərbəstlik» sözü təqdir etmə şkalasında heç də həmişə müsbət mənə kəsb etmir. M.Bulgakovun «Macrep və Maprapita» romanı sənətkar sərbəstliyinin, sənət-

kar fantaziyasının yüksək nöqtəsi kimi ona görə qəbul edilir ki, bu sərbəstlik, bu fantaziya fikrin dəqiq kompozisiya, dəqiq arxitektonimasına xidmət edir. Ümumiyyətlə, M.Bulgakov yaradıcılığı üçün xas olan şeytan (dyavol) motivi bu romanda, tamamilə realist fikrə xidmət edir, canlı həyatın ziddiyyətlərinin grotesk-fantastik, satirik üsulla açılmasına şərait yaradır. Beləcə Elçinin nəşrindəki şərtlik indiki halda ancaq bu nəşrin sənətkarlığının yüksəlməsinə, bu nəşrin yadda qalmışına, müəllif fikrinin daha da dəqiqləşməsinə, oxucu assosiasiyanın bollaşmasına xidmət edir. Bu nəşrdəki bəzən hətta ağlaşımz şərtliklər, qeyri-adiliklər həyat həqiqətinin dəqiq ifadəsinə xidmət edir. Bədii yaradıcılıqdə belə bir həqiqət var ki, həyatın olduğunu kopiya edilməsi hələ sənət deyil. «Yox, sənətkardan tələb olunan bu deyil ki, fotoqraf qədər dəqiq olsun, mexaniki yolla həyatın üzünü köçürsün. Ondan nəsə daha geniş, daha dörin bir şey tələb olunur. Dəqiqlik və həqiqətə sadıqlıq yalnız sonralar bədii əsərə çevriləcək materialıdır, yaradıcılıq alətidir» («Достоевский об искусстве» M., 1973, səh. 132).

Sənətdə həqiqət uğrunda on ciddi mübarizələrdən biri olan Dobrolyubov da belə bir şeyi qəbul edirdi ki, «həqiqət əsərin vacib şərtlərindən, amma hələ onun ləyaqəti deyil». «Ləyaqət müəllif baxışının genişliyi, toxunduğu hadisələrin canlı və anlaşıqlı təsvirinə onun sədəqətiidir» (Добролюбов Н.А., собр. соч., том. 6, М. -Л., 1963, səh. 311).

Elçin özündə müəyyən etdiyi fikri ifadə üçün on qeyri-adi vəziyyətlərdən, son dərəcə qorıb görünən şərtliklərdən çekimdir. Və nəhayət, bütün əsər oxunandan sonra müəllifin həqiqətinə, bu həqiqətin ifadəsindəki bədii vasitələrə-o cümlədən, şərtliyin köməyinə heyvanıqların.

Şərtlik Elçinin nəşrinin, hətta, mən deyardım bəzən əslubuna çevirilir. «Dəyişmə», «Qatar. Pikasso. Latur. 1968», «Zireh», «Qırımızi aylı basası», «Talvar» kimi hekayələrində şərtlik böyük həqiqətlərin-insan qəlbinin həqiqətlərinin-dərkini xidmət edir. «Dəyişmə» hekayəsindəki genç bəstəkar S.Qayıblının hayatı, ömrü-günü, bütöv dünyası yeknəsəqliklə yəgrulub. Gedib-göldiyi iş də, öldüyü yol da, münasibətdə olduğu adamlar da, qonşusu da yeknəsəqli simvolu kimi onu əhatə edib. Özü də bütün bu saydıqlarımız ona görə yeknəsəqli simvoluna çevirilir ki, S.Qayıblı özü buna günahkardır. O öz düşüncəsində, ovqatında, hətta başqaları üçün çox fərəhli bir yara-

diciliq sahəsi olan bəstəkarlıq peşəsində yeknəsəqliyə şərait yaradıb. Aldığı təzə kostymu geymək üçün də o götür-qoy edir, çoxdan-lap çoxdan tikirdiyi, süzlüb dağılmaqdə olan sarı pencəkden çıxa bilmir. Belə halda sənətkar əsərə «qəribə» bir epizod daxil edir: S.Qayıbılı şifoneri açıb sarı pencəyi götürüb geyir və birdən-birə bu pencək rəngini dəyişib təzə, qəşəng bir pencəyə çevrilir. Uzun düşüncələrən, uzun gözintilərden sonra S.Qayıbılıya belə bir həqiqət çatır ki, o öz həyat terzinə subaylıq yeknəsəqliyindən tutmuş peşəyə qədər hər şeydeki eyniliyi, bozluğu özü aradan götürməlidir.

«Qatar. Pikasso. Latur. 1968»də Məleykə xanımın kupe yoldaşı Pikassonun «Kasiblərin süfrəsi» qrafikasından söhbət açır. Hekayənin qəhrəmanı Pikassonun qrafikasından gələn assosiasiylarla yaşadığı günlərdə bir dəfə gecə yarısı qapı döyüür və o şəkildəki kasıb fransızı... qarşılışır.

Yaxud, Moleykə xanım Laturun «Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs İrina» əsərində Sebastyanın ürəyinə sancılmış oxu necə onun köksündən çıxardığını nağıl edir. Hər iki hadisə tamamilə qeyri-realdır, mümkinən olan iş deyil. Ancaq bu hadisələrin hər biri insanı insan dərdinə, insanı insan ağrısına köməyə çağırır.

Elçinin poetikasının zənginliyi onun psixoloji təhlillərində xüsusi təkanla üzə çıxır. Vaxtı ilə N.Cerniçevski psixoloji təhlili «yaradıcı istedənin gücünü üzə çıxaran ən vacib keyfiyyət» hesab edirdi. Obrazın situasiyanın daxili məhiyyətinin axırı qədər açılışlı yolunda Elçin heç bir «xirdə» detaldan, heç bir «xirdə» məqamdan yan keçmir. Onun psixoloji təhlili etik xarakter daşıyır. Burda əxlaqi hissələrin temizliyi var. Elçin bir çox hallarda insan qəlbinin amansız tədqiqatçısı kimi çıxış edir, qəlbin dialektikasının güclü ifadəcisinə çevirilir. O, sujet və fabula, kompozisiya, hadisə (herçəndə Elçində hadisə çox az olur) etrafında toxəyyüla yer verirse də, insanın daxili dünyası ilə, düşüncələri ilə, keçirdiyi hissələrin təsvirində qeyri-real heç nə vermir. Onun psixoloji təhlillərində çox maraqlı bir inandırıcılıq var; cümlə o, məhz bu nöqtədə bədii sənət üçün bir çox məqamlarda məqbul sayılan uydurmaçılığa qapılmışdır. Onu psixoloji prosesin nəticəsi yox, bu prosesin özü maraqlandırır. Nəticə bu prosesin dəqiq təsvirində üzə çıxır. Lirik-psixoloji hekayə, povest, roman sənətkarın dünyası görmə üsuludur və çox güman ki, məhz bu görme üsulu sənətin sonrakı elementlərini müəyyənləşdirir: üslub, forma, obraz, hadisə və s. Psixoloji nəşr daha çox insan mövcudluğunun fəlsəfi prob-

leməri üzərində dayanır, ona görə də təbiidir ki, insanın daxili mənvi, əxlaqi-etik tərəflərini əsas götürür. Psixoloji nəşrin əsas tədqiqat obyekti də insannı bu tərəfləridir. Belə halda insanı əhatə edən hadisə yox, bu hadisənin insanda yaratdığı daxili refleks, onun düşüncə və fikirlərində oytadığı duyğular üzərində bədii əməliyyat aparılır. Təsadüfi deyil ki, belə bir nəşrin müəllifi Elçin Moskva tənqidçisi V.Korobovla dialoqunda haqlı olaraq hadisəçiliyi rədd edir. Psixoloji nəşrin 70-ci illərdə yeni təkanla özünü göstərməsi bütövlükde müasir nəşrimizi həyatı, insanı məşğul edən, onu düşündürən ciddi problemlərə yönəldti. Maraqlı, vacib sosial və əxlaq problemləri bu nəşrin obyektinə çevirilir, Azərbaycan nəşrinin son onilliklərində bu şəkildə «Astana», «Qətl günü» (Y.Semodoglu), «Macab» (Anar), «Dədə palid» (İ.Məlikzadə), «Söyüdlərin sarı ışığı», «Gilenar çəçeyinə dediklərim» (Ə.Əlyislisi), «Park» (R.Ibrahimboylu) kimi maraqlı nəşr nümunələri meydana goldı. Bu nümunələr içərisində Elçinin «Gümüşü furqon», «Dolça», «Mahmud və Moryəm» kimi geniş epik güça malik əsərləri xüsusi əhəmiyyət kəsb edir. Bu əsərlərin hər birində hansı problem qoyulursa-qoyulsun və oxucu özünü hansı mətbədə hiss edir-sətsin, onun orada yaşadığı, duydugu, özünükü ləşdirdiyi, məhrəmləşdirdiyi nöqtələri çoxdur. Bu povestlərdə və romannda insanların bəxtigatırmaçılığın bəxtigatırmaçılığının faktı da, bəxtigatırmaçılığın faktı da çox zaman keçilən ömür yoluna nəzər salmaq-retrospeksiya ilə açılır. Yalnız bu retrospeksiyalarda biz insanın harda səhv etdiyini, harda zərəbə aldığı, harda bürədiyini, yaxud harda və hansı mübarizə aktında haqqı olduğunu, bu haqqın onu hara götirdiyini duyarıq, qiymətləndiririk, özümüzün həyatımıza, keçmişimizə ekskurslara gedirik, özümüzü obrazlarda yaşıdır təəssüflənirik, ya təsəlli tapırıq, ya mərdliklə yaşadığımız anlara görə sevinirik. «Gümüşü furqon» povestində sənətkar öz qəhrəmanlarının konkret taleyi ilə bəşəri fəlsəfi-etik problemlərə gəlib çıxır, müasirlərimizin bu problemlərə münasibətini açır. O da aydınlaşdır ki, insanın, fərdin taleyi bəşər taleyinə qırılmaz tellərlə bağlıdır. Bu povestdə (və ümumiyyətə yaxşı əsərdə) yazıçı insan qarşısında qoymuş sənət: necə yaşaması, necə olmalı, necə hərəkət etməli ki, ağrı olmasın? -sualına konkret cavab vermir, amma o, hadisə və insanın daxili dünyasındaki bütün telləri axıra qədər açmağa nail olmaqla oxucunun özünü həmin sualı cavab axtarmağa hazırlayır. «Bir görünüş tarixçəsi» povesti boyu pisi və yaxşını, xeyiri və şəri, zərifli və kobu-

du ayırdı edən bir işiq var: Məmmədağa işiq! Bu işığın düşdüyü hər şey öz pisliyini itirib təmizlənir, bühlurlaşır. Bu işığda nə vaxtsa qadın hamamının pəncərələrinə dırmaşan Mirzoppa adamlaşır, milişioner Səfər onunla tapışmasına sevinir və bir gün Məsməxanı da bu işığın səlösündə özünü görür, ətrafi görür və Mirzoppanı-ərini görür: «... bir-dən-birə Məsməxanıma elə gəldi ki, Mirzoppa tamam uzaq bir aləmin adamıdır, ona heç bir dəxli yoxdu; o, inana bilmədi ki, doğrudan da bir bele il Mirzoppa ilə ər-arvadlıq ediblər, Mirzoppa ilə bir yastığa baş qoyublar; Mirzoppanın içmeyi də, davaları da, nakiş hərəkətləri da indi ona çox cılız, çox əhəmiyyətsiz, çox məzmunusuz göründü və Məsməxanıñ başa düdü ki, həmin qəribə yay gecəsi nə-sə elə bir hadisə baş verib ki, o, daha əvvəlk Məsməxanıñ deyil...» Əger belədirse, əgər bir gecənin görüşü bir insanı dəyişməyə, bir insan özünü tanımağa qədər, ətrafi tanımağa qədər dəyişməyə qadirse, onda bu ancaq Məmmədağanın fəlsəfi-etiik modelindən gələn işığın gücündəndir və sənətkar öz istəyinə nail olmuşdur.

Təsvir onunan hadisənin poetik tərəflərinin poetik açılışı da psixoloji nəşrin ovqatı ilə bağlıdır. Yuxarıdakı povestdə adı tir furqonunun qəribə, sakit yay gecəsində məhz gümüşü furqon kimi tez-tez təsvirə daxil olması, aylı bu gümüşü furqonun son dərəcə uğurlu uğurlığı, də-nizin, sahilin, göylərin və bu göylərdəki ulduzların gecə qəribəliyi oxucuda ona görə xüsusi bir ovqat yaradır ki, bütün burlar nəşrin əsas elementləri ilə six bağlıdır. Beləcə, Sənubərin daxmasının hərəkatı («On ilden sonra»), dənizin gözəlliyi və Baladadaşın oğlunun mütləq dənizə oxşayacağı («Baladadaşın toy hamamı»), Ağababanın ailəsinin təmizliyi və monolitliyi («Dolçav») oxucuya təselli verir, onu yaşamağa çağırır. Elçin öz nəşrində zərif və incə bir stilistdir. Bu nəsrde həyatın özündən gələn melodiyaların səsi aydın eşidilir. Bu polifonik melodiya uzun müddət, bəlkə də birdəfəlik və həmişəlik oxucu qəlbində qalır, onu heyvətamız bir muğam sehrinə salır, işığa, gözəlliyyə səsləyir.

Və məhz bu məqamda yazıcının son illərdə qələmə aldığı, Azərbaycan nəşrinin 80-ci illərindəki uğurunda öz yeri olan «Ağ dəvə» romanı yada düşür. Mən bu romana səhbətimin əvvəlində qəsdən toxunmadım. Çünkü «Ağ dəvə» öz poetikasının zənginliyinə, kamillik modelinə, süjet və bu süjetin gərginlik dərəcəsinə görə Elçinin əvvəlki əsərlərindən fərqlənir. Ən əsası da odur ki, roman yazıçıının müdriklik, yaşı artıraq bu yaşla artan epik duyum qabiliyyətini üzə çıxarıır.

«Ağ dəvə» romanı Elçinin digər əsərlərindən fərqli olaraq birinci şəxsin dilindən nağıl edilir. Nəyə görə? Ümumiyətlə, nəşr əsərinin birinci şəxsin dili ilə söylənməsinin səbəbləri ətrafında tez-tez qoyulan bu suala cavabın olmamasından gileyəlmək doğru olmazdı. Müəs-sir nəşrin bir çox ustalarının üslubunda hadisələri birinci şəxsin dili ilə nağıl etmək ayrıca yer tutur və bu, xüsuslu səhbətin mövzusudur. Burada isə bunu deməmək olmaz ki, sənətkar dünyani öz gözü ilə daha yaxşı görür, sənətkar gördiyyün özü danişanda (birinci şəxsin dili ilə) oxucu daha çox inanır. Çünkü burda xüsusi bir məhrəmlik var. Bu məhrəmlikdə yazıçı oxucu ilə özü üzbez oturub, üçüncü adamın müdaxiləsinə chtiyə qalmır. Bəlkə də bu məqamda sənətkar daha səmimidir, daha doqıqdır. Tələsməyə ehtiyacı yoxdur, çünki onun qarşısında inandığı, inandırmağa çalışıldığı, ürəyinin ən intim hisslerini etibar etdiyi doğma adam-oxucusu var.

Birinci şəxsin dilindən yazılın nəşr nümunəsi daha çox psixoloji qatlardan açılmasına xidmət edir. Zəmanəmizin qüdretli nasiri Çingiz Aytmatovun bütövlükdə yüksək qiymətləndirilən «Collad kötüyü» («Plaxa») romanında da obrazların psixoloji qatlardan daha çox Avdiy Kallistratovun sevdiyi qızı yazdığı böyük məktublarında-birinci şəxsin kehayətlərində üzə çıxır.

«Qəbir daşlarının üstündə heç vaxt mənasız söz olmur, ən adı bir söz, ən ibtidai bir fikir da qəbir daşlarının üstündə mənalıdır, dün-yanın ən təsirli sözü, fikri olur, yəqin ona görə ki, qəbiristanlığın özü dünyanın ən mənali yeridir». Bu fikir «Ağ dəvə» romanının üçüncü abzasıdır və bu sözləri əsərə proloq əvəzi hesab eləsək, səhv olmaz, ona görə ki, bu abzas romanın bütün ab-havasını özündə daşıyacaq. «Ağ dəvə» romanı Azərbaycan nəşrinin həyatın əbədi problemlini-həyat-ölüm problemləri arasında nümunələri içerisinde xüsusi uğur kimi qiymətlidir. Əserin lap əvvəlində altı iğid oğlu öz analarının mər-mər qəbri başında dayanıblar. Ölümle həyat üz-üzədir. Biri bu dün-yadan köçüb, xatirələrdə yaşayır, altısı-yəni bu xatirələrdə yaşaymanın öz davamı kimi qoyub getdiyi altı oğlu o qara mərmər daşlı qəbrin önünde dayanıb. Ölüm bu məqamda nədir? Əgər ölen adamın qəbri üstündə dayanan varsa, bu dayananlar öleni yaxşı-yaxşı xatirələrdə arayırlarsa, onda ölüm özü çox nisbidir, o özü həyatla həyat arasında hələ yerini tam dəqiqləşdirə bilmədiyimiz nöqtədir. İnsan üçün ölüm sonu olan həyatdır. Əger sən öz həyatını mərdliklə yaşamışsan, pisliyi və şəri daşıyanlara düşmən olmuşsan, insana dayaq olmuşansa,

sənən bir gün yoxluğun hiss olunubsa, bu yoxluqdan bir boşluq yaranıbsa, kiminsə və kimlərinə qəlbini bir kədər çökübse, onda ölüm heç vaxt yoxdur, bu ölümün özü də hardasa həyatın davamıdır. «Ağ dəvə» romanı müasir dünyanın diyişən məqamları, irəliyə hərəkəti «əbedi» problemləri ətrafında dayanır. Roman həyat və ölüm problemini bu problemlərdən heç də fəlsəfi mahiyyəti etibarı ilə geri qalmaian insan və müharibə problemi ilə tədqiq edir. Bu problemlər ərafında «Ağ dəvə» dünyanın, yaranışın obaşından üzü bəri insanın qayğılarını, əzab və dərdlərini, sevincini aşkarlayır. Əgər Elçin indiyə-qədərki əsərlərində daha çox insanın əxlaqi-etiç modelini əsas götürürdüsə və bu modeli adı məşıqt sınaqlarında göstərirdi, «Ağ dəvə» köklərini xeyli dərinə atır, fəlsəfi-etiç problemləri, insanın ətrafına və ətrafin insana münasibətini bəşərin on ağır sınağında-müharibə sınağında üzə çıxarıır.

Təsadüfi deyil ki, romanda müəllif üçün zaman iki böyük bölümə ayrılır: müharibədən əvvəl-müharibədən sonra. Biz Azərbaycan nəs-rində müharibə dövrü kəndini İ.Hüseynov, Ə.Əylisli, İ.Məlikzadə kimi maraqlı sənətkarların təsvirində görmüşük. Bu nəsrlərin əsərlərinin birində az-birində çox, hər halda kəndin müharibə ağrılıları maraqlı qoyulub. Ancaq müharibə illərinin Bakısı, onun adamları, o dövrün şəhər faktı, demək olar ki, nəsrimizdə çox az işlənib.

İlk baxışda şəhər insani təkləndirir, insanın başını öz qayğıları, öz dərdi-səri ilə məşğul edir. Bu mənada kənd nəsrinin on ciddi nümunələrində də kəndin şəhərə qarşı qoyulmasına haqq qazandırmış olar. Ancaq burada, axı, «ilk baxışda» ifadəsinə də məhəl qoymamaq olmaz. «Ağ dəvə»ni oxuyub qurtaranдан sonra fikrə gedəsi olurq ki, insan harda olur-olsun, əgər o insan kimi şərflə bir ada layiqdirse, öz ləyaqətini qoruyub saxlamağı bacarıır. «Ağ dəvə» romanında Elçin bir məhəlləfonunda bütün bir şəhərin dərdli-ələmli günlərdəki həyatını, insanlıq ləyaqətini qoruya bilməsi faktı əsərin aparıcı xəttidir. Kim çıxdı bu sınaqdan, kim öz ləyaqətini qoruya bildi? Roman təmiz uşaq dünyanın müsahidəsi ilə bu suallara cavab verir. Məhz bu məqamda Elçinin dünyanı uşaq gözü ilə və həm də birinci şəxsin dili ilə təsvirinin səbəbi üzə çıxır. Uşaq müsahidəsi itidir, uşaq müsahidəsi məkr-dən, pripiskadan (bu sözün dilimizdə qarşılığı yoxdur) uzaqdır, bu müsahidədə tərəfkeşlik, qahmarlıq yoxdur. Dünyanı, insanı, onların hərəkətlərini təmiz, qahmarsız, məqsədsiz uşaq müsahidəsi daha daqıq, bəzən real varlığın az qala özü kimi təqdim edir. Bu üslubda ha-

diselərə, psixologiyalara müəllif müdaxiləsi yoxdur, hər şeyə qiymət, hər şeyi mənalandırmaq vəziəsi oxucunun öz üzərində düşür. Habelə, hadiseleri bu uşağı özünün danışması hadiselerde semimiyəti artırır, oxucu inamını möhkəmləndirir. Həyatın ağır sınaqlarında kim hansı mövqeyi tutur, kim el qayğısim öz qayğısına çevirə bilir? Bütün bu suallara cavabı oxucu balaca Ələkbərin müşahidelerində, həkayətində axtarır.

Bakının öz qayğıları, sevinci və kədəri ilə yaşayan kiçik bir məhəlləsi. Ancaq bu məhəllə elə ümumiləşib ki, bütün bir şəhərin qayğı və sevincini görməye imkan yaradıb. Bu məhəllədəki Xanım xala bir xarakter kimi, milli və boşarı bir obraz kimi düşünməyə məcbur edir. Bu məhəllədə Əminə xala kimi ömründən-gündündən yarımlayan, oğullu tənha ana yaşıyır. Bu məhəllədə öz halal zəhməti, ailə qayğıları ilə yaşayan, düşüncə və hərəkətlərində bir cənub torpağının dəmi nostalgiyasını gözdirən Ağakərim yaşıyır, onun qonşularla ipək kimi münasibət saxlayan, hamının dərdində yanadı Sona yaşıyır. Bu məhəllədə nakam məhəbbətin qurbanı Forido yaşıyır. Bu məhəllədə öz ailə sevgiləri ilə hamının heyran qoyan Gülağa adlı bir saat-saz və onun sədəqəti arvadı Sona yaşıyır. Bir də bu məhəllədə zəmanıf fırsatını əldən verməyən, adamların dərdini, qayğılarını özü üçün imkan məqamına çevirən qara «emadın»lı Muxtar yaşıyır. Bir də bu məhəllədə öz tütəyinin səsilə ağ dəvənin və onun yolcusunun taleyiini danışan Balakərim yaşıyır. Elçin bir məhəllənin fonunda bütöv bir şəhərin sevinci və dərdlərini, kədər və ağrılarnı vərə bilmışdır.

«Ağ dəvə» komfürsötlərə nifrat hissi oyatmaq kimi yaxşı bir vəzifə yerinə yetirir.

Nəzər saldıığımız hekayə, povest və romanlarından hiss olunur ki, Elçin geniş mövzulu sənətkardır. Onun öz oxucu auditoriyası mövcuddur. Bu oxucu Elçini özünün çox inanmış, etibarlı həmsöhbəti kimi çoxdan qəbul edir.

1990

(C.Məmmədov. Sənətkar gözü, nəsrin sözü.  
Bakı, 1990, səh. 48-76)

## ÖLÜM HÖKMÜ KİMİNDİR?

Nədənsə mənə elə golir ki, yazıçı (ümümonən sənət əqli) dünyaya könlük verib aldanan, aldadılan aşiqlara daha çox bənzeyir. Yazıçı onu aldadanan daha gözolini, daha kamilini, daha böyükünü, ülvisini xəyalında yaradır. Və ona tapır.

Dünyanın sitom yolunu, röyasını, şirinini, acısını yazışdırıltırmak nəsibi olan qələmə sahibləri itirilən, qeyb olan, golməyən və golməyəcək hər şeyə-zamana, insana, dünyaya baxıb itməyən, qeyb olmayan, golmosı zəruri olan dünyani yaradırlar. Nə yaxşı ki, yaradırlar...

«Qızımızı bayraqlı beşilliliklərin» ədəbiyyatı ilə müqayisədə bugünkü nəsrimizin içtimai həyatın müxtəlif sahələrində nüfuz dairisi, şəxsiyi ki, genişlənməmişdir. Vaxtilə xalqdan gizlədilmiş, yalnız bir ovuc bürokrat olıqlarıyasının məlumat xəzinəsinə yönəldilmiş faktlar, rəqəmlər, təfərrüatlar indi aşkarlığın işığında aydınlaşır, geniş içtimaiyyətin-xalqın ittihamına, müzakirosına verilir. Yenidənqurma və aşkarlıq bədii söz sonotuna elə imkanlar yaratmışdır ki, məhz bu imkanların hesabına xalqın tariximin, monovi və maddi yaddaşının gizli qatları açıla bilər. Bu qatlar bizim 20-ci, 30-cu və daha sonrakı yaxın tariximizin aydınlaşması, tarixi təcrübəni ümumiləşdirmək, dörk etmək üçün olduqca zəruridir. Bu araşdırıcılar yalnız alimlər deyil, həm də mənəviyyatı sərf bədii və publisistik planda öyrənib açıq-əşkar eləyən, bədii-elmi təhlil süzgəcindən keçirən bədii söz ustalarımızdır. Yeri gölməşkən qeyd edək ki, indi ədəbi tonqıdı narahat etməli olan bir problem də meydana çıxmışdır ki, bir çoxları özünü görməməzliyə vursalar da, bu, artıq damılmaq həqiqətidir. Onu nəzərdə tuturğ ki, son dövr bədii nəsrimiz «ifşaçılıq» pafosuna o qədər uymusdur ki, artıq ədəbi meyarları itirmək qarşısındadır. Yəni, xüsusən, 30-cu və 70-ci illerin tosvirdən artıq «bu nəşr» öz növbəti qelib və stereotiplər sistemini isloyib hazırlanmışdır və bu mövzularda yazılın əsərlər yənə də çox vaxt özünü həyataşan çox, yuxarıdan verilmiş tolimatların ruhuna uyğunlaşdırın funksionar ədəbiyyat get-gedə daha çox özüne geniş yer tapır. Belə əsərlərdə (istor şər, istor nəşr və publisistika, istor də dramaturgiya nümunələri olsun) hadisə və faktlar vasitəsilə yaralı dövrün ifşası verilir, ancaq ədəbiyyatın ədəbi və ozoli tədqiqat obyekti olan insanın hiss və düşüncələri, duyğu və həyocanları tosvir

edilən hadisələrin kölgəsində qalır. Təbiidir ki, belə əsərlərdə güclü xarakterler heçə endirilir, canlı insan sırotdorının yerini yeno də «tekercik» və «vinteciklər» tutur. Beləliklə, ifşa edən ədib «ic üzünü aqmaq» istədiyi totalitar rejimin məntiqinə qul olur və elbəttə ki, ədəbi fenomen əvvəzində siyasi cofongiyat yaranır. Nəhayət, olmalı bir haldır ki, hazırda ədəbiyyatımızda siyasi konyunkturaçılıq gücləndən bir vaxtda əbədi tonqıdə meyarlarını itirib çəş-baş qalan adam təsiri başlıyayırlar. Yaxşı ki, əsl ədəbiyyat fədailəri olan yazıçılarımız da vardır və məhz onlar bu «aktuelliq» azarına tutulmadan hansı dövrdən, hansı hadisə və qohromanlardan yazmalarına baxmayaqarəq bütün ziddiyətlər ilə insat, onun monovi təkamülünü diqqət mərkəzində daim saxlaya bilərlər. Bu yazıçılarından biri də Elçindir. Elçin 60-ci illərdə ədəbiyyatımıza gəlmış və tez bir zamanda əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin hörmətinə qazanmış yazıçılarımızdan, Azərbaycan nəşrinin «ədəbi toossüb» hissindən dəha çox xalqımızın milli-tarixi toossübünü qoruyub saxlayan nümayəndələrindəndir. Onun əsərləri mövzusundan, ideya və mözənumundan asılı olmayaqarəq daim ədəbi həqiqi xalqın həqiqətindən ayırmamışdır. Elçinin «Şuşaya duman golib», «Dolça», «Bir görünüş tarixçəsi» povestləri, «Mahmud və Məryom» və «Ağ dovon» romanlarının ədəbi hadisəyə çevriləməsi, istor Azərbaycan, istorə də Ümumittifaq ədəbi hadisəyə tərəfindən roğbotlu qarşılıqla dediklərimizə kifayət qədər osas verir. Yazıçının yenice tamamladığı «Ölüm hökmü» romanı ideya-estetik və bədii xüsusiyyətləri ilə bu fikrimizi bir daha təsdiq etdi. («Azərbaycan», 1989, № 6, 7, 8, 9)

Cəsaretlə demək olar ki, «Ölüm hökmü» romanında yazıçının təsirləndiyi yeganə mənbə-həyatıdır! Əsərdə həyatımızın elə incə, gözəl görünüməsi çotin olan elə qarənlıq məqamları açılır ki, yazıçının müşahidə və tosvir məharətinə heyrən qalmamaq olmur. Ən osası iso odur ki, Elçin 20-ci, 30-cu illərin indi bizdən ötrü şübhəli bir dolanbac tosiri bağışlayan faciələrindən bəhs edəndə belə oxucunu bədii sözün izi ilə zamanın homin çäğlərinə aparır öz sözünü deməyə, öz duyu, düşüncəsini bölüşməyə haqq verir.

Ümumiyyətə, «Ölüm hökmü» sayı çox az olan o romanlarımızdandır ki, buradakı hadisələr bir zaman kəsiyindən baş vermir; keçmiş, bu gün və golocok bu əsərdə orış-arğac timsalında bir-birinə qovuşmuşdur. Bu qovuşma heç şübhəsiz ki, əsərin süjet və kompozisiya qurumlarına da öz tosirini göstərir və onları müəyyən edir. «Ölüm

hökmü»nün süjet ve kompozisiyası ilk baxımdan öz mürəkkəb ölçübicisi ile fərqlənir. Lakin bu mürəkkəblik sünə şəkildə yazıçı tərəfindən yaradılmışdır, hadisələrin töbi axarı, surətlər və onlar arasındakı münasibətlər sisteminin konstruktivəsi məhz bu cür süjet-kompozisiyaların qurumunu şərtləndirir. Əsərin əvvəlində tələbə Murad İldirimlinin ağır mənəvi əzablar içərisində hamını düşündürən «Dünya niyə bu kökə düşməşdür?» sualına cavab tapmaq yolunda keçirdiyi yuxusuz gecələrinin iztirabları, onun mənəvi axtarışları təsvir olunur. Murad evində kirayonisin qaldığı Xədicedə arvadın ölümü ilə onsuza qırılmaz tellərlə bağlı olduğu cəmiyyətə əsərin kontekstində təsvir edilən «mikromühitlə» bir daha bağlanır.

Murat İldirimli da diger obrazlar kimi tam müsbət və ya tam mənfi tələblərə cavab verməyen təbii bir surətdir. O nə içində yetişmiş gizli qəhrəmandır, ne diger obrazlar üçün məhək daşıdır. Ziddiyət içində bogulan bu surətin qətiyyətsizliyi işığın yanından keçən azmışlırlar bənzeyir.

Belə ki 30-cu illərin bu ziddiyət və qətiyyətsizlik obrazı bizim həyatımıza yad olmadığı üçün biz onu təbii surət sayırıq. Bütün əsər boyu izlənən süjet xətti sanki öz qaradınməzliyi, hətta bir qədər torkidünyalığı ilə diqqəti cəlb edən, bilərkəndən neinki teləbə yoldaşlarına, hətta bir həyətdə, qonşuluqda yaşadığı Xosrov müəllimə belə yoluşmayan Muradin cəmiyyətlə nə qədər six bir şəkildə bağlandığını (hətta onun özünün dünyaya gəlməsindən də xeyli əvvəllerdən) onun özü üçün və eyni zamanda oxucu üçün (1) sübut etməye yönəldilmişdir. Buradan belə bir həqiqətin çıxmazı labüddür ki, bizi əhatə edən mühitdə baş verənlərin hamısı əvvəl-axır, heç olmasa, bədii ölçü şərtliyində dəfələrlə birbaşa bizim özümüzə aid olur. Və belə bir mənəvi sübut etməyə ehtiyac qalmır ki, biz ətrafımızda baş verən hadisələrdə müəyyən qədər iştirak edirik. Təsadüfi deyildir ki, Murad İldirimlinin baba xətti ilə Xosrov müəllimlə, başqa xətlərlə Mürsüd Gülcəhani ilə, başqları ilə bağlı olduğunu görürük. Muradi (dilinə gətirməsə də) on çox narahat edən məsələlərdən biri de odur ki, baş verən hadisələrde iştiraksızlığı ilə iştirak etməkdədir. Əlbəttə ki, bu gün hər hansı bir qələm əhli, hər hansı birimiz repressiya, yaxud volyuntarizm və ya durğunluq dövrlərinin faciələrindən söz açırıqsa, burada öz günahımızın dərəcəsini də müəyyənləşdirməliyik. «Ölüm hökmü»nün ideya-məzmunu planında öks edilən bir məlumat qatını belə açıqlamaq olar (ümumiyyətə, romanın poetik strukturuna, bir neçə

belə «qat»lardan, «səviyyələr»dən ibarətdir). Bu məzmun qatının bədii ifadəsinə vermədən ötrü romanda Elçinin yaratdığı xarakterlər-dən ikisinin üzərində xüsusişə dayanmaq istərdik; bize, əsərdə təcəssüm etdirilən dövrlərin bədii təsviri üçün Arzu və Əbdül obrazları daha artıq poetik yük daşıyır. Əger Arzu yazıçıya stalinizmin bədii təhlili üçün zəngin faktik-poetik material verirsa, Əbdül «durğunluq» illərinin «fəlsəfəsini», sosioloji əsasını və həmin dövrün praktik məxanizmini göstərməkdən ötrü əsərin mətnində müəyyən muxtarriyyətə malikdir. Bu obrazlar əsərin bədii organizmində qan damarları roluunu oynayırlar. «Ölüm hökmü»nün mənəviqindən baxanda Arzu və Əbdülinin münasibətlər sisteminin stalinizmin və durğunluğun, yəni srağagünümüzün və dünənimizin iç üzündən, əsl simasından əlavə, həm də bu günümüzün dəqiq konturları, sabahımızın perspektivləri də görünür. Yazıçının möqsədi təsvir etdiyi dövrlərin yalnız ictimai-siyasi deyil, bədii təhlili və bədii simasını üzə çıxarmaqdır. Dövr isə hadisə və faktlardan daha çox (və onlarla birgə), insan talelərinin fonundan daha artıq aydınlaşır kəsb edir, xalqın taleyi bu talelərin timsalında reallaşır.

Arzu kimdir? 30-cu illərin dəhşətli hadisələri baş verəndə o, orta məktəbin IV sinifində oxuyurdu, elə zəhinliydi ki, «məktəbin ciddi, savadlı-riyaziyyat müəllimi Əlibala müəllim Arzunu «Sofya Kovalevskaia» -deyə çağırırdı», öz hissiyatına inamlı əmin idi ki, Ələsgor müəllimin bu qızı gələcəkdə böyük riyaziyyatçı olacaq. Bəlkə də elə belə olacaqdı, ancaq zaman elayı ki, hətta orta məktəb uşaqları da valideynlərinə, müəllimlərinə qosularaq qorxulu bir siyasi oyun oynayırlılar. «Məktəbdə oxuyan şagirdlərin valideynlərindən kimse xalq düşməni kimi ifşa olunurda da idman zalında beləcə «izhari-nifrət» mitinqləri təşkil olunurdu və bəzən həmin mitinqlərdə məktəbdən qovulmasın, komsomoldan, pionerdən çıxarılmamasın deyə, şagird özü həbs edilmiş valideyni lənətləyirdi: «Mən bilmirdim ki, atam belə ec-lafdı!..» həmin şeytan mənəvi ciddi-cəhdli hələ yaxşı ilə pisi ayırdı eləməyə qüdrotlu çatmayan uşaq təfskükrünə də təzyiq göstərir: Arzu hadisələrin axımına düşüb tez-tez fikirlərini dəyişdirir. Bu baxımdan onun Üzeyir Hacıbəyov və «Koroğlu» operası barədə düşüncələri məraqlıdır: «Əvvəller xoşum gelirdi, ona görə ki, bəstəkar bizim gözü müzə gül üfürüb. İndi başa düşürəm! Üzeyir Hacıbəyov «Koroğlu»na ona görə yazış ki, müasir mövzuda yazmasın! Bəstəkar müasir mövzudan qaçıb, o opera gərek kolxoz həyatından olardı!» Arzu və onun

kimi saf, temiz uşaqları bu «təfəkkürün» sahibi eləyən o dövrün içtimai fikiridir. Pavlik Morozovu yalnız öz atası, babasını ifşa etdiyinə görə qəhrəman məqamına yüksəldən ictimai fikir Arzuların saf dünaymasını siyasetin qara ləkəsinə bulaşdırır. Görkəmli pedagoqların biri uşaq beynini təmiz yazı taxtasına bənzədir və göstərir ki, uşaqın gələcəyi, təfəkkürünün formallaşması mühitin o taxtaya ne yazacağından çox asıldır. Elçinin təsvir etdiyi hadisələr bir dəha onu göstərir ki, uşaqların dünyagörüşünün formallaşmasına – daha çox ictimai mühit, məktəb, kütləvi ictimai şüur və onu müəyyənəşdirən ictimai varlıq əhəmiyyətli rol oynayır. Arzunun atası Ələsgər müəllim cəmiyyətin o zümrəsine addır ki, olkədə yeridilən siyasetdən az da olsa, baş çıxarıır, nəyin nədən doğduğunu anlaya bilir. Təsadüfi deyildir ki, Ələsgər müəllimin Arzunun evdə divar qəzeti buraxmaq təklifinə üzə düşüb razılıq versa də, qəhrəlnir. Ələsgər müəllim sanki bütün mühitdə tek qaldığını görür, anlayır, başa düşür ki, əger öz qonağını qorumaqdan ötrü kimi isə ifşa etmek lazımdırsa, buna da getmək olarlıq... və Ələsgər müəllimin Arzunun ad günündə olmuş hadisənin mütələq lazımlı olan yerlərə çatacağını bildiyindən, başqalarının onu qabaqlamasına imkan vermır, beləliklə, o da axına qarşı üzməkdən yorulur, usanır, axına düşməyi üstün tutur. Ən dehşətliisi isə bù olur ki, öz canını qorumaq məqsədilə başqalarını satmağa məcbur olan Ələsgər «quyuya özü düşür». Dövrün məntiqsizliyi və bəlkə də məntiqi əsərin bu motivində özünü bir dəha bürüze verir. Ələsgər müəllim heç öz də başa düşmür ki, məclisin o biri qonaqları ilə birlikdə onu niyə tuturlar? Və yəqin Xosrovun bizim günlərimizə qədər yaşadığını bilsəydi, daha artıq təccübənləndi ki, əsas günahkar sağ ola-ola, günahsızlar tutulub məhv edilmişdir. 30-cu illər barədə bədii həqiqətin dərki baxımından «Ölüm hökmü»nın bù məntiqi idrak üçün xüsusi əhəmiyyət kəsb edir. Ələsgər müəllimin satqınlığı olmasayı, bəlkə də Xosrov güllələnər, o isə sağ qala bilərdi (komissar, Bağırova onun ad-familiasını çəkməzdə və Mir Cəfərin yaddaşında uşaqlıq xatirələri oyanmadı). Və bəlkə də Ələsgər müəllimin həmin günahının nəticələridir ki, onun yeganə qızı neinki Sofya Kovalevskaya səviyyəli alim ola bilmir, hətta dünyanın bütün əcləflərini gördüyündən cavan yanında qocalır. Əsərin ən böyük əhəmiyyəti də budur ki, Elçin xalqımızın hikmət və nəsihətlərində dəfələrə əksini tapmış «etmə, edərlər» fikrini oxucuya bir dəha aşılıya bilir, ona dünyanın özü qədər qədim bir həqiqəti bir dəha inandırmağı bacarır. Arzunun uğursuz

taleyi, ailə və sənət bəxtinin bədə getirməsi, əslində, facie faktoru olsa da, əsərin ümumi bədə strukturu ilə əsaslandırılmışdır. Xosrov müəllimi istintaq eləyən, hər dəfə üzünə lomba ilə tüpürən müştəriq Ələkbərovun insani keyfiyyətlərindəki müxtəliflik birbaşa onların uğursuz talelərində də müəyyən fərqlər doğurur. Arzu evdə divar qəzeti çıxarıb, ata-anasının siyasi sayiqsızlığını ifşa etmək isteyəndə də, dünyada hamidən çox yoldaş Stalini sevdiyini söyleyəndə də, hətta bədbəxt taleləndən narazı qalmayıb barişanda da səmimiyyətini itmir, hardasa bir qədər pozulmuş qadınları xatırlatsa belə öz mənəvi təmizliyini saxlaya bilir. O cür fenomen savadla qatar bələdçiyyinə «yxşəlməsi»ne, maddi vəziyyətinin ağırlığına, belə demək mümkünsə, «həyətin dibini» gözleri ilə görüb, duyğu üzvləri ilə hiss etməsinə baxmayaraq, Arzu hər halda bir çox insanı keyfiyyətlərini hifz edib saxlamışdır, -oğlanları, ərləri barədə dedikləri də buna göstərir. Əgər bu bədbəxt qadın özündə güc tapır, Əbdül Qafarzadənin sevgilisi ilə evlənən «axmaq» oğlunu evindən qova bilirsə, öz balalarının ataları barədə hər şeyi öz adı ilə çağırı bilirsə, deməli, Arzu hələ də qəlbini hansı bucağında işıqlı duyuguları saxlamışdır: «İndi içib keflənəndə gəlir, əclaf, məni qorxudur ki, səni suda verəcəyəm, evin yarısı mənimdir!.. Şəklini aşısım burdan da, oğlumdur... Neyləyim!..»

Müştəriq Ələkbərov isə lap əvveldən, hələ 30-cu illərdən nə qədər həyasizdırsa, eləcə də qalmaqdadır. Düzdür, o də öz günahlarının əvəzində az əzab çəkməmişdir. Lakin əzablar onu təmizləməmişdir, əksinə, bir qədər də abırsızlaşdırılmışdır. Hər halda Arzu müştəriq-ikən məhkum çevrilseydi, bunu özünə böyük dərd edərdi; müştəriq Ələkbərov isə özünəməxsus əcləfləqlə həbs düşərgəsində də öyronır və orada da həyatın nəbzini tutu bilir, təki bir parça əcəfə olsun! Müştəriq Ələkbərov hətta allah kəlamı ilə də (yada salaq ki, 30-cu illərdə tutulanlar arasında ruhaniların və dindarlıqla görə məhkum edilənlərin xüsusi çəkisi heç də az deyildi və təbii ki, həmin illərin cəlladlıq aparatının bir ünsürü kimi müştəriq Ələkbərov da belələrinin «günahını» az «sübata yetirməmişdi» (alver eləyə bilən, hətta ən müqəddəs şəyleri də öz qarnının teleblərinə uyğunlaşdırmağa qəbul bilərək) və əsaslı şəxslərdir. Hər halda Arzu həbs düşərgəsində nə işlə desən məşğul ola bilərdi, ancaq mollalıq (1) eləməyi ağlına da getirməzdı.

Hər halda Arzu hətta repressiyadan sonrakı illerde də yaşaması qayğısına qalanda məhz öz əməyinə, öz zəhmətinə əsaslanır, heç vaxt müftəxorluqla məşğul olmur (hərçənd ki, Arzunun Xosrov müəll-

limə «tövbə»sindən sezilir ki, bu qadın da nə vaxtsa özünü satmamış deyildir), əlde etdiklərinin her biri üçün müəyyən qədər əziyyət çəkir... müstəntiq Ələkbərov isə həbsdən qayıtdıqdan sonrakı illerde müftəxorluqdan başqa heç nə ilə məşğul olmayıb. Biz bununla bir daha Əbdül Qafarzadənin Tülükgeldi qəbiristanlığının gələcəyi ilə bağlı düşüncələri vasitəsi ilə tanış oluruz: «Düzü, Ağakərim Tülükgeldi qəbiristanlığının daimi diləncilərindən də həftədən on beş manat pul yiğirdi, amma diləncilər də qudurmuşdular və Əbdül Qafarzadənin eştidiyine görə, onlardan biri - əvvəller inzibati orqanlarda işləmiş Məmmədağa Ələkbərov adlı arvada oxşayan alçaq gizlincə bir «Juquili» almışdı (hökümtədən də pensiya alrırdı!...).» Göründüyü kimi, əsərin bu xətti Məmmədağa Ələkbərov kimilərin her bir siyasi, iqtisadi dövər uyğunlaşmasını, buqələmun xisletini oxucu üçün bir daha açıqlayır. Belə bir söz var ki, yuxarılar siyaseti dəyişdiridikcə, aşağılarda da hərəkət pozulmuşluq dərcəsinə görə homin siyasetə uyuşur. Yuxarılar ölkənin idarəi iplərini nə qədər berk tutursa, Məmmədağa Ələkbərovlardan xisletlərinə potensial keyfiyyətləri bir o qədər intensiv bürüza verirlər.

Bu baxımdan əsərin əsas qəhrəmanlarından biri olan Əbdül Qafarzadə daha artıq informativ yük daşıyır. Yəzici Əbdülü «durğunuq» dövrünün ictimai-siyasi, mənəvi-əxlaqi meyarlarının ifadeçisi kimi yaratmışdır. Lakin orası da var ki, Elçinin bu qəhrəmanı cəmiyyətin düşməni olduğu dərcədə yəzici qəleminin «dostdur». Yəni məlumdur ki, hələ mühərbiyətə bəhs edən bədii nümunelərdə, xüsusen, romanlarında cəmiyyət düşmənlərinin təsvirində işlədilən «bacardıqca qara boyamaq» metodu ədəbiyyatımıza güclü zərbələr vurmış, həyat həqiqətlərini olduğu kimi görməyimizə ciddi mənəc törətmüşdür. Hazırda partiya və dövlət sənədlərində, təlimat və direktivlərdə pişlənən, xalqın həm aşağı, həm yuxarı seviyyəli kütlələri tərefindən lənətlənen «durğunuq» dövrünün təsvirində də son vaxtlar belə «boyaqcılıq» üsulundan istifadə cəhdleri nəsrimizdə boy göstərməkdədir. Əslində isə yəzici öz qəhrəmanın kimliyində asılı olmayıraq, ona məhəbbətlə yanaşmalı, onu «başa düşməyo» çalışmalıdır. Bundan da əlavə bizi əhatə edən reallıqda mütləq «pis»in və yaxud mütləq «yxaxş»ının olması hələ çıxan şübhə altına alınmışdır. Yəzici öz qəhrəmanına «sinfî düşmən» kimi yanaşanda, onu dünyadan bütün günahları ilə təqsirli bıləndə yaradılan obraz sxematik, quru, cansız çıxır. Buna istər əvvəlki, istərsə də yenidenqurma dövrünün ədəbi

nümunələrinde kifayət qədər misallar göstərmək mümkündür. Elçinin yaradıcılığı üçün xarakterik bir haldni ki, yazıçı Əbdül Qafarzadənin təbiətindən baş verən deyişiklikləri, bu şoxsin yaxşı və pis cəhətlərini məharətlə açıb göstərə bilmişdir. Əbdül «Ölüm hökümü»ndə ən güclü xarakterdir, - desək, mənco, yanılmarıq. Bu adam həyat aşıq nəzərlərə baxan, öz həyat fəlsəfəsi olan mürəkkəb bir adamdır. Əbdül Tülükgeldi qəbiristanlığının müdürüdir. Əbdül həm də şəhərin ən varlı və həm də ən nüfuzlu adamlarındandır. Bu, ilk baxışdan adama qəribə gelir - varlı (və deməli, ən saxtakar) şəxs qəbiristanlıq idarəsinə rəhbərlik edir. Əslində, qəbiristanlıq kimliyindən və nəciliyindən asılı olmayıraq, hamı üçün mütqəddəs bir yerdid; elə yerdir ki, insan burada yalnız dünyanın, insanların mənəsi, məğzi barədə düşünə bilər, məsələn, men necə yaşışım və s. bu kimi suallara cavab axtara bilər, bir sözlə, «qəbiristanlıq» elə məfhümləndirdi ki, «saxtakarlıq», firıldaq anlayışları ilə heç cür uyuşmur. Normal insan mənəti ilə belədir. Halbuki, əsərdə Əbdül Qafarzadə ilə bağlı təsvir olunan dövr, bütün insanı keyfiyyətlərin öz mənasını itirdiyi bir zamandır və belə zamanda, təbii ki, «qəbiristanlıq» məfhumu nəinki «saxtakarlıq», hətta «qumar», «alkogolizm», «narkomaniya» kimi məfhumlarla da uydurulur. Romanın məlum olur ki, Əbdül Qafarzadənin «sayeyi-mərhəmətindən» Tülükgeldi qəbiristanlığı öz əsl mahiyyətini itirib, tamam özgə bir dəyər kəsb etməyə başlamışdır. Buranın orkestri toylarında çalır, əlkli istehsal edən kiçik sex artıq «çamadan, diş fırçası, sabun qabı, ayaqqabı geymək üçün dabançəkən, qapı dəstəyi, asılıq, vanna asılıqani, iri palto düymələri, cürbəcür daraqlar» buraxır, yəzicinin təbirinə desək, «əməlli-başlı fabrikə çevrilmişdir», həmin məhsulların bəziləri qeydiyyatdan keçirilir, satılır və gəlinin müəyyən faizi də dövlət xəzinəsinə verilir, çox hissəsi issa, əlbəttə ki, roisin cibinə axır... Bu saxtakarlıqlardan, firıldaqlardan bəhs edən sehifələri oxuduqca yaddaşında 60-ci, 70-ci illərdə Azərbaycanda genişlənən və tez-tez gurultuya möhkəmə prosesləri ilə nəticələnən iri qəzet reportajları ilə müşayiət olunan sex hərəkatı canlanır. Həmin sex hərəkatı o vaxt, etiraf etmək nə qədər cətin olsa belə, əslində, həyatumuz ziddiyyətlərinən labüb şəkildə yaranmışdır. Nəzərə alaş ki, həmin sexçilər bazarın tələbatına nəzərən işleyirdilər və əlbəttə ki, öz işlərini başqa cür qursayırlar, iflasa uğrayardılar. Onların bədbəxtlikləri orasıydı ki, bu hərəkatın yaranma zərurəti o vaxt hökumət tərəfindən duyulmadı (baxmayaraq ki, dövlət iqtisadiyyatı müəyyən

obyektiv və subyektiv səbəblər ucundan xalqın tələbatını ödəməyə və maddi rifah halını yaxşılaşdırmağa qabil deyildi) ve kortebii, gizli, qanunsuz əsasda doğulan bu hərəkatı rosmiləşdirmədi. Əksinə, sexçilər arasında olan rəqabəti sünə şəkildə aradan qaldırmaq, bəzilərini bağlayıb, o birlərinə hər cəhətlə (elbəttə ki, müəyyən «muzd» müqabilindəl) kömək etməklə həmin hərəkətə bugünkü kooperasiya formasını verməkdənse, sexçilərin mafiozlara çevrilməsinə lazımi münbit şərait yaradıldı. Bugünkü yenidənqurma və aşkarlıq proseslerinin əzəri iqtisadi tərkib hissəsi kimi kooperasiya hərəkəti Əbdül Qafarzadələrin sexçilik fəaliyyətinə müəyyən mənəvə haqq qazandırır. Belə bir əsasla ki, Əbdül Qafarzadələrin hərəkətinə mənfi, «neqativ bir hal» kimi yanaşan bir dövlətdə Əbdül Qafarzadənin rüşvət verdiyi əntiq brilyant üzük Qalina Brejnevən barmağında bərəq vurmamışdı... Əsərdənse görünür ki, Əbdülün işgüzər əlaqələr şəbekəsi çox genişdir. Və elə bu əlaqələrin hesabına da bu «kiçik» vezifə sahibi öz qəbiristanlığında sahibi-ixtiyardır: «Əbdül Qafarzadə qəbiristanlıqdə görümlü yerdə olan, rahat yolu (yəni o yeganə asfalt yoluñ kənarında), su kəmərinin yaxınlığında qərib yerlərinin qiymətini çox baha müəyyən eləmişdi və bu yerlər adətən, mağaza və restoran müdirlərinə, əli pulla oynayan başqa adamlara qismət olurdu. Qəbiristanlığın mərkəzindəki geniş sahəni isə Əbdül Qafarzadə vəzifəli şəxslərin qohum-əqrəbəsi üçün saxlamışdı və bu sayaq ölürlər üçün saxlamışdı və bu sayaq ölürlər üçün qəbir yerini Fərid Kazımlı zəng çalıb sıfariş verirdi...» Göründüyü kimi, Əbdülün sahiblik əlaqəsi heç də quru yerdə formallaşmayıb. Bir cəmiyyətdə ki, ölüm adlı dəhşətə də-qəbiristanlığa da plan qoyalar və bu planı iləbil artıralar, ispolkom sədri aybaay idarə müdirlərindən «haqq» ala, raykom katibi uzun illər yığıdıqı pulları ömrünün qırub çağında Nikolay onluqlarına dəyişmək istəyə və bütün bu adamların hamısı da bir-birinə kəlek gele, tam «sühl və qarşılıqlı anlaşma şəraitində ömür sürsərlər» – Əbdül Qafarzadələrin sahib, ağa əlaqə, «pul və qadın» fəlsəfəsi, zoraklığın prinsipi qol-qanad açıb pərvəriş toplayıbdir. Əbdül Qafarzadənin fəvqələdə gücüñün bir yandan onun yuxarılarla dil tapa bilməsi şərtləndirilərə, o biri yandan aşağılarda özünə Vasili, Ağakərim, Mirzəlbə kimi əlaltılar (sadıq əlaltılar!) tapması, xaraktercə müləyim, həlim adam olması, gözünən ayağının altını görməsinə heç vaxt imkan verməməsi və s. amillər daha da artırır. Əbdül yeri gələndə mərhəmətli, rəhmdil, yaxşılıq itirməyən (gözətçi Əflatunla və vaxtilə intim əlaqədə olduğunu

qadınlarla münasibətdən göründüyü kimi), bəzən qanun keşiyində duranların qənimi (teləbə İldirimi kimilərinin), zorakı, hətta başkasən (Əbdül-Alyoşa və Əbdül-Burun xətəleri) bir adamdır. Lakin o, daim bir xüsusiyyətini saxlayır-hiyətərlik! Qardaşı Xidirin yorğan-döşəyindən aparıldığı o dəhşətli illərdən üzü bu yana Əbdül Qafarzadə heç vaxt cəhiyatını əldən verməmişdir, çalışmışdır ki, olduğundan pis (maddi cəhətdən) və yaxud yaxşı (mənəvi cəhətdən) görünsün, bunun üçün o, bir çox arzularından da keçmişdir (cavan olmuş oğlu Orduxana üryyi istəyən kimi abidə qoydura bilməməsi, özünü bu hüquqdan məhrum etməsi Əbdülə daim əzab verir). Hiyətər və cəhiyatlı olmasayıd, Əbdül bu məqama çata bilməzdi. Bununla birgə onun ağlı çox iti işleyir və Əbdül yeri gələndə böyük bir casarətə risqə də getməyi bacarıcar, rayon partiya komitəsinin birinci katibi Qəribilinin qızıl məsələsində biz onun xarakterinin bu tərəfi ile tanış olurraq. Bütün bunlarla birgə, Əbdül Qafarzadə faciəli bir şəxsiyyətdir. Allahını pula dəyişən, pula, qızılı tapınan bu adam öz oğlunun xatirəsini heç vaxt yaddan çıxartmır. Ancaq heç kim də bilməsə, Əbdül özü anlayır ki, o, dünyanın en dəhşətli adamıdır. Çünkü başqaları da bilməsə, Əbdül özü bilir ki, yegana oğlunun qəribi onun həm də bütün varidatının, qızıl-gümüşünün, daş-qasıının, pulunun saxlandığı yerdir. Əbdül Qafarzadəni arvadını sevməməkde təqsirləndirmək olmaz (ona yüz dəfələrlə xeyanət etməsinə baxmayaraq, Qaratəl ayaqlarını Əbdülün ovxaladığı yeganə qadındır). Əbdül Qafarzadəni qızına və onun ailəsinə-ərina, oğluna, hətta qaynatası Mürşüd Gülcəhaniyə həyan olmamacaqda da müqəssir hesab eləmək olmaz. Sevil də, Ömər də, balaca, lakin çox istedadlı nəvəsi Əbdül də, hətta «zəhəlesi gedən» Mürşüd Gülcəhani də Əbdül Qafarzadənin barından çox bəhrələmiblər. Ancaq heç şübhəsiz ki, Əbdül Qafarzadənin bütün dünyada en çox sevdiyi şey elə pulsudur ki var. Onun bütün əlaflıqları, qəzəbi, kini, hirs-i-hikkəsi, dostluq-düşmənliyi möhə pulun başına bağlanır. Pul bu adamin gözündə ilahi bir varlıqdır, pul sıtayışı, pul ehtirası Əbdül Qafarzadənin en dəhşətli mərazıdır. Yəzici bu mərezi raykom katibinin qızıl məsələsində hətta müəllif tohkiyəsi ilə açıb göstərir: «Əlbətə, Fərid Kazımlı başa düşürdü ki, bu pulun hər min manatından azı 200 manatını Əbdül Qafarzadə özünü götürəcək və Əbdül Qafarzadə də biliirdi ki, Fərid Kazımlı hər bir qızıl onluğun qiymətini Qəribliyə min manat yox, aşağısı 1200 manat deyəcək. Dündü, Əbdül Qafarzadənin də, Fərid Kazımlının da əldə edəcəkləri pula ehtiyacl-

ri yox idi, belkə də lap xəstəlik...». Bu dəhşətli mərəz, ehtiras Əbdülün elini qana, vicedanın lekəyə bulaşdırır, lakin Əbdül Qafarzadə bu xəstəlikdən can qurtara bilmir. Çünkü Əbdül Qafarzadə yaşadığı cəmiyyətdə pulun ilhamverici və rəhbərlikdici roluna öz varlığı kimi inanır. Belkə də ona inanır ki, pul onu əbədi yaşıdadıraqdır.

Lakin yazıçının sənətkar mövqeyi bu nöqtədən Əbdül Qafarzadənin həqiqətini təsdiqləmir. Əbdül Qafarzadə de bütün insanlar kimi ölümə məhkumdur. Yazıçı şəri temsil cəleyen Əbdül Qafarzadənin ömrünün son illerini vicedan əzabının qanunu girdabına salır. Ömür boyu galır mənboysi hesab ediləti Tülkügeldi qəbiristanlığı Əbdül Qafarzadənin gözdəğidir. Ömrünün davamı kimi dünyaya getirdiyi Orduxan—yegane varisi və nakam övladı son mənziliన məhz burada köçüb. Lakin bədbəxtliyin en böyüyü orasındadır ki Əbdül Qafarzadə həttə öz balasının qəbri üstə də alınaq gedə bilmir: «Həmin aprel günü o ağ mərmərlə, o çəhrayı qranitlə üzbezə dayanmış, əllərini arxasında birləşdirib çeşmeyinin ardından baxan boz gözlərini Qafarzadə Orduxan Əbdül Əli oğlu (1951–1976) sözlərinə dikmiş Əbdül Qafarzadənin ürəyində hayəcanla və bütün varlılığını yandıran yaxan inamsızlıq hissi ilə dolu bir istek var idi: heç olmasa özü-özünü emin etsin ki, hor fətə yalnız (yalnız və yalnız) oğluna görə bu qəbri ziyanat edir; amma belə məqamlarda, elə bil ki bu adamin içində bir şeytan girirdi və təngənəfəs ola-ola nəbz kimi elə hey vururdu: yox, təkcə oğluna görə gəlmirsən bura...».

Və bütün bu psixoloji sarsıntılar Əbdül Qafarzadənin içini qurd kimi gəmirir. Qaratelin xəstəliyi, həyat və ölüm barədə oğlundan sonra, demək olar ki, hər gün ona aman verməyen düşüncələr Əbdül Qafarzadəni faci bir insan kimi xarakterizə edir. Bütün ömrü boyu hərisliyi yığdıgı milyonlar belə ona əbədi ölüm təminatı verə bilmir. Orqanizmində kök salmış xərcəng xəstəliyi qol-budaq ataraq, tam gücü ilə inkişaf tapdıqdan sonra (bu yerde öz varlı müştərisinə yalandan «sağlamsan», – deməkən ondan daha artıq pul qoparan həkim Bornssteynlərin, professor Mürsəlbəylilərin içdikləri «Hippokrat andı» ilə bir araya siğmayan oxlaqsız xidmətlərini yada salmamaq mümkün olmur) birdən-birə üzə çıxır və Əbdül Qafarzadə birdən-birə möhv olur.

Romanda psixoloji situasiyaların gərginliyi yazıçının psixologizm ünsürlərindən gen-bol istifadə etməsi üçün imkan yaratmışdır. Bir bədii ifadə kateqoriyası olmaq etibarı ilə psixologizm Elçininin yaradı-

cılığı üçün daim xarakterik olsa da, «Ölüm hökmü» romanında daha baris şəklində müəyyənləşir. Oxucuda müəyyən təsəvvür yaratmaqdan ötrü Əbdül Qafarzadənin oğlunun məzarında varidatını gizlədiyi səhnəni misal götirmək istəyirik. Oğlunun meyiti qonşu otaqda qoyulmuş Əbdül Qafarzadə bütün varidatını qabağına tökür, üstündən bir qəder götürüb (500.000 manat) qalanını «soliq ilə» sellofana bükütlüb iplə bağlanmış həmin bağlamaları—dolları, qızılları, ləl-cavahiratı bir-bir gülqabının içində pərcim cəleyənde Əbdül Qafarzadənin bütün içindən dəli bir ehtiras baş qaldırıd: eli ilə hiss eləyirdi ki, bu sonuncu bağlanmanın içindeki qızıl Nikolay beşlikleridir və Əbdül Qafarzadə o gecə yarısı o sıdırğı yağış şırtlısının müsayiəti ilə həmin qızıllara baxmaq, həmin kiçik qızıl sikkələri gözü ilə görmək istədi: bu qarşışalmaz bir ehtiras idi, bu ehtirası heç cürə bogmaq mümkün deyildi. Bütün bədən-qeyyəcən hər bir işi, elə bil ki, əvvəlcədən yüz dəfə məşq edibmiş kimi soyuqqanlıqla suratlə gören Əbdül Qafarzadənin birdən-birə üreyi siddətlə döyünməyə başladı, kişi nəfəsinə dərib qapıya tərəf baxdı, ona elə gəldi ki, ürəyinin döyüntüsü bütün otaqlara yayılıb, sonra elə bil ki, qəflətən dörin bir süküt çökdü, bəyirdəki o sıdırğı yağışın şırtlısı da eisdilməz oldu və Əbdül Qafarzadə o dörin sükütnut yaratdığı daxili bir çəkisizlik içində titrəyən barmaqları ilə o sonuncu bağlamanan ipini ehtiyatla açmağa başladı. «Dəli bir ehtirasla qızıl, pula sitayış eləyən bir məxluqun ən zavallı çağında, daxilində övlad faciesi ilə qızıl nəşəsinin mübarizə apardığı və ikinci-nin birincisi tam və qeti qəlebə caldıqı bir vaxtda ruhi və fiziki gərginliyini surət çoxaldan kağız kimi özünə hopdurmış bu dilə, sintaksisə və psixoloji vəziyyətin ifadəsinə fikir verin. Yazıçı bunuluna da qalmır, obrazın bu quduzlaşma anımının tam, dəqiq portretini yaratmaq istəyi ilə hadisəni davam etdirir: «Yağış Əbdül Qafarzadənin bütün üst-başını, ayaqlarını islatmışdı, amma hərdənbir yanından öten taksi-ləri saxlamırdı, çünki taksi sürücüləri onu tanıya bilərdilər. Külək yağışı Əbdül Qafarzadənin sıfotinə çırıldı, amma həmin an bu adam nə yağışın, nə də o qış küleyinin soyuğunu hiss edirdi, eksinə, tərləməsi və bütün içi bugıldırı, elə bil qızdırma içinde idi, hərərət bütün daxilini bisirişdi...» Oxucuya elə göril ki, bu nadir əcləflığın ata heysiyətinə gətirildiyi vicedan əzabını konkret, görümlü bir əşya kimi tanır, görür. Dilin əyanılıyə yönəldilmiş gizli meyllərinin oyanışı yazıçının bu əsərdəki en böyük uğurlarındadır. Əbdül sanki ikili bir situasiyani yaşıyır. Gah müqəddəs hiss-həyəcanları onu bu yoldan ləngi-

dir, gah illərlə məşq edib nail olduğu, istədiyi vaxt dayandırıb, istədiyi vaxt işe saldıqi soyuq ağıl və mənətiq onu qəbul elədiyi qərarın düzlüyünə əmin edir. Və Əbdül Qafarzadə qoltuğunda tutduğu gülqabı ilə bir yerde zibil maşınının minəsi olur. Milyoncu və zibil maşını. Sanki elə bu yerdəcə yazılıçı Əbdül Qafarzadənin son aqibətinin urcah olmalı məkanına işarə edir-zibil maşınınna. Əbdülin arxasında getdiyi iş-dünya malının haramı ilə yeganə, nakam övladının mezarını murdarlaşaq, öz həqiqi qiymətini elə həmin psixologizm ünsürləri ilə, olduqca dəqiq ştrixlərdə eksini təpir. «Bu dəm Əbdül Qafarzadə özü də hiss edirdi ki, lazım gəlsə o, sürücünü öldürməyə hazırlır-heç bir tərəddüd keçirməz və öldürə». Burada yazılıçı yenə də Əbdülin əsl simasını bürzə verən yeni bir detal tapmışdır. Qana susayan Əbdül oğlunu itirmişdir, anlaysı ki, gec-tez arvadı Qarateli də itirəcəkdir. İndi onun üçün hayatın yeganə mənəsi yalnız yiğidiqlarını saxlamaqdır. Orduxanın ölümü ilə sanki özünü bə dumaya bağlayan bütün tələrin qırıldığıni anlayan Qaratəldən fərqli olaraq, Əbdül hələ də özünü düşünür. Oğul getmişdir, təki pul getməsin, çünki qalan hayatın kefə, nəşə ilə keçməsi puldan asılıdır. Obrazın xarakterini, psixologiyasını bu cür incələmək məhərəti az-az yazıçılara nəsib olur.

Maraqlıdır ki, yazılıçı stalinizm, şəxsiyyətə pəriştis, durğunluq illəri arasındaki qan qohumluğunu, qanuni varisliyi o qədər ustalıqla verir ki, ictimai mühitin portreti yaranır və oxucu bir-birini zahirən əvəzləyən dövrlərin mənacası, əxlaqa birliyini, vəhdətini, bu birliyin sosial köklərinin anlayır.

Əsərdə öz bədii dolğunluğu ilə seçilən itin-Gibbəserin obrazı əs-lində insan taleyinin bəşəri çizgilərini açmaq üçün yaradılmışdır.

Zavallı itin başına gələnlər insan taleyinin mürəkkəbliyini aşkarlayır və hadisələrə, insanlara itin mövqeyindən, onun baxdığı bucaqdan yanaşanda her şey bir daha aydınlaşır, mənasını, dəyərini reallaşdırır. Romanın ictimai gərginlik yükünü, obrazların daxili aləmini duybərk etmək üçün çox mühüm əhəmiyyət daşıyan və oxucunun yanında bir qərib tale kimi qalan bu obraz çox böyük sənətkarlıqla yaradılmışdır.

Romanın dil və üslub xüsusiyyətlərindən çox danışmaq olar. Biz ən əsas, mahiyyət əlamətini qeyd etməklə kifayətlənməyi lazım biliyik. Bu əlamət isə yazılıçının bütün üslub və dil vasitelerini hadisələrin, xarakterlərin ümumi ahənginə uyğunlaşdırma bilməsidir. «Ölüm hökmü»nün dili plastik bir kütlə kimi yazılıçıya öz ideya səviyyəli

həqiqətini çatdırmaq üçün lazımı qaydada xidmət eləyir. Əsərin sonuna yaxın oxucu Mürşid Gülcəhanının diliñden gözlənilməz bir xəbər (melumat) alır. Məlum olur ki, Əbdül Qafarzadə sağalmaz bir azara tutulmuşdur və ömrünün son günlərini yaşamaqdadır. Bu xəbər oxucuda «yediyi-içdiyi burundan gelmək», «zəhərə dönmək», «qızıl teşti neynirəm ki, içinə qan qusun» və s. bu cür frazeoloji-idiomatik tərkibli fikirlər doğurur, bunların ən obrazlısı isə, heç şübhəsiz, sonnudur. Və yazılıçı «qan qusmaq» frazemində daşlaşmış obrazlılığı, məcəziliyi yenidən dirildir, təbii dile çevirir-finalda Əbdül Qafarzadə həqiqətən də qan qusur... Bu cizgi çox kiçik olsa da, romanın obrazlılıq səviyyəsi barədə əyani təsəvvür yaradır. Dövrən, xarakterden, psixoloji tutumdan asılı olaraq üslub vasitələri də dəyişir. Bu minvalalla romanın poetik strukturunda bəzən publisistika, bəzən drama, bəzən isə lirizm ünsürləri dialektik bir şəkildə dəyişir. Epik ünsürlər roman poetikasına yad olan bu elementlərlə gah ahəngdarlıq təşkil edir, gah da bu ahəngdarlıq pozulur, bu növ romanın kontekstində özü-nəməxsus «vuruş meydani» (*R. Yakobson*) yaranır. Bu vuruşda isə «qələbə çalan» romanın poetikası, üslubudur ki, əsərin dərin qatları-n-məzmun planını aşkarlamaya xidmət göstərir.

«Ölüm hökmü» yuxarıda dediklərimizdən də göründüyü kimi, ictimai həqiqətləri bədii həqiqət diline çevirə bilən sənətkarlığı ilə səciyyələnən əsərlərindən. Son illərdə yaranan nəşr əsərləri içərisində bəzəcə səciyyəli romanların sayı isə nəinki Azerbaycan ədəbiyyatında və ayni-ayrı qardaş xalqların ədəbiyyatlarında, həttə küll halında götürülmüş Ümumittifaq ədəbi prosesində azlıq təşkil edir. Belə əsərlərində Ç.Aytmatovun «Cəllad kötүү», V.Belovun «Hər şey irəlidədir», «Ərəfələr», F.İskəndərin «Çəngem hekayələri» kimi nəşr nümunələri ni göstərə bilərik. Ancaq uzun illərin yasağından qurtulub ədəbiyyatımıza qaytarılan əsərlər də vardır ki, Elçin öz bədii mənətiqi ilə onlarla da səsleşir. Belə romanların, povestlərin sırasında A.Soljenitsının, İ.Vojnovičin, Vas.Qrossmanın və başqalarının əsərləri mühüm yer tutur.

... «Ölüm hökmü» romanının təhlili bizim cəmiyyətimizin təhlilidir. Və bizim xalqımızın tarixi taleyi və gələcək taleyi haqqında söz demək, düşünmək, dünya və ölkə kontekstində Azərbaycan fenomeninin varlığını, mahiyyətinin dərindən dərinə, bütün qatları, baxış bucaqları ilə araşdırmaq, idrak etmək, sabaha gedən yolumuzu düzgün müəyyənleşdirmək üçün imkan verən və bilavasita bu səbir və dündüncəyə, araştırma və təhlilə çağırılan ibrəti sənət əsəridir.

Biz vaxtında, böyük ürekle yazılmış bu roman haqqında yazıya belə başlıq şedidik: ««Ölüm hökmü» kimindir?» Əslində romanın qayısı ölüm hökmünün fəlsəfi döركidir. Və bu mənada haqq olan ən ədalətli ölüm hökmü taleyidir. Diktatorları, mafiozları inkar etmək olmaz. Zamanın bağırına sancılan və qanı qurumaq bilmeyən ölüm hökmünün sahibi diktatorlar ölümsüzlüyə qovuşdurduğu adamların ayaqları altında məhv olmağa məhkumdur. Bu hökmü verən xalqdır. Xalqın zaman-zaman boğulan, yalnız heç vaxt məhv olmayan ədaleti, həqiqəti ölüm hökmünü əbədi verir. Bu hökmü heç bir kimse deyişə bilməz. Dünyada ən böyük lənet tanrıının ve xalqın lənətidir. «Ölüm hökmü» romanından doğan qayə və amal budur.

1990

(«Ədəbiyyat və incəsənat» qəzeti,  
2 fevral 1990)

Şamil Qurbanov

## UĞURLU YARADICILIQ YOLU

Sevimli yazarımız Elçinin orijinal və zəngin yaradıcılığı haqqında az-çox qeydlərim olsa da, qələm dostumuzun bu günlərdə 50 yaşımin tamam olacağını heç ağlıma belə gotirmirdim. Əvvəla, ədəbiyyatımızın tarixində özüne layiqli yer tutan, hamimizin mənəvi dünyamızda daxil olan və məlli hüdudları çoxdan aşib-keçən Elçinin heç vaxt təvəllüd tarixinə fikir verməmişdim. Bir də axı əsl yaziçı təvəllüd tarixi ilə yox, məşhur əsərləri, gördüyü ictimai-faydalı işləri, emməlli ilə yaşayır. İkincisi, nankor qonşularımız başımızı elə qatıb ki, yübileymi düşür yadımıza?! Ədəbiyyatçunas alım dostlarımızdan birinin çox dəqiq ifadəsi ilə desək, taleyin hökmü ilə «biz ilanla bir qu-yuya düşmüşük», gözümüzü açmağa, qəddimizi düzəltməyə imkan vermir bu əfi ilan!

Bələ bir fərəhsiz, əsəbi və gərgin günlərdə, elmə, sənətə, ziyanla lazımi ehəmiyyət verilməyən bir dövranda yaziçı qardaşımız haqqında ürok sözlərimi deməkdən boyun qaçra bilmədim. Bəlkə də mənim yuxarıda dediyim sözlərin yubilyara aidiyyəti yoxdur. Nə olar. Bunun özü də yaşadığımız dövrün qeyri-müəyyənlilikindən, təzadurlardan doğur. Yəqin ki, Elçin kimi keçdiyi keşməkeşli həyat mərhələlərinin bədii salnamosunu yaratmaqdə xüsusi təcrübəsi olan bir yaziçının qələminə möhtacdır bunlar. Vaxtı ilə rus satirik yaziçisi Sal-tikov-Şedrin Rusyanın az qala yüz illik tarixindəki bütün imtiyaz sahiblərini-adi məhkəmə sədrindən, generalndan, mülkədarlarından tutmuş, çərin özünədək hamisini başsız-beyinsiz, əfəl və küt bir varlıq kimi qəlema almış və onların yaşadıq əlkəni «dəlilər şəhəri» adlandırmışdır. Deyesən, indi bütün dünya həmin vəziyyətə gəlib çıxmışdır, bəşəriyyət başını itirmişdir. Heyf yazan yoxdur.

Elçinə gəldiklə isə, o, bizim ədəbiyyatımızda ilk addimından başlayaraq xalqına ancaq həqiqəti deməyi özünün yaradıcılıq amali hesab edən yaziçılardandır. Bu həqiqət bəzən yaxın keçmişin, totalitar dövrün toləbərinin ağır yükü altında əzilsə də, vətəndaş səsi bəzən əzif çıxsa da, indinin özündə də bizi tömin edən həqiqətlər idi. Bu həqiqətin deyilişi yaziçının özü kimi inkişaf yolu keçmiş, böyümüş, piçiltildən gur səsə çevrilmişdir. Elçinin formalasdığı mühit, böyük bir yaziçi ailəsində böyüməsi, dünya azərbaycanlıları ilə səmorəli

ünsiyeti (tosadüfi deyil ki, o, həmin ünsiyeti yaradan «Vətən» cəmiyyətinin sədridir) bu işdə az rol oynamamışdır.

Yazıcının 1966-ci ildə çap olunan ilk kitabı o qədər kiçik idi ki, onu döş cibində de gəzdirmək olardı. Amma bu kitab onun müəllifi üçün ilk uğurlu addım, gələcək böyük yolu başlangıcı, yazıçı həyatının birinci pilləsi idi. Kitaba daxil olan ilk hekayə də belə adlanırdı: «Nərdivanın birinci pilləsi».

Həmin yaradıcılıq nərdivanının növbəti pilələri bədii və elmi axtarışların nəticəsi olan müxtəlif hekayə və povestlərdən, ədəbi-tənqidî məqalələrdən, publisist yazıldardan, esselərdən, «Mahmud və Məryəm», «Ağ dəvə» kimi romanlardan, bədii tərcümələrdən ibarət oldu. Hələlik son pilə 1991-ci ildə çapdan çıxan «Ölüm hökmü» romanıdır.

Adlarını çəkdiyim və çəkmədiyim əsərlərin hər birinin xüsusi məziiyyəti, siqliyi, onlarda yazıcının toxunduğu və həll etdiyi həyat həqiqətinin bədii mənzərosu vardır. Amma yazıcının son bədii nailiyəti olan «Ölüm hökmü» romanı indiki hadisələrin işığında söz deməyə daha çox imkan verir.

Elçin sosializmin saxta, qondarma humanizmini, insanların mənəviyyatına hakim kosilen çürük fəlsəfəni ehtirasla və cəsarətlə ifşa edən yazıçılarımızdır. Bu, sadəcə şürə deyil, həqiqətdir. Bunu əyani şəkildə sübut etmək üçün «Ölüm hökmü» romanı üzərində də yanmaq kifayətdir. O da maraqlıdır ki, həmin roman bu gündən dünənə yox, məhz dünəndən dünənə atılan atəşdir, hələ totalitar vahimənin tuğyan etdiyi bədii dövrəde yazılmış əsərdir.

Elçin bu romanı yazarkən bələ bir həqiqəti aydın şəkildə dərk etmişdir ki, sovet tarix elminin saxta və uydurma əsaslarının laxlığı bir zamanda yaranan hər bir senə əsəri birinci növbədə insan ağlına, şüuruna təsir göstərməli, onun diqqətini daha çox milli və bəşəri problemlərə yönəltməlidir. Yaziçı məhz bu yolla getmişdir. Bununla da o, oxucularını süni pafosdan, hay-küyden, uydurma, macera yükündə xilas edib, ona yaxın keçmişin və dövrün acı həqiqətlərinə göstərməye, ağırlı-acılı günlərin bədii lövhələrini verməye nail olmuşdur.

«Ölüm hökmü» romanı 70 ilda sosializm adı ilə, qardaşlıq dünyası qurmaq xülyaları ilə xalqımızın başına gətirilən müsibətləri öks etdirir. Buna baxmayaraq, əsər sirf tarixi roman deyildir, onu müasir mövzuda yazılmış əsər də adlandırmak olmaz. Amma müasirlük onun ətinə-qanına, bütün mahiyyətinə hopmuşdur. Bu bizim keçmişimiz,

acımız-ağrımızdır. Facielerlə dolu tariximizin bir parçası, göz yaşımız, daxili hıçkırlarıımızdır.

Sosializmin xalqımız üçün yaratdığı «işsizli dönya»nın ilk günlərindən 1986-ci ildək olan dövrü əhatə edən bu mürəkkəb və şaxəli əsər ənənəvi tarixi romanlar silsilesi təcrübəsindən kənara çıxsa da, orijinallığı, oxunaqlığı və güclü obrazlar qalereyası ilə fərqlənən bir əsərdir. Yazıcının özünəməxsus yaradıcılıq manerası, təhkiyə üsulu, ümumişdirmə və fördiləşdirmə bacarığı, obrazların taleyi fonunda dövrün siyasi-ictimai inikəməti vermək ustalığı diqqəti xüsusi olub edir.

Elçinin hər bir əsərində iki şeyin üzvi şəkildə bir-birini tamamlaması onun yazıçılığının nailiyyətlərini şərtləndirən amillərdir. Bunlar yüksək elmi mühakimə və onu bədii ifadə vasitələri ilə əridə bilmə bacarığıdır. Son romanında bu daha çox hiss olunur. Həmin iki müüməl amilin vəhdəti olmasa idi, bəlkə də bu romanda istonilən effekt alına bilməzdi. Çünkü burada arxiv sənədləri, tarixi-etnoqrafik faktlar və mənbələrə bələd olmadan o boyda böyük bir dövrün bədii salnaməsini vermək mümkün olmazdı. Digər tərəfdən, təsvir olunan hadisələrin çoxu yaşılı və orta nəslin gözleri qarşısında cərəyan etmişdir. İxtisaslı və qeyri-ixtisaslı oxucular onlara bələddir. Xüsusən 30-cu illərin həm müstəqim, (Hadrut epidemiyası), həm də məcazi (1937-ci il repressiyası) taunu çoxlarını dərbədər salmış, çoxlarının qapısını bağlı qoymuşdur. Bunu tekcə bir-iki nəfərin-Xosrov müəllimin, Arzu xanının və başqalarının fonunda oxucu bir nəslin faciəsini yenidən yaşamalı olur. Yaziçı elə ilk sözlərindən, hətta əsərin admindan da bizi bəhəmədən qurtarır. Ölümle başlayır, ölümle də qurtarır bu əsər. Daha doğrusu, qəbiristanlığın təsviri ilə başlayır, dəmir yolu reşləri üzərində parçalanmış it cəsədi ilə sona yetir.

Ölümle bağlı hadisələr öz başlangıcını bizim dövrümüzəndə-səkəsəninci illərin ortalarından alır, sonra yazıçı iyirminci illərə qayıdır və o illərin əhvalatlarını izleyə-izleyə yeniden 1986-ci ilə döñür. Romanda təsvir onunan ölüm də, həyat də konkret olaraq bir-iki nəfərlə, yaxud canlı insanla bağlı deyildir. Yaziçinin elmi təfəkkürü və tarixə bələdiyinin onun karına göldüyü hər səhifədə hiss olunur. O, xalqın zəngin mifologiyasını da, alqoritmisini da, fəlsəfi düşüncə tarzını və yozumunu da tarixi hadisələrlə və faktlərlə əla bağlayır ki, məlum olanlarda da oxucu yeni məna və yozum çaları görür. Bütün bunların fonunda xalqın münasibətləri, boş hay-küyü, quru vədlər, bayraq, ordenlər arxasında oriyen iniltili dayanır.

Bu mənada Elçinin romanı xarakterlər romanı olmaqla bərabər, həm də rəmzlər romanıdır. Rəmz, simvol bizim yaziçı üçün ehtiyacdan yox, zərurətdən doğur. Belə ki, hadisələrin başladığı qəbiristanlıq səhnəsindən oxucuya təqdim olunan ilk obraz da, rəslər üzərində parçalanadır itdir-Gicbəsərdir. Həmin itin özünə, hərəkətinə uyğun başqa adı da ola bilərdi, amma o, məhz Gicbəsərdir. Bu da rəmzdirdir. Yəni gicbəsəriyin, manqurtluğun, öz xalqına zülm edənlerin, başını kimlərində görməsi xatirine millətin düşünən başlarının həyat müsəfisi və tale yolu ancaq belə olmalıdır. Milli kökündən, əslindən və soyundan ayrılmış insan da gicbəsər kimi nə qədər siğallanıb tumarlanısa da, günlərin birində son tikəsi ağızından çıxarılaçaq, döyüüb isti yuvasından qovulacaq, güllə qabağına getiriləcəkdir. Qəbiristanlıqda təpilən və qəbiristanlıq idarəsinin rəisi Əbdül Qafarzadənin göstərişi ilə bəslənən Gicbəsərin de həyatı belə olmuşdur.

Romanda dolğun, canlı obrazlar və onlara bağlı hadisələr çoxdur. Bunların içərisində tarixi şəxslər və hadisələr də var, müəllif təxəyyütlərinin məhsulu olanlar da.

Bayaq Xosrov müəllim obrazının adını çəkdiim. Kim idi Xosrov müəllim? On minlərlə əzilən, alçaldılan, dərbədər salınan, həyatın aşağı qatlarına diyrildilənlərdən bividir. Kim idi onları əzən? Əslində qurulus, zahirde isə Qafarzadələr. Bu adam ilk baxışda gözden və diqqətdən kənar dayanır, vəzifədən, həsəddən, qıbtədən uzaqdır. Amma bütün bəd işlərdə barmağı vardır. Elçinin qəhrəmanı qəbiristanlıq idarəsinin rəhbəridir. Geniş mənada isə şəhərin, ölkənin ağıasıdır. Həyatın kölgəli səhnələri, böyük'lərə ötürülən rüşvətlərdən tutmuş qadın alverino, kef möclislərində qumar oyunlarına qədər, ray-kom katiblərinin külli miqdarda yiğdiqları pulları qızılı çevirməkdən tutmuş intiqam almağa, adam döydürməyə qədər, medal verdirməkdən tutmuş əmək qəhrəmanı etməyə qədər, ali məktəbə toləbə qəbulundan tutmuş işlər onun elindən gəlib keçir. Çünkü qurulusun yaratdığı eybəcərliklərdən yaxşı baş çıxarı və hər şeyi öz mənafeyinə yönəltməyi bacarıır. Onun 70 illik sovet şahanəliyi haqqında fikri belə idi: «Stalin cəllad idi-əlbəttə, buna söz ola bilməz. Xruşşovun da ipin üstüne odun yığmalı deyildi-bu da məlum məsələdir. Ən yaxşısı şübhəsiz ki, Brejnev idi: təriflə, öz işini gör».

Hambal Orduxanın oğlu Əbdül Qafarzadə murdar əməllərinin inşası üçün məhz münbüt dövrə düşmüş və təriflə, şürlə başa çıxanlardan olmuşdur. Özü də etiraf edir ki, «bu canavar dünyada yem yox,

yeyən olmaq» gərəkdir. Onun özü də yeyənlərdən idi, alçala-alçala yüksəlir, alçala-alçala da yeyirdi. Onu da biliirdi ki, sovetlər ölkəsində «hökuməti də, camaati da aldada-alda nə qədər istəsən, şəxsi varidat qazanmağa şərait var, amma varidati açıq xərcələməyə imkan yoxdur». Bu eybəcərlik də onu eybəcər yollara çəkir, qoddarlıq, məkrə, pozğunluq sürükleyirdi. Əzab çəkənlər isə Xosrov müəllim kimi ziyanlılar, Arzu kimi gənc qızlar, «mənəvi təmizlik» adı ilə «mənəvi pozğunluq» yuvasına düşənler idi. Onların başına gələnləri biz bilsək də, Elçinin əsəri o müdhiş hadisələri daha qabarıq şəkildə canlandırmış, keçmişin bütün acı və ağrıları, qəzəb və qəhər xıltı kimi böğazımıza yığılın, bizi yandırıb yaxır. Budur, Elçinin bir yaziçi və vətəndaş kimi böyüklüy və ustalığı.

İndi sevimli yazarımız ömrünün ən kamil dövrünə qədəm qoyur. Bu dövr həm də onun qələminin püxtələşdiyi, enerjisinin artdığı bir dövrdür. Yazarımızın əlli yaşı təbrik edir, ona xalqımızın bədii söxəzinəsini zənginləşdirən yeni-yeni yaradıcılıq uğurları diləyirik.

1993

(«Bakı», 13 may 1993)

## İNADKAR BİR İNAMLA

Adətən, hansısa yazıçının neçəncisə yaşı tamam olanda bir növ onun ömür və yaradıcılıq yolunun hesabatını eks etdiyən yubiley məqaləsi yazırlar. Elçinin və onun oxucusunun məni düz anlayacağına möhkəm bir eminlik duyğusu ilə şablona çevrilməsi bu ənənəni pozmaq istəyirəm. Çünkü Elçin özü həmişə hər cür standartın, şablonda düşməni olub. Tələsməsəydim deyərdim ki, bu ele onun ədəbi-ictimai mövqeyini səcīyyələndirən, bədii düşüncəsini formada saxlayan cəhətlərdən biridir. Bir də inanmiram ki, müasir oxucunun her şeyi ad-baad, vaxtbavaxt nəql edən yubiley məqaləsi oxumağa hövsəlesi olsun.

Bu günlərdə tamamilə təsadüfen, yarandığı gündən bəri ilk dəfə yazıçı dostumun rəhbərlik etdiyi «Vətən» comiyətyinə gələndən Elçin hədsiz yorğun gördüm. Həmişə narahat, hamidan feal tamidiğim ədəbin bu durğunluğu məni çasdirdı. Axi, görəsən bu nədir, əlli yaşın müdrikliyi, yoxsa?! Mənçə hər şey bu «yoxsə»dan başlanımlı və yadına Elçinin və ele hamımızın çox sevdiyi Üzeyir bəyin bir etirafı düşdü. Əlli yaşı tamam olanda o, Məşədi İbadı əlli yaşındā qoca kimi verməsinən peşiman olduğunu söyleyibmiş. Birdən-birə mənə elə gəldi ki, Elçin tənha bir iztirablar adasının kahinidir. Sanki o, dolub və doyub durmuşdu. Öz ələmimdə mən bunu bərə az tabii qəbul etdim. Başlı bələlər çəkən, ələmlər və iztirablar firtinasında yol axtaran xalqın yazıçısı elə belə də olmalıdır. Yazıcı yazılmışça can atan qəmili bir romana bənzəyirdi, onun üzündəki iztirab, gözlərindən süzülen qəm işığının bəllur narahatlığı idi. Yadına düz iyirmi beş il əvvəl yazılmış «Qatar. Picasso. Latur. 1968» hekayəsindəki sözler düşdü: «Tənhalıq deyilən şey insan ömrünün tələbatıdır... çünkü mənim ən yaxşı müsahibim mən özüməm; çünkü özümdən başqa heç kim məni başa düşməz». Bu sözlərlə eyni vaxtda yazılmış iki misrani da xatırlamaya bilmirəm: «Kimsə məni başa düşməz!! Hədsiz adiliyimdəndir» (Ə.Kərim). Mənçə, bütövlükde Elçinin və 60-ci illər ədəbiyyatının əsas problemlərindən biri məhz başa düşməzliyin faciəsi, başqa sözlə, başa düşülmək ehtirası idi. Onları isə çətin başa düşürdülər. Çünkü Elçin və həmkarları həmi kimi düşünmür, dəbdə olan «canlı klassiklərin» duymadıqlarının odunda qovrulur, görmədiklərini yazardılar. Elçinin «Açıq pəncərə» kitabı, «Gümüşü, narinci, məxməri», «Qırımı-

zi ayı balası», «Beş qəpiklik motosikl», «Bu dünyada qatarlar gedər», «Qiş nağılı», «Günlərin bir gündündə» kimi orijinal hekayələri adamlarla comiyət, adamlarla adamlar arasında münasibətlərde gözərgörünməz başa düşülməzlik sədərənən aradan qaldıran əsərlər idi. 60-ci illərdə başa düşülməzliyin dərkə yazıcıların ümumi dərdinə çevrildi. Anar bunu «Anlamaq derdi» kimi ümumiləşdirdi. Bizcə, yeni ədəbiyyatın, onun önderlərindən Elçinin yaradıcılığının enerji mənbəyi məhz bu idi-Anlamaq dərdi! 60-ci illərdən üzü bəri kitab-kitab, söz-söz közərə-közərə gelən bu dərdin yorğunluğunu mən əlli yaşı ilə üz-üzə duran Elçinin üzündə gördüm. Dərk etdim ki, bu millətin yazılıcı hələ bu dərdi çox çəkməli olacaq.

60-ci illərdə inad və təmkinlə ədəbiyyata daxil olan Elçinin nəşri dünyaya münasibətin feallığı ilə seçilirdi. Sələflərindən fərqli olaraq Elçin şəxsiyyətə Dünya arasında münasibətlərin mürekkebliyinə kənardan, ənonəvi ölçülerlə yox, daxilden nəzər saldı. Hələ bu nəzərin radiusu kiçik idi, fəqət bu nəzər «fikri hərəkətə gotirirdi... Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq, gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyət» (M.Arif) kimi o zaman ədəbi təqnid tərəfindən yüksək qiymətləndirildi. Həmin bədii nəzərin derinliyə yönələn fokusunda Azərbaycan oxucusu ilk dəfə boş küçələrin necə addım hesrati çəkdiyini, mahmının necə üzüdüyüni, həsrətin işığını, günün gümüşü rəngini, günləri cyniloşdırın gumanın günahını, peynili-palçıqlı balaca Əbilinin cəhrayı qız həsrətinin görə bildirlər. Elçin ilk dəfə gözlə adı görünən rənglərin exlaqi mənasını açıb göstərdi.

Elçinin və 60-ci illər nəşrinin əsas bədii-fəlsəfi xidməti bu idi ki, onlar nəsrdə hazır ideyaların ruporuna, şüar qışqıran robota çevrilmiş İnsan Şəxsiyyətinin müdafiyyə ehtiyacı olduğunu aşkarla çıxardılar. Elçin insanın qüdrətindən, əzəmətindən yox, kövrəkliyindən yazdı, məlum oldu ki, insanın mahiyyəti, mənəvi dəyeri bunda imiş. Ona görə də bu nəşrin əslubunda psixoloji təhlil qüvvətləndi, təsviri təhkiqə, deklorasiyani detallı əvəz etdi, adı təfərruatlar psixoloji müdaxilə vasitəsinə çevrildi.

Hansi yaşda qəhrəman seçməsindən asılı olmayaraq, gerçəkliyin mənəvi təhlili Elçinin yaradıcılığında həmişə aparıcı mövqədə olub. Çünkü Elçin üçün insanın ictimai dəyerini təyin edən başlıca meyar həqiqətə münasibət amili olub. Bu baxımdan iki obrazı-Baladadaşı («Baladadaşı ilk məhəbbəti») və Məsməxanımı («Bir görüşün tarix-

çəsi») fərqləndirmək olar. Onların hər ikisini fərqləndirən özlərinə, qəlblerinin sesinə sadıq olmalarıdır. Yaziçi məşən mühitin eybəcərliyini, mənəvi haqsızlığın möglubiyətini onların daxili etirazları ilə səbūta yetirir. Baladadaşın istehza hədəfi olan aerodrom kepkası alabəzək məşənliğə kolgə sala bilir. Məsməxanın isə elm tənəsindən, məhəllə əxlaqının məhdud etiketlərindən asaraq qəlbinin çağrışmasına gedir, kövrək mavi gözləri ilə Məmmədağaya və oxucuya(!) məhbətin ən ülvü əxlaqi keyfiyyət olduğunu anlada bilir.

Elçin bu qənaətdə idi ki, məşən mühitin boğucu havası təkcə insanları yox, iti də deyisişir. «Dolçax» povestində Başir-Əminə-Kələntər ücbucağında bu çevrilme məqamı təhlil olunur. Həmin çevrilmə prosesinin əxlaqi eybəcərliyi təmizlik simvolu olan dənizin və şofer Ağababanın ailisi fonunda daha qabarlıq görünür.

70-ci illərdə Elçinin yaradıcılığında yeni bir xətt-yasanimalmış ömrə haqqında Vicdanla Mən arasında dialoq güclənir. Yaziçi Vicdanın ittihamı ilə sənetkar və şəxsiyyət Mənini mənəvi ucalığın simvoluna çevirməyə nail olur. Hədər getməyən tale haqqında düşüncələrdən yeni bir əsər—«Toyuğun diri qalması» povesti yaranır. Yaziçi cesarət-lə çirkab içinde, əliyəriliy və firndalaqla özür sürmüs Zübeydəni təhlil edərək insanda heç vaxt insani keyfiyyətlərin tam ölmədiyi qənaətinə gəlir. Bu əsərdə mənəvi deformasiyaya uğramış insana güzeştsiz, sort bir qayğıkeşlik irad olunur. Elçin humanizm barəsindəki ənənəvi yolla gedərək Zübeydələri bağışlamağa çağırır, onun varlığında ölezməkdə olan işığın ətrafını açır, bu işığı Zübeydənin kəsalətlə daxilindən ədəbiyyatın temiz havasına çıxarıb həyat bəxş edir: «Elə bil bir-dən-biro o uzaq illərin bütün hay-küyü, qayğısızlığı, serbestliyi arasından bir təmizlik, bir paklıq, bir şəffaflıq üzə çıxdı, bir cəsurluq, bir igidlik, kişilik üzə çıxdı, indiyə qədər hardasa ört-basdır olub, on illərlə xatırlanmayan bir təbəssümün ilhqılı indi galib Zübeydəyə yetişdi».

80-ci illərdə Elçinin yaradıcılığı yeni bir mərhebəyə daxil oldu, o, xalqın tarixi və taleyi haqqında daha geniş məqyasılarda düşünmək zərurəti ilə üzləşdi. Nəticədə ədəbin ilk romanı «Mahmud və Məryəm» yarandı. Roman el ədəbiyyatımızın dəyərli və kədərli abidəsi olan «Əslî və Kərəm» dastanının motivləri zəminində, fəqət, orijinal bir əsər kimi yarandı. Bu, hər şeydən əvvəl, yazıçının xalq ruhu ilə daha six bağlanmaq arzusunun ifadəsi idi. Romanın məğzini bir sözə «oyanma» kimi ifadə etmek olar. Ziyad xan vilayəti əvvəlki kimi idarə edə, oğlu Mahmud isə hemişəki təki yaşaya bilmir. Ziyad xan gönc Qara-

bağ xanəndəsinin qəmli səsi, Mahmudu isə Məryəmin ilq nəfəsi oydır. Elçin qəmi və eşqi milli özünüdürəkin başlangıcı kimi ümumileşdir. Yaziçının ikinci romanında—«Ağ dəvə»də də musiqi mənəvi intibahin simvolu kimi obrazlaşdır. Balakərimin tüteyi dillə deyilməsi müşkül olan həqiqətlərdən söz açır. «Mahmud və Məryəm» romanında Sazlı Abdullanın faciəsi, gönc xanəndənin yanlısı səsi, «Ağ dəvə»də Balakərimin tüteyi hadisələrə aydınlıq götürür, tarixi qətəllər, 37-ci ilin qanlı faciələri ilə günahsız taleclər arasında gözögürünməz bir tomizlik, saflıq pərdəsi çəkir. Her iki romanın qəhrəmanlarını gözəl gələcək haqqında ümid birləşdirir. Hələ Məryəmi görməmiş Mahmud dərk edir ki, «nəsə gözleyir», «nəyinsə ərofəsini» yaşayır, balaca Ələkbər isə Balakərimin tüteyindən çox şey yadda saxlamağa çalışır. «Balakərimin o gözəl tüteyinə qulaq asa-asə birdən-birə fikirləşdim ki, haçansa bir gün gələcək və men bu gözəl tüteyin söylədiklərini o avtomat qələmin kiçik yaraşıqlı perosundan çıxan sözlərlə yazacağam...».

«Mahmud və Məryəm» romanında yeri və taleyi məlum olmayan seadətini axtaran Mahmud «itmisi» xalqını tapır və onun faciəsinə qovuşur. Əziz və istekli bir adamın axtarışı doğma xalqın axtarışına çevrilir. Bu dəfə yazıcıının adı qəhrəmanın daxili sarsıntıları yox, bütün adilərin-xalqın iztirabı narahat edir. Bu mənada romanın monumental «camaat» obrazı Elçinin uğuru hesab oluna bilər. «Camaat» Səfəvilər dövlətinin süqtündən sonra Azərbaycan xalqının milli faciəsini eks etdirir. Xalq dövlətin itirəndə taleyi naməlum başsız statistikaya-kütleyə—«camaata» çevrilir. Bizcə romanın əsas ideyəsi budur və hamin ideya bu gün üçün da olduqca aktualdır. Bu roman biza imkan verir başa düşək ki, kütüle psixologiyasına amansız təzyiq, kütülenin inamından sui-istifadə üzərində qurulan dövlət xalqı faciəyə aparıb çıxara bilər. Çünkü inamı qırılında kütlo özünü məhv edən amansız qüvvəyə çevrilir.

Həm «Mahmud və Məryəm», həm də «Ağ dəvə» əslə, kökə qayıdışın zərurətini təsdiq edən əsərlərdir. «Ağ dəvə» romanında Elçin kökə qayıdışın, milli özünüdürəkin iki yoluunu göstərir: əfsanə və yadداş! Ona görə də romanda mühərbiyədən əvvəl və sonrakı ağır illərin reallığını yazıçı əfsanə və yaddaş prizmasından təqdim edir. Yaziçının qənaəti belədir ki, istor 37 olsun, ister mühərbiyə, isterse də 47, fərqi yoxdur-tuthatut, kəshakes dövrlərində hər şeyi məhv etmək olar, fəqət yaddaşı yox! Çünkü yaddaş adı bir tütək səsində də olsa də açıb danışacaq. Çünkü tarix yaşamlıdır, onu öldürmek olmaz. Tarix

isə arxivdən, sənəddən daha çox yaddaşda yaşayır: efsanənin, mahnının, uşağıın yaddaşında! Beləliklə də «Ağ dəvə» romanının əsas qəhrəmanı yaddaşdır, müəllif onu qorumağa çağırır. Bu yaddaşda isə çox şey var: Muxtar və Fətulla Hatəmin qanlı cinayətləri, taleyi ilə barışmış Şövkətin niskili, cəbhəyə altı oğul göndərmiş Xanım xalanın qəhrəmanlığı, namusunu qorumaq üçün özünü öldürən Ədilələrin fəciəsi, əqidəsinə qurban gedən Səttar Mesumun unudulmaz nalısı!

Bu romanlarda Elçin əvvəlki üslubuna sadıq qalır, onun bədii-es-tetik tutumunu genişləndirir. Onun tehkiyəsi əsəbi bir inadla zamanı üydür, onun naməlum qatlarını üzə çıxarıır. Bu cəhət yazılıcının sovet quruluşunun tarixində ən qanlı dövr olan 30-cu illərdən bəhs edən «Ölüm hökmü» romanında daha qabarlı görünür. Son zamanlar bu mövzuda yaranmış əsərlərdən fərqli olaraq roman dövrün ədəbi-tarixi xronikası deyil. Elçin «Ağ dəvə»da olduğu kimi, bir neçə qatdan istifadə edir, ölüm hökmünün cilpaq şəkildə tarixini yox, fəlsəfəsini açır. Yazıcıının fikrincə, ən ağır ölüm hökmü mənəvi dəyərlərə, xalqın əsrlərə ülviyətini qoruduğu müqəddəs anamlara verilen hökmüdür. Texminən yarım əsrlik mürekkeb bir dövrü zəngin obrazlarla bədii təfəkkür süzgəcindən keçirən bu əsərdə haqsız ölenləri və ölməliləri birləşdirən məkan-qəbiristanlıq əsərin əsas obrazıdır. Tarixi qəbiristanlıq insanı, öz ağır kədəri ilə saflaşdırın müqəddəs ziyyətətgah, uluların ədəbiyyət məkanı kimi ən böyük hörmətə layiq olub. Belə bir yerin cinayət və əyyaşlıq məkanına, ölü alverxanası və namus bazarına çevrilmesini yazıçı millətin faciəsi kimi qəleme alır. Bizcə, qəbiristanlıq cəmiyyətin alt qatı, onun monumental obrazıdır. Xalqın namusunu, mənviyyatını, milli varlığını hərraca qoyub ölü kütləye çəvirməklə onun üzərində hökmran olmaq niyyətinin perspektivsizliyini müəllif Əbdül Qafarzadənin timsalında uğurla ümumişdir. Ömrü boyu iyrənc yollarla yiğdiqlarını öz əziz oğlunun məzarında gizlətməsi onun amansız faciəsi, taleyin sərt intiqamıdır. Əbdülün keçmişisi ilə gələcəyi-taleyi ilə övladı bir qəbirde birləşir-bu ən ağır ölüm hökmüdür. Şərəfi ölüm özü da ancaq şərəflə həyat sürənlərə nəsib olan səadətdir. Yazıcı əsəri sərt, fəqət əxlaqi cəhətdən çox iibrəli bir qənaətlə bitirir...

Əger tənqidçilik fəaliyyətinin heç olmasa ümumi cəhətlərindən bəhs etməsək, Elçinin 30 illik zəngin yaradıcılığı barəsində bütöv təsəvvür yaratmaq çətindir. İş burasındadır ki, bu 30 il ərzində heç vaxt tənqidçi Elçin, yazıçı Elçinə güzəştə getməyib. Məncə elmi və bədii təfəkkürü öz şəxsiyyətində uğurla birləşdirə bilən həm bədii

yaradıcılığına, həm də tənqidinə fayda gətirib, bədii ırsində analitik başlanğıcın, tənqidində isə emosionallığının güclənməsinə səbəb olub.

«Tənqid və ədəbiyyatımızın problemləri», «Klassiklər və müsəl-lər» kimi fundamental kitablarindakı monoqrafiya və məqalələr, qəzet və jurnal yazılarında o, həm klassik ırsın öyrənilməmiş səhifələri, həm də cari ədəbi proseslə bağlı ağırli problemlərdən professional səriştə ilə yazıb. «Tənqid və nəşr», Ü.Hacıbəyova həsr olunmuş «Bu vergi id...» monoqrafiyaları ondan nüfuzlu bir ədəbiyyatşunas kimi danışmağa imkan verir və vaxtında ədəbi tənqid bu əsərlərin layiqli qiymətini verib. Elçinin 1973-cü ilə çap olunmuş «Tənqiddə əyalətçilik əleyhinə», «Şer axını», «Nə etmali?», «Hekayə janrı. İmkانlarımız və iddiyamız» 70-ci illərdə oluğu kimi bu gün də tənqid, poeziya və hekayə haqqında ən yaxşı məqalələr olaraq qalır. M.F.Axundovun şəxsiyyət və yaradıcılığına həsr olunmuş «Mənim fikirlərim haqqıdır», Ömer Faig taleyindən bəhs edən «O işq əsla sönməz...» əsl yazıçı ilhamı və tənqidçi inamı ilə yazılmış qiymətli tənqid nümunələridir.

Elçin istedadın qədrini bilən, ədəbiyyatın xalqın taleyində həlli-edici olduğuna inam bəsləyən tənqidçidir. Təkcə yazıları ilə yox, vaxtılı Yaziçılar İttifaqının katibi olarkən o, ürkə genişliyi ilə gənc istedadlara qayğı göstərir, yazılarına yol açır. Ədəbiyyatın taleyinə ictimai laqeydiliyin hökm sürdüyü, ədəbi mühitin durğunluq keçirdiyi indiki dövrda vaxtılı Elçinin keçirdiyi ədəbi yiğincəqlərə, poeziya, nəşr və tənqid müzakirələrinə ciddi ehtiyac var.

İstedadlı sənətkarın, elə alimin də üç düşməni var: biri bayağı tərif, biri vəzife, biri də oxucu laqeydiyi. Yaradıcı dostlarım vəzifə-yə seçiləndə həmisi keçidlənlərem. Amma vəzifa elə şeydir ki, heç qardaşına da «getmə» deyə bilmirsən, ehtiyatlanırsan ki, sən düz bəşə düşməz. Elçin «Vətən» cəmiyyətinə sədri kimi xalq üçün çox iş görüb, buradakı fəaliyyəti onun yazıcılığına, tənqidçiliyinə bir azərbaycançı kelməsi də əlavə edib, fəqət bu hansısa əsərlərin hesabına başa gəlib. Kim bilir, belkə də bu, millətə əsərlərdən daha böyük xidmətdi, onu tarix göstərəcək.

Adı «Vətən» olan milli birlik məbədində millətin dərdi ilə yanın və yanan bir kahin var, əlli yaşı ilə üz-üzə oturub söz-söz, fikir-fikir xalqının mənəvi iztirablarını azaltmaqla məşğuldur. O, sözün ədəbiyyətinə inadkar bir inamla əlli yaşıñ körpüsündən keçir.

1993

(«Ədəbiyyat qəzeti», 14 may 1993)

**«BU DA BİR TALEDİ...»**

Mən yazıçı İlyas Əfəndiyevlə bir neçə dəfə uzun-uzadı söhbət eləmişəm və hər dəfə onun yazıçı-tənqidçi Elçinə münasibətini soğuşmuşam. Birincisi, İlyas Əfəndiyev Elçindən oğlu kimi yox, Anar, Ə.Əylisli kimi sənətkarlardan biri kimi danışdı. İkincisi, İlyas Əfəndiyev Elçindən həmişə ürəkdolusu, fəxrlə söhbət açıbdi. Hiss elədim ki, qocaman yazıçı Elçindən həm oğul, həm sənətkar-tənqidçi, həm də ziyanlı-vətəndaş kimi çox razidi. Mən onu da hiss elədim ki, Elçin İlyas Əfəndiyevin təkcə ümidi deyil, həm də təskinliyidi. Və mənə elə gəlir ki, Elçin üçün həyatda bundan əziz, bundan qiymətli və bundan gözl mükafat ol ailməz.

Elçin bu mükafatı qələmi, yaradılıq axtarışları, müxtəlif vəzifələrdəki fəaliyyəti ilə qazanıbdi. «Ədəbiyyat qəzeti», «Yol»un əməkdaşları Elçindən müsahibə alanda belə bir faktı diqqət yetirmişdilər ki, qəzetiñ 10-12 əməkdaşından və müəllifindən 7-8-ne Elçin bu və digər dərəcədə kömək edibdi. Mən hələ ədəbiyyat aləmində müəyyən nüfuz qazanmış və Elçindən yardım görmüş başqa qələm sahiblərini sadalamarıam. Kimino Yazıçılar İttifaqına üzv keçməye kömək edib, kiminin kitabına öz söz yazar, kiminə mətbuatda uğurlu yol arzulayıb, kiminin kitabı üçün ona-buna ağız açıb, kiminin müdafiə edib... Y.Qarayev, A.Hüseyinov... nəslindən sonra gələn tənqidçilərin böyük eksəriyyəti Elçinin xeyir-duasını alıbdi. Hələ «zastoy» dövrü idi. Elçinin «Literaturnaya rasera»da öz mətbuatımızda adları yasaq edilmiş Ə.Ağaoğlu, Ə.Hüseynzadə ilə əlaqədar məqaləsi dərc olunmuşdu. Həmişəki kimi ermənilər yenə də səs-küy salmışdır, MK-ya şikayət eləmişdilər ki, bəs Elçin şovinistləri, millətciləri teblig edir, erməni qırğınlarının təşkilatçısını torlaşdırır. Biz də həmişəki kimi yenə də «spravka» yazmaqla, müdafiədə durmaqla uduzurduq. Bizim MK Ədəbiyyat İnstitutundan Moskva üçün arayış istəmişdik. Biz məcburiyyət karşısında gözel ziyanlarımız «təmizə çıxarıcaq» faktlar axtarışına çıxmışdıq. Elçinin razılığı, köməkliyi və müdafiəsi olmasayı, «Odalar yurdur» qəzeti qanlı-qadallı günlərdə ADR dövrü və rəhberləri haqqında hər biri bir partlayışa çevrilən yazılar vərə bilməzdii. Partlayışların, narazılıqların qarşısını «Vəten» comiyyətinin sədri aldı. «Odalar yurdur» qəzetiñ həmin illərdə redaktoru işləmiş Ramiz Əsgər deyir ki, o vaxtlar «yalnız Elçin bizi müdafiə etdi».

Elçinin və onun mənsub olduğu nəslin boynuna ağır yük düşmüşdür. Onlar həm bədii yaradıcılıq sahəsində öz sözlerini deməliyidilər – yazardı-yaratmalyıdlar, həm müdafiə olunmalyıdlar, həm də istedadlı qələm sahiblərini müdafiə etməliyidilər. Elçin həmişə ədəbi-mədəni prosesin önündə gedib. 60-ci illərdə ədəbi prosesin daha çox ədəbiyyata çevriləməsində və ədəbiyyat kimi yaşamasında mühüm rol oynayanlardan biri da Elçin olubdu.

Elçinin qələmi namuslu qələmindi, onun qələmində indi atasını və özünü, sabah isə övladlarını utandıracaq əsər çıxmayıbdi. O, nə ya zıbsa, ürəkdən və ürəklə yazıbdi, bacarığını və istedadını heç bir əsərindən əsirgəməyibdi. Mən namuslu əsər deyəndə ideal əsər nəzərdə tutmuram, çünki Elçin və onun mənsub olduğu nəsil təkcə yaxşı əsərə bağlı stereotipləri dağlılmışdı, tösvəvvürləri, dəyerlər sistemini və meyarları müəyyən mənədə dəyişdirməliydi. Tədricən və ciddi müqavimətləri qira-qira ədəbiyyata Qədirlər («Kür qirağının meşələri»), Laçınlar («Yamacda nişanə»), Təhminələr («Ağ liman») göldilər və söz sonutunu yaman işşəndən – saxta və yabançı ideyacılıqlandan, bir sözə, problematiklikdən xilas elədilər və qələmin qibləsi kimi insanı seçməyin qaçılmalığına və zəruriliyinə haqq qazandırdılar. Büyük ədəbiyyat kontekstində bu cılız məsələdi, amma milli ədəbiyyatın qəhrəmanları pantelonunu pambıq, neft, sovkə, üzüm... «şərəfləndirdiyi» bir dövrdə işsiz, veyil Baladadaşı çəkə-çəkə bu pantonca götürmek bütövlükde ədəbi prosesin gedişini və inkişafını dəyişdirən və qabaqlayan söz hənəri idi.

Elçin, adəton, öz həyatını yazar, daha doğrusu, tanıdığı, bildiyi, gördüyü, eşitdiyi və oxuduğu-öyrəndiyi həyatdan yazar. Buna görə də çox vaxt onun əsərlərinin mənşəti və surətləri gerçək həyatın adı normalarına uyğun golmir. Gerçək həyatın adı normalarını insanların yazılmış və yazılmamış qanunlarına tabeçiliyi müəyyənləşdirir. Yazılmış və yazılmamış qanunlar insanı pis olmaqdan saxlayır və pis olmaqdan çıxındır. Yaxşı olmaq üçün isə qanunlar yoxdu – yazılmış və ya yazılmamış. Yasaqlar məngənəsində özür sürən insan əxlaqi, mənəviyyatı, ləyqəti qədərinə pis olmamağa çalışır, əksər hallarda isə yaxşı olmağa vaxtı çatır. Gerçək həyat pis olmayı öyrədir və tələb edir, yaxşı olmayı yox. Əslində, məsələnin bu tərəfi stereotiplər yaradır və əxlaqi prinsip seviyyəsinə çatdırır, eyni zamanda insanı bu stereotiplərin köləsinə çevirir.

Yazıcıının əsərlərində pis olmamaqla yaxşı olmaq məqamları qarşı-qarşıya gəlir. Onun qəhrəmanları hətta qanunun və məntiqin icazə verdiyi pis olmamaq məqamında da pis olmamaqla kifayətlənmirlər, əksinə, yaxşı olmağa çalışırlar. Gerçek həyatın oyununun qaydaları «pozulur», nəticədə Elçinin yaratdığı həyat da, surətlər də qəribə təsir bağışlayırlar. «Şuşaya duman gəlib», «Ayaqqabı» həkayəsinin surətləri fedakarlıqla nail olmağa çalışıqları istəklərinin bir addimlığında dayanırlar. Amma sonuncu addimi atmırlar. Gerçek həyatın qanunları və məntiqi daxilində məqbul sayılan addimi. Bununla da onlar oyunun qaydasını pozurlar və məhz oyun qaydasını poza bildiklərinə görə xoşbəxtirlər.

Baladadaş və Məmmədağa kimi surətləri sonuncu addimi atmamaqla qələbə çalırlar. Onların bu qələbəsi öz dünyalarından kənardə böyük qələbə deyil, hətta bəlkə də məglubiyətdi və onların öz dünyalarındaki qəlebələri müvəqqətidi. Həmişə bələ qələbə qazanmaqla yaşamaq mümkün deyil. Bu qələbə itkilərin hesabına başa gəlir: Sevillərin, Məsməxanımların, dolçaların və s. Digər tərəfdən hamidən seçilmək hamının etiraf edilməz müqavimətinə düşər olmaqdı. Mahmud (*«Mahmud və Məryəm»*) bədbəxtdi. Tekcə ona, göro yox ki, xristian Məryəmi sevir, həm də ona göro ki, atasının varisi ola bilmir. Mahmudu hamı despotizm estafetini davam etdirəcək şah kimi gözlöyirdi, o isə dünyaya uşaq kimi gəlir və təmizliyi, saflığı ilə uşaq kimi də qalır. Buna göro də Mahmud cəzalanır – heç vaxt qovuşa bilməyəcəyi sevgiyə düşər olur.

Günahsız cəza yoxdu. Tanrı hərəyə öz günahı müqabilində ceza verir. Yaxşı olmaq bir tərəfə, pis olmamaq sərhədini keçmək, əslində insanın Allahımı, başının üstündə onunla birlikdə ömrünün qırubuna sarı addimlayan ölüm hökmünü unutmaqdı. «Ölüm hökmü» romanında yazarı problemin bu tərefinə daha çox diqqət yetirməyə başlayıbdi. Görünür, əksər sənətkarlar kimi, Elçin də tez-tez şübhələrinin narahatlılığını keçirir: «Yazdıqlarımı niyə yazmışam, bunlardan dünyaya, insana nə fayda?» Şübhəsiz ki, hər bir sənətkar ömrünün hansısa məqamında qələmin, sözün acizliyini etiraf edərək Tanrıya üz tutmalıdır: «Yarəbbi, bu dünya sən quran deyil» (*M.Araz*). Aldandığını və aldatdığını başa düşürən. Amma yeno də qələmi yero qoymursan. İnana bilmirsən ki, aldanmışan, inana bilmirsən ki, aldatmışan, inana bilmədiyindən, inanmaq istəmediyindən yenidən əzablı

yolun ağına düşürsən. Bilirsən ki, qarşıda səni növbəti bir acı etiraf gözləyir, amma gedirsən, məhz həmin etirafa doğru gedirsən. Bu da bir taledi və bu tale sənətkarlarla nəsib olur. Görünür, sənətkarlar bir də ona görə xoşbəxtirlər ki, əzablarına doğru – növbəti etiraflarına doğru getdiklərini bilirlər. Tərifi də, tənqidi də, sevgini də, unutqanlığı da çox görmüş 50 yaşı Elçin sakitcə-sakitcə özünün növbəti etirafına doğru gedir...

1993

(«Həyat», 14 may 1993)

## TEATR-HƏYATDA VƏ SƏHNƏDƏ

Elçinin yeni kitabı oxucularla üz-üzədir. Bu dəfə onlar görkəmli yazıçının yeni yazdığı komediyalarını oxuyacaqlar...

Filosoflar dəfələrlə etiraf edib: hayat sahnədir, insanlar aktyor, dünyaya-tamaşa. Əlbəttə, dünya və tarix fasilsiz davam edən və heç zaman tükənməyən, qurtarmayan tamaşadır. Lakin bu ədəbi tamaşada da xüsusilə gərgin, dramatik möqamlar, ekstremal səhnələr, müstəsna pərdələr var. Böhran və inqilablar, tarixi sosial kataklizm halları belə «pordolar» sırasına daxildir. Bütöv-bütöv xalqlar, siniflər, ictimai təbəqələr həmin pərdələrdə «teatral fiqur», kütləvi obraz olunduqda çıxış edirlər. Elliklə xoas və sürəkli qeyri-sabitlik anında, adətən, bütünlüdə mənəvi-mədəni həyat kimi, professional səhnə də fəaliyyətdən qalır. Natural stixiya, küçə, vağzal və meydan tamaşaları, kortəbi teatr səhnə sonetinin yeganə forması, tipi, çeşidi olur. Adətən, kənardan, yad rejissor çubuğu ilə idarə olunan belə fitri-təbii, əslində mütəşəkkil siyasi oyunlarda demək olar ki, bütünlük, xalq iştirak edir.

Əslində teatr elə küçədə doğulub, ilk mərhələlərde elə məhz «meydan» və «bazar» teatrı kimi fəaliyyət göstərib. Yalnız sonradan maarifçi fanatik xadimlər onu bir tavan və dörd divar arasında sigdırıblar. Bir vahid tamaşa əvvəzinə iki teatr-səhnədə və həyatda, səhnələr, paralel, yanaşı davam edən teatrlar əmələ gəlib. Yəni, «aktyorlar» bir hissəsi səhnənin döşəməsindən aşağıya-partere düşüb, vahid truppa iki yerə parçalanıb: səhnədəki artistlər və parterdəki tamaşçılar.

Çaşqınlıq, namüəyyənlik, kor stixiya, kütləvi başıpozuqluq dövründə fəlsəfəni populizm, əxlaqi və etikanı erotikə, milli heysiyyəti bazar haqq-hesabı əvəz etdiyi kimi, teatrın sivil sənət çeşidlərini də özü teatra çevirilən həyatın qaba küçə, meydan tamaşaları əvəz edir. Ruhun, əxlaqın mənəvi hali və vəziyyəti ilə teatrın öz durumu bilavasitə şərtlənmiş olur. Ürəklər boş qalanda, kütülər küçələrə axışanda teatrların zalları da boş qalır: üşyan vaxtı teatra gəlmirlər. Çünkü elliklə manqurdlaşan kortəbi axına daha yaddaş lazımlırmur və hər dəfə yenidən, hər dəfə sıfirdan başlayan hər hansı qiyamın və siyasi təbəddülətin zərbəsi də iqtidardan əvvəl məhz yaddaşa-teatra dəyir. Sabitləşmiş ziyanlı elitani, mədəniyyəti tar-mar eləmək, mənəvi

sərvətləri yerlə-yeksan etmək üçün belə kriminal inqilablar əsrin əvvəlində baş vermişdi və təssüs ki, sonunda tekrar olunur.

Azərbaycan boyda səhnədə, teatrdə və meydanda (bazarda və vəzgaldal) baş verən son tamaşalar indi də yaddaşlardan qalır. Vaxtılı M.Ə.Rəsulzadə «Azerbaiyan, Səyavuş sən özünsən!» - demişdir. İndi də Hamleto yeniden bütün ölkə çevrildi. «Olum ya ölüm» monologunu yeddi milyon xalq meydanda xorla söylədi. Lakin bu taleyülü məqamda da nə danimarkalı (Sankt-Peterburqlu!) prins, nə də tehranlı şahzadə, yaxud istanbullu vəlīhdə bakılı Hamleti qlobal, beynəlxalq məkri-müstərək qəsidindən-zəherindən xilas edə bilmədi. Azərbaycan yenidən (artıq gör neçənci dəfə!) parçalandı və talandı.

Tragik və məsum hadisələr bir baxımdan da eynilə tekrar oldu: zəherin ilk qurbanı yenə də Hamletdən əvvəl Hamletin atası oldu. Özü də zəheri Hamletin doğma atasına verən yenə də daxili yaxımlar və məhrəmlər, köhə dəst, doğma qardaş oldu!.. Qlobal mənəvi-əxlaqi ahəng bu dəfə Şuşada məhvərdən çıxdı. Zamanın bağları Qarabağda qırıldı. Dünya yenidən türməyə və Azərbaycan onun «ən qaranlıq güşəsinə» çevrildi!..

Teatrın tipi və çeşidi ilə millətin taleyi və vəziyyəti arasında belə vəsiat, eləqə yenə davam edir. Həyatın teatrı «səhnə teatrını» yenə də üstləyib. Belə hallarda «böyük sanitar»-teatr öz tarixi, sosial gigiyenə (mənəvi təmizləmə) işini görə bilmir. Axi böyük teatr həmişə onunla çağdaş gerçəklilikdə olan sosial eybəcərliyi və sosial cəhətdən eybəcər tipləri arayıb-axtarıb, seçib bir yerə-səhnəyə toplayıb, orada ictimai ifşa və ittihad hədəfinə çevirib. Nəcə ki, vaxtılı Mirzə Cəlil «dəliləri» və «ölürləri» bütün Azərbaycandan yiğdi, onların hamisini bir səhnəyə topladı - «Ölülər» məzəhəkosinə, «Dəli yığıncağı»na, «Dənabaş kəndinin məktəbi»nə. Füzuli dünyası dərddən təmizləyən kimi, o da dəlidən təmizlədi. Lakin sosial situasiya dəyişən kimi, «öülürlər» və «dəlilər» yenidən səhnədən həyata-meydanlara, vağzallara, küçələrə dağıldilar, ictimai və mənəvi həyatımızın hansı qalıdı ki, biz son zamanlarda «dəli yığıncağı»na orada rast gəlməyək?..

Dəmək, tarix və həyat özü göstərir ki, tragik aql mövzusu, əsl və saxta dəliklik problemi sənətdə hələ qurtarmayıb, necə ki, inqilabın Asiya və rus tipi - 1905-ci və 1918-ci illər həyatda hələ qurtarmayıb və heç vaxt da qurtarmayacaq! Çünkü idealın gerçəkləşməsi üçün onların secdiyi mübarizənin tərzi və usulu lap əvvəldən sivil və kamıl olmadı.

«Böyük Oktyabr»ın özüne indi «böyük kriminal inqilab» deyirlər və günün böyük ədəbiyyatı qarşısında indi oxucunu oktyabr haqda «kriminal ədəbiyyatın» təsirindən azad etmək vəzifəsi durur.

Ümumiyətlə ədəbiyyatın «sanitar» və «katarzis» missiyası, əlbətə, yenə davam edir və haqqında danışdığımız tanış tipajı həyatdan toplayıb səhnədə ifşa etməyi görkəmli yazıçımız Elçin çağdaş milli, ictimai və ədəbi vətəndaşlıq vəzifəsi kimi qarşıya qoyur. «Dəli» sözünü o, hətta son üç komedyasından birinin sərlövhəsinə də çıxarıır: «Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dolim». Diger iki pyesdə də («Mən sənin daynam» və «Ah, Paris, Paris!...») əsas personajların simasında biz eyni tanış tipajın on səciyyəvi nümayəndələrinin dərhal tənisiqdir.

Əlbətə, xatırlatdığımız yaxın, tanış hadisələr və adamlar barədə məddah pyeslər, populist poeziya və nəşr nümunələri də yazılmışdır. Elçinin bu komedyalarını həmin nümunələrə məzhəkə-parodiya üçlüyü və bədii etirazı hesab etmek de olar.

Kriminal inqilabçı, partokrat rejissor, stereotip «əmək adamı», sxolastçı məsul məmər, ehkamçı redaktor, karyerist kolxoz sədri, fərari rəhbər, qrafoman alım, profan aktyor... – düz yetmiş il bu nüsxələri izah və modh edənlər («sosialist realistləri») idealın, harmoniya-nın, ahəngin obrazını yaratmışlar.

Elçin dramaturgiyamızda ilk dəfə olaraq **xaosun**, **hərcmərcliyin** obrazını yaradır! Onların əsasında duran mənəvi-əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi, estetik münasibət ifadə edir.

Deyirlər tarix, adətən, iki dəfə tekrar olur, həyatda da, sənətdə də. Əvvəl faciə, sonra məzhəkə şəklində. Və məşhur hikməti ifadə-yə görə, Esxilin faciələrində tragik şəkildə yaralanan yunan allahları Aristofanın mazhəkalarında komik şəkildə ölürlər. Model hər yeni tarixi situasiyada yenidən tekrar olur. Və mən sosialist realizminin yetmiş illik tragik və romantik qəhrəman tipajını Elçinin bu istedadlı əsərlərində həm yaralanan, həm də ölü şəkildə görürəm. Kultları, bütürləri – «ölülər» və «dəlilər» şəklində görürəm. Onların ədəbi əhəmiyyəti də, hər şeydən əvvəl, möhz bu qaçılmasız tipoloji-tarixi prosesi sohnədə, teatrda başlamasındadır.

Yazıcı Elçin və onun mənsub olduğu ədəbi nəsil bundan əvvəlki bir tarixi-ədəbi mərhələni bədii fikirdə artıq başlamış və başa çatdırmışdır: «**altımişincilər**»ın altmış-səksəninci illerdə gördüyü böyük

ədəbi missiyəni. O zaman onlar (o cümlədən Elçin...) tamamilə birmənalı şəkildə qırx-əllinci illərin kütləvi ədəbi eyforiya və vulqar sosioloji ehkamçılıq sxolastikasından üz çevirib, «Molla Nəsreddin»ın ayıq və oyaq satira məktəbinə, sosial gerçəkliyin təşrihinin «Hophopnamə»dəki klassik Sabir tipologiyasına qayıtdılar. Siravi, adı adama (kiçik qəhrəmana) qeyri-adı maraq, əxlaqda, mənəviyyatda süniyyət və saxtalığa («mənəvi ölülüyə») ittiham, üşyan və etiraz, məişətin təhlilində mətnaltı qat və ikinci (psixoloji) plan, təhkiyənin həcmimin yox, ritminin ölçüsü mənasında ləkənizm, cılıpq dil və tarəfəsiz, sərt obyektivlik... Hamısı bu nəşrə kənar (qeyri-milli) mənbədən yox, milli bədii qaynaqdan gəldi.

Bələ tənqidü əslub yalnız keçmişlə (ənənə ilə) yox, həm də keçmiş Sovet İttifaqı və dünya miqyasında ən yeni, ən müasir bədii və mənəvi-əxlaqi axtarışlarla həməhəng səsləndi, milli ədəbi fikri o zamankı Sovet bədii məkanında ən qabaqcıl sıralara çıxardı. İnsan haqqı, şəxsiyyətin mənəvi hüququ barədə əsirin təlimi, yeni məna və miqyas alan milli suverenlik ovqatı və düşüncəsi, bunlar hamısı o zaman ilk inikasını bədii ədəbiyyatda tapır və milli şüra bədii qaynaqdan yayılırdı. Aşkarlıq, bütöv həqiqət, mənəvi axtarışlar, demokratiya və viedan.. deyilən dəyər və meyarlar sənətin həyata münasibətində «sosialist realizm» reseptlərini, ehkamin və sxolastikanın aq-qara sxemini, «yarım həqiqəti», ədəbi bürokratizm və hap-gop, bərbəzək və sözçülük, aq ya qara yalan ritorikasını getdikcə daha çox əvəz edir, həyatda da, sənətdə də ictimai, mənəvi, vicedanı borca köhənə münasibətin modeli dəyişirdi. Sonrakı illərin suverenlik və milli azadlıq şürunu və hərəkatını da (onun hələ təhrifə uğramamış variantında) əslində, elə bu ədəbiyyat hazırladı.

«Qatar. Picasso. Latur. 1968», «Beş qəpiklik motosikl», «Zireh», «Dəyişmə» – həmin illər nəşrinin ən fəal və istedadlı üzvlərindən olan Elçinin kinayəli-lirik və realist-psixoloji nəşr əslubunun qabarlıq şəkildə formalasdığı ilk bədii nümunələr idi.

«Kiçik adam»lara və kiçik nəşr formalarına daha əvvəl-hələ «Baladadaşın ilk məhəbbəti» ilə başlayan böyük maraq sonralar «Bu dünyada qatarlar gedər», «Talvar», «Bülbülün nağılı», «Baladadaşın toy hamamı», «Bir görünüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» kimi hekayə və povestlərdə xüsusiş uğurlu nəticələr verdi və onun iri nəşr yaradıcılığı üçün zəmin rolunu oynadı.

«Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» – yaxın və uzaq tarixi keçmişə, klassik milli folklor süjetinə, tanış tragic dünənə həsr olunmuş məqyaslı, qalın roman nümunələri olsa da, onlar da əslubi baxımdan dövrün «mənəvi axtarışları» nəşrinin məcrasında yağıldılar ve geniş səhər tapdılar.

Oxucuya təqdim olunan bu son komediyalar da ədibin həmin illər yaradıcılığının bedii teməl rolü və təncidi dergi zəminində yazılmışdır. İkinci tərəfdən, bir yerə toplanan bu üç komediya yazılıçı Elçinin-dünyanın en müxtəlif dillərində çıxmış bir çox kitablar müəllifininkilək ədəbi müəlliminin və atasının-unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin vəfatından sonra işq üzü görən ilk kitabıdır və onun işqli xatirəsinə həsr olunmuşdur.

Qeyri-adilik, qrotexsli ümumiyyət, pamphlet əlamətləri yuxarıda artıq xatırladılan və bu əsərlərdə bir yere toplanan komik tipajın hom zahiri portretini, həm də iç dünyasını əvvəlki illərin personaj arsenindən forqləndirir.

Müəllif onları (məsələn, «Mənim sevimli dolim»də) adı ilə yox, titulu və vəzifesi ilə biziə təqdim edir: professor, siyasi icmalçi, şöbə müdürü, məsul katib, katibə, ədəbi işçi və s. Amma bu «vəzifə adalarının» özleri dərhal şəhərə, adalarla mahiyyətlər arasında münasibətlərdə aşkar kinayə çələfləri özünü hiss etdirir. Məsələn, şöbə müdürü, adət etdiyimiz xəsolat-inzibatçı məmər tipi deyil, yox o, tez-tez kosmosa gedib-gəlir, Saturnla əlaqəsi var, Veneraya, Merkuriyə səfərə hazırlaşır.

Demək olar ki, «dəlilər» hamısı ideya ilə möhtəkirlik cənənlərdir. Siyasi icmalçi indiyədək yazıqlarının (və dediklerinin!) hamisindən əl çəkib, əvvəl sovet həyat tərzini, sonra suverenlik ideologiyasını və «cəbhəciliyik» təlimini tərifləyib, indi isə dünya geosiyasını ilə məşğuldur. Kastronu dəfələrlə Bakıda qəbul edib və hətta Klintonla görüşüb. Qəti əmənidir ki, onların hamisini yenə də KQB və onun yeləşdiyi schrli Cərçilistan idarə edir.

Ədəbi işçinin də atası köhnədən «osl partokrat» kimi tanınmışdı, sonra dönbür olub cəbhəçi və indi təze bir partiyaya keçməyə hazırlanı. Özü isə keçmişdə neçə adamın üzüno durub neçəsini satıb, nəhayət, olub «demokrat», «Azərbaycan suverenliyi» və «ədəbi milli müstəqillik» uğrunda edama getməyə hazırlırdı.

Yaxud, Panteleymon Polikarpoviç, o, təkcə ideyaların eyni bir başda tez-tez yerini dəyişməsi hadisəsinə yox, üstəlik, həm də «ruh-

ların vücuddan-vücuda köçü» nəzəriyyəsini inanır. Vaxtılı Kərbəlayı Həzrətqulu olub, indi isə ruhu yerini dəyişib və golib-girib xristian-rus vücdudunun içində.

Baş redaktor rəhbərlik etdiyi bu dəlilər içinde boğulur, az qalır özü də dəli olsun. Amma, sən demə, bütün dəlilərin axtardığı, dalınca düşmək üçün çərçivə gəzdiyi «baş doli», elə o, özü imiş—«qabaqda gedən zəncirlil». O, xüsusilə təhlükəlidir, iqtidarı da, müxalifəti də alda bilir, «dəlilərin ən ağıllısı», «respublikanın, hətta bütünlükde keçmiş SSRİ-nin ən ağıllı dəlisi» kimi titulları nəhaq yerə qazanmayıb.

«Dəlilər» içinde ən ağıllı və əzəqgörən işi katibə görür: dəliyə çevrilənməmək üçün elə lap əvvəldən qırqovula çevrilir. Digər dəlilərin suverenlik və müstəqillik barədə söylədiyi passajlara yalnız «qanadları gərmək»—qollarını qaldırıb-salmaqla cavab verir. Obrazların real portreti ilə onların «məşğul olduğu» mütəddəs amal — suverenlik idealları arasında təzad bu uşa bilməyon qırqovulan qanad əvəzinə qolu ilə pərvaz etdiyi səhnelərdə artıq birbaşa, əyani şokildə görünür. Həm dəliliyin, həm də ölüülüyün ifşası mözəhəkədə onların üzərinə gülüşdən düşən işqida görünür. Teyf günəşin işığında dərhal yox olğunu kimi, bu kölgələrin də taxdiğı maska, geydiyi qlaf gülüşün işığında dərhal əriyib yox olur.

Lakin əsl «kölge» heç də bu kabusların vücdudunun üstündə deyil, bəlkə neçə-neçə ən illərin, lap yaxın tarixi keçmişin iman götürdüyü global, konseptual xürafatda, hakim rəsmi siyasi doqmanın, fəlsəfi xəsolastikanın içindədir.

Həmin xürafat isə çox sahədə öz pafosunu ədəbi bəşəri dəyərlər əleyhinə, əxlaqdə harmoniya və ahəng əleyhinə çəvirdi.

Milli dəyər anlayışını «simif» meyari əvəz etdi. Bir millət yox, «bütün dünya proletarları bir qəlb, bir can» oldu. Marksizmin «simif mübarizəsi» haqqda 160 illik intriqə təlimindən sonra ən çox milli yaddaş, mənəvi sərvət və dəyərlər zərər çəkdi. Guya «daha bir qıymət və hər şey yaxşı olacaq» sindromu tarixin bu vaxta qədərki bütün gedisi ilə rədd edildiyi kimi, yəni də sonuncu dəfə fas oldu.

Sən demə, hətta qohumluq da qanla, genə deyil, siniflərdə: iki yad səngərdə vuruşan iki əsgər-alman fəhləsi və rus fəhləsi səngərdən çıxdı, öpüşüb qucaqlaşdı və ikisi bir yerde Kerenskini devirməyə getdi, hakimiyətə gəlmək üçün Qarabağ davasında vuruşan iki eks tərəf bəlkə də alişib-verişib, eyni cür hərəkət ələmədimi?.. Bütün bunlar ədəbiyyatın komedyiyada təşrif etməyə başladığı xəsəsən əla-

mələri idi və bu xaos o vaxta qədər davam etdi ki, xalq axırda başa düşdü: yaxşı nədir pis nədir? Harmoniya nədir, xaos nedir, inandı ki, azadlığın məkanı heç vaxt xaosdan, başsız stixiyadan böyüməyi və heç vaxt qiymətdən vüset və meydan tapmayıb. Qurtaran hər növbəti qiymətin töküyü qandan təzə bir qışasə və qiyama hazırlığın dəni, sünbüllü cücarib. Hələ Adəmdən başlayaraq qiyam adamı növbəti cəhənnəmə gətirib-çıxarıb, itən isə adətən, schrili alma ağacı və mələk-lə cənnət olub.

Əgər birinci komedyada bütün bu həqiqətlərlə, xaosla, dəliliklə bağlı hadisələr əsasən ictimai fonda baş verirən, «Ah Paris! Paris!» tamaşasında «dəliləri» biz daha çox meşət mühitində görürük.

Milyonçu Əhməd beyni Parisdən Bakıya gəlməsi ilə bir həyətin ərazisində yaşayın Bərbərzadeler, İsgəndərzadeler və Polyanickolar ailəsinə vəlvelə düşür: hamı bu parisli milyonerlə qohum olmaq və elə bu yolla da dəniz kimi dalgalanan şəhərdəki vəlveləden kenar olub köçmək, uzaq, kübar Paris mühitində «xoşbaxt» olmaq arzusu ilə yaşayır. Kütłənin «istefə» xorusunun, «ar olsun» lənətinin dalğaları küçədən həyətə yayılır və həyətdəki vəlvelənin fonunda çöldəki vəlvelənin sosial tərkibi, ictimai-siyasi strukturu, mənəvi-əxlaqi məzmun qatlari xüsusiət aydın, qabarlıq şəkildə, bütün tezadları və mürrəkkəbliyi ilə görünür. Yaranmış «iki hakimiyətlilik» şəraitində «millət ağaları» bilmirlər ki, kimə xidmət etsinler, rüşvəti kimə versinlər, siyasi mədhnəmələri kimə oxusunlar. «Bakıda adam qalmayıb rüşvət verməyim, dövrən deyişdi, hamısı batdır»—«ağalar» belə düşünür. Məsul partiya işçisi İsgəndərzadə, üstəlik, «ideya təreddüdləri» keçirir: «doğrudanmı, Tolstoy rus inqilabının güzgüsüdür?» Amma yənə da axı ki, «sinfı sayıqlığını» itirir və otuz il lənət yağırdığı «imperialist Avropaya» xəyalən artıq yola düşməyə hazırlaşır.

Qonum-qonşuların hamısını, hətta süpürgəçi qocanı tamaşa boyu bütün şəhərdə yox, «bir həyətdə» baş veren vəlvelənin dalğaları qucağında görürük. Əhməd beylə birgə Parisdən Bakıya gələn Mehdiqulu bəy vətəndə gözü ilə gördüyü milleti tanıya bilmir: «Bu həyətdə yaşayan millət kimdi belə? Qanlar töklür, daşnak millətin məktəbini dağdır, xəstəxanasını dağdır, əsir götürür, qulağını kesir, gözünü çıxarıır, torpağını əlindən almaq isteyir, dünyaya da car çıxır ki, ay aman, qoymayan, azerbaycanlılar bizi doğradı, amma bunlar, baba, bax bu həyətin adamları, elə bil ki, Ayda yaşayırlar. Elə bil ki, bunlara heç nəyin dəxli yoxdu. Hara gedirsən milyon səhbətidi...» bunu

al, onu bağışla səhbətidi... Allah bunların ağlini alıbdi, nədi, baba? Bu qədər dükan səhbəti olar? Pal-paltar səhbəti olar? Ey vah, nə yaman çəşib bu camaat! Niye bu günə qalıblar?»

Üçüncü komedyada (**«Mən sənin dayınam»**) isə biz artıq dəli-liyin və ölüyüñ ifşa edildiyi üçüncü fonu görürük: sənet və səhnə mühitini. Daha doğrusu, Elçin artıq dəlilərin baş rolda oynadığı teatr həyatın və gerçəkliliyin (bir həyətin, bir idarənin) səhnəsində yox, səhnənin özünün səhnəsində göstərir. Teatr özünə gülür, səhnə pərədənin arxasını, mətbəxi, həm keçmişdən, həm də müasirlidən təpədiği kütlevi, «kollektiv» dəliləri zala nişan verir:

Həyat-səhnə,  
səhnə-həyat,  
teatr-teatr,  
teatr-teatr,  
Hami yatıbdi  
Tək biz oyaq.

Baş verən hadisələri müşayiət edən ibretli hökmərin mənasını burada daha da derinləşdirən bir də odur ki, onların tamaşa boyu artıq səsi küçədən eşidilən «xor» yox, səhnənin özünün bu vaxta qədərki neçə illik qəhrəman tipajından (Hamletdən, Kefli İsgəndərdən və Sergey Mironoviç Kirova qədər) seçilmiş ocağıb xor ifadə edir. Bu xorun mehz «dəlilər» tamaşasına bir leymotiv kimi səslənən aşağıdakı nəqərat-monoloqunda bir sosial-mənəvi hadisə kimi hərcəməciliyin, xaosun bütün dövrlərde ifadə etdiyi klassik mözmunun dəyişməyən düsturu, mahiyyəti eks olunmuşdur:

Şeyx Nəsrullah gəlib cuşa,  
İsgəndərin sağlığına  
Bu qədəhi çıxır başa!  
– Nazlı gülür nazlı-nazlı.  
– Hami içir, içməyən bir  
– Kefli İsgəndərmidir?!  
– Diabetdir, olmaz ona.  
– Bax o yana, bax bu yana!  
Tamaşadır, tamaşa.  
Yaşa, teatr, yaşa!  
Min yaşa, min bir yaşa!..

## ELÇİNİN ƏSƏRLƏRİ ALMANİYA VƏ İSVEÇRƏDƏ

Məşhur türk şairi Nazim Hikmet bir şerində yazır ki, tokı, çıçayım olsun, arısı Bağdaddan da olsa, gelecek. Doğrudan da, belədir. Sənət məsafə və sərhəd tanımır...

Bu gün çağdaş ədəbiyyatımızın görkəmləri nümayəndələrinin əsərləri bir sira dünya xalqlarının dillərinə tərcümə olunur, sevilo-sevilo oxunur, geniş oxucu auditoriyası qazanır, on vacibi, təqiqat obyekti no əvvərili. Bu prosesdə böyük payı olanlardan biri də xalq yazıçısı Elçindir. Ədəbiyyata öz dost-xəttilə golon, bədii əsərlərində heç vaxt siyasi konyukturaya uymayan, sonotin ezelii və əbədi qanunlarına sadıq qalan yazıçı, demək olar ki, ilk yazılarından dünya ədəbi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Əsərləri rus, ingilis, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, türkmen, özbek, qazax, tacik, serb və s. dillərə tərcümə olunan yazıçının qazandığı ədəbi uğurların səbəbini mözh töməz ədəbiyyata, tomiz sənətə xidmət etməsindən axtarmaq lazımdır.

Roman, povest və hekayələrinin böyük əksəriyyətini qadağaların, senzurunun hökm sürdüyü sovet dövründə yanan Elçinin istonilen yazuşu bu gün də aktuallığını qoyub saxlayır, bu gün də zamanın keşmə-keşindən üzüağ çıxır, bu gün də böyük məna və əhəmiyyət kəsb edir. Çünkü yazıçı hömisi xalqının aqrılı-acılı təleyinə həssaslıqla, vətəndaş mosuliyyəti ilə yanaşmış, onun sevincini-sevinci, kədərini-kədəri bilmış və duyularının, necə var, elə artırmadan, azaltmadan bədii salnaməsini yaratmışdır.

Elçinin əbədi yaradıcılığı zaman keçdikcə daha da püxtələşir, da-ha da zənginləşir, həm respublikamızda, həm də onun hüdudlarından kənarada diqqət obyekti no əvvərili.

Almandilli oxucular Elçini «Mahmud və Meryem» romanı, povest və hekayəleri ilə yaxşı tanıyrıdlar. Son vaxtlarda isə Almaniyanın «Dağyeli» və İsveçrənin «Union» noşriyyatları görkəmləri yazıçının daha bir əsərini – «Ağ dəvə» romanını noşf şökilde noş etmişdir. Alman oxucularının böyük maraşına səbəb olan bu əsər ədəbiyyatşunaslarının da diqqətindən yayınmamışdır. Bunu roman haqqında yazılmış onlarca məqale və resenziyalardan da görmək olar. «Literatur-

Suverenlikdə, demokratiyada, müstəqillikdə saxta və həqiqi qatlar burada həm də yüksək səhnədən və en yüksək sənətdən – «Otel-lo»dan seçilmiş ülvi-romantik bədii parçalardan düşən işqədə açıqlanır və inceLENİR. Başpozuq mühit, «suverenlik», «müstəqillik» əyləncələri hotta teatrda, səhnənin özündə də öz tətbiq formalarını tapır. «Bezdarnı»ların biri deməqoqdur, biri sırtlı və piketçi, biri cəbhəçi, ona görə horası bir rol alır. Təkcə istedad qalır ortada, tok, köməksiz, dayısız... O zaman aktyor özü həyala, real gerçəklidə «dayı» rolunda oynamaq qərarına golur. Səhnədə, teatrda dayı-sənət münasibətlərinin bütün mötbəixin keramik maska və məxmər pordos arxasındağı «dəlilərin» iç üzünü gözümüzün qarşısında açıb tökürl...

Mənəvi dirilik və yaddaş torbiyəsi ilə ədəbiyyat hömisi möşgül olur. Əslində, tarixi «mən» şüuru və milli mentalitet də bu torbiyədən yaranır. Yalnız onda-diriliyi və yaddaşı dərk edəndən on böyük «mən» və «şəxsiyyət» – Azərbaycan özü olur. Bütöv əsəb-sinir ərazi-si, qapalı nefəs və qan dövriyyəsi, millet miqyasında vahid ağrı məkanı, yoni mənəvi dirilik yalnız bu zaman əməlo golur.

Və əksinə, yaddaşın bütövlüyü parçalananda, hətta torpağın diriliyi və bütövlüyü də qorxu qarşısında qalır, fauna və flora da «ölür», tarixi-milli dəyərlər hamisi artıq «ölmüş» torpağı adamlardan əvvəl tərk edirlər. Tarixi-milli dəyərlərsiz isə xalq hömisi mənəvi kölədir, mənəvi «ölüdür», forqı yoxdur, əsarətdə də, azadlıqda da. Həlo bu da hamisi deyil: torpaq itkisindən cism və bədən yad tapdaq altına düşərə, dirilik və yaddaş itkisindən-ruh və ürək kölə (mənəvi ölü) halına düşür. Və sonradan belə skleroz şüurla, belə manqurt və ölü ürokla heç torpaq itkisini də geri qaytarmaq olmur.

Elçinin həyatda və səhnədə yüksək sənətkarlıqla təsvir etdiyi hadisələr bu tarixi həqiqəti bir daha təsdiq və təsbit edir...

1996

(Elçin. Dolixanadan dəli qaçıb.  
Bakı, «Gənclik», 1996, səh. 4-10)

naxixten» jurnalının 1997-ci ildə nəşr olunmuş 55-ci nömrəsində Uli Rotfus yazar: «Elçin Azərbaycanın ən çox tanınmış yazıçılarından biridir. Eyni zamanda, o, Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Bir dəfə səhəbet əsnasında mənə dedi ki, bu iş çoxlu əmək tələb edir, yaşıçılıqla bir araya sığdır, odur ki, əsər yazmağa, demək olar ki, vaxtın çatdır. Bununla belə, o, yenice əldə edilmiş müstəqillik dövründə siyasi cavabdehliyin, en aza, sənət qədər əhəmiyyətli olduğunu da inanır. Müasir Azərbaycan yazıçıları kimi onun da özüne-məxsus yazı manerası, yazı təslubu vardır. O, yazılarında müasirliliklə ənənəvi şərq elementlərini böyük bir ustalaqla birləşdirir, sintez edir, bununla da, cələ ecazkar poetik dəyərlərə müyəssər olur ki, istər-is-təməz heyran qalırsan. Elçin «Ağ dəvə» romanında öz oxucusunu İkinci dünya müharibəsinin tügħyan etdiyi vaxtlara, eyni zamanda, ondan əvvəlki qədim dövrlərə, Bakının köhnə məhəllələrindən birində yaşayış balaca Ələkbərin mənəvi dünyasına çəkib aparır. Əhvalatlar usağın dilindən nəql olunur və sadə insanların yaşadıqları bu dalda həyətlərin bu cənnətində tütkəçalan Balakərimin söylədikləri, keçmişdən bəhs etdikləri xatirə təsiri başlayır. Elçin bu xatirələrin fonda Yer kürəsində cərəyan edən siyasi hadisələrdən tamamilə usaqlarda baş verən müsibətlərin şəhərin qədim məhəllələrinidə ya-sayan ailələrin gündəlik həyatına getirdiyi təlatümlərdən söz açır».

Müəllif daha sonra qeyd edir:

«İkinci dünya müharibəsinin məhəllədəki bir çox ailə başçısının həyatına son qoyması, Stalin hakimiyəti dövründə adamların bir-birinə qarşılıqlı inamsızlığı və bütün bunların bariz, tam çıraqlığı ilə 1984-cü ildə Sovet İttifaqında çap olunmuş bir kitabda təsvir olunması heyrət doğurur.

Romanda Bakının köhnə dar məhəlləsində, bir mikrokomasında ayrı-ayrı xalqların nümayəndələrinin birlikdə necə mehriban yaşaya bilmələrinə də təcəccübənməmək olmur və bu, azərbaycanlılarla ermənilərin bugünkü çıxışları ilə, qəribə də olsa, ziddiyet təşkil edir.

Elçin filoloji təhsil alıb və Anar kimi, keçmiş SSRİ-də ədəbi islahatların yaradıcılarından sayılır. Uzun müddət «Vətən» cəmiyyətində sədr, yenidənqurma dövründə isə Azərbaycan parlamentində deputat olub. Çox güman ki, bütün bunlar onun siyasi və ədəbi fəaliyyətini birləşdirməsinə imkan yaradıb».

Göründüyü kimi, Uli Rotfus «Ağ dəvə» romanını təhlil edərkən bir sıra məsələlər—Elçinlə şəxsi tanışlığını, yenicə müstəqillik əldə et-

miş bir ölkədə siyasi cavabdehliyin nə dərəcədə əhəmiyyətli olduğunu, bəşəriyyətə zülm, sitəm, inamsızlıq və satqınlıq bəxş etmiş stalinizmin eybəcor antidemokratik mahiyyətinə, müasirliliklə çuqlaşan ofsanəvi şərq ekzotikasına toxunur və haqlı olaraq əsərin müəllifini keçmiş SSRİ-də aparılan ədəbi islahatların yaradıcılarından biri hesab edir.

Məşhur ədəbiyyatşunas Karaçouli isə «LKQ İnformasiondaist» bülletenində dərc etdirdiyi məqaləsində «Ağ dəvə» romanının tama-mılə başqa bir aspektində yanaşı: «Heç yeddi yaşı da tamam olmuş balaca, sevilməye layiq, dərrakəli Ələkbər Bakının köhnə məhəllələrində böyüyür. Müəllifin xatirəsində qayğısız uşaqlı illeri gözəl seh-nələr və baməzə adamlara dolu əfsanəvi cənnət kimi qalmışdır. Mə-həllənin bütün uşaqları axşamlar qəribə xasiyyətli Balakərimin ət-rəfina toplaşır, o da tut ağacının altında onlara ağ dəvə, peyğəmbərlər, sultalar və şahzadə xanımlar bərədə sırlı əhvalatlar danışır. Mü-haribənin başlaması ilə həyat boşalır və kiməsizləşir. Ailələrə kədər və ixtirab ayaq açır. Usağın dilindən nəql olunan əsər rəngarəng bir aləmdən xəber verir. Əsərin oxucuları tərəfindən sevile-sevilə oxuna-cağı şübhə doğurmur».

Ümumiyyətlə, Elçinin «Ağ dəvə» romanı ilə bağlı almanın mətbuatında dərc olunmuş məqalə və resenziyaları oxuduqda belə bir qənaətə golmək olar ki, əsər həm oxucular, həm də ədəbiyyatşunaslar tərəfindən böyük maraqla qarşılanmışdır. Bunun bir səbəbi də, heç şübhəsiz ki, əsərdə təxminən bir əsr beynəlxalq aləm üçün qapalı qalmış təkcə Azərbaycanla yox, daha geniş bir məkanla-keçmiş SSRİ ilə bağlı həqiqətlərin yüksək yazıçı məharəti ilə bədii şəkildə üzə çıxarılmışdır. Məsələn, Hinnes Krausun «Taşenbücher» bülletenində dərc olunmuş məqaləsinə diqqət yetirək «...Elçin daha çox totalitar müna-sibətlərin əleyhinə yazar. Onun 40-ci illərin Bakılarında cərəyan edən avtobiografik çalarlı uşaqlıq əhvalatları ((Ağ dəvə) romanı) Azərbaycan cəmiyyətinin əlvən mənzorəsini eks etdirir. Bu zaman o heç də İdilliyanı təsvir etmir. O, xoşbəxtlik və vahimələrdən, arzulardan, həsrət və ləzzətlərdən, dini mərasimlərdən, töbət hadisələrindən və yeni terrordan səhəbat açır və bunların hamisi onu sübut edir ki, Stalin dövrünün cahiliyyi, ilk növbədə, cəl cahiliyə olmuşdur. Çuğullar və gizli polis xəfiyyələri qorxulu nağlı surətlərinin həndəvərində fə-aliyyət göstərirler. Qədim hamamlardan və yeməklərdən, hər şeyden əvvəl isə oğlan uşaqlarından səhəbat gedən zaman kişilər iyerarxiyası

cəmiyyətinin ciddi qaydalarını çəkinmədən pozan Xanım xala yadlaşdırı daha çox hekk olunur.

Elçinin kitabı Sovet İttifaqının biziə az məlum olan keçmişinə bir baxışdır və Rusiya ilə İran arasında yerleşən yad bir islam ölkəsi bərədə biziə televiziya ekranlarından göstərilən klişelənmis təsvirlərə qarşı həqiqətləri söyləyən təsirli bir qaynaqdır. Bu əsər, eyni zamanda, Şərq və Avropa nəqletmə sənətkarlığının çox maraqlı sintezidir.

Elçinin «Ağ dəvə» romanı ilə bağlı alman ədəbiyyatşunaslarının yazdıqları məqalə və recenziyalarda təhlil rəngarəngliyi, özünəməxsusluq xüsusiilə diqqəti cəlb edir. Bununla belə, bu yazıldarda bir ümumilik də nəzərə çarpır. Müəlliflər, demək olar ki, stalinizmin mürtəcə mahiyyətinə, tövətdiyi fitnə-fəsadlara eyni mövqədən yanaşırlar. Təninizmiş ədəbiyyatşunas Bust «Şvvatseriçə Levertsaytunq» qəzətində dərc olunmuş məqaləsində «Ağ dəvə» romanı ilə bağlı təssüratlarını belə şərh edir: «Azərbaycanın qədim şəhərlərindən birinde bir məhəllədə gündəlik həyatın əlvən mənzərəsi gözlerimiz önündə canlanır. Əsrarəngiz Şərqlə stalinizm xəttinə sadıqliyin bir yerində olması təzad təşkil edir. Tütəkçalan və nağılı Balakərim məhəllədəki əsas şəxslərdən biridir. Onun söylədiyi həkayələrdə tez-tez ağ dəvəyə rast gelirik. İslama dəvə cənnətə gedən canlılardan hesab olunur, çünkü onun adı peyğəmbərlə əlaqələndirilir. Məhəmməd peyğəmbər Mədinədə öz evini dəvesinin dayandığı yerde tikdirmişdir. Elçində ağ dəvə həyatın o biri üzündəki həqiqətləri eks etdirir. Kitab Qərb oxucuları üçün maraqlı olduğu qədər da anlaşıqlıdır».

Məqalədən göründüyü kimi, əsrarəngiz Şərq öz ənənəvi həyatını yaşamaq istəyir və stalinizmə, az da olsa, uyğunlaşa bilmir və əzab çekir...

«Qiessener Antsayqer» qəzətinin hələ 1993-cü il aprel nömrəsinde dərc olunmuş bir recenziyada isə müharibə dövrünün Azərbaycan kəndi lirik bir ovqatla təhlil olunur: «Elçinin «Ağ dəvə» romanı oxucularını Qafqazın ekzotik aləminə aparır. Xirdavatçılar, çörəkçilər, inşaatçılar, nişməş paltar alverçiləri, sərroxşalar, məmənlər Sovet Azərbaycanın dağlarındakı sərt həyat bərədə əhvalatlar söyləyirlər. Bununla belə, bu uzaq güşəyə də yayaş-yayaş, az qala, hiss olunmadan dünya siyaseti daxil olur. Ənənələrin dərin kök salmış olduğu ələm dəyişir. Beləcə, bəzi qızlar islam qaydalarına riayət etməyərək öz adaxıları ilə əl-ələ tutmuş halda kəndin içi ilə gedirlər. Hər halda, Stalin rejiminə meyl, dünya müharibəsi, bütün bunlar azərbaycanlıla-

rın düşüncələrindən uzaq hadisələr kimi özünü bürüzə verir. Bu hadisələr yalnız şayiələr şəklində Qafqazın dağ guşələrinə qədər gəlib çıxır. Elçinin həkayələri kənd həyatının daxili sakitliyini təsvir edir. O, balaca Ələkbərin dilindən damışır. Oğlanın söylədiyi episodlar çox təsirli səhnələrdir. Tütəkçalanın söylədiyi və ağ dəvənin əsas rol oynadığı nağılı həkayələr Ələkbərin uşaqlıq çağlarının ayrı-ayrı əhvalatları ətrafında hasiyələr təşkil edir. Əsərin sonunda məlum olur ki, müasir ələm artıq Qafqazın ən uzaq guşələrinə belə ayaq açmışdır. Ələkbərin kəndi isə artıq keçmişdə qalmışdır».

Ümumiyyətə, Elçinin «Ağ dəvə» romanının, eləcə də, başqa əsərlərinin Almaniya və İsveçrədə dərc olunması son illərdə ədəbiyyatımızın qazandığı uğur kimi qiymətləndirilməlidir. Bu bizi imkan verir ki, gələcəyə ümidi baxaq və dahi şairimiz Hadinin məşhur kəlamını belə ifadə edək: var millətimin imzası imzalar içində...

2000

(«525-ci qəzet», 21 dekabr 2000)

## ELÇİNİN ƏSƏRLƏRİ TÜRKİYƏDƏ

Xalq yazarı Elçinin əsərləri qardaş Türkiyədə geniş yayılmış, ədəbi ictimaiyyətin və oxucuların böyük maraşına səbəb olmuşdur. Elçin bu gün Türkiyənin nüfuzlu nəşriyyatlarında ən çox nəşr edilən müasir yazarlarından biridir. Onun əsərlərindən bəhs edən türk ədəbiyatşunası, doktor Həsən Topal yazar: «XX yüzilin son rübü və XXI yüzilin başlangıcında dünya ədəbiyyatı seviyəsində yazılın roman, həkayə və dram əsərləri ilə türk ədəbiyyatlarını zənginləşdirən ən böyük yazarlarımızdan biri Elçindir. Onun yaradıcılığı bu gün bizim universitetlərdə tədqiq edilir, əsərləri cavanlarımızın mənəvə-estetik tələbləri baxımından, onların mizüstü kitablarına çevrilib».

Hələ keçən əsrin 70-80-ci illərində Elçinin həkayə, məqala və müsahibələri Türkiyə mətbuatında çap olunurdu və o, türk ədəbi mühitində yaxşı tanınırdı. Onun Əziz Nesin, A.Kadir, D.Ceyhun, A.Hətiboğlu, A.Bəhramoğlu, Ç.Bektaş, T.Cüçənoğlu, Y.Feyzioğlu və başqları kimi müasir türk yazarları, İ.Balaban, A.Kəsəginer, Y.Doğru və başqları kimi görkəmlı sonet adamları ilə şəxsi dostluq münasibətləri yaranmışdı və Elçin 1979-cu ildə məhz Əziz Nesinin dəvəti ilə ilk dəfə Türkiyəyə getmişdi.

Həmin səfərdən sonra Elçin «Yaxın, uzaq Türkiyə» adlı məşhur kitabını yazmışdı (*ilk çapı: «Azərbaycan» jurnalı, 1980, № 6*) və bu kitab türkçülüyə və Türkiyəyə qarşı düşmən olan sovet sistemi dövründə son dərəcə cəsarettli və vətəndaş mövcyindən yazılmış bir əsər idi. Təsadüfi deyil ki, bu əsər o dövrədə oxucuların böyük sevgisini qazandı və Azərbaycan Sovet Sosialist Respublikasının ictimai həyatında milli-mənəvî hadisəyə çevrildi.

Eyni zamanda, Elçin Türkiyə haqqında rus dilində «Türkiyədə nərgiz çıxışları» adlı böyük esse yazüb o zaman SSRİ-nin aparıcı qəzeti olan «Литературная газета»da çap etdi (15 aprel 1981). Həmin oçerk Serov Xanzadyan, Silva Kaputikyan, Raçiya Ovanesyan və digər qatlı millətçi erməni yazarları tərəfindən keşkin etiraza səbəb oldu. Həmin esse erməni yazarlarının qurultayında xüsusi müzakirə edildi və qurultayın adından SSRİ Kommunist Partiyası Mərkəzi Komitesinə etiraz məktubu göndərildi.

Ümumiyyətə, hələ Sovet İttifaqı zamanı Türkiye-Azərbaycan ədəbi-mədəni əlaqələrinin yaranmasında və inkişafında Elçinin böyük xidmətləri olmuşdur.

Elçinin Türkiyədə nəşr edilən ilk romanı «Mahmud və Məryəm»dır. Romanı Azərbaycan ədəbiyyatının böyük dəstu doktor İldeñiz Qurtulan türkcələşdirmiştir. Kitab 1992-ci ildə «Türk yazarları romanı» silsiləsindən «E Yayıncıları» tərəfindən nəşr edilib. İldeñiz Qurtulanın ön sözündə Elçinin bütün yaradıcılığı və bu roman yüksək qiymətləndirilir.

Bu ilk nəşrdən sonra «Mahmud və Məryəm» Türkiyədə ən geniş yayılan və nəşr edilən bir romana çevrilib. Əsər ikinci dəfə 1994-cü ildə «Türk dünyası ədəbiyyatı» silsiləsindən «Kültür bakanlığı yayınları»nda nəşr olunmuşdur.

«Mahmud və Məryəm» üçüncü dəfə və başqa tərcümədə 1997-ci ildə Türkiyənin ən nüfuzlu nəşriyyatlarından biri olan «Ötüken»də çapdan çıxmışdır. «Mahmud və Məryəm» romanının yeni tərcüməsi məşhur türk ədəbiyyatşunası doktor Əli Duymaza məxsusdur və o, kitaba geniş ön söz yazarəq yalnız «Mahmud və Məryəm» romanını yox, ümumiyyətə, Elçin yaradıcılığını geniş təhlil etmişdir. Əli Duymaz «Türk ədəbiyyatı kavramının içində... Elçinin də bu ədəbiyyatın modern qismində yer almاسını» xüsusi qeyd edir.

Roman dördüncü dəfə 2001-ci ildə «Çağdaş dünya ədəbiyyatı» seriyasından «Everest» nəşriyyatında nəşr edilmişdir və bu nəşr də İldeñiz Qurtulanın tərcüməsindədir.

Qısa müddət ərzində dörd nəşriyyat tərəfindən nəşr edilən, eyni zamanda, həmin nəşriyyatlar tərəfindən tekrar nəşrləri çıxan «Mahmud və Məryəm» romanı Türkiyədə ən məşhur və oxunan müasir əsərlərdən biridir.

«Cümhuriyet» qəzeti 17 mart 2001-ci il nömrəsində «Mahmud və Məryəm» haqqında yazır: «Bu eşq və qarasevdə dastanı keçmişlərdən yola çıxaraq modern ədəbiyyatda işq tutur.»

«Kirtasiye» dərgisi isə 2001-ci il mart nömrəsində «Mahmud və Məryəm»le bağlı yazar ki, «məsəfələr yazarı Elçin, on altıncı yüzildən keçən bu dastanla, əslinde, bizə sevgini və humanizmi öyrədən bir çağdaş dastan bəxş edir.»

1996-ci ildə Elçinin «Ölüm hökmü» romanı «Ötüken» nəşriyyatı tərəfindən nəşr edilmişdir. Əsəri doktor Yusif Gədikli türkcələşdirmiş və kitaba Elçinin yaradıcılığından bəhs edən böyük ön söz yazmışdır.

Unudulmaz şairimiz İsa İsmayıldadının vaxtı ilə «Ölüm hökmü» romanı haqqında yazdığı məqalə də nəşriyyat tərəfindən dərc edilmişdir.

Yenə həmin nəşriyyat doktor Əli Duymazın tərcümə və müqəddiməsi ilə 1999-cu ildə Elçininin «Ağ dəvə» romanını nəşr etmişdir. Əli Duymaz «Ağ dəvə»ni böyük türk romanlarından biri kimi dəyərləndirir.

Bələliklə, Elçinin hər üç romanı türk oxucularına çatdırılmışdır. Həm də biz yalnız ilk nəşrləri göstərdik, lakin bu ilk nəşrlərdən sonra həmin nəşriyyatlar bu romanları bir neçə dəfə tekrar nəşr etmişlər ki, biz onları üzerinde dayanmışıq.

Elçinin povest və hekayələri də Türkiyədə yaxşı tanınır. Bir çox qəzət və jurnallardakı müxtəlif dərclərdən başqa, bu hekayə və povestlər kitab halında da oxuculara çatdırılmış və geniş əks-səda doğmuşdur.

«Şuşa dağlarını duman bürüdü» adlı hekayələr kitabı 1997-ci ildə doktor Yusif Gədiklinin tərcüməsində və «Türk ədəbiyyatına təzə qan» adlı müqəddiməsi ilə «Ötüken» nəşriyyatında çapdan çıxıb. Kitaba Elçininin «Dəyişmə» («Sarı pencək»), «Qatar. Picasso. Latur. 1968.», «On ildən sonra», «Baladadaşın ilk məhəbbəti», «Qiş nağılı», «Talvar», «Şuşaya duman gəlib», «Bülbülün nağılı», «Bələdadəşin toy hamamı», «Ayaqqabı», «Hotel «Bristol»», «Höñkürtü», «Bozluq içinde iki nəfər» və «Parisdə avtomobil qəzası» hekayələri daxil edilmişdir. «Elçinin hekayələri» adlı geniş tədqiqat da oxucuların nəzərinə çatdırılıb və bu tədqiqatda yazıçının hekayəçilik ustalığı təhlil olunur.

2000-ci ildə «Everest» nəşriyyatı Elçinin hekayələrdən ibarət «Şuşaya sis çökdü» kitabını nəşr etmişdir. Bu nəşrdəki hekayələrin bir qismi müxtəlif tərcümələrdə türk oxucularına tanış idi. Yeni kitabda hekayələrin isə hamisini İldöniz Qurtulan türkçələşdirmişdir.

2003-cü ildə «Ötüken» nəşriyyatı Elçininin «Sarı gəlin» adlı yenisi hekayələr kitabını nəşr etmişdir. Kitaba ədibin «Beş dəqiqə və əbadiyət», «Hər şey keçib gedir», «Aydınlıq gecələr», «Günlerin bir günləndə», «Bu dünyada qatarlar gedər», «Stalinin ölümü», «Gül dedi bülbülə» kimi məşhur hekayələri ilə bərabər, Elçininin «Sarı gəlin», «Göy üzünün ulduzlu vaxtları», «Arabay» kimi on son hekayələri də toplamışdır. Hekayələri doktor Yusif Gədikli türkçələşdirmiş və kitaba «Elçinin yeni hekayə kitabı» adlı müqəddimə yazmışdır. Nəşriyyat müellifi «Türk oxucuları tərəfindən artıq Türkiyəli bir yazar qədor tanınan Elçin» kimi təqdim edir.

Ümumilikdə, tekrar nəşrlərlə birlikdə, Elçinin Türkiyədə 14 kitabı nəşr olunmuşdur. Türk mətbuatı bu kitablara yüksək qiymətləndirmiştir. Populyar həftəlik «Aukşion» jurnalında Muhsin Öztürk «sınırlı sayıda Türkiyəli oxucunun tamidi» Elçinin kitablarının Türkiyədə «əmin ədədlerle» satıldığı yazır (20 yanvar 2001). Jurnal cələhənin sayında Elçinə böyük müsahibə çap etmişdir.

Nüfuzlu «Milliyet» qəzetində Sema Aslan Elçinin hekayələrindən geniş bəhs edərək bu hekayələrin türk oxucularına «sürpriz» olduğunu yazır (16 yanvar 2001).

Doktor Kafsiye Yararbaş yazır: «Mən artıq neçə ildir ki, böyük ya-zaar Elçinin yaradıcılığı ilə bağlı tədqiqatlar aparıram. Bu tədqiqatlarım bir qismi türk mətbuatında dərc edilib. Elçinin həm nəşr əsərləri, həm də dramaturgiyası çağdaş türk ədəbiyyatları aləmində parlaq bir hadisədir.»

Elçinin roman və hekayələri ilə bağlı Türkiyədə çox yazılmışdır, onun «qələminin olduqca sıcaq bir təhkiyəyə sahib olması» («Radikal», 30 mart 2001) vurğulanmışdır. Eyni zamanda, Elçinin dramaturgiyası da türk tamaşaçıları tərəfindən sevılır. Onun pyesləri əsasında göstərilən tamaşalar müasir türk teatr aləmində əsl sonət hadisəsinə çevrilmişdir.

1998-ci il aprelin 7-də Ankara Dövlət Dram Teatrı Elçinin «Mənim sevimli dəlim» komedyasını «Timarhane kaçığını» adı ilə tamaşaşa qoymuşdur. Pyesi doktor Yusif Gədikli türkçələşdirmiştir. Böyük müvəffəqiyyətlə qarşılanmış tamaşanın quruluşunu Türkiyədə çalışıyan görkəmlı Azərbaycan rejissörleri Zəminə və Fuad Hacıyevlər vermiş, müsələşməsini Rauf Hacıyevin müsələşməsindən istifadə edərək Namine Fuat bostalmışdır. Quruluşçu rəssam Əli Göktəşdir. Tamaşa-da Türkiyənin Fikret Ergin, Asiman Bora, Əhməd Erkud, Volkən Özgömeç və başqaları kimi görkəmlı artistləri türk teatrşunaslarının yüksək qiymətləndirdiyi surətlər qalereyası yaratmışlar.

2000-ci il fevralın 3-də Ərzurum Dövlət Teatrında «Mənim ərim dəlidir» («Benim kocam delidir») komedyasını tamaşaşa qoyulmuşdur. Görkəmlı türk rejissoru Ensar Kılıç əsəri türkçələşdirmiş və tamaşaşa quruluş vermişdir. Əsas rolları məşhur türk artistləri Tunc Yıldırım, Şenay Ünsal, Hülya Dilek Özaytekin, Erkin Erdem, Abdullah İndir və başqaları ifa etmişlər.

2001-ci il martın 3-də Konya Dövlət Teatrı Elçinin «Mən sənin dayınam» komedyasını tamaşaşa qoymuşdur. Əsəri doktor İldöniz

Qurtulan türkçeləşdirmiş, tamaşa gənc və istedadlı bir rejissor kimi artıq bütün Türkiyədə məşhur olan Alpay Ulusoy quruluş vermişdir. Musiqisi Korhan Koyunçuoğlunuñ, bədii tortibatı Hakan Dündarındır. Tamaşada Harun Türköz, Volkan Bkenli, Gerçek Özkök, Sevinc Gediktaş kimi tanınmış türk artistləri iştirak etmişlər.

İlin yüksək seviyyəli tamaşası kimi, hor üc tamaşanın Ankara da qalası keçirilmiş və mətbuat, eləcə də radio və televiziya bu tamaşaları geniş işıqlandırmışdır. Qeyd etmək lazımdır ki, həmin tamaşaların üçü də indiyə qədər Türkiyə Dövlət Teatrının repertuarındadır və ölkənin bütün bölgələrində, o cümlədən İstanbulda, İzmirde, Antalyada, Sivasda, Kayseridə, İqdirdə, başqa şəhərlərdə göstərilmişdir.

Ümumiyyətlə, Elçinin dramaturgiyası türk tamaşçıları tərəfindən həmişə böyük sevgi ilə qarşılanır. Mətbuatın yazdırına görə, «Sivasda «Mənim sevimli delim» o qədər marağa səbəb oldu ki, tamaşa bəlkə də heç Bakıda bələ qarşılanmayıb...» («Ekspress», 3 dekabr 1998). «Alqış sosından divarlar titreyirdi» («Panorama», 10 dekabr 1998). «Ərzurum, Kayseri, Ankara, İqdir və başqa şəhərlərde... Elçinin «Mənim sevimli delim» əsərindən «doymaq» bilmirdilər...» («Cümə», 18 dekabr 1998).

Elçinin əsərləri yalnız Türkiyədə yox, bütün türk dövlətlərində ədəbi ictimaiyyətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Elçin «Ədəbiyyat sahəsində böyük yaradıcılıq uğurlarına və çağdaş dövrdə türk xalqları ədəbiyyatlarının inkişafindakı xidmətlərinə görə» Kipr, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEK) «2002-ci il Türk Ədəbiyyatı ödülü»nə layiq görülmüşdür. KİBATEK-in başqanı, görkəmli Kipr ədəbi İsmayıł Bozqurd yazır: «Elçin yalnız çağdaş Azərbaycan deyil, bütün turkdilli ədəbiyyatların en irəlidə gedən və sevilən bir yazarıdır. Onun son on ildə türk dilində nəşr edilən romanları və hekayələri Balkanlardan tutmuş Kipr və Avrasiya türk dövlətlərinəcən, oxucular arasında geniş yayılmış və bu ədəbiyyatların inkişafına ciddi təsir göstərib.»

«Türkiyə» qəzeti 19 yanvar 2003-cü il tarixli nömrəsində Elçinin 2002-ci ilin yekunlarına görə digər bir mükafat-Türkiyədəki Yarın Araşdırma Mərkəzinin «Türk Dövləti və Toplukları Ödülü»nü almasını işıqlandıraq yazuşunu Azərbaycan ədəbiyyatının «ən önemli isimlərindən biri» kimi səciyyələndirir.

«Yeni şəfəq» qəzeti də eñ həmin 19 yanvar 2003-cü il tarixli nömrəsində Elçini «Azərbaycan və Türk dünyasının böyük yazuşısı» kimi oxuculara təqdim edir.

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra, qardaş Türkiyə ilə ölkəmiz arasında ədəbi-mədəni əlaqələrin yaranmasında, bu əlaqələrin durmadan inkişaf etməsində, qarşılıqlı millimənəvi bəhrələnmə prosesində xalq yazuşası Elçinin əsərlərinin evezzsiz rolü olmuşdur. Şübhəsiz ki, bu əlaqələr gelecekdə daha da zənginləşəcəkdir.

Elçinin ədəbi-ictimai xadim kimi Azərbaycan – türk ədəbi-mədəni əlaqələrinin, mənəvi yaxınlığının bərqərar olmasındaki xidmətləri isə, yəqin ki, ayrıca bir tədqiqatın mövzusudur.

2003

(«525-ci qəzet», 12 aprel 2003)

## MÜƏLLİFLƏR HAQQINDA MƏLUMAT

Məmməd Arif	-Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (1904–1975), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun həqiqi üzvü. Əməkdar elm xadimi.	Yəhya Seyidov	-Yəhya Qasim oğlu Seyidov (1920–1980), filologiya elmləri doktoru, professor.
Mir Cəlal	-Mir Cəlal Əli oğlu Paşayev (1908–1978), yazıçı, filologiya elmləri doktoru, professor. Əməkdar elm xadimi.	Kamal Talibzadə	-Kamal Abdulla Şaiq oğlu Talibzadə (1923), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun həqiqi üzvü. Əməkdar elm və maarif xadimi.
Mehdi Məmmədov	-Mehdi Əsədulla oğlu Məmmədov (1908–1985), xalq artisti. Əməkdar incəsənət xadimi. Sənətşünaslıq doktoru, professor.	Bəxtiyar Vahabzadə	-Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925), xalq şairi, Azərbaycan MEA-nun həqiqi üzvü.
Məmməd Cəfər Cəfərov	-Məmməd Zeynalabdin oğlu Cəfərov (1909–1992), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun həqiqi üzvü. Əməkdar elm xadimi.	Camal Əhmədov	-Camal Məhərrəm oğlu Əhmədov (1928–1999), pedaqoji elmlər doktoru, professor.
Həmid Arası	-Həmid Məmmədtağı oğlu Arası (1909–1983), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun həqiqi üzvü. Əməkdar elm xadimi.	Bəkir Nəbiyev	-Bəkir Əhməd oğlu Nəbiyev (1930), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun həqiqi üzvü.
Mirzə İbrahimov	-Mirzə Əjdər oğlu İbrahimov (1911–1993), xalq yazıçısı, Azərbaycan MEA-nun həqiqi üzvü. Əməkdar incəsənət xadimi.	Təhsin Mütləlimov	-Təhsin Mütləlim oğlu Mütləlimov (1932), filologiya elmləri doktoru, professor.
Bayram Bayramov	-Bayram Salman oğlu Bayramov (1918–1994), xalq yazıçısı.	Xəlil Rza Ulutürk	-Xəlil Rza oğlu Xəlilov (1932–1994), xalq şairi, filologiya elmləri doktoru. Əməkdar incəsənət xadimi.
Əziz Mirəhmədov	-Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920–2002), filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nun müxbir üzvü. Əməkdar elm xadimi.	Abbas Hacıyev	-Abbas Məmməd oğlu Hacıyev (1933), filologiya elmləri doktoru, professor.
Şəhərin əsərləri		Şamil Qurbanov	-Şamil Dünyamalı oğlu Qurbanov (1934), filologiya elmləri doktoru, professor.
Şəhərin əsərləri		Yusif Səmədoğlu	-Yusif Səməd Vurğun oğlu Vəkilov (1935–1998), xalq yazıçısı. Əməkdar incəsənət xadimi.

Tofiq Hacıyev	- <i>Tofiq İslmayıl oğlu Hacıyev (1936)</i> , filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nın müxbir üzvü.	Arif Əmrəhəoğlu	- <i>Arif Əmrəhə oğlu Məmmədov (1955)</i> , filologiya elmləri namizədi.
Yaşar Qarayev	- <i>Yaşar Vahid oğlu Qarayev (1936–2002)</i> , filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nın müxbir üzvü. Əməkdar elm xadimi.	Nizami Cəfərov	- <i>Nizami Qulu oğlu Cəfərov (1959)</i> , filologiya elmləri doktoru, professor. Azərbaycan MEA-nın müxbir üzvü.
Arif Abdullazadə	- <i>Arif Əbdürəhim oğlu Abdullazadə (1940–2002)</i> , şair, filologiya elmləri doktoru, professor.	Sevil Əsgərova	- <i>Sevil Murad qızı Əsgərova (1978)</i> , ədəbiyyatşünas.
İsa İslmayılzadə	- <i>İsa Mustafa oğlu İslmayılzadə (1941–1997)</i> , şair.	Turqut Mustafayev	- <i>Turqut Dilsuz oğlu Mustafayev (1979)</i> , tərcüməçi.
Cahangir Məmmədov	- <i>Cahangir Əbdüləli oğlu Məmmədov (1942)</i> , filologiya elmləri namizədi.		
Aydın Məmmədov	- <i>Aydın Mirsaleh oğlu Məmmədov (1944–1991)</i> , filologiya elmləri namizədi.		
Nadir Cabbarov	- <i>Nadir Adil oğlu Cabbarov (1946)</i> , tənqidçi.		
Kamil Vəliyev	- <i>Kamil Nəriman oğlu Vəliyev (1946)</i> , filologiya elmləri doktoru, professor.		
Niyazi Mehdi	- <i>Niyazi Musa oğlu Mehdiyev (1951)</i> , fəlsəfə elmləri doktoru.		
Şirindil Alişanov	- <i>Şirindil Həsən oğlu Alişanov (1952)</i> , filologiya elmləri namizədi.		
Vilayət Quliyev	- <i>Vilayət Muxtar oğlu Quliyev (1952)</i> , filologiya elmləri doktoru, professor.		
Nizaməddin Şəmsəzadə	- <i>Nizaməddin Şəmsəddin oğlu Babayev (1954)</i> , filologiya elmləri doktoru, professor.		

## KİTABIN İÇİNDƏKİLƏR

Azərbaycan ədəbi tənqidi və Elçin yaradıcılığı (*Vaqif Hüseynov*) ..... 3

### MƏQALƏLƏR

<i>Mir Cəlal</i> . «Tənqid və nəşr» haqqında.....	9
<i>Mehdi Məmmədov</i> . Qiymətli tədqiqat əsəri.....	11
<i>Məmməd Arif</i> . «Gümüşü, narıncı...».....	14
<i>Yaşar Qarayev</i> . Duyğuların rəngi.....	19
<i>Camal Əhmədov</i> . «Gümüşü, narıncı...».....	23
<i>Arif Abdullazadə</i> , Qatarlar... Səmnişnlər.....	25
<i>Məmməd Cəfər</i> . Ürkükərlər yol tapanda .....	28
<i>Mirzə İbrahimov</i> . Mənəvi saflığa çağırış .....	33
<i>Təhsin Mütləimov</i> . Mənəvi gözəlliyin vəfsi .....	37
<i>Yohya Seyidov</i> . Vicdanı təmizliyə çağırış .....	41
<i>Aydın Məmmədov</i> . Dəniz saflığı sevir .....	45
<i>Tofiq Hacıyev</i> . Elçinin bədii dili və əslubu haqqında .....	49
<i>Yusif Səmədoğlu</i> . Əxlaqi kamilliyyin keşiyində .....	64
<i>Bayram Bayramov</i> . İstedad və ideal .....	68
<i>Həmid Arası</i> . «Yaxın, uzaq Türkiyə» .....	74
<i>Kamal Talibzadə</i> . Tənqid və janrların təlcisi .....	77
<i>Əziz Mirohəmədov</i> . Nəsrin şəriyyəti .....	81
<i>Xəlil Rza Ulutürk</i> . Elçinə məktub.....	94
<i>Abbas Hacıyev</i> . Təzə rənglər, təzə duyğular aləmi .....	97
<i>Nadir Cabbarov</i> . Həyat nəfəsləri nəşr .....	102
<i>Vilayət Quliyev</i> . Vətəndaşlıq və istedad məyar ilə .....	117
<i>Nizami Cəfərov</i> . Klassiklərdən müasirlərə qədər .....	126
<i>Şirindil Alyanov</i> . Tənqidin sözün kosorı .....	130
<i>Niyazi Mehdi</i> . Həyat həqiqəti, söz duyumu .....	135
<i>İsa İsmayıllzadə</i> . Repressiyadan dursunluğa doğru .....	141
<i>Baxtiyar Vahabzadə</i> . Ölüm hökmü! Kim? Nəyə? .....	150
<i>Bakır Nəbiyev</i> . Janrıñ çatın yollarında .....	153
<i>Cahangir Məmmədov</i> . Bir nəsrin poetikasından .....	167

<i>Kamil Vəliyev</i> . Ölüm hökmü kimindir?.....	192
<i>Şamil Qurbanov</i> . Uğurlu yaradıcılıq yolu .....	207
<i>Nizaməddin Şəmsizadə</i> . İnadkar bir inamla.....	212
<i>Arif Əmrəhəoglu</i> . «Bu da bir taleci...».....	218
<i>Yaşar Qarayev</i> . Teatr-həyatda və sehnadə .....	222
<i>Turqut Mustafayev</i> . Elçinin əsərləri Almaniya və İsvicrədə .....	231
<i>Sevil Əsgərova</i> . Elçinin əsərləri Türkiyədə .....	236
Müəlliflər haqqında məlumat.....	242

## **ÜRƏKLƏRƏ YOL TAPANDA**

(Azərbaycan ədəbi tənqidinin Elçin yaradıcılığı haqqında)

Bakı.«Təhsil».2003

---

Nəşriyyat redaktoru *Məsudə Əvəz qızı*

Bədii redaktoru *Abdulla Ələkbərov*

Kompiuter tərtibatı *Səadət Quluzadə*

Korrektörərə *Xatirə Sadıqova,*

*Zülfüyyə Rzayeva*

Çapa imzalanmış 21.04.2003. Kağız formatı 60x84<sup>1</sup>/16.

Ofset çapı. Ofset kağızı. Fiziki çap vərəqi 15,5.

Sifariş 54. Tirajı 500. Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Tehsil Nazirliyinin

«Təhsil» nəşriyyatı

Bakı, 370073, Şəhriyar küçəsi, 6.

1113  
27-53

